


ƏLİ ASLANOĞLU



MUĞAM  
POETİKASI  
VƏ İDRAK



MUGAM POETRY  
AND PERCEPTION

2004

1288

ƏLİ ASLANOĞLU


11310

A 93

**MUĞAM POETİKASI  
VƏ İDRAK**


45511

**MUGAM POETRY  
AND PERCEPTION**



Bakı - «Elm» - 2004

24/2/3



*Elmi redaktorları:*

Sənətşünaslıq doktoru, professor  
**Rafiq İmranı**

Filologiya elmləri doktoru  
**Teymur Kərimli**

Texnika elmləri doktoru, professor  
**Fəqan Əliyev**

*Rəyçilər:*

Sənətşünaslıq doktoru, professor  
**Əhməd İsazadə**

Felsefə elmləri doktoru  
**Rasim Osmanzadə**

**Əli Aslanoğlu (Xankişiyyev Əli Aslan oğlu).**

Muğam poetikası və idrak. Bakı: "Elm", 2004, 300 səh.

ISBN 5-8066-1679-7

«Muğam poetikası və idrak» monografiyası musiqi ədəbiyyatı tarixində inдиyo qədər öyrənilməmiş bir sahəyə – müğamların nozori-filosofi problemlərinin tədqiqinə həsr olunmuşdur. Kitabda Azərbaycan müğamlarının fəlsəfi-dialektik mahiyətinin açılışı, onların mütənasib idrak nozoriyyəsi baxımından geniş təhlili verilir, bu sahədə öz həlli gözləyən bir sırada elmi-nozori mösələlərə münasibət bildirilir.

Kitab müğamların tədqiqi və tədrisi ilə məşğul olan mütəxəssislər, müğam ifaçıları və cələbə de geniş müğamsevərlər auditoriyası üçün nəzərdə tutulmuşdur.

The monograph «Mugam poetry and perception» is dedicated to the branch which hasn't studied so far in the history of music literature – to the study of theoretical and philosophical problems of mugams. In this book is given the explanation of philosophical-dialectical essence of Azerbaijani mugams, their wide analysis from the view of modern perception theory and has been expressed an opinion for several scientific-theoretical problems which are waiting for their solutions.

The book is intended for the specialists which are working on the study and teaching of mugams, mugam executors and also for the extensive auditorium of mugam lovers.

Ə 4901000000  
 655 (07) – 2004

© "Elm" nəşriyyatı, 2004

**MUĞAM DÜNYASINA YENİ BAXIŞ**

(Əli Aslanoğlunun «Muğam poetikası və idrak» kitabına rəy)

Əli Aslanoğlunun oxuculara təqdim olunan «Muğam poetikası və idrak» kitabı indiyə qədər mövcud olan musiqi ədəbiyyatı içərisində həm mövzu və məzmun, həm də üslub etibarı ilə müsbət mənada seçilir.

Milli-ənənəvi professional musiqi əsərləri olan Azərbaycan müğamlarının fəlsəfi təhlili, onların çağdaş idrak nəzəriyyəsi baxımından geniş səpgidə tədqiqi olunduqca mürəkkəb problem olmasına baxmayaraq, müəllif qarşıya qoyulan məsələnin öhdəsində bacarıqla gəlmış, indiyə qədərki musiqi nəzəriyyəsində az öyrənilmiş bir sahənin – muğam və elmi təfəkkür münasibətlərinin açılışını verə bilməşdir. Bu monoqrafiya ilə müasir fəlsəfə institutunun yeni bir qolu – musiqi fəlsəfəsi ayrıca fundamental elm sahəsi kimi inkişaf etdirilmişdir.

Əsərdə Azərbaycan müğamlarının melodik quruluşu, rədifləri, səs-avaz düzümü ardıcıl təhlilə uğradılmaqla onların təcəssüm etdiridiyi məna və hikmətlər yüksək elmi düşüncə və analitik tədqiqat üsulları əsasında üzə çıxarıılır, yeni və orijinal fikirlər irəli sürürlür.

Kitabda müğamların yaranması, təşəkkülü və gələcək inkişaf istiqamətlərinin proqnozlaşdırılması elmi surətdə əsaslandırılmaqla bərabər, burada mövcud fəlsəfə qanunlarının müəyyənəndici rolunun açılışı böyük maraq doğurur. «Rast», «Şur», «Segah» müğam ailələrinin təhlili zamanı müəllifin problemlə yanaşma terzi öz orijinallığı və fəlsəfi-məntiqi təfəkkür tutumu ilə fərqlənir.

Musiqi ədəbiyyatı tarixində ilk dəfə olaraq muğamların fəlsəfə, mənətiq, astrofizika, tənqidi ədəbiyyatşünaslıq, riyaziyyat və digər elmlərlə qarşılıqlı əlaqələri və münasibətləri yüksək intellektual bir səviyyədə «Muğam poetikası və idrak» kitabında işıqlandırılmışdır. Azərbaycanda belə bir samballı tədqiqat əsərinin meydana çıxmazı həm ictimai-siyasi, həm də elmi-praktik baxımdan təqdirəlayıqdır. Bu, Azərbaycan xalqının tarixən sivil, dünya elmi ictimaiyyəti arasında müterəqqi təfəkkür daşıyıcısı kimi bir xalq olduğunu isbat etmək cəhdəndə vacib əhəmiyyət kəsb edir.

Təqdirəlayıq haldır ki, müəllif əsər boyu irəli sürdüyü məsələlərin, gəldiyi qənaətlərin hər birini əsaslı dəlillər, inandırıcı elmi təhlillər əsasında verir, ehtimallara, subyektiv düşüncəyə meyillənmir. Əsasən improvizasiyadan ibarət olan muğamlarda elmi dayaqların tapılması, çoxçəhətli səs-avaz quruluşunun, lad-intonasiya məqamlarının vahid bir fəlsəfə sistemində birləşdirilməsi, ona çağdaş idrak baxımdan elmi yönəm verilməsi olduqca mürekkeb məsələdir və müəllifdən yüksək hazırlıq tələb edir. Ə.Asanoğlu bu mürəkkəb və zəhməttutumlu vəzifənin öhdəsindən gələ bilmışdır. Fərəhli haldır ki, o, əsərdə təhlil boyu milli-əxlaqi düşüncəni və milli mentaliteti bir an belə unutmamış, onu müterəqqi dünya ictimai-əxlaq düşüncəsi ilə birləşdirmək cəhdində bulunmuşdur.

Kitabda irihəcmli muğam dəstgahları ilə bərabər zərb-muğamlar və təsniflər də funksional baxımdan dialektik təhlile uğradılmış, onların yaranması və təşəkkülü ilə əlaqədar olduqca maraqlı elmi fikirlər irəli sürülmüşdür ki, bu da sənətşünaslıq elminin gelecek inkişafında müsbət rol oynaya bilər. Əlbəttə, möhtəşəm

sənət abidələri olan mügamlarımızın bütün məziy-yətlərini hərtərəfli analitik və dialektik təhlildən keçirib bir kitaba siğışdırmaq mümkün deyildir. Buna görə də müəllif haqlı olaraq bir çox problem məsələlərə öz tənqidi münasibətini bildirməklə yanaşı, onların ga-ləcək tədqiqatlarda öz həllini tapmasına dair istiqamət-verici fikirlər də söyləmişdir. Burada tədris ədəbiyyatının təkmilləşdirilməsi, ayrı-ayrı muğam məktəblərindəki üslub fərqlərinin aradan qaldırılması, muğam sənətkarlığında ifaçılıq işinin və nəzəri-praktik araşdır-maların keyfiyyətə yüksəldilməsi problemləri ön plana çəkilərək bu yönəmdə qarşıya qoyulan tələbələr müey-yənləşdirilmişdir.

«Muğam poetikası və idrak» kitabı sənətşünaslıq və fəlsəfə elminin birləşdirilməklə indiyə qədər bu sahədə mövcud olan boşluğu doldurmuş, elmi-nəzəri kitab-xanamızı zənginləşdirmiştir.

Kitabın mütəxəssislər və geniş oxucu kütləsi təre-finən böyük rəğbetlə qarşılanacağına şübhə etmirik.

**ƏHMƏD İSAZADƏ**

Sənətşünaslıq doktoru, professor

# MUĞAM FƏLSƏFƏSİ ÜZRƏ İLK ELMİ KİTAB

(Əli Aslanoğlunun «Muğam poetikası  
və idrak» kitabına rəy)

Fəlsəfə və sənətşünaslıq tarixində musiqi və idrak münasibətləri az öyrənilmiş sahədir. İstər Azərbaycan, istərsə də dünya nəzəri-tədqiqat institutlarında musiqiyə, o cümlədən muğam sənətinə idrak prizmasından baxış indiyə qədər tam formalaşmamış və bu barədə elmi ədəbiyyat demək olar ki, yoxdur. Aynı-ayrı tədqiqat əsərlərində muğam musiqisinin fəlsəfi tutumuna aid söylənilən fikirlər isə əksər hallarda subyektiv müəllif düşüncəsindən ibarət olub, lazımı fəlsəfi-məntiqi tədqiqat üsulları ilə möhkəmləndirilməmişdir. Bu cəhətdən Əli Aslanoğlunun «Muğam poetikası və idrak» monoqrafiyası həm mövzu orijinallığı, həm də problemin həlliinə yanaşma tərzinə görə diqqətə layiqdir.

İdrak prosesində musiqinin, xüsusən muğamın, olduğunu ümumi mövqedə dayandığını nəzərə alıqda, eləcə də muğamın əsasən improvizasiyadan ibarət olduğuna diqqət yetirdikdə və bura elmi ədəbiyyatın qılığını da əlavə etdiqdə problemin çözülməsində hansı çətinliklərin olduğunu təsəvvürə gətirmək mümkündür. Təqdirəlayıqdır ki, müəllif problemin ağırlığından çəkinmədən onun açılışına cəhd göstərir, Azərbaycan muğamlarının fəlsəfi tutumunda gizlənən və indiyə qədər öyrənilməmiş hikmətlər, nəzəri-dialektik qanunauyğunluqlar barədə cəsarəti müddəalar irolu sürür. Əsəri oxuyarken müəllifin məfkuru dairəsinin genişliyi, ayrı-ayrı elm sahələrinə aid olan üsulların tətbiqi nəticəsində

oldə edilən biliklərin vahid idrak kompleksində ümumi-ləşdirmə bacarığı diqqət çəkir. Fəlsəfə, məntiq, ədəbiyyat, riyaziyyat, fizika, astronomiya, musiqi, sənatşünaslıq nəzəriyyəsi kimi müxtəlif elm sahələrinin müəyyən etdiyi tədqiqat üsul və metodlarının öyrənilən mövzuya müvəffəqiyetlə tətbiq edilməsi, əlbettə ki, tədqiqatçının hərtərəfli hazırlığından xəbər verir.

Əli Aslanoğlu musiqinin, o cümlədən muğamın, idrak prosesinin tərkib hissəsi olduğunu əsaslı sübutlarla isbat etirir və bu nəticədən eks gedişlə istifadə edərək dünyanın ilkin yaranışı, inkişafı və məhvi barədə olduqca maraqlı və orijinal fikirlər söyləyir. Muğam poetikasının analitik təhlili zamanı hər bir muğamın ayrı-ayrılıqlıda idraki anlamda tədqiqi ilə bərabər onların oxşar və əlaqəli cəhətləri də üzə çıxırlar və beləliklə də ümumi muğam şəbəkəsinin konsensual fəlsəfi məsələləri tədqiqat obyekti kimi formallaşır.

Əsərin qiymətli cəhətlərindən biri də budur ki, monoqrafiyada iyirmidən artıq tədqiqat mövzusuna toxunulur, onların istiqaməti müəyyənlenir. Bu isə öz növbəsində idrak, musiqi və poetika münasibətlərinin principcə yeni elmi-nəzəri müstəviye keçirilməsi deməkdir. Müəllifin özünün qeyd etdiyi kimi, indiyə qədər musiqi ədəbiyyatında nəzəri və analitik tədqiqat əsərləri ritm və səs sistemi mərhələsinin notoqrafik analitikası üzərində qorarlaşaraq faktiki vəziyyətin müqayisəli təhlilinə istiqamətləndiyindən emosional və psixofizioloji təsir amillərinin hesabatından irəli gedə bilməmiş, burada insan və həyat münasibətlərində muğamın fəlsəfi mövqeyi, idrak və təfəkkür prosesindeki rolu öz izahını tapa bilməmişdir. Əli Aslanoğlu «Muğam poetikası və idrak» kitabında təhlilin koordinat başlan-

gicini «mütləq sıfır» nöqtəsinə keçirməklə daha irəliyə getmiş, zərrəcik – kvant – dalğa – səs – ritm ardıcılılığı ilə ireliləyərək fəlsəfə və muğam qoşşağında yeni təfəkkür nəzəriyyəsi formalasdırmaq mərtəbəsində olan fundamental sistem yarada bilmədir. Müəllif haqlı olaraq qərb musiqi analitikasının Azərbaycan muğamlarına yersiz və lüzumsuz tövbinqini təqnid edir. Əsasən improvizasiyadan ibarət olan bu möhtəşəm musiqi əsərlərinin təbiətin öz improvizasiya xüsusiyyətləri ilə mənətiqi əlaqəsini açıqlayır. Burada muğamin insan və ətraf mühit kontekstindəki mövqeyi ilə bərabər, təkcə və ümumi, bazis və üstqurum, forma və məzmun kimi kateqoriyalar, onların mənətiq və fəlsəfə qanunları ilə muğam – musiqi nöqtəyi-nəzərindən bağlılığı ardıcıl təhlil üsulu ilə göründüyü göstirilir.

Qeyd etməliyik ki, öz orijinal təhlil xüsusiyyətlərinə, dil, üslub və problemə elmi-akademik yanaşma tərzinə görə «Muğam poetikası və idrak» kitabı indiyə qədər analoqu olmayan bir monoqrafiq əsərdir. Muğam poetikasının təhlili, onun ədəbiyyat, riyaziyyat, kosmoqonik nəzəriyyələr, ilahiyyat və materialist fəlsəfə ilə ilgiləri əsərdə tamamilə yeni rakursdan nəzərə gətirilir, olduqca əhəmiyyətli və diqqətçəkən fikirləri irəli sürürlür.

Müəllif etnik soykökünə görə muğamin Azərbaycan xalqına məxsus olması barədə mənbələrdən aldığı fikirləri inkişaf etdirərək bu barədə olduqca tutarlı və mənətiqi cəhətdən əsaslandırılmış təsdiqedici müddəələr verir ki, bu da Azərbaycan xalqının tarixən yüksək mədəniyyət və sivilizasiya daşıyıcısı olduğunu dünya ictimaiyyətinə çatdırmaqdə müstəsna əhəmiyyət kəsb edir.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, «Muğam poetikası və idrak» əsəri bu sahədə tədqiqat işi ilə məşğul olan aspirantlar və elmi işçilər üçün əvəzsiz istinad mənbəyi olmaqla bərabər, həm də onların qarşısında geniş və hərtərəfli bilik qazanmaq tələbləri də qoyur, hər hansı tədqiqata yanaşmanın nümunəsini verir.

Əsərin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, burada söz və tutum xatırın çoxsaylı ixtibaslar yoxdur, mövzu ardıcıl və konkret məcrada inkişaf etdirilir, müvafiq illüstrativ materiallarla (diaqram, qrafik, sxem və s.) eyniləşdirilir.

«Muğam poetikası və idrak» kitabı tədqiqatçılar, müəlliimlər, tələbələr, muğamsevərlər və ümumiyyətlə Azərbaycan oxucuları üçün, eləcə də elmi kitabxanalarımız və xalqımızın milli mədəniyyət fondu üçün layiqli töhfədir.

## RASİM OSMANZADƏ

Fəlsəfə elmləri doktoru,  
Azərbaycan Milli Elmlər Akademiyasının  
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar  
Institutunun aparıcı elmi işçisi

## ÖN SÖZ

Əgər Əli Aslanoğlunu əvvəlcədən tanımamasaydım, fitri istedadına və yaradıcılığına bələd olmasaydım, «Muğam poetikası və idrak» adı ilə oxuculara təqdim olunan bu kitabın ayrı-ayrı sahələr üzrə ixtisas sahibi olan müəlliflər tərəfindən kollektiv surətdə deyil, bir müəllif tərəfindən tekbaşına yazıldıgına mənni inandırmaq çətin olardı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, publisist, qəzəlxan, istedadlı mühəndis Ə. Aslanoğlunu «Zirveyə gedən yol», «Minillik düşüncələri», «Qəzəllər Dünyası», «Bilik qapısının açarları» və s. kitabları, eləcə də Moskva və Bakı mətbuatında dərc edilmiş onlarla elmi-publisist məqalələri ilə tanışdığım üçün bu kitabın əlyazmasını oxudum. ... Oxudum..., və qəribə hissələr keçirdim... Bunun bir neçə səbəbi vardı:

Əvvəla, məsələnin qoyuluşu və onun həllinə yanaşma tərzi öz orijinallığı və fəlsəfi-idrak tutumu ilə heyrot-amızdır, müəllifdən çoxşaxəli intelekt hazırlığı və cəsarət tələb edir. İkincisi, indiyə qədər böyük həvəslə diniñədiyim müğamlarımızın daxilində gizlənən hikmətlərin və fəlsəfi təfəkkürün üzə çıxarılması oxucunu həyəcanlandırır, onu döñə-döñə yenidən düşünməyə sövq edir. Üçüncüsü, ədəbiyyat, musiqi, sənətsüñaslıq, fəlsəfə, məntiq, riyaziyyat, fizika, astronomiya, texniki elmlər, tibb, psixologiya kimi müxtəlif istiqamətlə fundamental elm sahələrinin əldə etdiyi nailiyyətlərin eyni bir mövzu üzərində cəmləşdirilməsi və qoyulan problemlərin həllində onlardan lazımi səviyyədə istifadə edilməsi doğrudan-doğruya fenomen haldır və heç də hər kəsə nəsib olan istedad və xoşbəxtlik deyildir. (axrasında böyük zəhmət dursa da!).

«Muğam poetikası və idrak» kitabı fəlsəfə-muğam qoşágına istiqamətlənmış monoqrafiya olmasına baxmayaraq, həmin çərçivədən bir çox digər sahələri də işiq-

landırır. İnsan duyğularının elmi təfəkkürlə münasibətləri sistemli təhlildən keçirildikcə bu yönəmdə qarşıya çıxan çoxsaylı suallar da cavablanır, müasir dünyəvi idrak prizmasından şorh edilir.

Kitabda Azərbaycan müğamlarının poetik-fəlsəfi tutumunun indiya qədər öyrənilməmiş cəhətləri ön plana çəkilməklə bu ecazkar sənət əsərlərinin idrakı dərinliyi, mənəvi-poetik qayəsi insan və ictimai şərait, təbiət və cəmiyyət kontekstində öyrənilir, musiqidə tekçə və ümumin ifadəsi onu doğuran səbəb-nəticə əlaqələri əsasında elmi izahını tapır.

Azərbaycan musiqisinin, xüsusən müğamlarımızın, belə bir sivil formada açılışı ictimai-siyasi və mədəni-tarixi baxımdan diqqətə layıqdir və hər bir vətəndaşda fərəh hissi doğurur. Monoqrafiyanı oxuyub axıra çıxdıqdan sonra adı bir musiqi kimi baxdıqımız müğamlar barədə düşüncə tamamilə dəyişir, yeni bir idrak mərtəbəsinə qalxır. Aydın olur ki, «Rast», «Şur», «Bayati-Sıraz» və digər müğam dəstəgahları yalnız bədii zövqü oxşayan adı musiqi deyilmiş, bütöv bir xalqın tarixini, mədəniyyətini və məfkurəsini özündə birləşdirən elmi simvollar sistemində ibarət olub, dialektik inkişafın tərkib hissəsindən doğan elmi-nəzəri konsepsiyadır, müəllifin vurğuladığı kimi, «Azərbaycan xalqının özünüdərkər fəlsəfəsidir».

Əşərdə nəzəri-fəlsəfi araşdırılmalarla bərabər, diqqət çəkən məsələlərdən biri də müğamin məhz Azərbaycan etnosuna aid olması barədə gətirilən tutarlı dəlillərdir. Kitabda Azərbaycan müğamlarının digər Şərqi müğamlarından fərqli və üstün cəhətləri tekzibedilməz bir şəkildə izah olunur, onların dünyəvi idrak prosesindəki mövqeyi ardıcıl təhlil yolu ilə oxucuya çatdırılır.

Kitabda bir çox problemlərə təngidi münasibət bildirilən məklə onların öz həllini tapması üçün müvafiq tövsiyələr irəli sürülür.

Muğam ədəbiyyatının təkmilləşdirilməsi, bu sahədə elmi-tədqiqat işlərinin sistemləşdirilməsi və səviyəyəsinin artırılması, tədris-metodika işlərinin daha müasir, sivil əsaslar üzərinə keçirilməsi və sair məsələlər böyük narahatlılıq doğuran və öz həllini gözləyən problem kimi qarşıya qoyulur.

Əli Aslanoğlu «Muğam poetikası və idrak» monografiyası ilə Azərbaycan musiqi tarixində muğam nəzəriyyəsinin və muğam fəlsəfəsinin fundamental əsasını yaratmışdır desək, yanılmarıq, çünki, bu kitabda çoxlu sayda elmi nəzəri problemlərin mövzusu müəyyən edilmiş, onların öyrənilməsi üçün ilkin istiqamətlər göstərilmişdir. Muğamların, eləcə də xalq musiqisinin elmi-nəzəri problemləri ilə məşğul olan tədqiqatçılar və sənətşünaslar üçün bu əsər əvəzolunmaz stolüstü kitabdır.

Əsər dil və üslub cəhətdən də maraqlıdır. Belə ki, muğamların öyrənilməsi, tədris-təbliğ fəaliyyəti ilə əla-qədar hissələr nisbətən sadə, elmi-nəzəri problemlərlə bağlı məsələlər isə yüksək akademik bir dildə şörh olunur. Bu, həm sıravi oxucu, həm də elm adamları üçün rahat bir formadır. Kitabın sonunda gənc xanəndələrə kömək məqsədi ilə əlavə kimi daxil edilmiş qızəllər də ədəbi-bədii sənətkarlıq nöqtəyi-nəzərdən seçilir. Burada klassik formanın müasir bədii çalarlarla zənginləşdirilməsi, əruzun Azərbaycan dilinə və musiqisine yatımlığını təmin etmək məqsədi ilə bədii şer dilinin sadə, olduqca axıcı və ritmik bir şəkildə təqdimatı nəzəri cəlb edir.

«Muğam poetikası və idrak» kitabı tədqiqatçı sənətşünaslar və muğamsevərlor üçün gözəl hədiyyə, milli məfkurə xəzinəmizə dəyərli əlavədir.

*Ənvər Əhməd*

*Filologiya elmləri namizədi,  
professor*

## MÜƏLLİFDƏN

Bu kitabın adını nə səbəbə «Muğam poetikası və idrak» qoymuşuz kitabı sona qədər oxuyanlara əlbəttə ki, aydın olacaqdır. Oxucuların işini asanlaşdırmaq üçün ilk önce «poetika» istilahına bir qədər aydınlıq getirmək istərdik. Bizim məvzumuzda poetikanı poeziya ilə eyniləşdirmək olmaz. Bəlkə de Azərbaycan dilində «poetika»nın analoqu (ya sinonimi) olsayıdı, onu başqa cür adlandırmış (ruh, duyğular kompleksi, emosiyalar və s.) daha münasib olardı. Belə bir analoq olmadığından biz təxminən eyni bir mənbədən çıxan iki oxşar sözü müxtəlif cür monalandırmaq məcburiyyətindəyik və bu fərqli nədən ibarət olmasına göstərməliyik.

Tarixi baxımdan poetika poeziyadan daha qədimdir, çünki, poeziya ədəbi-bədii yaradıcılıqla (ilk öncə folklor kimi) bağlı olduğundan insan cəmiyyətinin nisbətən inkişaf etmiş mərhələsinə aiddir – insanlar danişq dili əldə etdikdən sonra öz fikirlərini şərlə, poeziya ilə ifadə etməyə başlamışlar.

Poetika isə hiss və duyğuların ardıcıl, ritmik səs sistemi və ya hərəkətlərlə canlandırılması, yaxud emosional təsirin yaranması üçün görülən digər tədbirlər kompleksidir. Poetik münasibət və ya poetik ünsiyyət təbiət tərəfindən verilmiş obyektiv həyat amili, poeziya isə bu ünsiyyətdə bulunmaq üçün insanların kəşf etdiyi formadır. Məs: quşların oxuması, ağacların al-əlvən çıçek açması və s. həyatın poetikasına aid olduğu halda heç cür poeziyaya aid edilə bilməz. Demək bütün canlılar arasında, eləcə də canlılarla ümumi həyat arasında elə bir ülvi münasibət mövcuddur ki, indi biz onu poetika adlandırmalı oluruz.

Həyatla insan arasındaki, eləcə də insanların öz aralarındaki ünsiyyət və münasibətlər poetik anlam nöqtəyi-nəzərindən olduqca maraqlı mövzudur. Nəyə görə insanlar (eləcə də bütün canlılar) ünsiyyətin əsas şərtini poetikada görürler? Şərsiz, müsiqisiz, müğamsız ötüşmək olimazdım, duyğuları dil və danışq vasitəsilə anlatmaq daha səmərəli deyilmi? Görünür ki, dil və danışq nə qədər inkişaf etsə də, həyatın ülvi (bu sözün də əvəzinə daha anlaşıqlı söz tapa bilsəydim!) məqamlarını ödəyə bilmir. Buna görə də ritm, mahnı, müğam meydana gəlməsidir. Kitabda bu münasibətlər aydınlaşdırıldıgına görə oxucunun vaxtını almaq istəmirik, lakin onu qeyd edirik ki, insanla həyat arasındaki ülviyyətin ifadə forması olan musiqi, o cümlədən müğam, həmin ülviyyətin tabe olduğu obyektiv qanunlara təbəcilik göstərməli idi.

Həyatın özünü və ondakı ülviyyəti (poetikanı) yaradan qanunlar müğamlarda nə qədər öz ifadəsini tapır və ümииyyətlə tapır mı? Fəlsəfi baxımdan burada hansı münasibət əlaməti vardır?

Biz bu problem və bundan irəli gələn çoxsaylı suallar əsasında oxuculara təqdim olunan bu kitabı işləyib hazırlamışıq. Qoyulan suallara nə dərəcədə real cavab tapmağımızdan asılı olmayaraq həmin məsələnin tədqiqat obyekti kimi təqdim edilməsində israrlılıq və hesab edirik ki, bizdən sonrakı tədqiqatçılar bu zəmin üzərində hələ çox iş görəcəklər.

Bu kitab haqqında öz tənqidçi və tövsiyyəvi fikrini bildirən alimlərə, sənətşünaslara və hər bir sıravi oxucuya əvvəlcədən öz minnətdarlığını bildiririk.

## I HİSSƏ

### AZƏRBAYCAN MUĞAMLARININ POETİK ANALİTİKASI

#### PART ONE

#### THE POETICAL ANALYSIS OF AZERBAIJAN MUGAMS

# MUĞAMA NƏZƏRİ-DİALEKTİK BAXIŞIN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ

THE AIM AND IMPORTANCE  
OF THEORETICAL-DIALECTAL LOOK AT MUGAM

Şərqi musiqi mədəniyyətinin ən qədim incilərindən olan müğam sənətinin tədqiqi uzun zaman Azərbaycan və xarici ölkə alımlarının diqqətini çekmiş, bu barədə sanballı əsərlər yaranmışdır. Ərəbistan, İran, Rusiya, Ukrayna, Almaniya, Türkiye və digər ölkələrin musiqi-sünas alımları müğamların təhlil edilib öyrənilməsinə böyük maraq göstərmiş, bu ecazkar və möhtəşəm musiqi janının tarixi, etimologiyası, genetik kökləri, coğrafiyası, lad və intonasiya məziyyətləri döñə-döñə analiz edilmişdir.

Azərbaycanda müğamların elmi-professional təhlili və tədqiqi XX əsrin əvvəllərinə təcadüf edir ki, bu da böyük bəstəkar-alim Üzeyir Hacıbəyovun fəaliyyəti ilə əlaqədardır. Üzeyir Hacıbəyovdan sonra bu məktəbin istedadlı davamçıları yetişmiş və müğamların öyrənilməsində görkəmli rol oynayan əsərlər yazılmışlar. Bunnadan M.C.İsmayılov, E.Abbasova, G.Abdullazadə, R.Məmmədova, R.Zöhrabov, İ.Rəcəbov, R.İmrani kimi sənətşünas alımların təqdirə layiq əməyini qeyd etmək olar.

Göstərmək vacibdir ki, müğam sənətinin öyrənilməsinə yönəlmış bütün tədqiqatların istiqaməti əsasən nəzəri-analitik mərcada mövqe tutmuş və indiyə qədər müğam fəlsəfəsinin sırrı, onun dialektikasının müasir idrak baxımından öyrənilməsi açıq mövzu kimi qalmışdır. Bu problemin XXI əsrə qədər açıq qalmasının bir neçə səbəbini göstərmək olar.

1. Muğamlar musiqi folklorundan yaranıb şifahi üsulla yayıldıgına görə yazılı elmi ədəbiyyatla əlaqəsi zəif olmuşdur.

2. Əksər şərqi ölkələrində muğamlar dəstgah şəklində sistemli epik forma almadığına görə dünyəvi idrak baxımdan fəlsəfi nəzəri o qədər də cəlb etməmişdir.

3. Müasir dünyəvi idrak prosesinin formallaşmasında mühüm kəşflərin (nüvənin öyrənilməsi, kosmosun fəthi, nisbəlik nəzəriyyəsinin yaranması və s.) XX əsrin ortalarına və nisbətən sonuna aid olması ilə əlaqədar muğamlara dialektik nəzəri baxış üçün şərait yalnız son dövrlərdə (son 30-40 il) yaranmışdır.

4. Dəstgah şəklində formalışdır təkamül yolu ilə çağdaş quruluş formulu almış Azərbaycan muğamlarının dünyəvi idrak və müasir fəlsəfi dünyagörüşü müstəvisində tədqiqi üçün musiqişunaslıq elmi ilə yanaşı həm də hərtərəfli fundamental biliklər (fizika, kimya, riyaziyyat, fəlsəfə, məntiq, ədəbiyyat, astronomiya, biologiya, texniki elmlər və s.) lazımlı gəldiyindən mövzunun kifayət dərəcədə mürəkkəb və çətin olması ilə bağlı bu problem tədqiqat institutlarının tematik planlarına daxil edilməmişdir.

Qeyd etməliyik ki, müxtəlif ölkələrdə muğam (Azərbaycan), moğam (Iran-fars), mukam (Türkmənistan, Uygurstan), makam (Ərəbistan, Türkiyə) və makom (Özbəkistan) adı ilə tanınan bu xalq musiqi janrı etnik soykökü ilə birmənali surətdə Azərbaycana məxsusdur. N.Gonçəvinin «İsgəndərnəmə» poemasında: «Müğənni, qədim bir hava çal, muğlar kimi bir muğan havası çal» cümləsinin məhz muğama aid olduğu elmi cəhətdən sübuta yetirilmişdir. (Bax. R.İmrani. Muğam Tarixi, B. «Elm»-1998. səh. 26-28).

Yuxarıdakı şerdə «çal» deyə müğənniyə müraciət edilməsi əslində «ifa et», «oxu» kimi başa düşülməlidir, çünkü, müğənni çalmır, oxuyur. Muğan sözünün mənası ərəbcə «Muğ-lar», fars-nəhləvi dilində isə «Muğ-i»- (yəni muğlara mənsub) kimi başa düşüldüyündən bu havanın (musiqinin-muğamın) vaxtile Azərbaycan ərazisində (b.e.ə. X-IX əsrlərdə) yaşmış Muğ tayfasına aid olduğu şübhə doğurmur.

Bəzi mənbələrdə muğamın guya ərəbcə «məqam» (hal, vəziyyət) sözündən əmələ gəlməsi barədə yürüdünlər fikirlər etimoloji cəhətdən özünü doğrultmur və bu, çox güman ki, dialekt-tələffüz təhrifinin nəticəsidir, (muğan-moğam-məğam-məqam-makam)

Muğamin Azərbaycan etnosuna aid olması barədə tarixi mənbələrdən alınan məlumatlardan olavaş daha bir tutarlı istinad məqamı da vardır. Bu, muğamların təkamülü və dialektik inkişaf nəzəriyyəsi ilə bağlıdır. Məsələ burasındadır ki, qədim və orta əsrlərdən tutmuş hazırkı dövrə qədər Ərəbistan (Misir, İraq) İran, Özbəkistan ərazisində qütretli dövlətlər mövcud olması ilə əlaqədar böyük mədəniyyət mərkəzləri (kitabxanalar, şer və musiqi məclisləri) fəaliyyət göstərmışdır. Lakin bu ölkələrin (və eyni zamanda xalqların) heç birində muğam Azərbaycanda olduğu qədər inkişaf edib təkmil professional musiqi dastanı səviyyəsinə qalxa bilməmişdir. Azərbaycan muğam dəstgahlarının səviyyəsinə az-çox yaxın olan İran muğamlarıdır ki, bu da İranda əhalinin xeyli hissəsinin azərbaycanlılardan ibarət olması ilə bağlıdır. Qalan ölkələrdə muğamlar ya ayrı-ayrı əlaqəsiz şöbələr və yaxud da adı avaz formasından irəli getməmişdir. Aydındır ki, hər hansı bir musiqi növünün və ya janının inkişaf taleyi ifa edən xalqın

fonetik dil quruluşuna, səs-boğaz anatomiyasına, milli folkloruna, həyat və mösiş xüsusiyyətlərinə uyğun gəlməsindən çox asılıdır. Bu baxımdan müğamların Azərbaycanda uğurlu inkişaf yolu ilə təkamül tapması onların öz soykökü üzərində inkişaf etməklə əsaslı zəminə malik olması ile əlaqələndirilməlidir. Başqa cür ola bilməzdi, heç bir xalq öz musiqisini bir kənara atıb özgə musiqisini inkişaf etdirib bəsləyə bilməz, çünkü, milli ruhə yad olan lad və intonasiya xalq arasında uzun müddət yaşaya bilməz! «Hər bir xalqın mösişti, adət-ənənəsi ile six bağlı olan folklor musiqi nümunələri... spesifik xüsusiyyət daşımaqla aidiyiyətinə görə mənsub olduğu xalqa şamildir». (R.İmrani. Muğam tarixi. B. «Elm», sah.126).

Azərbaycan muğam sənətinin tədqiqinə fəlsəfi-dialektik baxımdan yanaşmaq ideyası adı həvəskar istəyindən yaranmamışdır. Bu, müğamlarımızın hazırkı təşəkkül səviyyəsindən doğan bir elmi-nəzəri tələbat, mövcud gerçəkliliyin ortaya qoymuğu bir zərurətdir. Öz inkişaf səviyyəsinə görə xeyli primitiv vəziyyətdə olan makam və makomların belə bir təhlilə o qədər də ehtiyacı yoxdur, çünkü, onlar öz məzmun və formasına görə müasir fəlsəfə institutunun tələblərinən xeyli geri qalırlar və Azərbaycan müğamları qədər fəlsəfi düşüncə və idrak mərtəbəsində deyillər.

Azərbaycan müğamlarının dialektik anlamda tədqiq və təhlil edilməsinin həm elmi-nəzəri, həm də siyasi-tarixi əhəmiyyəti vardır: 1) belə bir tədqiqat əsəri ilə musiqi tarixində bəlkə də yeni bir sahənin – musiqi fəlsəfəsinin əsası qoyulacaqdır ki, bu da istər yerli, istərsə də dünya musiqisinin sonrakı inkişaf istiqamətlərində əhəmiyyətli dərəcədə öz təsirini göstərə bilər;

2) belə bir araştırma musiqi tədqiqatında və sənət-şünaslıqda ədəbiyyat çatışmazlığı üzündən kölgədə qalan çox vacib bir amili – dialektik təhlil amilini işıqlandırmaqla sənətşünaslıqdakı bu boşluğu dolduracaq; 3) bu cür tədqiqat əsərinin Azərbaycanda yaradılmasının və məhz Azərbaycan müğamlarına həsr olunmasının olduqca mühüm siyasi və tarixi əhəmiyyəti ondan ibarətdir ki, milli musiqimizin hazırlığı səviyyəsinin yüksək olduğunu göstərməklə bərabər həm də onun qədim tarixi köklərə malik olduğunu isbat etirir və bununla da Azərbaycan xalqının tarixən Şərqdə mədəniyyət və sivilizasiya daşıyıcısı olduğunu təsbit edir. Yeni müstəqillik əldə etmiş Azərbaycan xalqının beynəlxalq aləmdə nüfuz qazanması üçün bu, olduqca vacib faktordur.

Hər bir tədqiqat obyektinin araşdırılmasında doğru və inandırıcı nəticənin əldə edilməsi üçün təhlil metodunun düzgün seçiləşməsinin böyük əhəmiyyəti vardır. Qeyd etməliyik ki, sənətşünaslıq sahəsində yerinə yetirilən bir çox tədqiqat əsərlərində metod məsələsi unulduğundan (yaxud da təbəəllik ucbatından kölgədə buraxıldığından) əsərin ayrı-ayrı bölmələri qeyri-ardıçıl və bir-birindən əlaqəsi kəsilmiş fərdi məqalə kimi görünür və ümumi nəticənin sintezində yad maddə təossürüti yaradır. Bütün aspirantlar fəlsəfədən ona görə minimumlar verirlər ki, öz tədqiqatlarında fəlsəfə qanunlarının təlibinə riayət etsinlər, onların iörlü sürdürüyü müddəələr emprik şəkildə peydə olmasın və ardıcıl dialetik analizin zəruri nəticəsi kimi meydana çıxın. Buna görə də təhlil metodu seçiləməli və məhz nə üçün həmin metodun seçildiyi isbatə yetirilməlidir.


Azərbaycan müğamlarının nəzəri-dialektik cəhətdən araşdırılmasında dialektik təhlilin hər iki metodundan, həm induksiya (sadədən mürəkkəbə), və həm də deduksiya (mürəkkəbdən sadəyə) metodundan istifadə edilməsi qəçilməzdır. Əvvəla, ona görə ki, müğam dəstgahları mürəkkəb tədqiqat obyektidir və onlar daha xırda tərkib hissələrinin cəminində (şöbə və guşələr) təşkil olunmuşdur. Həmin şöbə və guşələrin bəziləri ayrıca müğam (təsnif) formasında da ifa edilir və ya digər bir dəstgahın da tərkibinə daxil ola bilirlər. Deməli, şöbələrin müəyyən sərbəstlik dərecəsi vardır və irihəcmli dəstgahların təhlilinə nüfuz etdiğdə istər-istəməz xırda hissələri öyrənmək lazımlıdır. Bundan əlavə, hər şöbə və guşənin özünəməxsus intonasiyası və musiqi mözəmnunu vardır ki, ümumi dəstgah mözəmnundan və süjet xəttində onun mövqeyinin təyin edilməsi vacibdir. Məlumdur ki, ayrı-ayrı çalğı alətlərində instrumental ifa zamanı, eləcə də müxtəlif müğənnilərin vokal ifasında musiqinin bədii-emosional xüsusiyyətləri müəyyən qədər interpretasiyaya uğraya bilər. Ona görə də induksiya metodu ilə sadədən mürəkkəbə doğru inkişafın ardıcılığına diqqət yetirilməsi və ayrı-ayrı dəstgahların müstərək tərkiblərinin müqayisəli təhlil edilməsi vacibdir.

Digər tərəfdən də müğam tərkibində olan ayrı-ayrı şöbə və guşələrin ilkin kökləri çox qədim tarixə aid ol-duğundan bəzən onların dialektik inkişaf zəncirindəki funksional mövqeyini təyin etmək üçün qarşıda olan hazır materialdan (dəstgahdan) istifadə etməli oluruz. Bu zaman mürəkkəbdən sadəyə doğru diferensiallama (deduksiya) əməliyyatı labüddür. Bu məsələ ümumi müğam çoxluğuna vahid bir obyekt kimi baxdığımız halda daha zəruri şəkildə qarşıya çıxır.


Əlimizdə müğam tədqiqatına aid fəlsəfi əsərlərin olmadığını nəzərə alaraq nəticələrin inandırıcı olmasına əminlik məqsədi ilə biz həm eninə, həm də dərininə təhlil aparmaq məcburiyyətindəyik.

Nisbilik nəzəriyyəsinin kəşfi (A.Eynsteyn) XX əsrin ikinci yarısından etibarən insanların inдиyə qədər doqma kimi qəbul etdikləri bir çox bilgilar haqqında təsəvvürü xeyli dəyişirdi. Məlum oldu ki, bizim hərəkət və sükunət barədə əldə etdiyimiz anlayışlar nisbi xarakter daşıyır: fəza əyridir və fezada heç vaxt mütləq düz xətt çəkmək mümkün deyildir, normal düz xətlər ümumiyyətlə olmur. Mütləq sükunət nöqtəsindən planetlərin müşahidəsi yaxın məsafələrdən mümkün ola bilməz, çünki, onlar çox böyük sürətlə (saniyədə 280-300 km.) irəliləmə hərəkəti edirlər. Məs: əgər biz 1 san. ərzində kağız üzərində 5 sm. uzunluğunda bir xətt çəkmək istəsek yerin günəş sistemi ilə birlikdə hərəkət sürətini nəzərə almaqla qeyri-ixtiyari olaraq 280 km. uzunluğunda əyri xətt çizəcək. (sxem 1)

### a) İnersial sistemdə:



### b) Relyativ sistemdə:



Sxem 1. Relyativ və inersial sistemlərdə 1 san. ərzində çəkilən xəttin uzunluğu.

Həmin əyri xəttin ilkin təsəvvürdə nəzərdə tutulan istiqamətdən meyli hər bir saniyədə  $0,004^\circ$ -lik bucaq

təşkil edir. (Yerin fırlanması ilə əlaqədar). Bunun kimi də 5 san. müddətində davam edən səs dalğası relyativ sistemdə fəzada (mütləq mənada) 1400 km. məsafəni əhatə edir. Bu, səsin spiralvari trayektoriya üzrə yayıldığı məsafənin uzunluq ölçüsüdür. Əger səsin gücü və membrinin yaratdığı eninə dalğanın inersial sistemdə yayılması da nəzərə alınarsa 5 saniyəlik avazın nə qədər böyük fəza həcmində yayıldığı aydın olar.

Yer kürəsinin Günəş sisteminə və onunla birlikdə metaqalaktika coxluğuna daxil olduğu, həmin sistemin müəyyən etdiyi qanunlar əsasında öz mövcudluğunu saxladığı üçün yerüstü qanunların öyrənilməsini də bu mürəkkəb sistemdən kənar təsəvvür etmek olmaz. Qlobal dünyəvi idrakdan tədric olunmuş tədqiqat özünü aldatma və müəyyən müddətə doğru kimi görünen nisbi təsəvvürler assosiasiyanından başqa bir şey ola bilməz. Təsadüfi deyildir ki, çox qədimlərdən indiyə qədər münəccimlik sənəti yaşışmış, göydəki (kainatdakı) ulduzların vəziyyəti ilə insanların yerdəki təleyi, hərəkətləri, uğuru və uğursuzluqları, psixofizioloji vəziyyəti arasında müəyyən əlaqə olduğu bir elmi konsepsiya şəklində formalılmışdır. Deməli Yer üzərində yaranan, inkişaf edən və ya məhv olan maddi və mənəvi varlıqlar kainatın müəyyən andakı koordinativ vəziyyəti ilə müəyyən dərəcədə bağlıdır və bu bağlılığın xeyli hissəsi hələ elmə məlum deyildir, bunların barəsində olan biliklər abstrakt-kosmoqomik təsəvvür səviyyəsindədir. Bununla belə, ölçü, yanaşma, hissətme faktorlarının müxtəlifliyinə baxmayaraq, bütövlükdə bizim yaşadığımız dünya vahid bir sistemdir, bizlər və bizim yaratdıqlarımız (o cümlədən musiqi də) onun tərkib hissəsidir. Buna görə də çalışıb öyrəndiyimiz tərkibləri, o cüm-

lədən musiqini (muğamı), həmin tərkibin daxil olduğu sistemdən ayrıca götürmək səmərəli elmi nəticə almaq üçün kifayət etməyə bilər.

Öz tərkib hissələrinə, daxili məzmununa, xarici ifadə formasına görə heç bir musiqiyə bənzəməyən muğamların dünyəvi idrak çərçivəsində, bizi əhatə edən aləmin tərkib elementlərinin qarşılıqlı təsir coxluğunda təhlil edilməsi bu ecazkar musiqi janrı barədə daha dolğun məlumat əldə edilməsinə yol açır. Qeyd etməliyik ki, muğamların təhlilində dialektik anlamanın həm idealist, həm də materialist mövqeyinin nəzərə alınması lazımlıdır. Çünkü, materializmin meydana gəlməsindən hələ çox əvvəl muğamlar mövcud idi və onların ilahiyyat felsefəsi və mentiqi ilə əlaqəsi qurulmuşdu. Muğam tərkibində lad və intonasiyaların, ritmik səs düzünmənün müqəddəs ayınlorın ifası ilə müəyyən dərəcədə bağlılığı vardı. Qədim tarixi mənbələrdə göstərilən kimi, əslən Azərbaycanlı olan «Avesta»nın yaradıcısı Zərdüştün dini ayınlarından tutmuş, «Qurani-Kərim»in təbliğinə qədər dini-mərasim nəğmələrinin ifasında muğam ladlarından və bunlara uyğun avazdan istifadə edilmişdir və indiyə qədər də istifadə edilməkdədir. Bundan əlavə, ümumiyyətlə felsefə elminin özü ilkin varianta dini-təriqət təfsirlərində intişar tapmış hikmətlər məcmusundan emələ gəlməşdir, əvvəl idealist ilahiyyət elmi, daha sonralar isə materializm yaranmışdır. Ona görə də muğamların təhlil edilib öyrənilməsində bu dialektik ardıcılığın nəzərə alınması əhəmiyyətlidir və muğam tərkibində gizlənən məzmunun etnik və coğrafi təzahür formalarının müqayisəsində gərəkli ola bilər.

Muğamlar folklor sənət nümunəsi kimi yayılsalar da, vaxtilə onların görkəmli alim-sənətşünaslar, istedadlı müğənnilər tərəfindən yaradılıb sistəmə salınmasına aid tarixi mənbələr mövcuddur. Məs: görkəmli Azərbaycan alim-musiqişünası Səfiəddin Əbdülmömin Ur-məvi (1230-1294) 16 il Abbasilər xilafətinin saray kitabxanasında işləmiş, dərin biliklərə yiyeñənmiş və 1252-ci ildə «Kitab əl-ədvar» («Musiqi məqamları (muğamları – Ə.Aslanoğlu) haqqında kitab») əsərini yazmışdır. O, həmin kitabda not yazısı ilə 12 əsas müğam və 6 törəmə müğamin səs düzümünü yaratmışdır. (Azərbaycan Tarixi. B., Azərnəşr, 1996, səh. 349). Ur-məvinin davamçısı olan Əbdülqədir Marağayı (azərbaycanlıdır) də (1353-1435) bu sahədə xeyli işlər görmüş, «Came əl-əlhan» ((«Melodiylar toplusu») kitabında ilk dəfə 12 müğamdan törəmə 24 şöbə sis-teminin nəzəri əsasını yaratmışdır. (Azərbaycan Tarixi, səh. 350). Milliyətçə Azərbaycanlı olan bu görkəmli alımların İran erazisində yaşıdlığına istinadən bir çox qərb və şərq traktatlarında əksər müğamların fars etnosuna aidliyi barədə yanlış fikirlər söylənilir. Bizim tədqiqatların bir istiqaməti de subyektiv meyilli bu cür fikirlərin fəlsəfi-dialektik və məntiqi anlam çərçivəsində təzkibinə yönəlmışdır. İş o yerə gəlib çatmışdır ki, həmişə Azərbaycan milli musiqi ale丁tində çalan, müğamların qol-qanadını sindirə-sindirə yalnız instrumental formada ifa edən ermənilər də xalqımızın bu tariximədəni abidəsinə şərık çıxməq cəhdlərində bulunurlar. (Əcəb məntiqdir! Necə ola bilər ki, bir xalqın müğamı olsun, lakin heç vaxt oxuya bilməsin?) Çox yaxşı bir cəhət ondan ibarətdir ki, səs-boğaz qurluşuna görə Azərbaycan müğamları elə bir mürəkkəb musiqi

formasıdır ki, onları yalnız Azərbaycanlı lazımi səviyyədə ifa edə bilər! Buna görə də həmin müğamların hansı etnik kökə malik olduğunu isbata yetirmək çox da çətin bir iş deyildir. Lakin bu isbata yetirilənlə dünya ictimaiyyətinə çatdırmaq da lazımdır, eks təqdirdə belə bir isbatın və ciddi-cəhdin əhəmiyyətsiz olacağı labüdüdür. Bunun üçün isə müğamların töbliği ümumxalq və ümumdövlət qayğısı çox lazımdır. Müğam dəstgahları, müğam tamaşaları, təsniflər dünya səhnəsinə çıxmali, öz möhtəşəmliliyini və gözəlliyini nümayiş etdirməlidir. Hal-hazırda Azərbaycanın musiqi və mədəniyyəti sahəsində ele bir forma və janr yoxdur ki, Qərbi Avropa dinləyicisini müğamlar qədər heyratə götirə bilsin! Bizim müasirimiz, görkəmli müğam ustadı Alim Qasimovun son illərdə Qərbi Avropa ölkələrində müğam ifaçılığı üzrə qazandığı böyük uğurlar buna parlaq misaldır.

Azərbaycan müğamlarının geniş dialektik təhlil müstəvisində dünya ictimaiyyətinə təqdim edilməsinin digər bir əhəmiyyəti də ondan ibarətdir ki, bununla biz xalqımızın yalnız musiqisini deyil, cənə zamanda onun özünü, mənəviyyatını, həyat və düşüncə tərzini, ümumi bəşəri obrazını ortaya qoymuş oluruz. Görkəmli alim A.X.Mirzəcanzadə «İxtisasa giriş» kitabında yazır: «insan ətraf mühitin partiturasında öz həyatının diri-jrudur» (səh.345) Bu qısa lakin atalar sözü qədər dəyərlə kələmin həm tarixi keçmiş, həm də müasir baxımdan çox böyük mənası vardır. Minilliklərlə hesablanan ulu tarixin yazdığı partiturada xalqımızın hansı keyfiyyətdə ifaçı və ya «dirijor» olduğu onun müğamlarında, xalq musiqi folklorunda öz ifadəsini tapmışdır. Bundan əlavə, çağdaş həyat partiturasında öncül mövqe tutmaq

ürün olduqca istedadlı dirijor olmaq lazımdır! Dünya müziqi və incəsənət partiturasında bu səfiyyəni muğam sənəti ilə əldə etmək əvvəldə qeyd etdiyimiz kimi, daha real və həll oluna bilən məsələdir, çünki, muğam elm və incəsənətin kəsişmə xəttindədir. «Elm və incəsənət birlikdə yeganə ümumi məqsəd güdür; dünyani və bizim özümüzü dərk etmek! Ancəq bunların başlanğıc nöqtələri müxtəlifdir. Elm hərtərəfli tədqiqata xüsusi haldan başlayır və lazım olsa, bu xüsusi hallardan daha ümumi hadisələrə keçir. İncəsənət isə ümumidə xüsusunu aydınlaşdırır, təsvir edir» (Bax. A.X.Mirzəcanzadə. «İxtisası giriş». B.1990.səh.183)

Ümumiyyətlə, hər bir xalqın milli musiqisinin təhlili həmin xalqın milli –mənəvi və exlaqi keyfiyyətləri, həyat və düşüncə özəllikləri, tarixi inkişaf yolu və bir çox başqa xarakterik cəhətləri barədə müəyyən təsəvvür yaradır. Məs. Caz musiqisinin xarakteri və melodik quruluşu uzun müddət maddi və mənəvi azadlıqlandan məhrum edilmiş zəncilərin həm faktiki həyat çatınlıklarının, həm də düşüncə tərzinin inikasıdır. Tarixən dərin idraki təsəvvüre, ürfani səviyyədə fəlsəfi təlimə malik olmayan zəncilər həyatın xoş bir təsadüf nəticəsində, xeyirxah ruhların gəlişi ilə dəyişəcəyinə inançlı olduqlarından onların yaratdıqları caz musiqisi də dialektik inkişaf qanunlarına tabe olan süjet xəttinə malik deyildir, burada sevinc hissəleri musiqinin davamlı kədər məzmunundan qəfil qığılçım kimi partlayıb çıxır və tez də sönürlər.

Şərq musiqisi, o cümlədən Azərbaycan muğamları bu xalqların çox qədim sivilizasiya tarixinə malik oldularına, ədəbi-bədii və fəlsəfi düşüncə baxımından erkən formallaşmış məfkurə sisteminə dayaqlandığına

görə istər daxili məzmun, istərsə də xarici forma cəhətdən daha sanballı və ibretməzdir. Ona görə də Azərbaycan muğamlarının geniş fəlsəfi çərcivədə araşdırılması və əldə edilən nəticələrin ümumdünya ictimai baxışına təqdim edilməsi birbaşa mənada xalqın öz istedadının təqdimatından əlavə, həm də onun müziqida tacəssüm edən ümumileşmiş bədii obrazının hansı keyfiyyətlər çoxluğunu əhatə etdiyini görüntüyə getirmək deməkdir. Bu cəhətdən muğamin yalnız estetik zövqə deyil, eyni zamanda ictimai-exlaqi düşüncəyə təsiri məsəlesi önemli əhəmiyyət kəsb edir.

Görkəmli Azərbaycan mütəfəkkiri və sənətşünası Mir Möhsün Nəvvabın «Nəsihətnamə» əsərində yazdığı «Ruhani lezzəti cismani lezzətdən üstün tut» kəlamında deyildiyi kimi, muğam məzmununda cismələşən mənəvi-exlaqi dəyərin və idraki qüdrətin onun estetik tərefindən qat-qat dərində olmasını sübuta yetirmək və bu pərdəərəxəsi heykəlimizi avansəhnə mövqeyinə getirmək cəhdidir qədər çətin olsa da, bir o qədər də şərəflidir!

## RAST VƏ ONUN FƏLSƏFİ TUTUMU

### THE MUGAM «RAST» AND HIS PHILOSOPHICAL MASS

Adının mənası düz, düzgün, həqiqət anlayışlarını ifadə edən Rast mügamı Azərbaycan müğam dəstgahları arasında öz möhtəşəmliyi, axıcılığı və fəlsəfi idrak tutumu ilə seçilir. Büyük bəstəkarımız Ü.Hacıbəyovun qeyd etdiyi kimi, Rastın daxili dramaturgiyasında «Mərdlik, sevinc, mübarizlik» (əsərləri II cild B. «Elm»

1965) ruhu yaşamaqla bərabər, həm də çox yüksək əzəmət, qürur və müdriklik vardır.

Amiranə bir nəfəslə Bərdəştən ayaq götürüb Mayeyi-Rasta düşən xanəndə sanki sonrakı deyəcəyinin olduqca vacibliyini nəzərə çatdıraraq dinleyicinin diq-qötüni gözəl bir fəlsəfi dastanın açılışına cəlb edir! Adətən dastanlar ustadnamə, nəsihətnamə, böyük poemalar minacat ve nətlə başladığı kimi, mayeyi-Rast da olduqca ibrətamız, müdrik və eyni zamanda amiranə bir başlanğıc məqamıdır. Mayeyi-rast şöbəsində ulu dünyanın görünən (aləmi-şəhadət) və görünməz (aləmi-məlaküt) tərəfləri, məhəbbət və hicranın qarşılıqlı münasibətində səbəb-nəticə əlaqəsi, fani və baqinian, an və əbədiyyətin mövqeyi fəlsəfi-məntiqi müstəvidə canlanır, dinleyicini idraka varmağa sövq edir. Məhz elə buna görə də mayənin tonallığı aşağıdır – ali düşüncəyə varmaq, məfkurə aləminə səyahət üçün bu, ən gözəl və münasib bir məqamdır!

Qeyd etməliyik ki, Rast muğamının tarixi çox qədim dövrə gedib çıxmışına baxmayaraq, o, nəinki öz adını və kökünün səs düzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə, zəmanəmizə qədər mühafizə edib saxlaya bilmışdır, («Orta ixtisas musiqi məktəblərinin «xanandəlik» sinifləri üçün muğamların tədris programı», B. 1984, səh.16) və bununla bərabər öz tərkibini də xeyli dəyişərək təkmil formaya yiyələnmişdir. Əvvəllərdə muğam dəstgahlarına daxil olan şöbə və guşələrin sayı indikinə nisbətən 2-3 dəfə artıq olmuş, sondan konsert salonlarında vaxt məhdudluğu səbəbindən və eyni zamanda toy və digər mərasimlərin zaman keçdikcə daha yiğcam forma almasından asılı olaraq muğamlar da həcm etibarı ilə kiçilmiş, ən zəruri şöbə və

guşələri əldə saxlamaqla kifayətlənərək mobil musiqi əsəri şəklində düşmüşdür. O cümlədən 30-dan yuxarı şöbə və guşəyə malik olan Rast dəstgahı da bu tekamül yoluńa keçərək yiğcamlmış və hazırda 12 şöbə ilə ifa olunur. Bunlar aşağıdakılardır:

1. Bərdəşt
2. Mayə
3. Üşşaq (aşıqlər)
4. Hüseyni
5. Vilayəti
6. Şikəsteyi-fars
7. Dilkəş (ürəyi cəlb edən)
8. Əraq
9. Pəncigah
10. Kiçik rak (Rak-əsas dayaq deməkdir)
11. Qərayi
12. Rasta ayaq (kadensiya)

Rast dəstgahının daxili məzmununda poetik ümumi-ləşdirmə üstünlük təşkil edir, burada təkcənin ümumi-dən təcrid şəkildə mövcudluğunun inkarı ilə bərabər, həm də onun aləmi-ümmümidə mövqə əldə etməsinin yolları, üsulları əql və idrak baxımından şərh edilir. Bu təlim-mühazirədə insan həyatının hərəkətverici (mə-həbbət) və yönəldici (idrak) amillərinin qarşılıqlı münasibəti musiqi dilində öz şərhini tapır. Rastın əsas ideyası da elə bu münasibətdən doğur: İnsan səadətə əql və idrakla yetməlidir, onun bütün mübarizəsində ali düşüncə, mənəvi saflıq, mərdanlılıq və alicənablıq öz mövqeyini qoruyub saxlamalıdır!

Göstərdiyimiz bu başlangıç Mayeyi-Rastın həm musiqi məzmununda, həm də lad və intonasiya quruluşunda olduqca aydın bir şəkildə özünü biruzə verir. Dəstgahın əvvəlində idrak məsələsinin qoyuluşu, sonrakı şöbə və guşələrdə musiqinin bu bazis üzərində pərvəriş tapması teologyanın və idealist fəlsəfənin nəzəri əsasları ilə səsləşir. Musiqinin nisbətən yüksək və amiranə bir intonasiyadan (bərdaşt) başlayıb tez bir zamanda aşağı düşməsi (maya), başqa sözə dessək, yerüstü məqama endirilməsi və sonradan bu məqamdan iżreliyə doğru inkişaf xəttinə keçməsi dediyimiz fikri möhkəmləndirir. Yeni dünya (o cümlədən insan da) ali mərtəbədən gələn əmr ilə (həm də idraki əmr ilə) yaranmışdır, yaradıcı daha yüksəkdədir və onun ideyası dünyanın ilkin-əzəl başlangıcını qoymuşdur. Xalıq insanı yerə endirərkən onu əlibəs qoymamış, əql və düşüncə ilə təmin etmişdir ki, qarşısına çıxan çətinliklərin öhdəsindən gələ bilsin!

Mayeyi-Rastdan sonra gələn Üşşaq şöbəsi yeni həyatın başlangıcı, məhəbbət və oyanış mövqeyindədir. Yaşamaq və mübarizə aparmaq, öz nəslini qoruyub saxlamaq üçün bütün canlılara, o cümlədən də insana stimul olaraq məhəbbət bəxş edilmişdir. Burada insan artıq özü aktiv vəziyyətə keçir, daxili istəyinin həyata keçməsi üçün yollar və üssullar arayır. Bu şöbənin adının aşiq yox, mehz Üşşaq (aşıqlər) olması Rastın öz ümumi məzmunundakı ümumiləşdirmə məziiyyətindən irəli gəlir. Əlbəttə insan (aşiq) yer üzərində tək deyildir və təkkildə aşiq də ola bilmezdi, əvvəla, bunun üçün on azı iki tərəf mövcud olmalıdır (aşiq və məşquq), digər tərəfdən də insan cəmiyyət halında yaşayır və hər bir fərdin bu cəmiyyət ilə müəyyən qarşılıqlı münasibəti

mövcuddur. Bu məsələyə bir qədər də ümumi yanaşsaq demək olar ki, aşılıq heç də təkcə cinsi münasibət çərçivəsində möhdudlaşan anlam deyildir, - istər insan, istərsə də hər hansı canlı varlıq özünün bütün təbiət-biooji, psixoloji, ictimai-iqtisadi və s. istəyinin aşığıdır və bu istəyin oldə edilməsində bu və ya digər şəkildə mübarizədə bulunur. Burada insanın qeyri canlı varlıqlardan fərqi onda düşüncə və idrakin olmasına ki, bunu da Rast müğəmə nəzerdən qaçırmır.

Hüseyni, Vilayəti və Şikosteyi-fars şöbəsində musiqinin ardıcıl inkişafi yüksələn xətt üzrə gedərək daxili məzmunda meydana gələn gərginliyin artmasını və buna müvafiq mübarizənin gücləndiyini əks etdirir. Lakin bütövlükdə bu mübarizə meydanının əsas hakimi hələ də idrakdır. Musiqinin göstərilən fazadakı intonasiyasında keçmiş xatırlatmaqla indiyə fikir bildirmək xarakteri zühur edir, həyatın pis və yaxşı tərəfləri arasındakı vəhdət və səbəbiyyət araşdırılmaqdə davam edir. Dəstgahın bu hissələrində hadisəyə ümumi nəzəri baxış meyilləri hələ də özünü göstərməkdədir, konkret hadisənin fəlsəfi təsəvvürdəki mahiyyəti hələ arxa plana keçməmişdir; problemin ümumi dünyəvi qanunlar çoxluğununda həllini tapa bilməsinə ümidi yeri vardır.

Dilköş şöbəsi ümumi istəyin vahid bir məzmunda qorarlaşma məqamıdır, artıq insan nəyi və necə istədiyini yəqin etmişdir. Burada ümumidən təkcəyə doğru konkretləşmə yolu görünür. Bütün mümkün variantların təhlilindən sonra, hadisənin mahiyyəti dünyəvi idrak süzgəcindən keçirilib aydınlaşdırıldıqdan sonra fikir müəyyən bir ideya ətrafında cəmləşir, istək və arzu öz konkret məcrasına düşür ki, bu da qəti qərar vermək imkanı yaradır. Həmin qəti qərar (və ya hökm) Əraq

şöbəsi ilə verilir. Əraq şöbəsinin musiqi materialında hökm, iddia, qətiyyət, iradə, əzmkarlıq və kəskin mübarizə ruhu vardır. Göstərilən xarakterlər Əraqla bitmir, ondan sonra gələn Pəncigah, Rak şöbə və guşələrində də öz inkişafını davam etdirərək son istinad nöqtəsini tapır. Təsədüfi deyildir ki, Rak sözünün də mənası əsas dayaq deməkdir. Əldə edilmiş istinad nöqtəsində sanki gərginlik bir qədər azalır, artıq enerji kənarə ötürülür və musiqi bir qədər mülayim ritmə keçir (Qərayi). Nəhayət Qərayi şöbəsi ilə sistem gərginlikdən get-gedə azad olmaqla əvvəlki müvazinət vəziyyətinə (Rasta ayaqqadensiya) qayıdır.

Dramaturji nöqtəyi-nəzərdən baxdıqda Rast dəstgahında kuliminasiya nöqtəsi Əraq şöbəsinə düşür və burada əvvəlki forma inkar edilərək partlayış nöticəsində daha münasib forma almağa cəhd özünü göstərir. Buna görə də Əraqda kəskin intonasiya və çılğınlıq vardır. Rast müğəminin məzmunu bütövlükdə əqli düşüncə üzərində qurulduğundan göstərilən çılğınlıq ani partlayış kimi elə Əraqda da bitir və sonrakı şöbədə idrakçı çərçivə yenə də musiqini öz daxilinə alır.

İndi Rast dəstgahının görünən analitikasından onun görünməyən tərfinə – fəlsəfi və məntiqi müstəvidəki mövqeyinə keçmək olar. Rast insan həyatı timsalında dünya inkişaf prosesinin dialektikasını və bu dialektikadakı məntiqi əlaqələri özündə eks etdirən idrakin bitkin musiqi ifadəsidir. Burada fəlsəfənin üç qanunu – eksliklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyətə keçməsi və inkarın inkarlı qanunları, eyni zamanda dialektik məntiqin dörd qanunu – eyniyət, ziddiyyət, üçüncüün istisna və kafi-əsas qanunları öz eksini tapmışdır. Ümumiyyətlə, Azərbaycan müğam-

lارının digər şərq müğamlarından əsas fərqi də onların belə bir təkamül zirvəsinə qalxa bilməsidir.

Azərbaycan müğam dəstgahlarının demək olar ki, hamisində dialektika qanunlarına uyğunluq vardır və biz yeri geldikcə bu məsələni istər ayrı-ayrı müğam tərkiblərində, istərsə də bütövlükdə Azərbaycanın müğam şöbəkəsində nəzərdən keçirəcəyik.

Rast müğəmında nəzəri dialektika digər müğamlardan bir qədər fərqlidir. Əksər müğamlarda dialektik təhlilin ilk başlangıç nöqtəsi həyatın konkret məqamından seçilir və musiqinin bərdaşt və ya mayəsində buna birbaşa istinad məqamı vardırsa (Segah, Çahargah, Bayati-Şiraz), Rastda zaman oxu üzrə koordinat başlangıçı sanki bir qədər geriyə - yaranışdan əvvəlki məqama sürüşdürülmüşdür. Bu, yuxarıda qeyd etdiyimiz kimi, ilahiyyat fəlsəfəsinə söykənən düşüncə tərzidir və maddinin mənəvidən sonra gəldiyinə işarədir. Yaşadığımız dünyanın özü və onun meydana gətirdiyi problemlər olmazdan önce ali şür Mövcud idi (Bərdaşt və mayə) və onun qüdrəti ilə dünya idarə olunur, yaranan yaranır, ölen ölürdü. Bizim Yer küresi yaranmadan əvvəl də əql və idrakla idarə olunan özgə bir aləm mövcud idi, həmin aləmin günüşi ali ruh, yaradıcı və idarəedici şür ididi. Sonradan Allah (ali ruh) Günsəvi və planetləri yaratdı və insanı Yer planetində yerləşdirdi. Cənnətdə ruhi məqamda olan Adəm Yer küresinə göndərildikdə o, cismani vəziyyət aldı, daha doğrusu, mənəvidən maddiyə kecid oldu. Bununla da insanların sonrakı qayğıları – yaşamaq uğrunda mübarizəsi başlandı.


Rast müğəmında öncə göstərdiyimiz kimi, nəzəre çatdırılır ki, Allah insana şür verdi, onu heyvan və

bitkilərdən sərbəstlik dərəcəsinə görə fərqləndirdi ki, o, qarşısına çıxan çətinliklərdən müdafiə oluna bilsin, Yer planetinin sərt qanunları qarşısında öz acizliyi ucba-tundan mehv olmasın.

Prof. R.İmrani planetlərin Güneş ətrafında qravitasıya qanunlarına görə dövr etməsini dairəvi orbitlər kimi göstərərek, onu müqam dəstgahlarında şöbə və guşələrin mayə ətrafında fırlanması ilə müqayisə edir. (bax. R.İmrani, «Muğam Tarixi» B. «Elm»- 1998).

Bu iki sistem arasında nə dərəcədə qanuna uyğunluq olduğunu söyləyə bilmərik, amma, hər halda bənzəyiş əlamətləri özünü biruze verir. Bu məsələyə Rast müqamı timsalında bir qədər ətraflı baxaq.

İster Yer, istərsə də digər planetlər Güneş ətrafında müxtəlif amplitudaya malik dalğavari hərəkət edirlər, onlar Güneşdən gah uzaqlaşır (apogey), gah da yaxınlaşırlar (perigey). Güneş özü qalaktika mərkəzi ətrafında hərəkət etdiyindən onun ətrafında fırlanan planet öz əvvəlki nöqtəsinə qayıtməq imkanı olmadığı üçün ellips və ya dairə cıza bilmez. Planetin çizdiyi trayektoriya sinusoida və ya spiralvari yay şəklində ola bilər. (Bax. Ə.A.Xankişiyyev. «Bilik qapısının açarları». B., «Sabah». 1996. səh.70.). Təəssüfle qeyd etməliyik ki, bir çox mənbələrdə (xüsusən Astronomiya dərsliyində) bu məsələ ətraflı şərh olunmadığından kütləvi oxucuda təhrif olunmuş təsəvvür yaranır. Buna görə də bir çoxları Yer səthindən müşahidə edilən (inerzial sistemdə) hadisələrin və hərəkətlərin nisbi xarakterdə olduğunun fərqiə varmadan yanlış hökmər verməli olur, nisbi göruntünü mütləq həqiqət kimi qələmə verirlər. Əsl həqiqətdə yerin Güneş ətrafında hərəkət etməsi aşağıdakı sxemdə göstərildiyi kimidir. (sxem 2).



Sxem 2. Relyativ sistemdə (mütləq həqiqət) Yerin Güneş ətrafında hərəkət trayektoriyası.


1-Yerin hərəkət trayektoriyası

2 - Güneşin hərəkət trayektoriyası

A - Apogey, Yerin Güneşdən ən uzaq məsafəsi

P - Perigey, Yerin Güneşdən ən yaxın məsafəsi.

Rast müqamında tonallığın dalğa-dalğa yüksəlib-eması və bu enmə zamanı tam suretdə mayənin üzərinə düşməyib bir qədər ireli getməsi, qəribə də görünə, Yer planetinin Güneş ətrafında dövr etməsinin sanki, müsiki ilə təqlididir. Əgər Rastın şöbə və guşələrinin dəstgahının ifasına lazım olan zaman kəsiyində tonal-intonasiya ardıcılığının koordinativ əlaqəsini qursaq təqribi olaraq aşağıdakı qrafik alınır.



Sxem 3. Zaman-tonallıq koordinatində Rast müqamının şöbə və guşələrinin yeri və əlaqəsi nəzərə alınmaqla müsiqinin inkişaf qrafiki:

- 1-Bərdaşt, 2-Mayə, Üşşaq, Hüseyni,
- 3-Vilayəti, Şikasteyi-sars, Dilkəş.
- 4-Əraq, Pəncigah,
- 5-Rak, Qərayi, Əyəq.

Sxem 2 və sxem 3-ün müqayisəsi yuxarıda dediyimiz fikri daha əsaslı şəkildə möhkəmləndirir.

Rast muğamında musiqinin inkişaf qrafiki planetlərin hərəkət qrafikinə xeyli dərəcədə oxşardır və burada Bərdaşla-Zil şöbələr arasında bir tam dövrün təskili əks olunur.

Qeyd etmək lazımdır ki, bütün Azərbaycan muğam dəstgahlarında (irihəcmli əsas muğamlar) musiqinin bu inkişaf qrafiki təxminən eynidir. Bu, bize əsas verir ki, Azərbaycan muğam dəstgahlarının formalasılıb təşəkkül tapmasının bünövrəsində vahid idraki zəmin olması fikrini irəli sürək! Bu idraki zəminin ilk başlanğıcda kimə – yerüstü varlığa və ya səmavi ruha məxsus olması barədə əlimizdə hələlik kifayət dərəcədə inandırıcı material olmadığından hökm verə bilmərik. Təəccüb doğuran budur ki, Yerin və eləcə də planetlərin orbit üzrə firlənməsinin həqiqi qrafiki nisbilik nəzəriyyəsinin keşfindən sonra qurulmuşdur. Muğamlarda musiqinin inkişaf qrafiki isə zaman etibarilə xeyli əvvələ təsadüf edir.

Müqəddəs Qurani-Kərimdə hər bir yeni ayə nazil olduqda bundan əvvəl göndərilmiş ayələrə və hətta əvvəlki səmavi kitablara (Zəbur, Tovrat, İncil və s) təkrar xatırlatma üsüli ilə istinad edilir, tarixə nəzəri qayıdış məqamından irəliyə doğru inkişaf hökmü verilir. Bu dəsti-xətt bizim yuxarıda qeyd etdiyimiz kimi, Rastın Bərdaşt və mayosunda yerüstü inkişafdan əvvəldə dayanan idraki təlim ilə üst-üstə düşür. Burada bir neçə oxşar cəhətlər vardır:

1. Quran ayələri hamısı birdən kitab halında deyil, ayrı-ayrılıqlıda göndərilmişdir. Muğam dəstgahları da ayrı-ayrı şöbə, guşə və avaz şəklində olub sonradan bütöv dəstgaha çevrilmişdir.

2. Quran ayələri də muğamlar kimi avazla oxunur və burada muğam ladi vardır.

3. Dəstgahın yüksək tonallıqdan (Bərdaşt) başlayıb mayəyə enməsi ümumiyyətlə bu avazın göydən nazılmasına bir işarə kimi nəzərə gəlir.

4. Bütün müqəddəs kitablar, o cümlədən Qurani-Kərim bir insan həyatının tam təsiklinə (anadan olması, yaşaması və ölməsi) uyğun təlimlər toplusudur. Bütün muğam dəstgahlarıqnda da yuxarıda qeyd etdiyimiz kimi müəyyən təsiklik mövcuddur.

5. Bütün müqəddəs kitablar insanın tərbiyəsinə, mənəvi saflığına, kamilləşməsinə xidmət etdiyi kimi, muğam musiqisi də mənəvi-əxlaqi və etik dəyərlər üzərində qurulmuşdur.

Bütün bu göstərilən məziyyətlər Rast muğamı (eləcə də digər muğamlar) ilə ilahiyyət fəlsəfəsi arasında çox yaxın münasibət olduğunu təsdiq edir. Bu məsələyə sırf materialist təkamül nöqtəyi-nəzərindən yanaşıqdır belə, qarşıya maraqlı sual çıxır: xilqətin (materiyənin) tək-milləşməsinə, onun artıq enerji gərginliyindən azad olmasına cəhd edən təbiet, bu istiqamətdə hər hansı bir cüzi imkanı da istifadə etdiyi halda, muğam musiqisi kimi nüfuzedici və təsirli amili nədən əldən buraxmalı idi?

Rast muğamina (dəstgaha) dialektik məntiq prizmasından baxdıqda da, yuxarıda göstərdiyimz kimi, müəyyən qanunauyğunluqların öz əksini tapdıığını görmək olar:

## 1. EYNİYYƏT QANUNU:

1. Dəstgahda musiqinin inkişaf xətti planetlərin Günəş ətrafında dövr etmə trayektoriyası ilə eyniyyət təşkil edir. Musiqinin bir tsikillik inkişaf qrafikində (tam dəstgah ifası) tonallıq və intonasianın iki dəfə artıb (Bərdəşt, Əraq, Pəncəgah) və iki dəfə azalması (Mayə və mayəyə Əyaq (kadensiya)) planetlərin apogey və perigeydə sürətlərinin iki dəfə müvafiq olaraq azalıb-artması ilə uyğundur. Planet Günəşə yaxın olanda çox böyük sürət alır, Günəşdən uzaqlaşdıqca sürət azalır və apogeydə ən kiçik sürətə malik olur.

2. Dəstgahın ümumi musiqi quruluşu həm planetlərin bir tam dövrü kimi, həmdə insan həyatı kimi tsikillidir və heç vaxt başlangıç nöqtəyə tam qayıdış yoxdur. Məs: Yer günəş ətrafında bir tam dövr etsə də sistemin irəllimə hərəkəti ilə əlaqədar öz əvvəlki başlangıç nöqtəsindən çox uzun bir məsafə qədər irəlidə olur və yaxud insan həyatın başlangıcında (uşaqlıq dövründə) gücsüz olur; həyat tsiklinin sonunda da gücdən düşür, lakin bu həmin başlangıç deyildir və zaman etibarilə çox-çox irəlidədir. Muğamda da kadensiya (mayəyə əyaq) heç vaxt mayəni təkrar etmir, ona bənzəyiş ifadə etsə də burada musiqi bir qədər irəli sürüşmüs vəziyyətdədir, ifadə olunan qayıdış yalnız xatırlatma xarakterindədir. Göstərilən bu əlamətlər dünyanın spiralvari inkişaf nəzəriyyəsi ilə eyniyyət təşkil edir.

3. Rast dəstgahi səs düzümü, musiqi strukturası, eyni zamanda məzmun və forma əlamətləri ilə ilahiyyət fəlsəfəsinin nəzəri əsasları ilə uyğundur. Bu eyniyyət yuxarıda göstərdiyimiz beş əlamətlə özünü biruzə verir.

Oxulara bildirməliyik ki, burada eyniyyət anlayışı mütləq mənada başa düşülməməlidir. Əlbəttə, planet, insan, həyat və musiqi eyni şey deyildir. Burada söhbət

musiqi poetikası ilə həyat poetikası arasındaki oxşarlıqdan gedir. Musiqi poetikasını insan yaratmışdır və burada xarici aləmin daxili düşüncədə inikası aparıcı rol oynayır. Musiqinin quruluşu onu yaradan insanların hansı nəzəri konspensiyalara və praktiki təcrübəyə əsaslanmasından çox asılıdır. Nəzərə almaq lazımdır ki, hər bir halda həyat musiqinin ardınca deyil, musiqi həyatın ardınca gedir. Müğam dəstgahlarının inkişaf edərək bizə qədər gəlib çatan variantları da bu ümumi inkişaf prosesinin tərkib hissəsidir. Ola bilsin ki, müəyyən vaxtdan sonra bizim dünya və həyat barədəki düşüncələrimiz xeyli dəyişsin, o zaman bu vəziyyət özünü musiqidə də göstərəcəkdir. Biz hələlik arsenalda olan idrak çərçivəsində çıxış edirik və bu idrak müstəvisində bizi əhatə edən aləmin musiqi ilə təqlidinə münasibət bildiririk. Həm təqlid, həm də idrak nisbi olduğundan burada formal məntiqin riyazi düsturlarına əl atmağın mənəsi yoxdur. Bizim eyniyyət qanunu dediyimiz anlam musiqinin gücü çatdığı səviyyədədir! Hər halda burada dialektika qanunlarının izləri vardır və bunu inkar etmək olmaz!

## 2. ZİDDİYYƏT QANUNU:

Rast müğamının felsefi-məntiqi təhlilindən görünür ki, dünyanın görünən və görünməz tərəfləri vardır və insana nəzərən bunların hər ikisi eyni vaxtda, eyni məqamda müşahida edilə bilməz. Yəni insan dünyanın görünən tərəfindədir və ona görə də görünməz aləmlə koordinativ əlaqədə ola bilməz. Bu yalnız xəyalən, təfəkkürdə canlanı biler. Bu anlayışlardan biri relyativ (mütələq süküntəndən baxış), digeri inersial (mütələq hərəkətdən baxış) sistemə aid olduğundan bir yerde mümkinlüyü yoxdur. Oxulara bildirməliyik ki, insan

yerden ayrılib fəzada tərpənməz bir nöqtədə (mütləq süknətdə) qərar tutub yaxın və orta məsafələrdən (məs. 5-10 km. məsafədən) yeri müşahidə edə bilməz, çünki Yer Günəş sistemi ilə birlikdə öncə qeyd etdiyimiz kimi, saniyədə 280 km. (bəlkə də çox) sürətlə hərəkət edərək bir anda müşahidə dairəsindən çıxacaqdır. Rastın musiqi məzmunundan görünür ki, başlanğıc və son eyni anda eyni bir şeyə tətbiq oluna bilməz. Hər şeyin başlanğıcı olduğu kimi sonu da vardır və bunların arasında hərəkət dayanır. Nəyinsə sonu yalnız başqa bir nəyinsə başlanğıçı ola bilər, amma özünün başlanğıçı ola bilməz. Bu qanun istər bütöv dəstgahda, istərsə də şöbədən-şöbəyə keçidlərdə özünü parlaq surətdə göstərir.

### 3. ÜÇÜNCÜNÜ İSTİSNA QANUNU:

Dünyada mövcud olan hər hansı varlıq ya mütləq süknətdə, ya mütləq hərəkətdə ola bilər, üçüncü istisna edilir. Rast muğamı mütləq hərəkət mövqeyində çıxış edir. Həyata və insana münasibəti bu inkişaf mövqeyində şərh edir.

Aparıldığımız bütün bu araştırmalardan belə bir nəticəyə gəlmək olar ki, *Rast hayatı və insan haqqında musiqi dilində yazılmış bitkin biri elmi-nəzəri konsepsiadır*. Həmin konsepsiyada həyatın yaranışı, inkişafı və bu inkişaf prosesinde tabe olduğu qanunlar öz əksini musiqi ifadəsində tapmışdır. Rastı muğamların anası adlandıran qədim musiqişünaslarımızın sözündə həqiqət vardır. Çünki, Rast tərkibində çoxlu sayıda muğamlar doğulub inkişaf etmişdir. Mahur-Hindi, Orta Mahur, Bayati Qacar və Qatar bu qəbildən olan törəmə mügamlarıdır və Rast ailəsinə aid edilir. Bundan əlavə, keçən əsrin əvvəllərinə qədər Rastın bəzi modul-

yasiyaları da mövcud olmuşdur: Rast-Mahur, Rast-Hümayun, Rast-Segah və s.

### 4. KAFİ-ÖSAS QANUNU:

Rast muğamının tonallıq və intonasiya quruluşu, şöbə və guşələrin ardıcılılığı, qoyulan məsələnin konseptual bitkinliyi, orada nəzəri və praktiki fəaliyyətin ardıcıl bir şəkildə dialektik uyğunluğu, musiqi inkişafının həyat və dünya inkişaf prosesi ilə əlaqələndirilməsi ümumi çıxış üçün kifayət qədər əsas verir ki, bu da dialektik məntiqin kafi-əsas qanunu ilə səsləşir. Biz də bu səsləşmədən istifadə etməklə Rast barədə yuxarıdakı tərifi verə bildik. (kursivlə).

Rast muğamı barədə bundan artıq elmi müddələr verməkdən bir qədər ehtiyat edirik. Biz digər muğamları təhlil etdikcə müqayisəli surətdə bu muğamın üzərinə döñə-döñə qayıtmalı olacaqıq. Çünki, müğamlar hamısı bir-biri ilə az və ya çox dərəcədə əlaqəlidir və bu əlaqələrdən daha yeni fikirlər doğa bilər.

Muğam çoxluğunda Rast ümumi mövqedədir. Segah, Çahargah, Bayati-Şiraz, Şur və s. Rasta nəzərən xüsusi (təkcə) mövqeyində olduğu kimi görünür. Biz əsər boyu təkcə və ümuminin Azərbaycan muğamlarında qarşılıqlı əlaqələrini araştırmalı, məzmun və forma, səbəb-nəticə, bazis-üstqurum, mahiyyət və hadisə, eləcə də digər fəlsəfi kateqoriyalar kontekstində təhlillər aparmalıdır ki, inandırıcı nəticə əldə edə bilək.

## **SEGAHDA MƏHƏBBƏT POETİKASI**

### **LOVE POETRY IN «SEGAH»**

Musiqi tariximizdə Segah ən çox yayılmış, və müxtəlif qollarla şaxələnmiş muğam növüdür. Müxtəlif vaxtlarda ayrı-ayrı ifaçılar tərəfindən «Orta Segah», «Yetim Segahı», «Rast Segahı» və s. adlar altında Segah muğamı çalınmış oxunmuşdur.

Hal-hazırda Azərbaycanın muğam tədrisi müəssisələrində «Zabul-Segah», «Xaric Segah» və «Mirzə Hüseyin Segahı» tədris edilir. Həmin muğamların tərkib hissələri aşağıdakı kimidir:

#### **ZABUL SEGAH**

1. Bərdaşt
2. Mayeyi-Zabul
3. Manəndi-müxalif
4. Segahi-mübərrigə
5. Zil Zabul
6. Manəndi-hasar (Zil)
7. Manəndi müxalif (Zil)
8. Zabul Segaha əyaq

#### **XARİC SEGAH**

1. Bərdaşt
2. Mayə
3. Manəndi hasar
4. Manəndi müxalif
5. Zil Segah
6. Segaha əyaq.

## **MİRZƏ HÜSEYN SEGAHI:**

1. Bərdaşt
2. Mayə
3. Zil Segah
4. Şikəsteyi-fars
5. Mübərrigə
6. Segaha əyaq

Bütün bù segahlar ayrı-ayrı tonallığa, səs düzümüne baxmayaraq, musiqi məzmunu və ideya cəhətdən eyniyyət təşkil edirlər. Ümumi segah poetikasının əsas mövzusunu məhəbbət təşkil etdiyi müsiqişunaslar tərəfindən dəfələrlə qeyd edilmişdir.

Ü.Hacıbəyov muğamların emosional təsirində bəhs edərək yazırı ki, «Segah» məhəbbət hissələri oyadır. (Əsərləri, II c. B. «Elm», 1965, səh.151) R.Imrani Segahın «qəm, kədər və qüssə aşılığını» qeyd edir. («Muğam tarixi». B. Elm. 1998. səh.134). hər iki müəllifin fikri ayrı-ayrılıqla doğrudur və birlikdə götürüldükdə «Segah» muğamının bədii-emosional təsirini daha dolğun xarakterə edir. Məsələ burasındadır ki, Segahda ifadə olunan qüssə və kədər, hicran və həsrət hissəlerinin ifadəsidir ki, bu da ülvə məhəbbətin tərkib hissəsidir.

Məhəbbət anlayışı olduqca genişdir. Burada söhbət yalnız aşiq və məşuqun hicran iztirablarından getmir. Yurdunu itirmiş didərgin, balasını itirmiş ana, bələyə düşçə olmuş hər bir insan öz daxili əzəablının musiqi ifadəsini Segahda tapır. Bütün bunlar ümumilikdə məhəbbət hissəsinin məzmunundan irəli gələn məqamlardır. Yurd-yuvasını sevməyən kəs, balasını istəməyən ana, ümumiyyətlə məhəbbət hissindən məhrum olan biganə

üçün hansı iztirabdan söhbət gedə bilər? Buna görə də, «Segah» müğamların ən emosional təsirlisi olmaqla həm də çoxşaxəlidir. «Orta segah», «Zabul Segah», «Mirzə Hüseyn Segahı», «Xaric Segah», eyni zamanda Segah məqamında olan şikəstələr və təsniflər bütövlükdə insan iztirabının musiqi ifadəsi olmaqla ədalətə və səadətə çağırış pafosu kimi təcəssüm edir.

Qeyd etmək vacibdir ki, Azərbaycan müğamlarının digər şərq müğamlarından fərqli olan cəhətlərindən biri də budur ki, onlar melodik dramaturji sənət əsərləri olsalar da melodrama deyiller. Əger sərf dramatik nöqtəyi-nəzərində baxılsa, faciə əsərlərində əsərin qəhrəmanı cismən məhv olur, melodramada isə mənən kiçilir və baş verən hadisələr fonunda cılızlaşırsa, Azərbaycan müğam musiqi dramaturgiyasında təsəvvür olunan qəhrəman surətində (olsun ki, xalqlı) hər bir çətinliyə mərdanəliklə dözüm, haqsızlığa, zülmə və eləcə də daxili iztiraba qarşı bir üsyankarlıq hissi duyulmaqdadır. Qəm, kədər nə qədər dərin olsa da burada yazıqlaşma əlaməti yox, əksinə, səadətə qovuşma ehtirası daha artıq nəzərə gəlir. Dediymiz bu xüsusiyyət Segah müğamında özünü tam qabarlılığı ilə göstərir.

Əger «Xaric Segahı» mayəsində ayrılıq və hicran cəfəsini ifadə edən musiqi məzmunu görünürse, Manəndi-hasar, Manəndi-müxalif və zil Segah şöbələrində dinamiki suretdə əzabdan çılgın ehtirasa və üsyankarlığa doğru bir inkişaf xətti müşahide edilir. Bu dinamiki inkişaf xətti bütün Azərbaycan müğamlarının əsas səciyyəvi cəhətidir.

Cərxi-dövran zülmünün tarixdə üsyandı sonu,  
Cün, oda yandıqca can təslimi-hirman azalır!  
(Ə.Aslanoğlu)

Rast müğamından fərqli olaraq Segahda konkret məhəbbət obyekti aid qəzəllər daha rahat oxunur və lazımi emosional effekti yarada bilir. Çünkü, yuxarıda qeyd etdiyimiz kimi, Rast dünyəvi idraka meyilli və ictimai düşüncə əsasında qurulmuş fəlsəfi musiqi əsəridir, Segah isə yerüstü konkret fərdin iztirablarının və bu iztirabdan irəli gələn daxili istəyinin musiqi ifadəsidir.

Segah-Zabul müğamı timsalında musiqinin poetik-dramaturji inkişafına baxaqq. Burada Bərdaşt şöbəsi ilk məhəbbət hissini oyanışına aiddir, qəfil hormonal dəyişiklik yeni psixofizioloji vəziyyətin yaranmasına səbəb olur, birdən-birə əks cinsə meylin artması yeniyetmədə müəmmələ duyğular yaradır. Mayeyi-Zabul şöbəsində məhəbbət duyğusundan əvvəlki asudə və qayğısız uşaqlıq dövrü anılır və yeni vəziyyətdə özünüdürək istiqamətində fikir yürüdüllür. Hələlik məhəbbətin konkret obyekti arxa planda olduğundan musiqinin intonasiyasında nisbi təmkin və gənclik qırururu duyulmaqdadır. Bu, gəncliyin ilkin çağlarında özünütəsdiq psixologiyasına – hər kəsdən üstünlük və hər şeyə qadırlik eçoist düşüncəsinin yaranma məqamına tamamilə uyğundur.

Manəndi-müxalif şöbəsində artıq məhəbbətin obyekti və subyekti konkret formadadır. İndi ilkin gənclik eçoizmi məhəbbət hissini cilovlaya bilmir, daxili qapalı düşüncədə eçoist «mən» ilə ülvi məhəbbət arasındaki ixtilaf ikincinin qələbəsinə doğru inkişaf edir. Manəndi-müxalifdə (bunu Segah müxalifi də adlandırmaq olardı) musiqinin çağırış intonasiyasının sonda qısalılması və burada hələ də qürur hissini bir qədər saxlanması problemin tezliklə və asan həll oluna bilməsinə

ümiddən doğur. Hələ məhəbbətin ağrı-acısını dadmayan, bərkdən-boşdan çıxmayan yeniyetmə vəslə yetmək yolundakı əzab-əziyyətdən bixəbərdir, və yaxud da öz-özlüyündə bunu qəbul etmir. Lakin çətinliklər getdikcə artır və aşiq özü də hiss etmədən uzun və üzücü bir mübarizə meydanına atılmış olur. Mübarriğə şöbəsində artıq bu mübarizənin ilkin çarpışması səhnəyə gəlir. Bu hələ ilk döyüşdür və lazımı nəticəni vermir, qələbə üçün qarşıda ciddi maneələri aşmaq lazımlı gələcəkdir!

Zil-Zabul şöbesi artıq, çılgınlıq dövrünü keçmiş, hayatın tazadlı cəhətlərini müəyyən qədər görüb-götürməklə püxtələşmiş insanın məhəbbət duyğusu ruhudadır. Burada əvvəlki qürur və eyoizməndən əsər-əlamət qalmamışdır, musiqinin məzmununda və intonasiyasında idraki düşüncəye, kənar amillərin nəzərə alınmasına meyilləşmə göz qabağındadır. İlkin çarpışmalarda metin-leşmiş gənc öz məhəbbəti yolunda hər cəfaya dözmək əzmindədir, bununla belə, o, taleyin qismətinə də vacib faktor kimi yanaşır, öz çağrış və dualarında bu uzun və yorucu mübarizənin müsbət sonluqla bitməsində gərdişin imkanına sığınmağı qəbahət hesab etmir. Bu cəhətdən Zil-Zabul şöbesi dərin fəlsəfi tutuma malikdir və idraka çağrış meziyyətlərinə görə Rast muğamı ilə səsleşir. Göstərmək lazımdır ki, əqli kamilliyo, hər hansı bir işin yerinə yetirilməsində götür-qoy etməyə çağrış motivləri əksər dəstgah tərkiblərində özünü biruza verir, məs. bu funksiyani Mirzə Hüseyn Segahında Şikəsteyi-fars şöbəsi yerina yetirir.

Zabul-Segahda musiqinin sonrakı inkişafı (Zil manəndi-hasar) məhəbbət yolunda və vüsal üzerinde böyük maneələr olduğunu göstərməklə aşiqin hiddətini və bu maneələri (hasarı) dəf etmək əzimini görüntüyə gətirir.

Zil Manəndi-müxalif şöbəsində artıq, dolayı maneələrdən savayı konkret ixtilaf yaradan müxalif qüvvələr də meydana çıxır. Bu şöbələr (Zil manəndi-hasar və Zil manəndi-müxalif) Çahargah muğamında Hasar və Müxalif adlanır. Zabul-Segahda həmin şöbələrə bənzər (manənd sözü farsca oxşar, bənzəyən deməkdir) musiqi öz xarakterinə görə bir qədər fərglidir. Çünkü, Çahargahda hasar və müxalif konkret düşmən qüvvələrə aid olduğundan orada döyuş ruhu vardır. Segahda isə hasar dedikdə əsasən ayrılıq, hicran, müxalif dedikdə isə cavabsız (müsbat qarşılığı olmayan) məhəbbət nəzərə gəlir. Buna görə də Çahargahdakı mübarizə meydanda cəngavər döyüşü (Biz bu məsələ üzərinə Çahargah muğamının tehlilində qayıdaçağıq), Segahda isə insanın öz daxili iztirabları ilə çarpışması yönəmindədir. Bundan əlavə, Çahargahda konkret qələbənin təntənəsi olduğu halda (Mənsuriyyə və Əyaq), Segahda belə bir sonluq aşkar görünmür. Burada kadensiya (Zabula Əyaq) şadlıq intonasiyasında deyildir. Çünkü, təqribən «Gör durduğumuz yerdə başımıza nə iş gəldi» cümləsi ilə bitir.

Segah muğamında məhəbbət duyğusunun sonundakı bu mücərrədlilik və bitməzlik fəlsəfi-dialektik əsaslara malikdir. Bu, məhəbbətin ülvə və ecazkar olmasını, onun köklərinin ilahi aləmlə bağlılığını və buna görə də yerüstü varlıq tərefindən (insan) heç də asan başa düşülən olmadığını, eləcə də, ümumiyyətlə, məhəbbətin konkret bitmək, tükənmək anlayışları ilə uyuşmazlığını təbliğ edir. Burada məhəbbət poetikası əbədiyyət və ölməzlik motivləri əsasında qurulmuşdur, o, daimi mübarizənin stimulu, hərəkətverici qüvvəsi kimi təsvirə gətirilir. Segah muğamının məhəbbət fəlsəfəsində ilkin

başlanğıc kənardan götürülsə də (Bərdaşt), onun sonrakı inkişafı və təşəkkülü real zəmində baş verir. Musiqidə məhəbbət pafosunun artması insanın özünü – bu pafosun daşıyıcısını da kamilleştirir, ali insani keyfiyyətlər məcrasına atır.

Segah dəstgahlarında (xüsusən Xaric Segahda) məhəbbət dastanının qəm və kədər, ezab və iztirab tutumu onun ləzzət və feyziyab tutumunu üstləyir. İlk nəzərdə bu, adama dialektik məntiqdə deyildiyi kimi, qeyri-mütənasib tərif kimi gəlse də, əslində ideya-tərbiyəvi cəhətdən çox əhəmiyyətlidir. Klassik poetikada da bir anlıq vəsl üçün bütün bir ömrü qurban vermək ideyəsi vardır. Bəzi cərəyanlarda (sufilik) isə məhəbbətin əl-əcəməz olması daha üstün tutulurdu.

Görünür ki, Segah müğam dəstgahı özünün tarixi inkişaf mərhələlərində klassik ədəbiyyatın yaradıcılıq prinsipləri ilə qaynayıb qarışmış və poetik obrazını müvafiq şəkilde təkmilləşdirmişdir.

Segahda güclü və çoxçalarlı məhəbbət lirikasının olması səbəbindən onun izotop şəkildəyişmələri, müxtəlif segah formaları yaranmışdır. Məlumdur ki, hər bir fərdi insanın məhəbbət düşüncəsi, özgələrinin münasibəti, qarşıya çıxan müşgülərlə mübarizə aparmaq üsulları müxtəlidir. Buna görə də ayrı-ayrı ifaçılar tərəfindən calınıb oxunduqca Sengahda yeni-yeni çalarlar tapılır. Məs. Dügah müğamını kamança ilə ifa edən Habil Əliyev onu öz iprovizə momentləri ilə zənginləşdiriyindən ona bəzən «Habil Segah»ı da deyilir. Yaxud Yaqub Məmmədov Mənsuriyyə zərb müğamında ecazkar bir zil segah müğamı oxumuşdur. Xalq arasında buna «Yaqub Segah», yaxud «Ağ segah» deyilir.

Segahın müntəzəm olaraq inkişafda olması onun məhəbbət düşüncəsi ilə bağlılığından və xalq arasında geniş yayılmasından irəli gəlir.

Nə halətdir ki, mən düşdüm  
Nə istər bilmədim canan  
Həbibim gəl, təbibim gəl,  
Qəmə dərdə edək çara.

Segah təsnifində oxunan bu şer həmin müğamin ümumi məzmunu və daxili dinamikası ilə çox gözəl səsləşir. Yaxud başqa bir təsnifdə:

Endim bulaq başına,  
Yarım çıxı qarşımı,  
Sevda nəydi bilməzdim,  
O da gəldi başıma.

Göründüyü kimi, Segah müğamının musiqi materialında təcəssüm edən konkret məzmun və fərdi münasibət olduqca yüksək səmimiyyət və ülvı hissələr üzərində qurulur. Müğamin əvvəlindən sonuna doğru getdikcə bu hissələr daha da dərinleşir, vüsəl həsrəti ilə çirpinan aşiqin naləsi sanki ümumxalq harayına çevirilir! Segah müğamının el arasında sevilməsinin və güclü yayılmasının səbəbi de ele budur!

Segah müğamının daxili dramaturgiyasındaki səmimiyyət onun əsas təsir elementi kimi çıxış edir, inandırma dərəcəsini artırır və bununla da musiqinin bədii-emosional potensialını yüksəldir. Buna görə də Segah olduqca ciddi bir musiqi dastanıdır və o, yersiz zəngülələri, həddən artıq süni işırtıtməni və qabartmayı sevmir. Çünkü, həqiqi səmimi aşiq öz məhəbbətindən və çəkdiyi iztirablardan ağızdolusu dəm vurmağı, öz

dərdini olduğundan artıq bir tərzdə qabardıb danışmağı sevməz! Oxunan qəzəllər, eləcə də muğam dəstgahının ifası xanəndə tərəfdən elə bir tərzdə olmalıdır ki, müsiqinin məzmunu və ideyası dinləyiciyə tam mənəsi ilə çatınsın, onun qəlbini şirayət etsin. İfa zamanı ən xırda bayağılığa belə, yol verilməsi dinləyicinin diqqətini yayındırmaqla bərabər, həm də muğamin məzmunundan doğan müsiqi quruluşuna zərba endirmiş olur. Bu cəhətdən görkəmlı sənətkarlarımız Seyid Şuşunski, Yaqub Məmmədov, Arif Babayevin yaradıcılığı Segah oxuyan gənc xanəndələr üçün örnek ola bilər. Həmin ustad müğənnilər çox yüksək səs diapazonuna və improvisə məharətine malik olduqlarına rəğmən Segah muğaminin ifası zamanı müsiqinin ciddiyətinə tam mənəsi ilə riayət etmişlər.

Segah ailəsinə daxil olan və ayrıca dəstgah kimi formalılaşmış oxunan «Xaric segah» («Siv mayəli»), «Zabul segah» («mi mayəli»), «Mirzə Hüseyin segahı» («lyā» mayəli) ayrı-ayrı tonallıqlarda çalınıb oxunsalar da məzmun və mahiyyət etibarı ilə öncə qeyd etdiyimiz kimi, ümumsegah məqamındadırlar. Adları çökilən müğamların bədii-emosional təsirində müəyyən qədər fərqlər olduğuna baxmayaraq ümumi birləşdirici ana xətt mövcuddur. Bu da yuxarıda deyildiyi kimi, daxili iztirabların, mənəvi əzabların təsviri və ondan xilas olmaq harayıdır.

Azərbaycan müğamlarının İran (fars) və eləcə də digər Şərqi müğamlarından fərqli və üstün olan cəhətlərindən biri də budur ki, bizim müğamların müsiqi quruluşu daha artıq bir surətdə dialektik-fəlsəfi mahiyyət daşıyır, ümumdünyəvi fəlsəfi qanunlara tabeçilik ruhundadır.

## ÇAHARGAH MÜBARİZƏ POETİKASIDIR

«CHAHARGAH» IS THE STRUGGLE POETRY

Çahargah muğaminin tərkib hissələri aşağıdakılardır:

1. Bərdaşt
2. Mayə
3. Bəstənigar
4. Hisar (Hasar)
5. Müalif
6. Qərrə
7. Müxalif
8. Mənsuriyyə
9. Hüzzal
10. Məğlub
11. Çahargaha əyaq (kadensiya)

Burada Mayə, Bəstənigar, Hisar, Müxalif və Mənsuriyyə şöbə, Qərrə, Müalif, Hüzzal və Məğlub isə guşə kimi ifa edilir. Görkəmlı muğam ustası Yaqub Məmmədov Mənsuriyyə şöbəsinin daxilində zil segah da oxumuşdur. Öncə qeyd etdiyimiz kimi, həmin guşəyə xalq arasında «Ağ segah» da deyilir və o, nadir hallarda çox güclü səsə malik xanəndələr tərəfindən ifa edilir.

Çahargah müğaminin bədii-emosional təsiri barədə sənətsünləşmiş ədəbiyyatında çox müxtəlif fikirlər vardır. Prof. R. İmrani onu qəhrəmanlıq dastanı kimi qiymətləndirmiş, filosof-alim Asif Əfəndiyev üsyan adlanmış, Ü.Hacıbəyov isə məzлumluğun və qəddarlığın dərəcəsini ifadə etmək lazımlı gəldikdə Çahargahın müsiqi materialına müraciyyət etdiyini yazmışdır.

Cahargah Muğam dəstgahı prof. R.İmraninin «Muğam tarixi» kitabında hərtərəfli analitik təhlil edildiyinə görə oxuculara həmin kitabı oxumağı məsləhət görürük və sözü gedən muğamın daxili struktur quruluşu üzərində bu məqalədə dayanmağı lazımlı bilmirik. Biz burada Cahargahın tərkibindən üzə çıxardığımız bəzi ictimai-fəlsəfi və bədii-estetik düşüncələrimizi oxucularla bölüşmək istərdik.

Böyük İtaliyan rəssamı Leonardo da-Vinçinin «Cakonda» əsərinin misilsiz dəyəri nedədir? Orta gözəllikdə olan adı bir qadın portretinin dünya şöhrəti qazanmasının əsas səbəbi sən demə onun üzündəki qeyri-adi təbəssümündür! Həmin portretə diqqət edən tamaşaçı öz daxili psixoloji vəziyyətindən asılı olaraq orada gah məhəbbətli təbəssüm, gah acı kinaya və ya istiehza hiss edə bilər! Cahargah muğamında da belədir. Dinləyicinin daxili-emosional vəziyyətindən asılı olaraq Cahargahın bədii təsiri və düşüncəyə psixoloji nüfuz etmə istiqaməti müxtəlif ola bilir. Məhz elə buna görə də yuxarıda qeyd olunduğu kimi, onu gah qəhrəmanlıq dastanı, gah dinamik musiqi dramı, gah da əzab və əziyyətlərdən xilas olmaq üçün cirpinan bir ürək səsinin əks-sədasi kimi dəyərləndirirlər. Bəli, Cahargah olduqca ecazkar və qeyri-adi bir musiqi əsəridir, zaldə əyləşən yüzlərlə dinləyicinin hər birinə öz daxili-psixoloji vəziyyətinə və ictimai düşüncəsinə görə bu əvəzsiz mənəvi nemətdən pay düşür! Cahargah muğamının musiqi strukturasında müləyimliklə çılğınlıq, kədərlə sevinc, ətaletlə dinamika, sülh ilə müharibə təzadlı dünyamızın işqli və qaranlıq üzü kimi bir-birini əvəz edir. Burada qırılmaz vəhdətlə barışmaz antoqonizm qütbələşir və bu polyarlaşmadan Azərbaycan

xalqının dünənki və bugünkü tarixi canlanır, əzabkəs lakin əyilməz və daima əzmkar olan milletin mənəviyyat dialektikası pərvərış taparaq onun musiqi fəlsəfəsini yaradır! Əksliklərin vəhdəti və mübarizəsi, əməyyətin keyfiyyətə keçidi, inkarın inkarı dünyanın heç bir musiqi əsərində Cahargahda olduğu qədər öz parlaq ifadesini tapa bilməmişdir!

Cahargah muğamında dəstgahın əvvəlindən sonuna doğru dinamik bir təcilleşmə vardır. Həm vokal həm də instrumental ifada bu sürət artımı (təcil) ayrı-ayrı şöbələrdə bəzən müəyyən qədər müləyim, bəzən isə çılğın bir tərzdə baş verir. Mayədə Balu-kəbutər güşəsi, Bəstənigarda orta səs diapazonunda şəqrəq zəngulələr, Hisar və Muxalifin başlangıcındaki sürətlənmələr getgedə artaraq Mənsuriyyədə güclü səs həmləsinə çevrilir. Bu zamanı sanki yüksək dağlar qoynunda qarşısı kəsilmiş nəhəng su anbarı bəndi dağdıraraq qarşıyalımaz selə çevirilir, yolunda nə varsa yuyub aparır! Bəli, bu türk xalqının - azəri xalqının yatmış hiddətidir ki, bir gün belə kükroayıb coşacaq, haqsızlığı və zülmü süpürüb atacaq, qələbə bayramını var səsi ilə aləmə bağıracağdır!!!

Əməyyətin dialektikasına nəzər saldıqda onun inkişaf xəttində sürətlənmə olduğunu aydın görə bilərik, İbtidai - icma quruluşu təqribən 2 milyon il, quldarlıq quruluşu 4-5 min il, feodalizm 1-1.5 min il, kapitalizm quruluşu 300 il, sosializm isə cəmi 70 il davam etdiyindən sonra öz ictimai-iqtisadi formasını dəyişmişdir. İctimai-iqtisadi formasıyaların ardıcılığında sürətlənmə sanki Cahargah muğamında öz musiqi ifadəsini tapmışdır! Göründüyü kimi, əməyyətin və təbiətin dialektikasının bütün qanun və kateqoriyaları bu muğam əsərində

ardıcıl sürətdə ifadə edilmişdir. Bunun üzərində nə Hegel və Feyerbax, nə Kant və Avenarius, nə Marks və Engels iş aparmamışdır və apara da bilməzdilər! Bunu müdrik xalqımız yaratmışdır!

Muğam tarixinə nəzər saldıqda hazırda bitgin bir müsiqi əsəri kimi qəbul etdiyimiz muğam dəstətgahlarının uzun illər boyu şəkildən şəkilə düşorək dəyişdiyini, həcmələrinin kiçildiyini, əvvəllərdə ayrıca muğam kimi mövcud olmuş müsiqilərin indi şöbə və ya guşəyə çevrildiyini görürük. Bütün bunlar təbiət qanunlarına tabe olan məsələlərdir, «hər şey axır, hər şey dəyişir» və təkamül prosesində iştirak edir. Bu barədə (yəni muğamların inkişaf prosesi) müsiqisünaslıqda araşdırımlar vardır. Lakin başlangıç nöqtə haqqında, ilk muğam ladının və ya avazının necə əmələ gəldiyi barədə həle bitkin bir fikir yoxdur. Aydındır ki, mügamin vokal ifası instrumental ifadan əvvəl gəlir, çünki, çalğı alətlərinin icad edilməsindən çox əvvəl insanlar oxuyurdular (necə ki, quşlar oxuyur).

1969-cu ildə ilk dəfə Ayın üzərinə düşən Amerika astronavtları Armstrong və Oldrinq orada azan səsi eşitdiklərini söylədilər. Bəlkə bu muğam avazı imiş? Fiziki baxımdan səsin havasız şəraitdə yayılması qeyri-mümkün olduğuna görə bu iddia o qədər də inandırıcı görünmür. Hətta buna inanışı olsaq belə, amerikanlar üçün azan səsi ilə muğam avazını bir birindən ayırmak çox çətindir. Digər tərəfdən də bu iki səs quruluşu arasında çox yaxın lad uyğunluğu vardır.

Muğamların ilkin mənbələri barədə əlimizdə ədəbiyyat olmadığından bu məsələnin araşdırılmasında yeganə yol əks gedis metoduna müraciət etməkdir.

Mövcud müğamları şöbələrə, şöbəni guşələrə, guşəni avaza diferensiallayaraq mürakkəbdən sadəyə doğru (dialektik təhlilin deduksiya metodu) tarixə ekskurs etməklə müğamların interpretasiyaya uğramasında etnik, toponomik və ictimai-siyasi amillərin rolunu qiymətləndirmək, müğamların lad-intonasiya quruluşunun müxtəlif tarixi dövrlərdə ilahiyyət fəlsəfəsi ilə mümkün əlaqə məqamlarını üzə çıxarmaq olar. Bu, çox çətin və zəhmli tutumlu bir iş olduğu qədər də vacib və əhəmiyyətlidir.

Cahargah mügaminin müsiqi dinamikasının inkişafında qədim cadugərlik və şamançılıq rituallarına müəyyən dərəcədə bənzəyiş vardır. Hər hansı bir məqsəd üçün (məs.yağış yağırmacı!) ritual seans keçirən şaman (yaxud cadugər) əvvəlcə zərb ritminin aramlı və müləyim sədəsi altında ayınlar oxuyur, getdikcə ritm sürətlənir və bu sürətlənme şamanın ritual hərəkətlərinin tezliyinin artması və səsin yüksəlməsi ilə müşahidə edilir. Scansın sonuna yaxın ritmin tezliyi o dərəcədə artır ki, bu, əl-ayaq rəqsi hərəkətlərindən bədən titrəməsinə götərilir çıxarır. Eyni zamanda ayın oxunuşu kəsik-kəsik, lakin kifayət qədər yüksək qıy səsi və nəfəs həmləsi ilə əvəzlənir. (Mənsuriyyə, («Dərvish Parisi dağıdır» filmində Dərvish Məstəli Şah rolinin ifaçısı Mirzə Babayevin hərəkətlərini yada salın!) noticədə bütün varlığı ilə ehtizaza gələn şaman fiziki və ruhi enerjisini cəmləyib bir istiqamətdə ötürdüyündən özü ekstaz vəziyyətə gəlir və halsiz düşüb qalır, (məğlub) yağış isə doğrudan da yağır! (müasir Qərb və Amerika alimlərinin tedqiqatlarında cadugərlikdə və şamançılıqdə müəyyən dərəcədə həqiqət olduğuna dair təsdiqədici fikirlər vardır).

Çahargah muğamında yuxarıda göstərdiyimiz kimi, müsiqinin get-gedə sürətlənməsi sonradan hissə-hissə səs həmləsinə çevrilməsi (Mənsuriyyə) dirləyicinin qəlbini ovsunlayır, onu ehtizaza götürür.

Bu baxımdan Rast ve Segahdan fərqli olaraq Çahargah bir növ ritual və mərasim müsiqisi kimi qiymətlidir. Məsələn, döyüşə atılacaq əsgərlərin qarşısında vuruşdan əvvəl Çahargah muğamı ifa edilərsə çox yüksək psixioloji əhval-ruhiyyə, mərdlik və əzmkarlıq duyusunu aşılıya bilər. Bu, Azərbaycan xalqının yaratdığı döyüş və mübarizə himnidir! Çahargah ruhunda köklənmiş əli silahlı əsgər pələng qədər cəld və qüdrətli, düşmənə qarşı amansız və qətiyyətli, qəlibi qisas hissi ilə dolu bir insandır! Onu öz amalından döndərmək, mənən əzib sindirməq qeyri-mümkündür!

Xanəndələr Çahargah muğamını ifa etdikdə onun bu mübariz keyfiyyətlərinə xüsusi diqqət yetirməli, oxunan qəzəllərin mözmununda xalqın iradəsinə və qətiyyətinə münasib mənaların olmasına fikir verməlidirlər. İndi torpaqlarımızın 20%-i işğal altında olduğu bir vaxtda, Qarabağın yadelli işğalçılar tərəfindən zəbt edildiyi məqamda Çahargah dəstgahının geniş təbliği misilsiz əhəmiyyət kəsb edir.

Ey sevən öz yurdunu, qalx ki, qana qandı bu gün!  
Əldə tut şəmşirini, qarşında meydəndi bu gün!

Əz başın, sindir belin xainlərin zərbinlə sən,  
Çal zəfər, cövlən elə, tarixdə ad-sandi bu gün!  
(Ə. Aslanoğlu)

Çahargah dəstgahında bu cür ruhda və məzmunda qəzəllərin oxunması onun psixi-emosional təsirini daha da qüvvətləndirir.

Oxucularda elə təsəvvür yarana bilər ki, biz Çahargahı sırf ritual və ya mərasim müstəvisinə keçirməyə cəhd göstəririk, bu gözəl və bənzərsiz müsiqı dastanını lirik duyğudan və məhəbbət mövzusundan sünü surətdə kəsib ayırırıq. Qətiyyən belə deyildir! Elə bir muğam yoxdur ki, onda məhəbbət və lirika olmasın! Biz sadəcə olaraq Çahargahın bundan əlavə malik olduğu və öz müsiqı materialında ehtiva etdiyi məziyyətləri fərqləndiririk.

İstər toy məclislərində, istərsə də ümumxalq bayramlarında Çahargah dinləyici tələbinə uyğun gələn bir müsiqidir. Dinləyicilərə mütəşəkkillik, vahid ideya ətrafında birləşmək, çətinliklərə qarşı əzm və qətiyyətlə mübarizə aparmaq kimi xüsusiyyətlər təribyələndirməsinə nəzərə alıqda Çahargah əvezsiz bir müsiqi sistemidir. Çahargahın digər müğamlardan fərqli cəhətlərindən biri də odur ki, bu muğam öz tərkibi etibarilə mobil və bölünməzdir. Rast, Segah, Şur bir neçə yerə qol-budaq atıb izoton şəklində törəmə müğamlara ayrılmış, müəyyən dərəcədə saxələnmişdir. Çahargah isə öz tərkibinin sabitliyini mühafizə edib saxlayır. Həm məcazi, həm də müstəqim mənada bunun cavabıdır:

Bütün bədbəxtlər hərəsi bir cür bədbəxt olur, bütün xoşbəxtlər isə eyni cür xoşbəxtirdirlər! Başqa sözlə de-sək, məhəbbətin əzab və əziyyəti, uğursuzluğun məşəqqətləri cürbəcür olur, səadətin zirvəsi isə təkdir - vəsl! Onun yolu da yeganədir – mübarizə! Elə buna görə də qəhrəmanlıq və mətanət mütəssəməsi olan Çahargah dəyişməzdır.

Biz yuxarıda müğamin ilkin mənbələrinə yetişmək üçün mürəkkəbdən sadəyə doğru təhlil aparmağın

vacibliyini qeyd etmişdir. Həmin fikrin davamı olaraq deməliyik ki, hər hansı mahni musiqi olmaqdan əvvəl səsdır. Bu səslərin müəyyən qanunauyğunluqla ritmik və ardıcıl bir sistemdə birləşməsi onu musiqiyə çevirir. İndi biz musiqidən əvvələ, onun mənbəinə qayıtsaq **səs sistemi – səslər – səs – dalğa – kvant – zərrəcik** kimi bir yol keçmiş olarıq. Göründüyü kimi hər bir musiqinin, o cümlədən muğamın əsas mənbəyini səs və onun yaratdığı dalğanın eştirmə orqanı tərəfindən qəbul edilən müəyyən sistemi təşkil edir. Bu isə fizikanın və tibb elminin ən mühüm qollarından biridir. Musiqişünaslıqda yuxarıda göstərilən ardıcılığın yalnız müəyyən mərhələdən sonrakı dövrü – ritmik səs sisteminin yaranması və inkişafı, analitik dəyişikliklərə uğraması təhlil edilib öyrənilir. Zənnimizcə, koordinat başlangıcı – bir qədər də əvvələ çəkməklə həmin məsələyə zərrəcik və dalğa mövqeyindən yanaşıb, ardıcıl təhlil ilə daha maraqlı nəticələrə gəlmək olar.

Məlumdur ki, vakumda, yəni havasız şəraitdə səs olmur və təbii ki, musiqi də yoxdur. Səsin olması üçün fəzada sərbəst hissəciklər (hər hansı kənar təsirdən dalğalana bilən mühit) olmalıdır.

Beyində gedən analiz və sintez proseslərinin mexanizmi müsbət və mənfi emosiyanın meydana gəlməsinin mikrobioloji və fiziki quruluşu dəqiq öyrənilmədiyindən burada cismani ilə ruhinin, maddi ilə mənəvinin əlaqə strukturasını müəyyən etmək çətindir. Ümumi şəkildə məlumdur ki, müəyyən ölçüdə ritmik dalğalar xoş təəssürat yaradır və bu zaman neyronlardan endorfin və enkefalin maddələri ifraz edilir. Qeyri-ritmik dalgalarda bu hal müşahidə edilmədiyindən belə güman etmək olar ki, ritmik dalğanın yaratdığı emosional təsir rezonans

əsasında biocərəyanların artması ilə əlaqədardır. Yüksək amplitudalı qəfil səs dalğası qəbul edilərkən beyin sanki həyəcan təbili çalır, bədənin müdafiəsində dayanan xüsusi vəzlərə və immunsisteme müvafiq komanda verilir. Bu zaman bədənin bütün müdafiə sistemi yüksək aktivlik vəziyyəti alır, bu sistemin hər bir təşkilatı öz ehtiyatlarını da səfərbar etməklə tam güc ilə işləməyə başlayır və böyrəküstü vəzin də işə qoşulması nəticəsində qanda adrenalinin miqdarı artmağa başlayır. İnsan orqanizmi elə qurulmuşdur ki, ani kənar təsirdən beyin müfəssəl təhlilə vaxt itirmədən müdafiə sistemini işə salır. Bu halda daxil olan siqnalda diqqət maksimal dərəcədə yüksəlir.

Yuxarıdakı təhlidlən göründüyü kimi, muğamın əvvəlində yüksək tonallıqdan başlayan bərdaşt şöbəsinin həm vokal, həm də instrumental ifası elmi əsaslara malikdir. Bəzi müəlliflərdən fərqli olaraq biz həmin şöbənin xanəndələr tərəfindən oxunulmasının nəinki tərəfdarıyıq, hətta bunu çox vacib hesab edirik. Mübarizlik himni olan Çahargah muğamında isə Bərdaşt şöbəsinin məharətlə və güclü səs həmləsi ilə ifa edilməsi bədii-emosional və funksional baxımdan böyük əhəmiyyət kəsb edir.

Muğamların musiqi materialında beyindaxili neyronlarda rezonans yaranan fiziki amil – tonallıq və lad, psixofizioloji təsir oyadan cəhət isə həmin tonallıq və lad üzərində qurulmuş musiqi cümləsidir.

Psixofizioloji təsirin genetik yaddaşla sıx əlaqəsi vardır. Hər bir xalqın və yaxud millətin musiqisinin onun milli xüsusiyyətləri, adət və ənənələri, dil quruluşu ilə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Azərbaycan xalqının yüzilliklərdən keçib gəlmiş laylaları,

oxşamaları, əmək nəğmələri, ağıları, mərsiyələri və digər mərasim oxuları onun öz milli dil, üslub və əxlaqi-terbiyəvi düşüncə amilləri üzərində qurulmuşdur. Muğamların da həmin şəraitdə təşəkkül tapması onların psixofizioloji təsirini şərtləndirir. Bundan əlavə, Azərbaycan dilinin sintaktik quruluşunda cümlədə mübtəda əvvəl, xəbər sonra və bütün ikinci dərcəli üzvlər bunların arasında yerləşir. Şər quruluşunda isə xəbər çox zaman cümlənin əvvəlinə keçir. Başqa xalqların dilində qramatik struktura başqa-başqadır. Bu amil musiqi cümləsi və ya musiqidə bitgin fikir ifadəsi məsələsində də özünü göstərir. Məhz buna görə də biz qərb musiqi ölçüləri ile müğam təhlilinə girişməyin qəti əleyhinəyik. Adı bir misal götirək: Azərbaycanlı ailəsi adətən çoxuşaqlı olurdu (heyf ki, «olurdu» yazınq!) və 8-10 uşaqdan bircə nəfəri qonşu kəndə köçüb orada məskunlaşdıqda bu, ailənin qalan üzvlərinə böyük bir dərd kimi gəlirdi. Əksər Qərbi Avropa ölkələrində ailədə vur-tut bir uşaq olur və o da həddi-bulluğ yaşına çatıb pasport alan kimi bir çox hallarda evdən uzaqlaşış müstəqil həyata qədəm qoyur, olur ki, illərlə valideynini görə bilmir. Bu, Qərbi avropalıların düşüncəsində o qədər də kədər doğurmayan adı həyat və möişət tərzidir. Demək, ayrılıq və hicran mövzusunda olan musiqi Azərbaycanlıya Qərbi avropalılardan daha artıq emosional təsir göstərəcəkdir.

Çahargah müğəminin demək olar ki, bütün səbələri həm də ayrıca təsnif kimi də oxunur və dinləyicilər tərəfindən rəğbətlə qarşılanır. Müğam tədrisi proqramında Çahargah dəstgahı ilə paralel onun təsniflərinin də öyrədilməsi daha da səmərəli ola bilər. Cənki, tələbə (şagird) ayrı-ayrılıqda təsniflərin məzmunu, musiqi

quruluşu və bədii-ideya xüsusiyyətləri ilə tanış olarsa ümumi dəstgahın mənimşənilməsində çətinlik çəkməz. Görkəmli, muğam ustaları S.Şuşinski, Z. Adıqözəlov, M. Müttellimov, Y. Məmmədov, S. Mirzəyev, A. Qasımov, A. Abdullayev, C. Əkbərov Çahargahı ifa edərkən ona yeni-yeni çalarlar götirmiş, bədii-emosional təsirinin yüksəlməsində müvəffeqiyətə nail olmuşlar.

Bəzi mütxəssislər Çahargahda Mənsuriyyə şöbəsinə döyüş, məğlub guşəsini isə həmin döyüşdə məğlubiyyətə uğramaq kimi izah edirlər. Bu, əlbəttə ki, səhvdir. Bütün mübarizə, çağırış, hay-haray və vuruşma əvvəlki şöbə və guşələrdə (Hisar, Müxalif, Müalif və Qərrə) baş verir, Mənsuriyyə isə R. İmraninin qeyd etdiyi kimi, qələbənin təntənəsidir, burada Meğlub guşəsi məğlub olmayı yox, məhz düşməni məğlubiyyətə uğratmağı xatırlatmadır. Başqa sözlə, bu, təntənənin səbəbini göstərmək funksiyası daşıyır. Digər tərəfdən də xalqın mübarizədən yorulduğuna, sakit həyata qayıtmak istiyyinə işarə ruhundadır. Məhz elə buna görə də həmin guşədən sonra Çahargah mayəsinə Əyaq guşəsi galır, musiqi mülayimləşir, hərəkət tacili getdikcə azalır və nəticədə tonallıq ilk başlangıç nöqtəsinə qayıdır. Göstərmək lazımdır ki, əvvəlki fesillərdə qeyd etdiyimiz kimi, Çahargah mayəsinə qayıdıشا (Əyaq) da ilkin başlangıçca nisbətən müəyyən intonasıya fərqi vardır, musiqinin bu məqamında amiranəlik və təkəbbür nəzərə çarpır, qələbə calmış cəngaverin qürur hissini duyulur.

Hisar şöbəsi də mühasirəyə düşmək kimi yox, mühasirəyə almaq, dövrələmək kimi anlamdadır. Musiqinin intonasiyası və struktur quruluşundan görünür ki, burada hərəkət şüretlidir və irəliyə dartinma, döyüş

diapazonunu genişlendirmek cəhdləri vardır. Bu, mühsinyə almaq, düşməni tez bir zamanda məhv etmək çağrışıdır.

## BAYATI-ŞIRAZ DASTANI

THE LEGEND OF «BAYATI-SHIRAZ»

Azərbaycan muğam dəstgahları arasında Bayati Şiraz musiqisinin şirinliyinə, bədii-emosional və cəzibə təsirinə görə məxsusi yerə malikdir. Musiqi ədəbiyyatında Bayati-Şirazın Azərbaycan muğamlarının «gəlini» adlandırılmasının onun musiqi materialındaki mənəvi-əxlaqi dəyərlərindən, gözəlliyindən və estetik zövqə həkim kəsilməsindən irəli gəlməşdir.

Bayati-Şiraz muğamında qarşısızlanmaz səadət istəyi və buna güclü çağrış vardır. Ümumiyyətlə, azadlıq, səadət və ədalət çağrışı müxtəlif dərəcədə demək olar ki, bütün muğamların musiqi materialında vardır. Bayati-Şirazda bu çağrış və haray, kənardan imdad gözləmə istəyi daha aktiv vəziyyətdədir və dəstgah boyu üç dəfə yüksək intonasiya ilə özünü biruzə verir (Bayati-İsfahan, Zil Bayati-Şiraz və Hüzzal şöbələrində).

Əvvellərdə göstərildiyi kimi, hər bir muğamın tərkibinə daxil olan şöbə və guşələr həmin musiqi əsərinin ümumi məzmununa tabe olur. Buna görə də çağrış və haray ifadə edən musiqi cümləsi daxil olduğu musiqi mötninin ümumi ideyasından ayrı düşə bilməz. Məs. Çahargahdakı çağrış konkret döyüşə və mübarizəyə, Rastda idraki kamiliyyə, Segahda ehtirasın yanğısına, Humayunda qəm və kədərin şiddetinə aiddir.

Bayati-Şiraz muğamında çağınş bir növ axtarış xarakteri daşıyır. Buna bir qədər bədii yönəm versək təqribi olaraq belə bir dastan alıñır.

Gənc bir ailənin başçısı – ər, vətəni yadellilərdən qorumaq üçün döyüşə getmiş və uzun müddət qayıtmamışdır. Evin gəlini öz həyat yoldasını axtarmağa çıxır, hər kimdən soruşursa, «gördüm» deyən olmur. Gəzib yorulmuş, olmazın əzab-əziyyət çəkmiş gəlin bir çay vadisindən gəlib çıxır, orada əl-üzünü yuyur, susuzluğunə ram edir, ayaqlarını sakit axan suya qoyub bir qədər dincini alır. Lakin yanının itkin düşməsi ona rahatlıq vermir. Çay boyu yuxarı-əşağı boylanıb itirdiyini tapmaq ümidi ilə uzaqlara baxır və yenə də heç nə görə bilmir. Ürəyi qubarla dolu və əli hər yerdən üzülmüş olan gəlin dərdini suya deyirmiş kimi, və həm də səsi daha da uzaqlara yayılsın deyə uzun bir avazla bayati çəkir. (Bayati-İsfahan şöbəsi) Ancaq onun səsinə səs verən olmur. (Biz burada qeyd etməliyik ki, dərdini suya demək boş yerdən yaranmış xalq deyimi deyildir. Suyun informasiyasını (səs dalğasını) saxlayıb uzaqlara ötürməsi elmi cəhətdən isbata yetirilmişdir. Səsin dalğa uzunluğu ardıcıl informasiyanın yayılma diapazonu da artır. Məs. Uzun dalgalı avazla balinalar informasiyanı suda min kilometrlərlə məsafləyə ötürebilirlər). Əlacı kəsilmiş gəlin çay yuxarı vadi boyu öz axtarışını davam etdirir. Getdikcə daqlara qalxan gəlin qıjov axan çayın o biri sahilində qoyun otaran çobanlardan soruşmaq məqsədi ilə səsini daha da ucaldır. (Zil Bayati Şiraz) Çobanlardan biri cavab verir ki, onun axtarlığı buralarda görünən olmayıb. (Xavəran!). Gəlin inadla çay yuxarı öz axtarışına davam edərək gəlib çayın mənbəyinə çıxır, bu, hündür bir dağın döşündəki bulaqdır. Bulaqda su

icib azaciq dincini alan gelin ne qeder boylanrsa da etrafda sildirim qayalardan ozgo bir sey gore bilmir. Oz itgin dusmush yarini tapmaq ehtirası ile qelbi alisib yan an gelin son gecunu toplayib bir qayanın ustunə cixir ve oradan sevgilisini çağırır. (Huzzal!). bir nece saniyeden sonra qayalarda eks-seda veren ses aşagidan - doreden cavab kimi onun qulağına çatır. Gelinin üreyi açılır. İtirdiyini tapmiş kimi sevincək mahni oxuya-oxuya (Dilrubə!) aşağı düşməyə tələsir. Lakin o aşağı düşdükden sonra burada heç kəsin olmadığını ve eşitdiyi sesin eks-esda olduğunu anlayıb məyuslaşır. Yenə təzədən axtarışa çıxmali olduğu qənaətinə gəlir (Bayati Şiraza Əyaq).

Əlbəttə, Bayati-Şiraz müğamının izahına başqa bir mövzu da seçmək olardı. Lakin mövzunun quruluşundan asılı olmayaraq oradakı səadət çağrıışı, firavanhıq istəyi musiqi materialının daxilində qərar tutduğu üçün onu başqa səmtə yozmaq mümkün deyildir. Burada tənhalığa ikrəh hissi ve tekcedən ümumiyyət doğru meyillənmə özünü göstərir. Bayati Şiraz müğamında səadət ve xoşbəxtliyə çağrıış xarici görünüş nöqtəyi-nəzərindən (vokal ifada) fərdi hissələr, tonha bir biçarənin bələsi kimi təəssürat doğursa da, bu, musiqinin daxili dinamikasında (instrumental ifada) kifayət dərəcədə iciti-maidir, ümumi əxlaq və səadət düşüncəsinə əsaslanır.

Klassik əxlaq və etika nəzəriyyəcileri səadət düşünəcəsinə öncə qeyd etdiyimiz kimi, həm fərdi və həm də icitimai müstəvidən yanaşmaqla çox müxtəlif fikirlər söyləmişlər.


İngilis hüquqsunası İ.Bentam (1748-1831) özünün «Əxlaq hesabını» yaratmış və xoşbəxtliyin yalnız fərdi əxlaqa aid olduğunu göstərmışdır. O, həzz ilə iztirab

arasındaki miqdari münasibəti əsas kimi götürərək həzzin iztirabdan az olduğu halda ondan çıxınməyi tövsiyyə edir. Təkamül etikasının banisi H. Spenser (1820-1903) özünün «Etikanın prinsipləri», «Etikanın əsasları» əsərlərində bu məsələyə ictimai inkişaf prizmasından baxır. O, insanın bütün hissələrini üç hissəyə böllür:

1) egoist hissələr; 2) altruist hissələr; 3) equaltriuist hissələr. Bunnardan birincisi fərdə, ikincisi cəmiyyətə, üçüncüsü isə fərd-cəmiyyət münasibətlərinə aiddir. Spenser altruist hissələrə daha yüksək qiymət verərək, ümumi mənafəyə yönəlmış hissələrin təkamül nəticəsində daha da inkişaf etməsinə və insanlara xoşbəxtlik götiro bilməsinə inanır.

Göstərmək vacibdir ki, xoşbəxtlik və səadət nisbi anlayışlardır və heç vaxt bu düşüncənin zirvəsi olmur. Başqa sözlə desək, insan heç bir zaman əldə edilmişə kifayətlənmir və daima daha yüksək məqamlara can atır. Bu, dialektikanın qanunudur! Yaxud əksinə, insan itirdiyi, özgələrə nəsib olub ona isə qismət olmayan məqamlarla da heç vaxt barışır, daima onun axtarıشا olur.

Ümumi halda xalıq (təbiət) xilqət üçün həyatın dördpilləli tsiklini müəyyən etmişdir:



*Sxem 4. Canlılar üçün hayatı tsiklinin ardıcılılığı.*

Bu tsikl bitkilər, heyvanlar və insanlar üçün eynidir və müntəzəm olaraq tekrarlanır. İnsanlarda fərq ora-

sındadır ki, burada təfəkkür və idrak köməkçi element kimi sistemə daxildir və tsikl boyu onu müşaiyət edir.

Bayati-Şiraz müğamındaki çağırış və haray əldən getmiş səadətin geri qaytarılmasına, tenhalığın rədd edilməsinə yönəlmüş hərəkətdir. Ona kənardan kömək və imdad kərəkdir! Musiqinin müəyyən məqamlarında belə bir imdad sanki fələklərdən tələb edilir. Bayati-Şiraz müğamında da yer ilə göy, xilqətlə xalıq arasındakı münasibətə toxunulur, imkan və gerçəklilik arasındakı uyğunluğundan ağrı-acıları musiqi dili ilə ön plana çökilir.

Lakin Bayati-Şiraz müğamındaki istək və tələb Çahargahdakı kimi maksimalizm mövqeyində deyildir. Burada aza qane olmaq, heç olmazsa orta seviyyəli insanlar qədər səadətə qovuşmaq, adı yaşayış ritmini bərpa etmək konsepsiyası önləndir. Çahargah müğamında konkret azadlıq tələbinin konkret mübarizə yolu ilə əldə edilməsinə inam və cəhd üstünlük təşkil etdiyi halda, Bayati-Şirazda bu ekstremizm duyulmur, burada taleyin müsbət döñəminə ümid daha çoxdur və bu gözətləməni əldə etmək üçün aşiq (yaxud məşquq) bütün əzab və əziyyətlərə sinə gərməyi özünə rəva bilmış və bilməkdədir. Bu nöqtəyi-nəzərdən Bayati-Şiraz humanist ideyalarla bəzənmiş və islah yolu tutan bir musiqi əsəridir.

Bayati-Şiraz müğamının ilkin yaranışı barədə əlimizdə məlumat yoxdur. Biz onun indiki formallaşmış quruluşunun təhlili nəticəsində fikir söyləyirik. Adından və musiqi materialından göründüyü kimi bu müğam ilkin xalq avazları, xüsusən bayatılarla sıx əlaqədədir. Bayati-Şirazın musiqi intonasiyasında əziz balasını itirmiş anaların yaniqli naləsi, ağiların və bayatıların da

rüşeyimi vardır. Burada öz dözülməz dərdindən özgələri daha artıq dərəcədə agah etmək cəhdı duyulur. Bununla belə, Bayati-Şirazda zöhd və tərki-dünyalıq meyilləri yoxdur, əksinə, istəkdə dönməzlik və israrlılıq daha çoxdur. Başqa cür desək, Bayati-Şiraz coşqun həyat eşqini yaşıdan və tərənnüm edən musiqi dastanıdır. Onun musiqi strukturasındaki ardıcıl axıcılıq və avaz-səs gözəlliyyi, sonsuz keçmişdən sonsuz gələcəyə doğru bir əbədiyyət çağırışı həyatın necə gözəl bir təsadüf olduğunu eczəkar bir şəkildə nümayiş etdirir.

Hər bir insan üçün hayat sonsuz kiçik ehtimal dərəcəsinə malik qismətdir! Milyardlarla insan arasında konkret «mən» doğulmaya da bilərdi. Bu qədər bəxti gətirmiş insan üçün ona ayrılmış «kömür» adlanan zaman kəsiyində həyatın nemət və ləzzətindən feyziyab olmamaq, əlbəttə, böyük dərddir! Bayati-Şirazın musiqi intonasiyası, məzmunu və ideyası bu səadət şərəfinə nail olmaq məqsədinə istiqamətlənir. Digər Azərbaycan müğamlarında olduğu kimi, Bayati-Şirazda da insan və insanlıq ləyaqəti uca tutulur, məqsədə çatmaq üçün əyri yollara əl atmaq, kiminsə əlindekini qapıb almaq, vəsle zor işlətməklə yetişmək tamamilə inkar edilir, bunun əksinə olaraq arzu və istək yolunda əzab və iztirablara mərdliklə dözmək, mətanət və iradə nümayiş etdirmək daha üstün tütülür.

Ümumiyyətlə, Azərbaycan şifahi xalq ədəbiyyatının xarici folklorundan əsas fərqi bundadır ki, bizim dastan və nağıllarımızda müsbət qəhrəman qeyri-real fəvqəltəbi qüvvəye malik olmur, düşmən surətlər (div, əjdaha, təpəgöz və s.) qeyri-adi güce malik olsalar da qəhrəmanın iradəsi, gücü, dözümü, qorxmazlığı, ağılı və

ardıcıl fəaliyyəti nəticəsində məğlub olur. Bu xarakterik cəhət müğamlarda da özünü göstərir.

Bayati-Şiraz müğamında qəhrəman çokdiyi iztirablardan üzülb əldən düşmür, getdikcə mətinləşir, daha qətiyyətli olur.

Bayati-Şiraz müğamının gənclərin milli estetik şüurunun formallaşmasında, klassik milli döyərlərin təkrar olunmaz gözəlliyyini nümayiş etdirmək yönündə böyük təribyəvi əhəmiyyəti vardır.

Rast, Şur və Segah ailəsinə daxil olan müğamlardan fərqli olaraq Bayati-Şiraz məzmun və forma cəhətdən daha xəlqidir, real həyat hadisələri və həmin hadisələrin yaratdığı psixioloji duyğular üzərində qurulmuşdur. Göstərmək lazımdır ki, bu psixioloji duyğular Azərbaycan xalqının milli-genetik yaddaşı, klassik həyat və mösiət tərzi, toponomik və etimoloji xüsusiyyətləri ilə sıx bağlılığını musiqinin həm daxili strukturasında, həm də xarici səs, avaz və intonasiya istiqamətlərində təzahür etdirir. Bir qədər sadə desək, hər bir xalqın nümayəndəsi uzaqda dayanmış başqa birisini məxsusi bir formada çağırır. Bu, həmin xalqların dil və damışq quruluşundan, mösiət mədəniyyətindən və s. asılıdır. Azərbaycanlılarda isə kütləvi yüksək səs-damışq tonallığının olması, Azərbaycan fonetikasında səslə hərflərin çoxluğu uzaqdan çağırışın səs və avaz tonallığına da sirayət edir, onu özgə xalqların çağırış formasından kəskin fərqləndirir. Məs. Çay vadisinin bəri tayında qoyun otaran Məhəmməd o tayda, təqribən 2 km. uzaqda dayanmış çoban yoldaşını papağını çomağının ucuna keçirərək yuxarı qaldırmaqla «Ay Əhməd he.....ey! Adə.....he....ey! he.....he...y!» formasında səs və avaz uzantısı ilə çağırır. Əlbəttə ki, alman,

ingilis, yapon və hətta qonşuluqdakı erməni və gürcü də bu cür çağrırmır! Göründüyü kimi, Azərbaycanlıların uzağa çağrıışında müəyyən avaz və zəngülə rüşeyimi vardır. Çağırışdakı uzun avaz və zil zəngulənin özüne yer tapması həm də qədim və orta əsrlərdəki mösiət şəraitini, köçəri elatların həyat tərzini ilə bilavasitə bağlaşdır. Məlumdur ki, köçərilikdə orta və yaxın məsaflənin yeganə əlaqə vasitəsi səs idi. Bundan əlavə, qoyunuqluqda idarəetmənin də əsas elementi səsdirdi. Hər bir çobanın sürünü idarə etmək (bir yerə toplamaq, saymaq, qovmaq, canavardan qorumaq, bir sözlə öz istədiyi istiqamətə yönəltmək) üçün məxsusi səs həmləsi, səs sistemi və avaz quruluşu vardır. Bu səs əlaqəsi və onun vahid reflektik sistemi olmadan 500 başdan ibarət qoyun sürüsünün nəinki bir çoban, heç 5 çoban da otarıb qaytara bilməz!

Göründüyü kimi, Azərbaycan müğamlarını mürəkkəb dəbdən sadəyə doğru (muğam – melodiya – avaz – səs) diferensiallaşdırıldıqca onların Azərbaycan etnosundan qaynaqlandığı açıq-aşkar ortaya çıxır. Bu cəhətdən Bayati-Şiraz müğamı olduqca qimyəti mədəni-tarixi sənət əsəridir. Bu müğamin hazırlıq formalaşmış musiqi quruluşu qədim və orta dövrlərin etnik möziyyətlərini mühafizə edib saxlamış, estetik zövqün tələbinə uyğun ona müasir çalarlar əlavə etmişdir.

## HUMAYUN VƏ ŞÜŞTƏR CÜTLÜYÜ

THE PAIR OF «HUMAYUN» AND «SHUSHTAR»

Humayun və Şüstər dəstgahları musiqi məzmununa və struktur quruluşuna görə oxşar müğamlardır. Onların

genetik qohumluğunu bir çox şöbə və guşələrin hər iki müğamda təkrar olunması və bu zaman öz məzmunu və melodik inkişaf xəttini saxlaması ilə təsdiq olunur. Öncə qeyd etdiyimiz kimi Humayunun tərkibinə bir şöbə kimi daxil olan Şüştər oradan Feli və Tərkib şöbələrini özünə birləşdirməklə ayrılmış və müstəqil dəstgaha çevrilmişdir.

Humayun sözünün mənəsi xoşbəxtlik, uğur anlamına gələsə də dəstgahın ümumi musiqi məzmunu və süjet xətti qəm və kədər məqamları üzərində qurulmuşdur. Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, Humayunda kədər hissi Şüştər nisbətən daha dərin və çoxşaxəli olmaqla sanki ümumiləşir, ictimai xarakter alır. Burada bütöv bir elin və xalqın ulu keçmişindən yaddaşa qalan niskili acı xatirələr kimi baş qaldırır, əzab və iztirab yolunun keşməkeşlərini dramatik bir şəkildə ürək yanığı ilə canlandırır. Humayun müğam dəstgahında musiqinin ideya məzmunu digər müğamlara nisbətən daha klassik formada qurulmuşdur. Yəni müğamin adının mənəsi xoşbəxtlik olsa da musiqi məzmununda xoşbəxtliyə çağırış açıq formada deyildir, bu, zahirli musiqi materialının sətiraltı mənasından qabarır çıxır, daha doğrusu, Humayunun bilavasitə özü səadətə çağırış və haray ifadə etmir, lakin dinleyici qəlbində belə bir qüvvə vektorunu yaradır! Qəm və kədər nə qədər şiddətli olursa, bu çağırış istəyi də bir o qədər qüvvətli və israrlı olur.

Feodalizm dövrünün avtoritar rejimlərinin ədalətsiz üsuli-idarəsi, despotizmin, şahların və sultanların insafsız qərarları və törətdiyi əməller açıq şəkildə deyilə bilməzdi, və buna görə də ədiblərin, şairlərin, musiqişünasların yaradıcılığında bu özbaşınlıqları və onların

meydana çıxardığı ictimai bələləri xalqa çatdırmaq üçün üstüortülü metodlar və üsullar axtarılıb tapılmışdır. Bəzən əsərlərin adları onların daxili məzmunu ilə təzad təşkil edirdi ki, bu da xalqa çatdırılacaq ideyanın nadan çugullar ve satqınlar tərəfindən ifşa edilməsinin qarşısını alırı. Bu vəziyyət demək olar ki, bütün klassik şairlərin yaradıcılığında bu və ya digər şəkildə özünü göstərmişdir.

Humayun müğamında da zülmkarın kim olduğu bilavasitə göstərilməsə də onun törətdiyi əzab və əziyyətlərin mahiyyəti açılır və nəticədə dinleyici bu simvollar sistemi ilə məzmunu nüfuz edərək qarşıya qoyulmuş ideyanı tutur. Bu cəhətdən Humayun ictimai-siyasi musiqi əsəri kimi təcəssüm edir və daima çağdaş dövrlə səsleşir. Humayunda ümumi ictimai düşüncə ilə bahəm fərdi duyğuların da öz əksini tapdığı musiqi məqamları vardır. Buna görə də Humayun müğamında həm ictimai məzmunu, həm də fərdi aşiqin iztirablarını ifadə edən qəzəllər oxunur. Hər bir halda müğamin musiqi məzmununda xoşbəxtliyə və səadətə qovuşmaq üçün iztirablardan xilas olmaq, hicran səddini aşmaq ehtirası özünü göstərir.

Fəlsəfi-dialektik yozumda Humayun müğaminının musiqi materialında dünyanın görünən və görünməz tərəfləri arasındaki səbəb və nəticə əlaqəsinin vəhdəti təcəssüm edir, insan mənəviyyatının bu dialektik əlaqədən əzx etdiyi düşüncə maddiləşir, obrazca çevrilir və məxsusi lad intonasiya platformasında öz heykəlini yaradır. Rast kimi Humayun müğamı da düşündürəcү və idrakı müğamdır. Fərq orasındadır ki, Rast əvvəller qeyd etdiyimiz kimi, ümumi dünyəvi idraka meyilli müğam olduğu halda, Humayun konkret ictimai şəraitin

əzab və iztirablarını əmələ gətirən səbəblər üzərində düşünməyə sövq edir. Qlobal fəlsəfi düşüncə mövqeyində yanaşıldıqdə Rast xeyir və şər qüvvələrin qarşılıqlı münasibətlərində ümumi integrativ idraka üstünlük verir, Humayun isə yalnız şər qüvvələrin təhlili üzərində differensiallaşdır, yuxarıda qeyd etdiyimiz kimi, buradakı dialektik əlaqələrin bir qədər konkret natiqəsini ortaya qoyur.

Şüşər muğam dəstgahında bu məsələ daha da qabarıq və bir qədər də açıq şəkildə meydana çıxır. Əvvəlki məqalələrdə Şüşər muğamında Humayuna nisbetən musiqidəki məzmun və ideyanın daha da aşkar və konkret müstəviyə keçməsini qeyd etmişik. Burada musiqi Humayundan bir qədər fərqli xarakter alır, zaman, məkan, obyekt və subyekt nöqtəyi-nəzərindən yiğcam və mobil məzmun üzərində pərvəriş tapır. Humayunda ümumiləşmiş el, xalq iztirabları öz musiqi ifadəsini tapdıığı halda, Şüşərde konkret halda, konkret zamanda konkret aşiqin çəkdiyi əzab, əziyyət, hicran, ayrılıq və digər müşkülərlə ürək yanğısı ilə ifadə edilir.

Bir çox sənətşünaslar kədərin Şüşərə nisbetən Humayunda daha dərin olduğunu qeyd edirlər. Göstərmək lazımdır ki, bu fikir musiqinin zahiri emosional təsirindən o qədər də görünmür, lakin ümumi daxili məzmun tutumu etibarı ilə özünü doğruldur. Yəni yuxarıda Rast və Humayunu müqayisə etdiyimiz kimi, Humayunla Şüşəri də müqayisə etsək görərik ki, Humayun şər və mənfur qüvvələrin meydana çıxardığı ictimai bələlərin ümumi nəzəri məsələləri üzrə cəmləndiyi halda, Şüşər onun yalnız bir hissəsinin - konkret şəraitin yaratdığı konkret vəziyyətin izahına meyillidir. Humayunun mayəsində bir daha geri qaytarılması

mümkün olmayan itki təəssüratı və bundan doğan acı təəssüf hissi duyulmaqdadır. Şüşərde isə bu itki o qədər də uzun keçmişə aid deyildir və onun geri qaytarılmasına ümid hələ də yaşamaqdadır. Humayunun Hüzzal və Budad şöbələrində əldən getmiş imkanın daha uzaqlarda qaldığına birbaşa musiqi intonasiyası vardır.

Şüşər muğamının məzmununda ümid daha artıq olduğu üçün bədii təsir xarakterinə görə Şüşər Humayuna nisbetən bir qədər mübariz əhval-ruhiyyəli muğamdır, burada zülm və əzablarla qarşı üsyankarlıq meyilləri də qabarıq intonasiyadadır. Bu fərqli həmin muğamların musiqi auditoriyasında və elektoratında da özünü biruza verir, Humayun muğamının dinləyiciləri əsasən orta yaşılı və ahl adamlar, Şüşərin dinləyiciləri isə nisbetən gənclərdir. Bu, ondan irəli gəlir ki, nisbetən ahil, dünyagörümüş insanlar gərdişin verdiyi tale ilə bir növ barışmış, qismətin varlığına inam hissi qazanmışlar. Gənclər isə həyata yeni qədəm qoymalarından onlarda maneələrə qarşı etiraz hissi daha güclüdür və bu barışmazlıq mübəgarizə duyğularına təkan verir.

Humayun və Şüşər muğamlarının mahir ifaçıları olmuşdur. Seyid Şuşinski, Seyid Mirbabayev, Ağahüseyn oğlu Ağabala XX əsrə həmin muğamları çox gözəl ifa etmişlər. İndi bu muğamların mahir ifaçılarından Əlibaba Məmmədovu (Humayun) və Qəzənfer Abbasovu (Şüşər) göstərmək olar.

Humayun – Şüşər cütlüyünün qarşılıqlı əlaqəsini zaman oxu kəsiyində aşağıdakı kimi təsəvvür etmək mümkündür:

Şur muğam dəstgahının tərkibi aşağıdakı şöbə və gusələrdən ibarətdir:

1. Bərdaşt
2. Mayə
3. Şur-şahnaz
4. Bayatı-Türk (Bayatı Qacar və Düğah)
5. Şikəsteyi-fars
6. Əşiran (tayfalar)
7. Simayı-şəms
8. Hicaz
9. Sarənc
10. Qəməngiz
11. Nişib-Fəraz (eniş-yoxuş)
12. Şura əyaq (kadensiya)



**Sxem 5.** *Humayun – Şüştər rabitəsinin zaman oxu kəsiyində təqribi təsviri.*

Humayun və Şüştər dəstgahlarında həm ictimai məzmunlu, həm də lirik qəzəllər oxuna bilər. Hər bir halda xanəndələr seçilmiş qəzəllərin muğamin musiqi məzmununa və ideyasına uyğunluğunə diqqət yetirməlidirlər, çünki, muğamin musiqi ideyasını və onun bədii emosional gücünü dinləyiciyə lazımi səviyyədə çatdırmaq üçün oxunan qəzəllərin olduqca böyük əhəmiyyəti vardır.

Humayun və Şüştər muğamları Segah, Şur və Rasta nisbətən seyrək (az-az) oxunur, adətən Bakı-Abşeron auditoriyasında ifa edilir. Bunun səbəbi odur ki, həmin muğamlar poetik tərkibi ilə mürəkkəbdir və xanəndədən yüksək ustalıqdan əlavə həm də intuitiv hissiyat tələb edir. Qeyd etməliyik ki, muğamda improvisasiyanın uğurlu olması da xanəndənin intuisiyasından asılıdır. İfaçı muğamin fəlsəfi-poetik məzmununu duymasa oxuduğu muğam quru, sxematik musiqiyə çevrilə bilər və bədii emosional təsirini itirər.

Tərkib hissələrindən göründüyü kimi Şur muğamı digər muğamlardan fərqli olaraq nisbətən şən və oynaq melodiya üzərində qurulmuşdur. Doğrudur, burada müəyyən qədər qəm və kədər, düşüncəyə dalmاق elementleri olsa da Humayun qədər məhzun, Rast qədər derin deyildir, əsasən lirik duyğular orbitində dövr edir. Şurun mayəsindən fərəh və qürur hissi ilə başlanan musiqi əldə edilmiş səadət və firavanhığın vəsfini xatırladır. Lirik pafosla inkişaf edən musiqi poetikası Şur-şahnaz şöbəsində daha da yüksək vüset alır və müvəffəqiyyətin təntənəsinə çevirilir. Burada özünə inam, qürur və qüdrət duyğuları ön plana keçir, dinləyiciyə elə gəlir ki, bu şən və xoşbəxt həyat daimi və əbədidir.

Bayati Türk şöbəsində də həmin qürur hissi davam etməkdədir. Şikəsteyi-fars şöbəsində musiqinin intonasiya istiqaməti bir qədər dəyişərək insanı düşüncəyə sövq edir. Müəyyən mənada xoşbəxtliyin asanlıqla əldə edilmişdi, onun mübarizə və zəhmət bahasına əldə edilməsi barədə düşünmeyin vacibliyi xatırladılır, səadəti əldə saxlamaq üçün əql və təmkinin, müdrik-lüyün rolü nəzərə çatdırıldı. Musiqinin çonraklı dinamikasında Simayı-Şəms şöbəsi çox mühüm yer tutur və Şur digər muğamlardan kəskin fərqləndirir. Burada musiqi daha da lirik məcraya keçərək, sanki muğamdan mahniya çevrilir. Simayı-Şəmsin yüngül musiqisi, ton və intonasiya qurluşu xoşbəxtliyin təntənəsinə istiqamətlidir. Bundan sonrakı şöbələrdə (Hicaz, Sarınc, Qəməngiz) musiqi bir qədər aramlı, müəyyən dərəcədə kədərli kimi görünə də bu, yalnız xatırlama, keçmiş yada salma, ağır günlerin unudulmasına tövsiyyə ruhundadır. İnsan daima şənlikdə olmur, həyatda eniş-yoxuş da var. Məhz ele buna görə də Qəməngizdən sonra Nişib-fəraz (enış-yoxuş) şöbəsi gəlir. Musiqinin sonu kadensiya ilə bitir, Mayəyə qayıdış yenə də nikbin əhval-ruhiyyədədir.


Şur muğam dəstgahı digər iri həcmli muğamlardan bədii-struktur qurluşu və daxili tərkib yiğimi nöqtəyi-nəzərindən xeyli dərəcədə fərqlənir. Rast, Bayati-Şiraz, Çahargah muğamları mövzu, məzmun və ifadə forması ilə epik-poetik növə aiddirə, Şur özünü lirik-epik növ kimi göstərir. Epik növə aid etdiyimiz muğamlarda musiqinin inkişafı süjet xətti ilə six bağlılığını saxlayır və burada ana xəttən kənara çıxmalar adətən epizodik forma daşıyır, funksional tabeçiliyi pozmur. Şur muğam dəstgahında lirizm qüvvətli olduğundan mövzunun ana

xəttini şaxələndirir, daxili məzmuna yeni-yeni çalarlar əlavə etməklə çeşidli tərkib yiğimi əmələ gətirir. Elə bu səbəbdən də Şurun tərkibindən törəmə muğamların ayrılib müstəqilləşməsi üçün geniş imkan vardır. Bayati-Kurd, Rahab, Şahnaz muğamlarının, eləcə də Şur ailəsinə aid bir çox təsniflərin müstəqil məzmunla çıxış etməsi Şur muğam dəstgahının daxili məzmununda təcəssüm edən lirizmin fərdi düşüncə ilə münasibətindəki mütəhərrilikdən irəli gəlmişdir. Bir qədər açıq şəkildə desək, lirik duyğular və kövrek hissələr ayrı-ayrı adamlarda onların dünya görüşündən, həyata və hadisələrə münasibətindən asılı olaraq müxtəlif düşüncə tərzi ilə şərtləndirilən emosiya yaradır.

Yüksek məfkurevi məzziyyətləri ilə seçilən, sanballı və olduqca ciddi musiqi əsərləri olan Azərbaycan muğamları içerisinde Şurun qüvvətli lirizmə bülənd olması böyük maraq doğurur. Məsələ burasındadır ki, Şur ideya cəhətdən tərənnüm əsəridir. Burada insanın can atlığı xoş məqamların vəfzi olduqca poetik və aşiqanə bir şəkildə verilir, vəsf və bədii tərənnüm isə lirikasız ötüşə bilməz! Bir cəhəti də qeyd etmək vacibdir ki, Şur muğamında məkan anlayışı üzrə genişlik, zaman anlayışı üzrə müasirlik vardır. Başqa sözlə, burada artıq, qazanılmış, əldə edilmiş firavan və xoşbəxt həyatın tərənnümü üstünlük təşkil etdiyinə görə qəm və kədər uzaqda qalmış kimi görünür, musiqinin müəyyən məqamlarında yalnız müqayisə məqsədi ilə yada salınır. Bu cəhətdən Segah tərkibindəki Şikəsteyi-fars ilə Şur tərkibindəki Şikəsteyi-farsın tonallıq və intonasiya baxımından fərqi coxdur. Segah və Bayati Qacar muğamlarında Şikəsteyi-fars hazırlı (məcazi mənada) dövrün çətinliklərindən irəli gələn çağırış kimi

səslənir və ondan sonra gələn şöbələrdə də (Bayati-Qacar, Zəminxarə) qəm və kədərin dərəcəsi daha da artırsa, Şurda Şikesteyi-farsın ifadə etdiyi çətinliklər artdıq arxada qalmışdır və Simayı-şəms şöbəsində uğurun sevinci təntənəli bir surətdə öz ifadəsini tapır. Burada musiqinin sanbalı və ritmi dəyişir, üstündən yüksək götürülmüş kimi yüngülləşərək şən və könülaçan mahnya çevirilir.

Əvvəlki fəsildə qeyd etdiyimiz dörd mərhələdən ibarət həyat tsiklini nəzərə götürsək Şur həmin tsiklin son mərhələsində - səadət mərhələsində qərar tutur. Dialektik fəlsəfi baxımdan da Şur dəstgahı dialektik inkişafın son mərhələsində, fəlsəfənin üçüncü qanunu sayılan inkar mövqeyində dayanır. Segah məhəbbət oyanişı, Bayati-şiraz çağırış-axtarış, Çahargah mübarizə, Şur əldə edilmiş səadətdir. Rast isə bu həyat tsiklini işıqlandıran idrak günəşidir (sxem 6).



*Sxem 6. Azərbaycan muğamlarının dialektik pillələrindəki mövqeyi.*

Yüksek lirizm, şən əhval-ruhiyyə, əzəmet və qürur hissi Şur ailəsinə daxil olan bütün iri və kiçik həcmli müğamların ümumi xarakterik cəhətidir. Rahab və Şahnaz müğamlarında (Əmiri, Əraq, Məsihi, Şahnaz və Dilkəş şöbələri) bu xüsusiyyət özünü daha da qabarıq şəkildə göstərir. Hətta belə bir rəvayət var ki, Davud peyğənbər «Zəbur»un ayələrini Rahab (Rəvəbi) müğamı üstündə oxuyarmış. Şur müğamin belə dərin tarixi köklərə malik olması xalqımızın lap qədimlərdən şən, humanist və həyatsevər olduğunu göstərir. Bədii-emosional tesirinə görə Şura yaxın müğamlardan biri də Nəvanı muğamıdır. Nəvanın hal-hazırda Şimali Azərbaycanda ifaçıları çox azdır, lakin əvvəller bu müğam da digər müğamlarla bərabər məclislərdə çalınıb-oxunmış. Görünür Şur öz bədii-estetik təsir gücünə görə Nəvanı ikinci plana atmışdır.

Biz Bayati-Şiraz müğamı barədə damşarkən həyatın dörd pillədən ibarət bir tam tsiklini göstərib (sxem 4), orada həmin müğamin yerini müəyyən etmişdik. Oxuculara daha asan və ətraflı çatdırmaq məqsədi ilə biz həmin sxemin bir qədər geniş izahına ehtiyac duyuruq. Çünkü, əvvəla, gələcək tədqiqatlarımızda da həmin fəlsəfi kontekstə qayitmalı olacaqıq, digər tərəfdən də Şur müğaminin həmin inkişaf dialektikasındaki yerini əyani surətdə göstərmək oxucular üçün maraqlı ola bilər.

Tsiklin pillələri və təzahür forması				
Mühit	Məhəbbət	Çağırış	Mübarizo	Səadət
Bitkilördə	Oyanma, yaşıllaşma, tumurcuqlama	Çiçəklənmə, silvan rongləro boyanma, özünü nümatış	Kənar təsirlərindən qorunma imuniteti, qabiqlama, tikən əməlo gotirma, çiçəklərin Günsə toraf dönməsi və s.	Tozlanma, meyvo və toxum əməlo gotirme
Quşlar və digər heyvanlardarda	Nəsilverme oyanışının yaranması, öks cinsə meylin artması	Oxuma, molomo, özünü nümayış hərəkətləri	Erkek quşların və heyvanların döyüşməsi və s.	Cütləşmə və yeni nəsl verme
İnsanda	Cinsi yetişkönlik, öks cinsə meyil-lənmə	Yeniycitmə-lərdə müsiqiyə və şəre həvəsin artması, özünü nümayış	Sevgilisinə çatmaq uğrunda mübarizə, gəncərlər və yeniyetmələr arasında dava-dalaş, qeyri standart hərəkət və çiçinliğin müşahidə edilməsi	Evlənmə və yeni nəsl verme (Səadətə qovuşma)
Muğamlarda	Segah	Humayun	Şüşər Bayıti-Şiraz	Cahargah Rast Şur

Aydındır ki, eksər muğamların öz daxili tərkibində də göstərilən dörd mərhələnin ayrı-ayrı hissələri öz ifadəsini bu və ya digər dərəcədə tapır. Məs. Segahda məhəbbət oyanışından əlavə çağırış və mübarizə elementləri də vardır. Lakin bunlar Humayun, Şüşər və

Bayıti-Şirazdakı qədər qabarıq və ardıcıl olmadığından Segah zaman etibarı ilə əvvələ düşür. Bunun kimi də Rastda səadət ifadəsi Surdan aşağı səviyyədə olduğundan Sur muğamı həmin tsiklin son mərhələsində qərarlaşır.

Göründüyü kimi, Azərbaycan muğamları ayrı-ayrılıqda öz şöbə və guşələrində insan həyatının müxtəlif mərhələlərini öks etdirməklə berabər, ümumi muğam sistemi də öz bədii-emosional təsirinə görə dialektik inkişafın zaman oxunda uyğun məzmun diferensialı göstərir və bu düzümdən ümumi məna sisteminin ardıcılığı meydana gelir.

Şur muğamının həmin ardıcılığın sonunda – səadət məqamında qərarlaşması, onun humanist məzmunda müsiqı əsəri olması, xalqımızın milli-əxlaqi dəyərlərini ifadə edir və müsbət poetik obrazını canlandırır.

## TƏSNİFLƏR VƏ RƏNGLƏR

### TASNIFS AND COLORS

Muğam dəstgahlarının tərkibinə onların öz məxsusi şöbə və guşələrindən əlavə dəramədlər, təsniflər və rənglər də daxildir. Dəraməd və rənglər adətən instrumental formada, təsniflər isə vokal formada ifa olunurlar.

Dərmadələr muğam dəstgahının əvvəlində proloq rolunu yerinə yetirir, ifa olunacaq muğamın lad və tonallıq möziyyətlərini özündə ehtiva etməklə dinleyicini bir növ ona hazırlayırlar. Azərbaycan musiqi folklorunda və yazılı musiqi ədəbiyyatında hər bir muğam üçün bir neçə dəraməd vardır. Dəramədlərin musiqi qu-

rułuşu, funksional xususiyetləri və digər musiqi xarakteristikası barədə professor R. İmraninin «Muğam tarixi» kitabında etraflı məlumat verildiyindən burada geniş söhbət açmağa ehtiyac yoxdur. Oxular bu musiqi haqqında həmin kitabdan kifayət qədər məlumat ala bilərlər.

Muğam şöbələri arasında ifa edilən təsniflər və rənglər funksional cəhətdən eyniyət təşkil etsələr də musiqinin struktur quruluşuna və ifa üsullarına görə xeyli fərqlənlərlər.

Qeyd etdiyimiz kimi, rənglər yalnız instrumental ifa olduğundan şöbələr arasındaki pauzada xanəndə bir qədər istirahət edir, tamaşaçı və dinləyicilərdə lirik və yüngül melodiya sədasi altında təze əhval-ruhiyyə yaranır.

Hər bir muğam şöbəsindən sonra çalınan rəng həmin şöbənin lad və intonasiya quruluşunu mühafizə etməklə, həm də özündən sonra gelən şöbəyə intonasiya hazırlığı yaradır. Biz əvvəlki fəsillərdə təsniflərin şöbələr arasında körpü yaratdığını göstərmışık. Həmin vəzifəni rənglər də instrumental ifa formasında yerinə yetirir. Təsniflər muğamlardan ayrılıqda müstəqil oxunur, rənglər isə müstəqil musiqi kimi ifa edilmir.

Funksional baxımdan təsnifin iki əsas vəzifəsi vardır. Birincisi musiqini dəyişməklə, onu bir qədər yüngül və lirik məcraya keçirməklə dinləyicinin diqqətini təzələmək, ikincisi şöbədən-şöbəyə səlis keçid üçün munasib sinxron şərait yaratmaq. Bu, bir növ avtomobilərin sürətlər qutusunda qoyulmuş sinxronizatora bənzeyir. Ötürücülər qutusunda iri dişli çarxlardan ilisməsindən əvvəl kiçik dişli sinxronizatorlar ilisməyə daxil olaraq sürətləri bərabərləşdirir və

beləliklə ilismənin yumşaqlığını təmin edir, səs-küyük azaldır və həm də qəfil zərbədən iri dişlərin sinmasının qarşısını alır. Təsnifin bir ayağı oxunub tamamlanan şöbədə, diger ayağı isə bundan sonra gələn şöbədə olur. Beləliklə, xanəndə çətinlik hiss etmədən «birçə addım» atmaqla şöbədən şöbəyə keçir. Cox zaman bu keçid nəqarət vasitəsi ilə yerine yetirilir. Ustad xanəndələr təsnifin nəqarətini oxunacaq şöbənin tonallığına uyğunlaşdırmaqla bir növ onun cəzibə sahəsinə daxil olurlar. Bu zaman həmin şöbəyə keçid dinamiki zərurət kimi meydana çıxır. Şöbənin özündən əvvəlki şöbəyə təsnif vasitəsi ilə üzvi bağlığı yaranmaqla dəstgahın ümumi musiqi materialında bir təbii harmoniya effekti əldə edilmiş olur.

Fəlsəfi-dialektik baxımdan təsniflər və rənglər muğam institutuna bir kateqoriya kimi daxil olsalar da, onlar buradakı məzmunu yox, formaya aiddirlər. Muğamin daxili musiqi məzmununun xarici təzahür formasında köməkçi element kimi çıxış edən təsnif lad və intonasiya cəhətdən məzmunu tabeçiliyini saxlayır. Bu cəhətdən rənglər daha ciddi və dəqiq muğam elementi sayılır, ona görə ki, təsniflər xanəndə tərəfindən vocal ifa edilərkən improvisəye məruz qalaraq ümumi məzmundan meyllənə biler. Rəng isə instrumental ifa edildiyindən öz forma və məzmununu demək olar ki, dəyişməz saxlayır.

Rənglər və təsniflər dəstgah daxilində üstqurum kateqoriyasına daxildir və tabe olduğu muğamın bazisində hər hansı dəyişiklik onlara öz təsirini göstərir. Buna görə də ifaçının seçdiyi rədifdən asılı rəng və təsnif də dəyişilə bilir. Elə bu səbəbdən də bir muğamin bir neçə təsnif və rəngləri olur. Təsniflər ustad

xanəndələr tərəfindən bəstələnin ifa edilir və ağızdan-ağıza yayılıraq bəzən xalq mahnısı kimi də çıxış edir.

Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski, İslam Rzayev, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov çoxlu sayda təsniflər bəstələyərək oxumuş, muğamlarımızın bədii cəhətdən inkişaf etməsində görkəmli rol oynamışlar. Muğamlardan fərqli olaraq təsniflərdə adətən heca vəznində yazılmış şerlər, qoşmalar, gəraylılar, dördlüklər, bəzi hallarda bayatılar oxunur:

Nazlı yarım eyləmə,  
Bağrımı qan eyləmə.  
Şən mənimmən, mən sənİN  
Özgə xəyal eyləmə  
(Segah təsnifi)


Yaxud:

Gəldi baharın səfəsi,  
Alemi tutdu ziyasi  
Səhni gülüstəndə ucaldı  
Bülbülü şeydahın nəvəsi  
(Mahur təsnifi)

Təsniflər muğamların bədii-estetik dəyərini artırır, dinləyici marağının səfərbər olmasında əhəmiyyətli rol oynayır. Muğamların daxili məntiqinə və fəlsəfi məzmununa dərindən bələd olan ustad müğənnilər təsnifin söz materialını seçdikdə, eləcə də onun musiqi məzmununu və intonasiyasını qurdurğda ifa etdiyi muğamın süjet xəttini nəzərə alır. Bu zaman təsnif ümumi ideyanın bir qədər lirik formada olan daşıyıcısı kimi görünür ki, bu da dəstgaha ümumi gözlilik, simmetriya, bədii zövqə isə bitkin bir estetik duyuşu götürir.

Təsnif kimi bəstələnin oxunan şerlərin demək olar ki, hamisi möhəbbət mövzusunda olur və bir qayda olaraq burada ictimai məzmun daşıyan şerlərdən istifadə edilmir. Buna görə də təsnif müğəmin təravətinə artırır, onun musiqi məzmununa yüngüllük, lirizm əlavə etməklə dinamikliyini yüksəldir. Qeyd etməliyik ki, dəstgah tərkibindən ayrı-ayrı şöbələrin müstəqil muğam kimi çıxarılab ifa edilməsində təsniflərin çox böyük rolu vardır. Adətən belə muğamlar təsniflərlə birlikdə təsnif adı ilə oxunur (Hissar təsnifi, Müxalif təsnifi, Bestənigar təsnifi, Dilköş təsnifi və s.) və burada təsnif və müğam tam bərabər mövqedən çıxış edir. Fikrimizcə, bəzi muğam ailəsinin tərkibindən müstəqil muğamların ayrılmamasında da katalizator rolu təsnifə məxsusdur! Çünkü, təsnif müstəqil ifaya meyllidir və özünə iki-üç şöbə və guşa birləşdirilməklə müstəqillesə bilər. Təsnif şöbələr arasında keçid funksiyasını yerinə yetirdiyinə görə özündən əvvəl və özündən sonra gələn şöbələri dəstgah tərkibində asanlıqla qopara bilər, buraya Bərdəştə və Əyaq (kadensiya) əlavə etməkla sərbəst bir müstəqil muğam yaranmış olur. Dəsti, Qatar, Şahnaz kimi kiçik həcmli muğamların yaranması da məhz bu yolla baş vermişdir.

Təsniflər vasitəsi ilə sərbəst muğamların meydana gəlməsinin ümumi modeli sxemdə göstərilmişdir:



Sxem 7. Təsniflər vasitəsi ilə sərbəst muğamların yaranmasının ümumi modeli.

1 – Bərdəşt, 2 – Muğam, 3 – Təsnif, 4 – Nəqarət, 5 – Əyaq (kadensiya)

Sxemdən göründüyü kimi, təsnif dəstgah tərkibində aralıq funksiyası yerinə yetirdiyinə baxmayaraq kifayət dərəcədə cəzibə qüvvəsinə malikdir və eyni zamanda şöbə və guşələrə nisbətən onun sərbəstlik dərəcəsi daha artıqdır.

Təsniflərin Azərbaycan muğam sənətinin inkişafında çox böyük rolu vardır. Onlar muğamların bədii tərtibatında, estetik və emosional təsirinin yüksəlməsində fəal iştirak edir, muğamların öz təravətini saxlamasında zəruri əhəmiyyət kəsb edirlər.

İnkişaf dialektikası muğam – təsnif – muğam kontekstində özünü daha qabarlıq şəkildə biruze verir.

Özündən əvvəlki muğam ladından ayaq götürən təsnif istinad etdiyi müstəvidəki təzadları daha da inkişaf etdirir. Nəqarət vasitəsi ilə məzmun və forma arasında kəmiyyət münasibətlərinə daxil olur. Nəqarətin tonallığı və intonasiyası xeyli yüksək olduğundan (kəmiyyət) əvvəlki musiqi keyfiyyəti onu qane etmir, nəticədə yeni keyfiyyətə keçid zərurəti yaranır. Bu zaman inkarın inkarı qanunu ilə əvvəlki forma inkar edilərək daha yeni musiqi forması (şöbə) qəbul edilir. Göstərmək lazımdır ki, fəlsəfi kateqoriyaların bəziləri sabit (bazis, məzmun), bəziləri isə dəyişkəndir (üstqurum, forma). Muğamlarda da forma və üstquruma aid olan hissələr musiqinin inkişafı ilə əlaqədar dəyişsə də bazis və məzmun bütün dəstgah boyu öz sabitliyini saxlayır.

Muğam musiqisində məzmun anlaysı Fizikada kütlə istilahı ilə müqayisə edile bilər. Kütlə obyektiv mövcud olan maddi varlıq olduğuna baxmayaraq adı halda onu təyin etmək mümkün deyildir. Biz hər dəfə çəkini tapırıq. Cazibə qüvvəsi olmasayı heç nəyi tərəzidə çəkmək mümkün olmazdı! Kütlə yalnız cisimlərin

qarşılıqlı təsirindən nəzəri yolla təyin edilir. Muğamların, təsniflərin daxili məzmunu da onun yaratdığı emosional təsirdən, duyğularımızın əks-reaksiyəsində təyin edilir. Ona görə də muğamı başa düşməyən, ona yabancı adamlar üçün burada heç bir məzmun nəzərə gəlmir.

Azərbaycan təsniflərinin nəzəri-musiqi analitikası görkəmli sənətşunas alim, professor R.F.Zöhrabovun «Azərbaycan təsnifləri» kitabında (rus dilində) verilmişdir. (Bax. «Azerbaijdjanskie təsnifi» M, «Sovetskiy Kompozitor» -1983). R.Zöhrabov göstərir ki, təsniflər də instrumental musiqi əsərləri kimi muğamlardan asılı olmadan meydana gəlmişdir və muğamlar yarandıqdan sonra onlar müstəqil hissə kimi xanəndələr tərəfdən muğam dəstgahlarının tərkibinə daxil edilmişdir. (səh. 3).

Bəzi təsniflərdə məhəbbət mövzusu şairin həyata, həqiqətə münasibəti ilə ifadə olunan fəlsəfi motivlərlə zənginləşir» (yena orada, səh.5).

Tarixi inkişaf baxımından təsniflərin yaranmasını iki mərhələyə ayırmak olar: Muğam-dəstgahlara qədərki və muğam-dəstgahlardan sonrakı mərhələ. Birinci mərhələdə R.Zöhrabovun qeyd etdiyi kimi təsniflər «təsnif» adı ilə deyil, öz məxsusi adı olan xalq mahnları kimi yaranmış, sonradan lad və intonasiya cəhətdən uyğun goldiyi muğamlara qoşulmuşdur. Bu zaman mahnının adı da qoşulduğu muğamın adını qəbul etmişdir. (Şur təsnifi, Rast təsnifi və s.). Əksər təsniflərin şer materialının qədim xalq bayatlarından, oxşamalardan ibarət olması da bunu təsdiq edir.

Sonradan ayrı-ayrı muğamların birləşərək dəstgah əmələ gətirməsi muğam musiqisinə yeni məzmun və

forma götirdiyi kimi, təsniflərin yaranmasında da təkan-verici rol oynamışdır. Hər bir dəstgahın musiqi məzmununun daha da dolğunlaşması, fəlsəfi tutumunun artması onların ümumi süjet ətrafında sıx birləşməsi və eyni zamanda bədii təsirinin qüvvətlənməsi üçün yeni-yeni təsniflər yaranmağa başlamışdır. Belə təsniflər ustad xanəndələr tərəfindən mexsusı olaraq bəstələnmişdir.

## ZƏRBİ MUĞAMLAR HAQQINDA

### ABOUT RYTMIC MUGAMS

Digər şərqi xalqlarının müğam sənətindən fərqli olaraq Azərbaycan müğam sənətində «Zərbî-Muğam» adı ilə tanınmış müğam əsərləri vardır. Bunlar bir qayda olaraq yüksək registrdə çalınır oxunan, güclü səs həmlələri və zəngülərlər müsaiyət edilən müğamlardır. Həmin müğamların bəzi xüsusiyyətləri, ana müğam dəstgahlarından ayrılb sərbəstləşmələrinin dialektik səbəbləri barədə əvvəlki fəsillərdə danışmışdıq. Burada zərb müğamlar mövzusu üzərinə qayıtmagımızın məqsədi onların yaranması, inkişafı, ümumi müğam şabekəsində mövqeyi və poetikasının bədii xüsusiyyətləri ilə bağlı məsələlərə aydınlıq gətirməkdir.

Hazırda Azərbaycan müğənnilərinin repertuarında olan zərbî-muğamlar bunlardır:

«Qarabağ şikəstəsi», «Şirvan şikəstəsi» (bəzən buna «Sarıtorpaq şikəstəsi» də deyilir), «Kəsmə şikəstə», «Arazbarı», «Manı», «Heyratı», «Mənsuriyyə», «Sımayi-səms», «Ovşarı» və «Heydəri».

Sadə vokal-instrumental muğamlar qrupuna aid edilən zərbî-muğamları musiqişunas M.S.İsmayılov Azərbaycan xalq musiqisi janrlarının üçüncü qrupuna - qarışq bəhərli qrupa daxil etmişdir (M.S.İsmayılov. Azərbaycan xalq musiqisinin janrları. B. «İşiq» 1984. səh.97). Zərbî-muğamların (bunlara ritmik muğamlar da deyilir) dəstgah və ya sadə müğam qrupuna aid edilməsi barədə musiqişunaslar arasında fikir ayrılığı mövcuddur. R.Zöhrabova görə zərbî-muğamlar bir hissəli əsərlərdir, orada vokal və instrumental partiyalar bərabərhüquqludur (Зохрабов Р. Музыкально-поэтическое содержание зерби-мугама «Мансурия» ст. Известия АН Аз.ССР, 1979, ном. 1, с.128), R.İmraniyə görə isə onlar sadə vokal-instrumental müğam dəstgahlarıdır. («Muğam tarixi» 1 cild səh.220).

Ritmik müğamların hansı qrupa və ya kateqoriyaya aid edilməsinin bizim mövzumuz üçün o qədər də əhəmiyyəti yoxdur, lakin dəstgah məsələsinə fəlsəfi tutum baxımından öz fikrimizi bildirməliyik. «Muğam dəstgahı» anlayışını, «çay dəstgahı», «paltar-libas dəstgahı» istilahları baxımından şərh etmək fikrimizcə, dərin əsası olmayan, elmi-nəzəri düşüncə ilə məntiqi əlaqəsi zəif olan iddiadır. Bəlkə də İran (fars), Özbək və s. xalqların müğamlarına aid etdiğə hər cür topluma «dəstgah» demək mümkün olardı, çünki, onlarda Azərbaycan müğam dəstgahları kimi vahid süjet xətti, dialektika qanunlarına münasib dinamizm yoxdur. Azərbaycan müğam dəstgahları isə əvvəlki fəsillərdə göstərdiyimiz kimi, epik növə aid mürəkkəb fəlsəfi məzmunlu, elmi əsaslarla sıralanıb düzəlmüş musiqi ardıcılılığıdır. Burada bədii-estetik düşüncənin, eləcə də dramatik quruluşun tutumu zaman və məkan anlamında

çoxölçülüdür, həyatın hər hansı bir epizodik cəhəti ilə məhdudlanmır. Başqa sözlə desək, dəstgahda obraz baxımdan bədi Üümümləşmə mövcuddur. Üümümləşmə üçün isə epizodik hal kafi deyildir, ən azı ona görə ki, məntiq nöqtəyi nəzərindən inandırma həddinin zəruri tələblərinə cavab vermir. (Formal məntiqdə ayrı-ayrı tədqiqat obyektləri üçün yol verilə bilən xəta həddindən inandırma sərhəddinin tapılması üçün tədqiqat obyektinin ümumi qəbul edilmiş sayı vardır. Bəzi hallarda həmin say miqdarı riyazi üsullarla hesablanır. Üümüyyətə ədədi və məntiqi hesablamalarda inandırıcı orta göstəricinin əldə edilməsi üçün minimum say 6-dir).

Ritmik müğamlarda (zərbə-muğamlarda) musiqidəki bədi şərh zaman-məkan koordinat sistemində epizodik möqam, an, konkret hadisə mövqeyində olduğundan, onları epik növə, eləcə də Azərbaycan «dəstgah» isti-lahina aid etmek düzgün deyildir. Bu, kiçik bir hekayəni ucadan və uzun-uzadı oxumaqla ona «roman» adı vermək kimi bir şeydir! O ki, qaldı ritmik müğamların Azərbaycanda yaranıb inkişaf etməsinə və indiyə qədər digər şərq ölkələrinə yayılması məsələsinə, burada da nəzəri baxımdan maraqlı cəhətlər var və həmin cəhotlərdən yan keçə bilmərik.

Biz əvvəlki fəsillərdə tarixi mənbələrə, görkəmli sənətşünaslarımızın tədqiqatlarına istinadən ümumilikdə bütün müğamin Azərbaycanda yarandığını və məhz Azərbaycan xalqına məxsus musiqi janrı olduğunu göstərmisdik. XIX əsrda zərbə-muğamların da Azərbaycanda yaranması bu fikrin doğruluğunu təsdiq etməklə həmin yaradıcı prosesin davam etdiyini əyani surətdə ortaya qoyur. Zərbə-muğamların digər Şərq ölkələrində

yayıla bilməməsinin (yaxud gec yayılmasının) əsas səbəbi Azərbaycanlıların səs sisteminin və boğaz anatomiyasının fərqli olmasındadır. Zərbə-muğamlar zil səs sistemi, şəraq boğaz-sinə, boğaz-beyin (xanəndələrin təbirinə) zengülələri, səs həmlələri və səs keçidləri ilə oxunur. Aydındır ki, özbək, fars, türk (Anadolu), türkmən, gürcü və s. millətlərin səs-boğaz anatomiyasında ritmik müğamin tələbatını ödəyən keyfiyyətlər yoxdur. Bu müğamlar bir zaman həmin ölkələrdə yaxılsə belə, registr və intonasiya səviyyəsi aşağı düşəcək və musiqi quruluşu interpretasiyaya uğrayacaqdır.

**Muğamin məhz Azərbaycana məxsus olması faktını təsdiqləmə və sübuta yetirme baxımından zərbə müğamların misilsiz əhəmiyyəti vardır!**

Musiqi ədəbiyyatında zərbə-muğamların əsasən iki mənbədən: 1) xalq havaları (mahnları) və aşiq musiqilərindən (şikəstələr) və 2) müğam dəstgahları tərkibindən ayrılmışla müstəqilləşmədən yarandığı göstərilir (Mənsuriyyə). Təsniflərdə olduğu kimi ritmik müğamlar da vokal-instrumental formada ifa edilir və müğam dəstgahlardan fərqli olaraq atədən instrumental ifa olunmur. Ona görə də ritmik müğamların poetik əsərlər söz-şer materialından xeyli dərəcədə asılıdır. Bununla belə təsniflərdən fərqli olaraq zərbə-muğamlarda özünəməxsus ideya-məzmun xüsusiyyətləri vardır və bu xüsusiyyətlər müstəqil ifada bir cür, dəstgahdaxili ifada isə başqa cür məziyyətlərlə özünü göstərir. Məs: Çahargah tərkbində oxunarkən Mənsuriyyə ondan əvvəlki şöbənin (Mühalif) yaratdığı çatınlıyin artıq arxada qaldığına, irada və qətiyyət nəticəsində ixtilafın həll edildiyinə intonasiya edirsə, müstəqil oxunuşda çatınlıyin hələ qarşıda olduğu, onun

aranan qaldırılması üçün gücün, qüvvətin və əqlin səfərber edilməsinə istiqamət görünür. Fitri istedad və fitri xanəndə səsinə malik, Azərbaycanın xalq artisti Yaqub Məmmədovun ifasında «Mənsuriyyə» ritmik müğəmi özünün en yüksək pillesinə ucalmışdır. Mənsuriyyənin içerisinde Y.Məmmədovun oxuduğu «Ağ segah» Azərbaycan xalqının müğəm yaradıcılığı, improvizasiya qabiliyyəti barədə əsaslı material verir. Elecə də Xan Şuşinskiyin ifa etdiyi «Qarabağ şikəstəsi» həm müğəm səsinin, həm də müğəm ifasında professional intiutsiyanın xalqımızda nə qədər yüksəkdə durduğunu eyani sübutdur.


Ədəbi-bədii baxımdan ritmik müğəmlərin yaratdığı poetik obraz qətiyyət, mərdanəlik və cəsurluq nümunəsi kimi nəzərə golur. Riyazi mənada bu poetik obrazın dinamikasına ümumi müğəm çoxluğunda funksional səri kimi baxılarsa, onda zərbi-müğamlar limit funksiyasının ekstremumu mövqeyinə düşür. Bir qədər sadə desək, burada insan səbrinin son həddi ilə hiddətin və qəzəbin maksimal nöqtəsi üst-üstə düşür. Artıq əvvəlki vəziyyətlə yaşamağın dözülməzliyi elə bir heddə çatmışdır ki, yeni yaşayış səviyyəsinə, təzə keyfiyyətə keçmək həyatı zərurət kimi qarşıya qoyulmuşdur. Dialektik fəlsəfi baxımdan bu, inkarın inkarı məqamıdır!

Mənsuriyyənin Çahargahdan, Heyratı zərbi-müğəminin isə Rast və Mahur-hindi (XIX əsrin I yarısında Heyratı bu müğəmlərin tərkib hissəsində şöbə kimi oxunurmuş («Muğam Tarixi». I cild, səh.223) tərkibində ayrılib müstəqil müğəm statusu almasının əsas səbəbi də onların fəlsəfi tutumundadır! Özündən əvvəlki məqamlı barışmayan bu musiqilər həyata yeni baxış, yeni münasibət müstəvisində müstəqilləşmişlər.

Biz qarşidakı fəsillərdə müğamların fəlsəfi dialektik məziyyətlərini aşaşdıracaqıq. Əvvəlcədən fikir söyləməmək üçün bu məsələnin nəzəri-fəlsəfi cəhətlərini geniş izah etmirik.

Zərbi-müğamların bir əhəmiyyəti də ondadır ki, onlar xanəndə səsi üçün bir növ (ölçü) rolunu yerinə yetirirlər. Azərbaycan müğəmlərini ifa etmək istəyən xanəndə öz səs imkanını «Heyratı», «Mənsuriyyə» və «Qarabağ şikəstəsində» yoxlamalıdır.

Ümumi müğəm dəstgahları çoxluğunda ritmik müğəmlərin mövqeyi metallarda sərbəst elektronların mövqeyini xatırladır (sxem 8 ).



Sxem 8. Metalların kristal qəfəsində sərbəst elektronun hərəkətinə aid misal.

Kristal qəfəsin düyün nöqtələrində qərarlaşmış atomların arasında gəzib dolaşan sərbəst elektronlar vardır. Onlar çox yüksək sürətli xaotik rəqsli hərəkətə malik olsalar da elektrik sahəsində irəliləmə hərəkətinin sürəti azdır (müvafiq olaraq 300000 km/san, və 2 sm/san). Elektronun xaotik hərəkət miqdarı (m.v. – kütlə ilə mürətin hasili) çox böyük olduğundan onlar atomların

cazibəsindən qopub sərbəstləşə bilmislər və bununla da metala əsas metallik xassəsi – elektrikkeçirmə qabiliyyəti götirmişlər.

Zərbi-muğamlarda da səs enerjisinin çoxluğu onlara sərbəstlik götirmişdir.

Yuxarıdakı misaldan bir daha yəqin edirik ki, Azərbaycan professional muğam sənətinin inkişaf dinamikası təbiətin inkişaf qanunları ilə uyarlıdır, bəzi hallarda isə həmin qanunları təcəüb doğuran bir şəkildə təqlid edir!

Metalların kristal qəfəsinin düyün nöqtəsində dayanan atom hər hansı bir səbəbdən elektron itirib ionlaşdıqda sərbəst elektronu asanlıqla öz cazibə sahəsinə çəkib saxlaya bilər. Bunun kimi də, dəstgah ehtiyac, bədi emosional zövqün tələbi olduğu halda lad əsası ilə uyğunluq təşkil edən müəyyən bir ritmik muğamı öz tərkibinə qəbul edə bilər. (Şur muğam dəstgahı Simayışəms ritmik muğamını qəbul etdiyi kimi).

## MUĞAM İFAÇILIĞINDA İMPROVİZƏ

### THE IMPROVISATION IN MUGAM PERFORMANCE

Biz muğam poetikasının təhlilində imrovizasiya məsələsinə yeri gəldikcə toxunuşuq və sonrakı işimizdə də bu amil üzərinə döne-döñə qayıtmali olacağıq. Cənki, muğam poetikasının, muğam ruhunun əksər tutumu improvisə – fərdi yaradıcılıq faktorundan cəmlenir. Ona görə də həmin problemin məxsusi analizo ehtiyacı vardır.

Qeyd etməliyik ki, bütün müğam ədəbiyyatında ifaçılıqla improvizasiya məsələsinin adı çekilməsinə baxmayaraq bu məsələ inдиya kimi hərtərəflı təhlil edilməmişdir. Məlumdur ki, yaradıcılığın bütün növlərində, o cümlədən də musiqidə hər hansı bir yeniliyin, təkmilləşmə elementinin tətbiq edilməsi improvizasiyasız ötüşmür və bu mənada improvizasiya ele yaradıcılıq deməkdir. Lakin, hər yaradıcılıq improvizasiya olduğu halda, hər improvizasiya yaradıcı olmaya da bilər.

Bu prinsipial fərqi aydınlaşdırmaqdən ötəri yaradıcılıq nədir sualına cavab verməliyik. İnşaat və memarlıqdan tutmuş ədəbi-bədii fealiyyət sahəsinə qədər bütün növlərdə insanın təfəkkür fantaziyasının görülən işə uğurlu tətbiqi nəticəsində məzmun və formanın təkmilləşməsində təcəssüm edən amil yaradıcılıqdır. Məzmun və forma obyektiv kateqoriya olduğundan onda təcəssüm edən yaradıcılıq faktoru da ictimai-dialektik məna daşıyır və ümumcəmiyyət çərçivəsində dayanıqlı mövqeyə malik olmalıdır. Məs: ev tikən memarın qapı və pəncərələri öz zövqünə uyğun formada layihələndirməsi hələ yaradıcılıq demək deyildir. Bu o zaman yaradıcılığa aid edilir ki, həmin forma ümumcəmiyyət baxışından uğurla çıxa bilsin, ictimai-estetik keyfiyyətləri ilə müasir tələblərə cavab versin, əks təqdirdə bu, yaradıcılıq yox, özfəaliyyət olacaqdır. Deməli, improvizasiya o halda yaradıcı olur ki, onun tətbiq etdiyi yenilik ictimai zövqün tələbindən doğsun.

Muğam sənətində həm vokal, həm də instrumental ifa zamanı çoxsaylı müəllif fantaziyasına rast gəlirik. Bu fantaziyalardan hansının improvisə (yaradıcılıq), hansının isə özfəaliyyət olduğunu aydınlaşdırmaq olduqca vacib məsələdir. Cənki, bütün yaradıcılıq növ-

lərindən (hətta professional yazılı musiqi yaradıcılığından da!) fərqli olaraq şifahi-ənənəvi muğam sənətində yaradıcılıq olduqca ümumi forma daşıyır. O bütün xalqa məxsusdur və xalqın bədii-estetik zövqünə uyğun olmalıdır, milli-mənəvi tələbatı ödəməlidir.

Ayrı-ayrı mügamların poetik tutumuna analitik mövqedən yanaşmaqla onların daxili məzmununda qərarlaşan ideyanı (musiqi fikrini), həmin ideyanın dinamiki inkişaf prosesində hansı məzmun və formalar əsasında həyata keçirildiyini təyin edərkən olduqca incə məsələlərlə qarşılaşıdır. Müəyyən olundu ki, mügamlar şifahi-ənənəvi professional sənət əsərləri olmasına baxmayaraq həddən ziyyəd dəqiqlik və intuitiv professionallıq tələb edən janrdr.

Göstərməliyik ki, müğamda dəqiqlik sərf əvvəlkinin təqəlidi demək deyildir. Bu, əsas etibarı ilə lad, tonallıq, intonasiya və səs düzülmənə aiddir. Hər bir müğənninin səs quruluşu fərqli olduğundan və ifa etdiyi müğamda rədifi özü seçdiyindən, onsuz da sərf taqlid alına bilməz. Təqlide cəhd edən xanəndələrin eksər hissəsi müğam sənətində uğur qazana bilməmişdir.

Muğam ifaçısı o zaman uğur qazanır ki, oxuduğu müğama öz improvisə elementlərini müvəffeqiyyətlə daxil edə bilir. Bu halda ifaçının karina gələn əsas faktor intuitsiyadır. Xanəndənin intuitsiyası ifa etdiyi müğamin fəlsəfi tutumu ilə dinləyicinin mənəvi-estetik tələbi arasında qərarlaşmalıdır. Hər hansı müğamı ifa edərkən xanəndə dəstgahın səs registrinin onun öz imkanına uyğun olub-olmamasına diqqət yetirməli, nə olur-olsun güc-bəla ilə müğamı oxuyub axıra çatdırmaq cəhdində bulunmamalıdır. Adətən səsi aşağı olan xanəndələr dəstgahların aşağı tonallıq şöbələrində uzun-

uzadı gəzişmələr aparır, yüksək tonda oxunan hissələrdən ya yayılır, ya da şöbəni qisaltmağa məcbur olurlar.

Əlbəttə ki, buna improvisə demək olmaz, xanəndə gücü çatdığı dəstgahı oxumalıdır. İfaçının intuitsiyasına ən gözəl misal olməz sənətkar Əhsən Dadaşovun «Sona bülbüllər» mahnısını Qədir Rüstəmov ifa edərkən çaldığı Segahdır. Burada Ə.Dadaşovun intuitsiyası dörd faktoru əlaqələndirə bilmışdır:

- 1) mahnının poetikası;
- 2) Q.Rüstəmovun səs quruluşu və səs imkanı;
- 3) milli-estetik zövq;
- 4) öz daxili duyumu.

«Mütəxəssilərin yekdil fikrincə Qədiri vəcdə gətirən, onu sənət möcüzəsi yaratmağa çatdırın Əhsənin coşğun ilhamlı müşaiyəti olub». (V.Əliyev. Muğamatı necə öyrənməli. B. «Araz», 2001, səh. 29).

Qeyd etməliyik ki, hər hansı gənc xanəndənin özünü musiqi aləmində təsdiq etmək üçün mütləq improvisasiyaya cəhd etməsi düzgün deyildir, xüsusən müğam ifaçılığında belə cəhdlər uğursuzluğa gətirib çıxara bilər. Xanəndə mügamları dəqiq öyrənib onun fəlsəfi dinamikasına daxil olduqdan sonra, yuxarıdakı misalda göstərildiyi kimi, improvisə də öz məqamında gəlib çıxacaqdır. Xanəndə özünüňüməyiş məqsədi güdməməlidir, eksinə, öz sanbalını, ciddiyyətini və səmimiyyətini qoruyub saxlamalıdır. Biz Segah müğamını təhlil edərkən müğamatın şışıtməni sevmədiyini göstərməmişdik. Ümumiyyətlə, hər bir sənətdə yersiz qabartma məzmunu xələl getirir. Muğam dəstgahlarında

hadisələr vahid süjet xətti üzrə cərəyan etdiyindən hər bir musiqi məqamının öz ölçüsü, fikir tutumu və intonasiyası vardır. Xanəndə bir məqam üzərində ləngiyərsə (məsələn, artıq zəngulə vurmaq, xirdalıqlar etmək və s.) musiqinin dinamikasına zərər yetirmiş olar.

Muğamda improvisasiya musiqinin yaratdığı bədii obrazın xarakterində, xüsusiyətində eks etməlidir. Xanəndə və ya tarzənin daxil etdiyi yeni xallar, yeni nəfəs obrazın təkamülünə xidmət etməlidir. İfaçı özü obrazı girməsə obraz yarada bilməz, eksinə muğamin yaratdığı obrazı da bayağılaşdırıbilər. Improvizasiyada əsas məqsəd ifa olunan muğamin mənə və məzmun dolğunluğunu artırmaq olduğundan xanəndənin vəzifəsi yeni xalların, tapıntıların, bir sözlə öz daxili hissiyatından irəli gələn məqamların muğamin ümumi süjetdə birləşən səs düzümüne elavə etməkdir. Bu əlavənin kəmiyyət ölçüsü elə bir miqdarda olmalıdır ki, musiqinin keyfiyyətində müsbət rol oynasın, onu öz məcra-sında çıxarsın.

Bəzi aralıq «bəstəkarları», aralıq «müğənniləri» ilə birləşib xalq mahnularını guya müasir formada arenji-manlayaraq yaradıcılıq kimi təqdim edirlər. Həmin «yeni mahnının» ömrü 2-3 oxunuşa da sona çatır. Ona görə ki, xalqın ruhunu oxşamır, xalqın öz milli mənəviyyatına, milli estetik zövqünə uyğun yaratdığı mahnılarını yenilik bohanəsi ilə səsi olmayan aralıq müğənnilərinin səs diapazonuna uyğunlaşdırmaqla xalqa sınaq olmaz!

Muğam ifasında imrovizə hüququ yalnız ustadlara, muğamin mükəmməl bilicilərinə məxsusdur. Təcrübələr göstərmişdir ki, muğam ifaçılığında xanəndə 35-40

yaşdan sonra ən yüksək müvəffəqiyyət zirvəsinə qalxa bilir. Onun oxuduğu muğamların bədii-emosional təsiri daha effektli olur, estetik zövqə və mənəvi duyguya uyğun forma alır. Bu ona görə belədir ki, əvvəla, xanəndə 10-15 il ərzində kamilləşir, ustad ifaçı kimi yetişir, oxuduğu muğamların fəlsəfi tutumunu dərk edir və öz improvisasiya qabiliyyəti ilə həmin aləmə qaynayıb-qarışır. İkincisi də, muğamlar ciddi mövzular üzərində qurulduğundan və sanballı məzmun daşılığından nisbətən yetkin insanın, dünyagörmüş şəxsiyyətlərin ifasında daha səmimi və inandırıcı təəssürat yaradır.

Bəzi müğənnilər muğam ifa edərkən (bu əsasən qadın müğənnilərə aiddir) əl-qol, qas-göz hərəkətləri ilə guya musiqinin bədii təsir effektini artırmağa cəhd edirlər. Əslində isə bunlar artıq hərəkətlərdir, belə «improvizasiya» muğamin dirlənilməsindən diqqəti yarındır.

Ümumi halda götürdükdə improvisasiyin məqsədi əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, xanəndənin imkanlarını göstərmək istiqamətində yox, muğamin təkmilləşməsi, onun emosional təsirinin daha da artırılması yönündə olmalıdır.

Burada bir deviz vardır: ya əvvəlkinin tam təqəlli, ya ondan yaxşı! Həmin devizin həyata keçirilməsinin isə yolu bədir: yüksək səs imkani və lazımi səviyyədə bilik. Öz üzərində müntəzəm çalışan, səsinə, sənətinə hörmət bəsləyen xanəndələr bu sahədə uğur qazanırlar. Təsadüfi deyildir ki, məşhur xanəndə, Azərbaycan milli muğam sənətinin korifeyi Cabbar Qaryağdı oğlu səsini mühafizə etmək üçün 50 yaşına qədər evlənməmişdi!

Qeyd etmək lazımdır ki, ifaçı xanəndənin qəzəl seçimi, şöbələrarası təsniflərin qəzəllərə və ümumi

musiqi məzmununa uyğunluğu onun improvisə imkanını da artırır. Çünkü, bu zaman musiqi ilə ədəbiyyat arasında harmoniya yaranmış olur, bu harmoniyanın yaratdığı emosional duygú ifaçının ilham mənbəyinə çevrilir.

## II HİSSƏ

### MUĞAM VƏ MÜASİR İDRAK NƏZƏRİYYƏSİ

PART TWO

MUGAM AND MODERN  
PERCEPTION THEORY

## MUĞAM POETİKASINDA DİALEKTİKA MƏSƏLƏLƏRİ


### DIALECTAL TASKAS IN MUGAM POETRY

Biz əvvəlki fəsillərdə yeri geldikcə muğamların müsiqi quruluşunun fəlsəfi idrakla bu və ya digər dərəcədə bağlılığından söhbət açmışdıq və ayrı-ayrı muğamlarda (Rast, Çahargah) bunun təzahür formalarını göstərmışdık. Mövzunun olduqca geniş və çoxtərəfli olduğunu nəzərə alaraq bu barədə bir qədər ətraflı təhlil aparmaq zərurəti meydana çıxır.

Azərbaycan muğam tədrisi müəssisələrində həl-hazırda 17 ədəd muğam dəstgahı tədris olunur. Bərdaşt və Əyqaq hissələri nəzərə alınmazsa bütün bu 17 muğam dəstgahının tərkibində sərbəst 52 şöbə və guşə vardır. Lakin muğamların hamisinin birlikdə sayılan tərkibi 121 şöbə və guşədən ibarətdir. (Bərdaşt və Əyqaq olmadan). Deməli, qalan 69-u iki və daha artıq muğam tərkibinə daxil olan şöbə və guşələrdən ibarətdir. Tədris olunan 17 muğamdan 7-si əsas muğamlar, 10-u isə törəmə muğamlar hesab olunur. Törəmə muğamların bəziləri orta və kiçik həcmli dəstgahlar, bəziləri isə zərb muğamlar olmaqla iki qrupa bölünür və müsiqi strukturası, məzmun, lad və tonallıq baxımından müəyyən ana muğam ailəsinə aid edilir. Məs: Rast ailəsinə daxil olan muğamların ardıcılılığı aşağıdakı kimidir:

Rast → Mahur Hindi → Orta Mahur → Bayati Qacar → Qatar.

Həmin ardıcılılığı üst-üstə düşən (və ya müştərək) şöbə və guşələrin sayını göstərməklə modeləşdirmək olar:




**Sxem 9.** Rast muğam ailəsinin modeli. Burada: 1 – Üşşaq, 2 – Hüseyni, 3 – Vilayəti, 4 – Şikəsteyi-Fars, 5 – Əraq, 6 – Qərayi

Sxemdən göründüyü kimi, Rast muğamından Bayati-Qacara doğru getdikcə müştərək şöbə və guşələrin sayı azalaraq 6-dan 4-ə, daha sonra 2-ye düşür. Qatar muğamı isə Rast ailəsile yalnız Mahur Hindinin Üşşaqı vasitəsilə qohumdur. Bayati-Qacara isə lad, məqam, intonasiya ilə bağlıdır.

Qeyd edilən ardıcılığın dinamikasından görünür ki, Bayati-Qacar Rast ailəsindən çıxmaga və tam müştəqil mövzu və məzmun qəbul etməyə daha çox yaxındır.

Rast muğamının əvvəlki fəsillərdə göstərdiyimiz bədii-estetik xüsusiyyətləri Bayati-Qacarda o qədər də nəzərə carpmır. Hətta burada oxunan Hüseyni və Şikəsteyi fars şöbələri də öz musiqi məzmununu və bədii istiqamətini bir qədər dəyişərək qəmgınlışır, Zəminxarə şöbəsində bu kədər və niskil daha da qabarıq şəkildə özünü biruzə verir. Əgər Rast öz möhtəşəmliliyi, idrakı qüdrəti və əzəməti ilə hər bir çətinlikdən insanı ağıl, kamal, bacarıq vasitəsi ilə çıxmaga çağırış kimi, «özünə inan, özünə güvən» şüarı kimi səslənirsə, Bayati-Qacar öz dərdini özgələrinə, ətrafindakılara çatdırmaqla toskinlik tapır, onun kənardan köməyə ehtiyacı duyulur.

Müasir fizikada atomun planetar quruluşu müsbət yüklü nüvə və onun ətrafında dövr edən mənfi yüklü elektronlardan ibarət təsdiq edilmişdir. Məlumdur ki, atomun əsas kütləsi onun mərkəzində cəmləşdiyindən elektronlar öz sürətlərində asılı olaraq müxtəlif məsafələrdə nüvə ətrafında dövr etməklə müxtəlif təbəqələrə bölünürler və bunlar energetik səviyyələr adlandırılır. Nüvədən daha uzaq olan elektronlar onunla nisbətən zəif cazibə əlaqəsindədirler və müvafiq halda başqa bir nüvənin cazibə sahəsinə düşə bilərlər. Atomdan bir elektronun belə, diger atom cazibəsinə düşməsi böyük kimyəvi və fiziki dəyişikliklərə getirib çıxarır. Yeni maddə, yeni element (izoton) peydə olur. Təzə yaranmış maddə isə yeni fiziki-kimyəvi xassələrə malikdir.



**Sxem 10.** Atomun planetar quruluşu A – nüvə, B – elektron, S – həyəcanlanmış elektron.

Sxemdən göründüyü kimi elektronlar nüvə ətrafında tam dairə üzrə deyil, rəqsi hərəkət formasında irəliləyirlər və həm də öz oxları ətrafında cüt-cüt düzünə və tərsinə fırlanırlar (spin cütləri). Elektronlardan bəzi-ləri nüvəyə çox yaxınlaşdıqla (1 angstrom tərtibində! 1 A = 10<sup>-9</sup> sm) nüvə və elektronun eks yüklü olmasına baxmayaraq onlar nüvədən itələnirlər. Belə elektron böyük sürət alaraq cazibe sahəsinin kənarına qədər aralanır, sonra E=hV düstürü ilə hesablanan enerji itirərək yenidən öz elektrik səviyyəsinə qayıdır. Belə elektrona həyəcanlanmış elektron deyilir. İndiyə qədər elektronun nüvədən itələnməsi və onun enerji itkisinin səbəbləri tam şəkildə öyrənilmemişdir.

Zildən oxunan Qatar müğəminin rast cazibəsinin kənarına çıxması da buna bənzəyir. Ümumiyyətlə demək olar ki, bütün müğamlarda sondakı zil şəbədən sonra kadensiya vardır, yəni səsin enerjisini itirmiş elektron kimi get-gedə zəifləyib aşağı düşərək mayəyə qayıdır (Əyaq) Azərbaycan müğamlarının xarakterik xüsusiyyətidir. Elektronların spin cütləri şəklində birinin düz, o birisinin tərs istiqamətdə framlamasına bənzəyiş tarda alt-üst mizrabların işlədilməsidir.

Şur müğəmi ailəsinə nəzər saldıqda Bayati Kürdün Şurun Bayati Türk məqamından, Dəştinin mayeyi-Sürdan, Şahnazın isə Şur-Şahnaz məqamından inkişaf edib ayrıldığını görürük. Rahab müğəmi Şur ailəsinə aid edilsə də onun Şüştər, (Əmiri vasitəsilə) və Rast ilə də (Şikəsteyi-fars, Əraq, Qərayi) six əlaqəsi vardır. Dəsti müğəmi əvvəller Şurun tərkibində ifa edilsə də indi o, müstəqil bir müğəm kimi Şur ilə əlaqəni itirmişdir. Onun Şurun mayosunda yalnız cüzi izi qalmışdır. Zil səslə və Şəraq zəngülərlə oxunan Şahnaz

müğəminin Şurdan ayrılmasını da həyəcanlı elektron vəziyyəti ilə müqayisə etmək olar. Bunun kimi də, Mənsuriyyənin Çahargahdan ayrı zərb müğəm kimi oxunması, Heyratı zərb müğəminin təşəkkülü güclü səs enerjisi ilə ifa edilən müğamların müstəqilliyyət meylini göstərir. Bunun bir neçə səbəbi vardır. Əvvəla, uzun tərkibli dəstgah içərisində zil səs tələb edən zərb müğamlarının oxunması bir çox xanəndələr üçün çətindir, ikincisi, dəstgah tərkibində oxunan zərb müğəmm məzmunu ümumi dəstgahın musiqi ideyasına xidmət etdiyindən onun öz məxsusi bədii təsir gücү müəyyən qədər aşağı düşür və zərb müğəm istəristəməz bir qədər qısa oxunur, güclü səs həmləsinə malik müğənni üçün improvisasiya imkanı möhdudlaşır. Üçüncüsü, fəlsəfi-idrak baxımından böyük hərəkət miqdarına və yüksək qüvvə impulsuna malik varlığın özündən güc tutumu etibarı ilə zəif olanın tabeçiliyində uzun müddət dayana bilməsi üçün həddən ziyanca cazibə qüvvəsi və məzmun ilişkisi olmalıdır. Öks təqdirdə zaman keçdikcə, hər hansı bir kənar təsirdən onlar ayrıılmağa möhkumdur.


Segah müğəminin allotropik şəkildəyişmələrini (Zabul-segah, Xaric segah, Mirzo Hüseyn Segahı və s.) struktur-tərkib əlaqələri nöqtəyi-nəzərindən tohlil etdiğdə onların daxili melodik və məzmun uyğunluğundan başqa həm də bir çox müğamlarla xarici ilişkilərinin da kifayət dərəcədə möhkəm olduğu görünür. Azərbaycan müğamlarının ortaq şöbə və guşələrinin bəzi lad məqamları nəzərə alınmazsa ümumi modelini vermək olar (sxem 11). Bu sxem Azərbaycan müğamlarının on sadə və ümumiləşdirilmiş vizual əlaqə sistemini öks etdirir. Həqiqətdə isə əlaqə elementlərinin və

məqamlarının miqdarı göründüyündən daha artıqdır. Bu, əsasən lad, intonasiya və melodik məzmun hesabına arta bilir.

Azerbaycanda tədris olunan müğamların ayrı-ayrı müğam ailələri üzrə və həm də bütövlükdə cəm halında əlaqə modelinin qurulması müğamların inkişafı və dinamiki istiqaməti barədə müəyyən bilgi verir. Bundan əlavə, müğam tamaşalarında musiqi tərtibatı üçün əhəmiyyətlidir, üstəlik də müğam öyrenənlərin işini xeyli asanlaşdırır.

Ümumiyyətlə, modelləşdirmə və faktor analizi tətbiqi riyaziyyatın inkişaf mərhələsinin nisbətən son dövrünün məhsuludur və nəzəri-analitik təhlilin kibernetikanın tətbiqi ilə həyata keçirilməsində mühüm rol oynayır. Model analitikasının əsas üşünlüyü ondadır ki, burada tədqiq olunan problemin struktur quruluşu açıq vizual formadadır və məzmunu bu və ya digər formada təsir göstərə bilən çoxsaylı faktorların eyni vaxtda hesablama sisteminə daxil edilməsinə şərait yaradır. Bu isə öz növbəsində tədqiqatçının öyrənilən problem üzərində manevr qabiliyyətini artırır, xüsusidən ümumiyyə və əksinə keçidi təmin etməklə analitika ilə dialektikani birləşdirə bilmək imkanı verir. Bu halda əldə edilən nəticələr daha dolğun, inandırıcı və ümumi olur ki, bu da müasir idrak nəzəriyyəsinin vacib şərtlərindəndir.

Azerbaycan müğam musiqisinin ümumi, vahid bir şəbəkə halında modelləşdirilməsi ayrı-ayrı müğamların lad, intonasiya və musiqi quruluşu ilə bir-birinə bağlı cəhətlərini aşkara çıxarmaqla bərabər, həm də onların məzmun ilüsgilərini görüntülüyə götirə bilər.



Səm. 11. Azerbaycan müğamlarının sadə siyahı modeli  
 1-Üşşaq, 2-Həsən, 3-Vilayət, 4-Sikər-fars, 5-Dəraq, 6-Qarav, 7-Məhəbbət, 8-Hüzzaz, 9-Hazar,  
 10-Məzədi, 11-Səsər, 12-E'lü, 13-E'lü, 14-Tərkib, 15-Səhəzadə, 16-Bayan tərkib, 17-Səhəzadə,  
 18-Məsələ, 19-Məsələ.  
 Mövzudədən göstərilən rəzqənlər müğamların tədris olunan şəbəkələrinin sayılarını daşıdır.

Əlbətə, muğamlara hər hansı bir sxematik nöqtəyin-nəzərdən yanaşmaqla onların daxili məzmununu lazımi dərəcədə üzə çıxarmaq mümkün deyildir. Çünkü, müğam yalnız vizual cismani varlıq deyildir, onun öz daxili aləmi, öz hissi, öz nəfəsi və ətraf aləmə adekvat munasibəti vardır. Bütün bunlarla yanaşı biz qurduğumuz bu sadə sxemdən bəzi nəticələrə gelə bilərik.

Sxemdən görünür ki, bir-biri ilə six əlaqədə olan dörd müğam-dəstgah cütlüyü vardır: 1) Zabul Segah-Xaric Segah, 2) Rast-Mahur-Hindi, 3) Mahur-Hindi-Orta Mahur, 4) Humayun-Şüstər.

Muğamların tərkib etibarı ilə bu cür cütləşməsi kainatda qoşa ulduz sistemlərini xatırladır. Bu, eyni zamanda atomdaxili elektron cütləşmələrinə də (spin cütləri) uyğundur.

Yuxarıdakı sxemdən aydın görünür ki, Azərbaycan müğam sistemində xarici təsir gücünə, aktiv əlaqə məziyyətlərinə görə aparıcı yeri Segah və Rast müğam ailəsi tutur. Bunlar bir növ ağır nüvəli elementlərə bənzəyirlər. Məlumdur ki, ağır nüvəli elementlər radioaktiv elementlərdir və zaman keçidkə onlar izoton çevrilmələrinə məruz qalmaqla müəyyən müddətdən sonra başqa elementə çevrilirlər.

Rast → Mahur Hindi → Orta Mahur → Bayati Qacar ardıcılılığı önce qeyd etdiyimiz həmin çevrilmənin əyani sübutudur.

Segah ailəsinə daxil olan müğamlarda struktur fərqləri olsa da ümumi musiqi məzmunu çox az dəyişir və ona görə də «Segah» adı öz yerində qalmaqdadır. Burada meydana gələn ayrı-ayrı müğamlara Segahın izoton forması kimi baxmaqdan əlavə, onun allotronik çevrilməsi kimi də yanaşmaq olar. (Allotropiya eyni bir


elementin müxtəlif şəraitdə, müxtəlif kristal qəfəs əmələ getirə bilmə qabiliyyətidir (Məs: karbon – kömür – qrafit – almaz). Ümumiyyətlə allotropiya müğamların hamisina xas olan cəhətdir.

Xanəndənin və ya tarin səs quruluşundan və ifa qabiliyyətindən asılı olaraq eyni bir müğamda tamamilə fərqli əhval-ruhiyyə hiss etmək olar.

Tərtib olunmuş modeldən görünür ki, Rahab lad, məqam məziyyətlərinə görə Şur ailəsinə daxil olsa da tərkib-struktur cəhətdən Rast ailəsi ilə daha sıx əlaqədardır.

Azərbaycan müğam şəbəkəsinə bütövlükdə mürakkəb bir üzvi maddə kimi baxmaq olar. Polimerik quruluşa malik bu maddənin tərkibinə daxil olan birləşmələr (dəstgahlar) və elementlər (birtərkibli zərb müğamlar) bir-biri ilə valent əlaqəsindədirler. Bu mürakkəb sistəmdə valentlik dərəcəsinə görə çox tərkibli müğamlardan ən aktiv vəziyyətdə Rast və Segah ailəsi müğamları, ən passif vəziyyətdə isə Bayati-Şiraz müğamlarıdır. Buna görə də Segah və Rast tərkibli müğamların zaman keçidkə interpretasiyaya uğraması ehtimalı böyüküdür. Bayati-Şiraz isə öz tərkibini və musiqi məzmununu xeyli müddət qoruyub saxlaya bilər. Göründüyü kimi, zərb müğamlar ümumi müğamat şəbəkəsi ilə yalnız bir valent əlaqəsindədirler. Heyratı və Qatar müğamında bu valent əlaqəsi demək olar ki, yalnız nəzəri cəhətdən qalmışdır, onlar artıq müstəqil müğama çevrilməkdədirler. Öz ana kökü ilə əlaqəni saxlayan hələlik Mənsuriyyə və Şahnazıdır. Şahnaz müğamının getdikcə öz tərkibini genişləndirmə imkanını nəzərə alsaq müəyyən müddətdən sonra onun da tam müstəqillik əldə edəcəyini güman etmək olar.

Muğamların elaqə modelində şöbə və guşelərin aktivliyinə nəzər yetirdikdə Şikəsteyi-fars şöbəsi ön plana gəlir. Bu şöbə ümumi baxılan 17 muğamdan 7-sinin, o cümlədən 7 irihəcmli əsas muğamdan 4-nün tərkibinə daxildir. Sxematik şəkildə göstərsək Şikəsteyi-fars şöbəsinin mövqeyi ümumi muğam modelində aşağıdakı kimidir (sxem 12).



Sxem 12. Muğam tərkiblərində Şikəsteyi-fars şöbəsinə giriş-çıxış əlaqələri.

Şikəsteyi-fars muğamının melodik səciyyəsi və musiqi məzmunu onun ən müxtəlif tonallıqda olan şöbə və guşələrdən həm əvvəl, həm də sonra ifa edilə biləməsinə imkan yaratır. Bu cür aktivliyə və musiqi keçiriciliyi baxımundan yüksək sərbəstlik dərəcəsinə malik olması Şikəsteyi-fars muğamının musiqi dramaturgiyasındaki əhəmiyyətini şərtləndirir. Təsadüfü deyildir ki, səhnələşdirilmiş muğam operalarının eksəriyyətində (Ü.Hacıbəyovun «Leyli və Məcnun», Ə.Aslan-

oğlunun «Məhəbbət hekayəti» və b.), bu muğamdan geniş istifadə edilmişdir.

Şikəsteyi-farsın Segahla reaksiyاسından Mirza Hüseyin segahı, Əmiri ilə birləşməsindən Rahab muğamı meydana gəlmişdir. Azərbaycan muğam şəbəkəsində hazırda tutduğu aktiv mövqeyə əsasən söyləmək mümkündür ki, Şikəsteyi-fars iləşgisi ilə daha yeni bir (ola bilər ki, bir neçə !) muğam sintez edilə bilər. Biz burada sxem 12-yə əsaslanıb bir neçə variant teklif edə bilərdik. Lakin bunu etmirik. Çünkü, muğam xalq yaradıcılığına, musiqi folkloruna aid məsələdir. Xalqın bədii zövqünün tələb etdiyi məqamda muğam təbii istekdən doğmalıdır.

Çahargah muğamında olan Hasar və Müxalif şöbələrinin Zabul Segah və Xaric Segahda müəyyən lad və tonallıq dəyişikliyi ilə müvafiq olaraq Manəndi-Hasar, Manəndi-Müxalif kimi çalınıb oxunması bu iki dəstgah arasında melodik keçiricilik yaratmaqdən əlavə həm də müəyyən məqamlarda xarakter uyğunluğunun olduğunu göstərir. Hasar və Müxalif şöbələrinin məziyyətləri Segahda bir qədər lirik formada canlanır. Burada aşiqin yandığı məhəbbət alovunun şiddəti ifadə olunmaqla vüsala yetmək çağırışı, bu yolda can qoymaq ehtirası öz bədii – musiqi ifadəsini tapır. Çahargahda isə musiqinin xarakteri dəyişilərək daha kəskin mərcaya keçir. Çahargah üçün konkret vuruş meydani daha səciyyəvi olduğundan Segahdakı Manəndi-hasar uzaqdan çağırış, ələcsiz haray kimi göründüyü halda Çahargahda bu pəhləvan nərəsi məziyyətindədir. Segahda Manəndi-hasar çətinliklər qarşısına hasar (divar) çəkmək kimi səslənir. Çahargahda isə öncə qeyd etdiyimiz kimi, qarşidakı düşməni dövrələmək, mühasirəyə alıb məhv


etmək cəhdı aşkar görünməkdədir. Bir sözlə Segah müdafiə, Çahargah isə hücum mövzusu üzərində qurulmuş müqamdır.

Qeyd etməliyik ki, Azərbaycan mügamlarının yuxarıda göstərilən sadə əlaqə modeli (sxem 11) onların qarşılıqlı münasibətlərini, bir-biri ilə melodik keçid əlaqələrini, musiqi xarakteristikasındaki oxşarlıqlarını tam suretdə aşkara çıxarmasa da hər halda müəyyən ümumi cəhətlərin vizual təhlildən keçirilməsinə imkan verdi. Mügamların instrumental ifasının yazılı not materiallarından istifadə etməklə daha təkmil model yaratmaq olar. Onu da göstərmək vacibdir ki, hər hansı bir şöbə və ya guşə bir müğam dəstgahından digərinə keçdiğdə öz əvvəlki məziyətlərini müəyyən dərəcədə dəyişdirib yeni mügamin musiqi məzmununa və mövzusuna uyğunlaşdırır. (Muxalif ve Hasarın Segah və Çahargah tərkibində olduqları kimi). Məs: Şur tərkibində Şikəsteyi-fars oxuyan xanəndə (və ya tar) həmin şöbəni Rast tərkibində oxuduqda onun lirik məzmununu bir qədər ciddiləşdirməli, şairanelikdən mürsidiyyə doğru intibah yolunu göstərə bilməlidir.


Bir çox yerüstü problemlərin nəzəri təhlili və əməli hesabati inersial sistemdə (caziə qüvvələrinin təsir etdiyi əyri fəza) aparıldığından əldə edilən nəticələr nisbi xarakter daşıyır. Buna görə də bu sistemdə tətbiq edilmiş fiziki düsturlar, bioloji və psixioloji amillər (hətta rönglər) başqa şəraitdə, tamamilə özgə cür effekt verə bilər. Məs. Biz insanlar yer üzərində dayandığımız üçün yerin Günəş və öz oxu ətrafında fırlanmasını özümüz hiss etmirik və bunu hesablama cisimlərinə nəzərən təyin edirik. Əsl həqiqətdə Yerdən kənar mövqedə tərpənməz vəziyyətdə olan nöqtədən Yeri

müşahidə etsək onu adı gözlə görmək belə, öncə qeyd etdiyimiz kimi, çətin olar, ona görə ki, Yer çox böyük sürətlə irəliləmə hərəkəti edir. (bir gündə orta hesabla 2,3 mln.k.m.).

Relyativ sistemdə (mütlöq tərpənməz nöqtəyə nəzərən (absalyut)) koordinat sistemi qursaq və burada zaman və məkan anlayışlarını da nəzərə alsaq təqribi olaraq aşağıdakı kimi bir sxem alınar.



Variant A




Variant B

*Sxem 13. Yer planeti hərəkətinin relyativ sistemdə qrafiki təsviri. A-fəzanın konusvari təsviri, B-fəzanın piramidal quruluşunun təsviri.*

Sxemdən göründüyü kimi müşahidəçi insan daima təpə nöqtələri ilə bir birinə söykənmiş iki konusun və

ya iki piramidanın arasında olur. Piramidanın biri ( $t_1$ ) keçmiş zaman və məkanı, digəri isə ( $t_2$ ) gələcək zaman və məkanı özündə birləşdirir. Astrofizikanın son tədqiqat əsərlərində fəzanın tillərə malik olduğu, qalaktikaların prizmanın təpə nöqtələrində yerləşdiyi, eyni zamanda qalaktikaların bir-birindən uzaqlaşdıqları (yəni tillərin uzanması) təsdiq edilmişdir. Buna görə də yuxarıdakı sxemin B variantı daha məqbul sayla bilər. Relyativ sistemde zaman, ölçü, sürət və enerji anlayışları tamamilə yeni bir keyfiyyət alır. Misir piramidalarında dəfn olunmuş fironların cəsədinin uzun illər çürüməməsi və yaxud Rusiyada Pskov şəhəri yaxınlığında şüxə materialdan qurulmuş piramidanın ortasında qoyulmuş bir şüxə suyun – 28 dərəcəyə qədər soyudulduqda belə, donnmaması (həmin su əl vurulduğu zaman bir anda donmuşdu!) hələlik sırr olaraq qalır. Çünkü, biz hələ relyativ sistemə keçə bilmirik, bunun yalnız nəzəri izahı ilə kifayətlənilirik.

Azərbaycan müğamlarının musiqi quruluşu və mövzu konstruksiyası ilə Misir piramidaları arasında müeyyən oxşarlıq vardır.



Sxem 14. Muğam və piramida.

Bərdaşt, piramidanın təpə nöqtəsindən oturacağa perpendikulyar endirilmiş hündürlük, oturacaq maya, yan tillər konstruktiv şöbələr, təpə nöqtəsi zil-kuliminasiya, piramidanın ümumi daxili hacmi isə muğamin mövzu və məzmun tutumuna uyğundur. Məlumdur ki, ağ işıq (foton) üçüzlü prizmadan keçdikdə 7 rəngə ayılır. Həmin 7 rəngi bir-birinə qatmaqla daha artıq reng çalarları əldə edilir. Azərbaycan musiqisində (o cümlədən müğamlarda da) 7 lad əsası olduğundan həmin musiqinin insan beynində yaratdığı duyuların sayı müasir insanın psixofizioloji tələbatına tamamilə uyğun golur. Başqa sözlə, dinləyicidə ələ bir psixiloji möqam yoxdur ki, bizim müğamların hansısa bir şöba və ya guşəsi onu ödəyə bilməsin. Bu cəhət Azərbaycan müğamlarının, ümumiyyətlə musiqimizin yüksək sivil mövqeyindən xəbər verir, onun insanın daxili istəyini hər bir səviyyədə musiqi ilə ifadə edə bilmək qabiliyyətini təsbit edir.

İnsanın daxili istəyini və ya onun psixioloji duyusunu ümumi şəkildə 7 osas təşkilediciyə getirmək mümkündür ki, bunların da hamısı mügam tərkiblərində öz əksini tapmışdır.

- |             |  |
|-------------|--|
| 1. Məhəbbət | (Segah)                                    |
| 2. Kədər    | (Humayun)                                  |
| 3. İdrak    | (Rast)                                     |
| 4. Giley    | (Şüşər)                                    |
| 5. Sevinc   | (Şur)                                      |
| 6. Çağırış  | (Hüzzal, Bayati-İsfahan, Zil-Bayati Şiraz) |
| 7. Qəzəb    | (Əraq, Hisar)                              |

Bütün bu 7 psixo-fizioloji hal müasir insanın tam daxili düşüncə məziyyətlərini ifadə edir. Biz burada mövzunu xeyli uzada biledik. Yəni, göstərdiyimiz hər bir psixioloji duyğunun da öz tərkib hissələrini aça biledik. Lakin bunu lazımlı bilmirik. Məqsədimiz Azərbaycan müğam dramaturgiyasının imkanlarının nə dərəcədə yüksək və sivil olduğunu göstərmək idi ki, bunu da etdik.

Ümumiyyətlə, Şərqi ədəbiyyatında və ilahiyyət fəsəfəsində 7 rəqəmi müstəsnə yer tutur və demək olar ki, müqəddəs sayılır, hətta qəzəllər də adətən 7 beytən ibarət yazılırlar. Azərbaycanda 7 lad əsasının olması, 7 əsas müğamın qəbul edilməsi, hətta hazırda tədris olunan 121 şöbə və guşəni 17 müğama böldükdə öncə dediyimiz kimi, 7 rəqəminin alınması, həftənin 7 gündən və ağ işığın 7 tərkibdən ibarət olması bir-biri ilə nə dərəcədə bağlıdır? Hələlik bu sualın inandırıcı cavabını vermək mümkün olmasa da işıq tərkibi ilə bağlı bəzi məsələlərə toxunmaq olar.

Tədqiqatlarla sübut edilmişdir ki, 7 işığın hər biri insana bir cür psixioloji təsir göstərir. Bunlardan yüngüllük (ağ, ağımtıl, sarı), həyəcanlanma (qırmızı, narancı, sarı), yorğunluq (qara, bənövşəyi), uzaqlaşma (yaşıl, mavi, bənövşəyi), yaxınlaşma (qırmızı, sarı) və s. təəssüratlarını qeyd etmek olar.

İşıq və musiqinin kompleks şəkildə istifadə edilməsi ilə iş yerlərində işçilərin yorğunluğunun azaldılması və əməyin mühafizəsi, işin gərgin çağlarında diqqətin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi yönündə tərəfimizdən tədqiqatlar aparılmış və Moskva metbuatında müvafiq elmi məqalə dərc etdirilmişdir. (Bax. P.O. Aлиев, A.A. Xanqışhev. «Програм-

мирование рабочего дня в мелоративном строительстве», «Гидротехника и мелиорация» ном.10, М. 1980 стр.48). Göründüyü kimi 7 işıq tərkibi ilə 7 müğam lədi arasında psixofizioloji baxımdan əlaqə vardır. Məs. Şurda yüngüllük və yaxınlaşma, Bayati-Siraz və Segahda uzaqlaşma, Rastda sakitləşmə və düşüncəyə dalmaq, Çahargahda yaxınlaşma və həyəcan açıq-əskar şəkildədir.

Bütün bunlar bir daha sübut edir ki, dünyəvi idrakın çərçivəsi genişləndikcə, ən kiçik zərrecikdən ən böyük qalaktikalara qədər elmi düşüncə yeni-yeni müvəffəqiyyətlər əldə etdikcə, müğamların daxilindən də təzə elmi nəticələr üzə çıxırlar. Bəzən adama elə gəlir ki, bu proses kainatın özü kimi sonsuz və əsrarəngizdir!

Azərbaycan müğam musiqisində təcəssüm edən fəlsəfi idrakın fəlsəfənin özünün dünya məqyasında bir elm kimi formalşamasından irəli getdiyi çox böyük təəccüb və heyrət doğurur! İstər-istəməz bu musiqinin yerüstü yaranışdan daha çox, səmavi məzmuna aid olmasının fikri meydana çıxır. Bu halda, həmin musiqinin nə üçün məhz Azərbaycan xalqına bəxş edilməsi maraqlıdır. Bəlkə də bu, xalqımızın həyat və məişət tərzini, yaşadığı ərazilini, istifadə etdiyi qidalı, boğaz anatomiyasını, mənəvi-əxlaq keyfiyyətlərini nəzərə almaqla müəyyən edilmişdir!

Bu məsələ ayrıca bir tədqiqat mövzusudur. Məs. Bütün peyğəmberlərimiz və müqəddəs kitabların əsasən Quds şəhərinə göndərilməsi də sırr olaraq qalır.


Son illərdə ufoloqların tədqiqatlarında Xəzər dənizi və Azərbaycanın UNO-lərin maraq dairəsində olduğu qeyd edilir. Bütün bu məsələlər arasında müəyyən

əlaqə ola bilər. Əfsus ki, hələlik əlimizdə bu barədə nəticə çıxarmaq üçün kifayət qədər material yoxdur.

Dialektik inkişaf prosesinin elmin müasir energetik nəzəriyyəsi baxımından izahı çağdaş idrak institutunun son dövrlərde əsas istiqamətinə çevrildiyindən Azərbaycan müğamlarının bu prizmadan görünüşü maraqlı doğurur və buna ehtiyac duyulur. Məlumdur ki, hər bir qapalı sistem öz energetik tutumu və potensialı ilə fərqlənir. Sistem açıq olduqda, yəni bir sistemdən digər sistemə keçid imkani meydana çıxdıqda inkişafın istiqaməti daha yüksək potensiallı sahədən (gərginlikdən) daha aşağı enerjili səviyyəyə tərəf olmaqla hər iki (daha da çox ola bilər) sistem arasında enerjini (gərginliyi) bölüşdürməklə müvəzinenet yaranır. Dünyada mövcud olan hər bir varlıq (maddi və mənəvi) öz gərginliyini azaltmağa meyllidir. Gərginliyin azalması məzmun və forma və yaxud bazis ilə üstqurum arasında müvəzinəti yaratmaqla əldə edilir.

Azərbaycan müğamlarının ümumi musiqi strukturasında da bu məsələ həm fərdi, həm də ümumi şəkildə öz həllini tapmışdır. Fərdi şəkilde bu ayrı-ayrı müğam dəstgahlarının istər məzmun, istərsə də səs-intonasiya quruluşunda təzahür edir. Məs: hər bir müğam dəstgahı yüksək energetik səviyyəli Bərdəştən başlayaraq Məyəyə (hadisəyə) düşür, hadisələrin inkişafı ilə gərginlik get-gedə artır (Çahargah, Segah və s.) və sonra artıq enerji kənara ötürüldüyündən sisteme bir növ müvəzinət meydana gəlir. Güclü səs həmləsindən sonra məyəyə qayıdış (kadensiya) baş verir. Artıq, daxili gərginlik bir qədər azalmış, sakitlik və nisbi rahathlıq özünü biruzə verməkdədir!

Azərbaycan müğam şəbəkəsini bütövlükdə təhlilə məruru etdikdə də ayrı-ayrı müğamların xeyrlə şərin mübarizo apardığı bu enerji – hərəkət sisteminde müəyyən bir mövqeyə malik olduğu görünür. Məs. Şur müğamı Humayun və Şüstərdən fərqli olaraq xeyir qüvvələr məqamında qərarlaşan musiqi əsəridir. Buna görə də burada azadlıq, firavanlıq və səadət' duyğularının tərənnümü, qeyri-münasib gərginlikdən xilas olaraq ruhi və cismani müvəzinenə yetməyin ifadəsi musiqinən butun dəstgah boyu inkişafında öz əksini tapır. Inkişaf dialektikasını müasir fəlsəfə institutunun qanunları əsasında aşağıdakı kimi modelləşdirmək mümkündür. (sxem 15)



Sxem 15. Dialektik inkişafın sxematik modeli.

Burada:  $a^+$  və  $a'$  bir-biri ilə ziddiyyət təşkil edən əksliklər,  $Km$  – Kəmiyyət,  $Ky$  – Keyfiyyətdir.

Ayrı-ayrı dəstgah tərkiblərində dialektik inkişaf modelinin tətbiqi aşağıdakı kimidir: (sxem 16)



**Sxem 16.** Azərbaycan muğam dəstgahlarının musiqi quruluşunun dialektik inkişaf qanunları ilə müqayisə cədvəli.

Sxem 16-dan bir daha aydın görünür ki, Azərbaycan müğamları adı ritm və melodiya yiğimindan ibarət deyildir və onlar dünya inkişaf prosesinin öz ifadəsini müsiqidə tapmış ayrılmaz hissəsidir. Burada qarşıya maraqlı və cəlbəcili bir sual çıxır: fəlsəfənin tətbiqi ilə müğamların öyrənildiyi kimi, eks gedişlə - müğamların musiqi materialında mühafizə edilib saxlanılan dialektikanın üzə çıxarılması ilə həyat hadisələrinin inkişafına, mövcud ictimai düşüncənin istiqamətinə, qlobal birləşmişlik məsələlərindəki uyğunsuqluqlara, ən nəhayət, dünyanın dərk edilməsinin elmi-nəzəri problemlərinə təsir göstərmək mümkündüyü nə dərəcədə realdir! İlk nəzərdə bir qədər romantik görünən bu sualın cavabından qorxmaq lazımlı deyildir! Əksinə, min illərlə müdrik xalqın həyat və düşüncə süzgəcindən keçib gəlmiş bu möhtəşəm musiqi abidələrini daha da dərinlənmiş, oradakı hikmətləri üzə çıxarıb bəhrələnmək lazımdır. Bunu biz etməsək özgələri

etməyəcək və bu «özgələr»in önce qeyd etdiyimiz kimi, bizim öz ruhumuzdan axıb gələn musiqini tam dərk etmək iqtidarı da yoxdur!

Biz bəzi «tədqiqatçı»lar kimi əcnəbi ədəbiyyatdan saysız-hesabsız sitatlar götirməklə bu monoqrafiyanın həcmini 2-3 qat artırıb da bilərdik. Bunu etmirik, ona görə ki, əvvəla, bu əsəri şöhrət üçün yox, xalq üçün yarızıq, ikincisi, məsələ kitabın qalınlığında deyil, oradakı tədqiqatın məzmun və dəyərindədir, üçüncüüsü, müğam musiqisi milli-mənəvi duyuğu və düşüncə ilə əlaqədardır, əcnəbi tədqiqatçının həyat hadisələrinə və səadət düşüncəsinə münasibəti onun öz genetik məziyyətlərindən doğur; ona görə də həmin ədəbiyyat bizi öz doğru anlam yolumuzdan sapdırıb - bu isə çox təhlükəlidir! Dördüncüüsü, biz bu məsələni araşdırmağa başlamazdan önce lazımı fundamental elm sahələrini (riyaziyyat, fizika, astranomiya, təbabət, texniki elmlər, ədəbiyyat, musiqi, tarix, coğrafiya, iqtisadiyyat, siyasi ədəbiyyat və inqilab nəzəriyyələri və s., və i.a.) öyrənmək yolu keçməklə müəyyən dərəcədə «silahlanmış» və özgə konseptinə ehtiyac duyulmur, o ki qaldı əcnəbi ola! Beşinciisi, olduqca dərin fəlsəfi məzmunu malik müğamlarımızı təhlildən keçirmək üçün tədqiqatçıya hərtərəfli idrak və məfkurə qüdrəti labüb surətdə lazımdır və vacibdir, eks təqdirdə onun geldiyi nəticələr orta səviyyəli təqnid qarşısında davam götərməz.

Oxucu elə başa düşməsin ki, biz təvazökarlıqlıdan uzaqlaşış öz biliyimizi tərifləmək xəyalına düşmüşük. Bunu yazımaqda məqsəd müğamlarımızın daxilində gizlənən mənəvi sərvətin möhtəşəmliyini vurgulamaq, onların biz düşündüyüümüzdən də artıq hikmətə və


idraki qüdrətə malik olduğunu göstərməklə oxucuların bu ecəzkar sənət əsərlərinə marağını artırmaq, muğamları daha da yaxşı başa düşmək üçün elm sahələrinə baş vurmağı və biliklərə yiyələnməyin əhəmiyyətini ön plana çəkməkdir. Təsadüfü deyildir ki, Rast muğamı da məhz idrak məsələləri üzərində qurulmuşdur!.

Sxem 15 və 16-də göstərilən modelləri ümumi mügam çoxluğuna tətbiq etsək hansı muğamların inkişaf dialektikasının hansı mərhələsində qərar tutduğunu görərək. (sxem 17)




**Sxem 17. Azərbaycan muğamlarının dialektik inkişaf pillələrindəki mövqeləri**

17-ci sxemin aşağı hissəsinə zaman oxu üzrə bir qədər korreksiya versək və inkarın özünün zərurətdən doğduğunu və bunun obyektiv fakt olduğunu nəzərə alsaq, eyni zamanda firavənlilik və nisbi müvazinətin inkardan sonrakı pilleyə mənsubiyətini dəqiqləşdirək muğamlar arasındaki dialektik keçid əlaqəsinin modelini vermək olar.



**Sxem 18. Azərbaycan muğamlarının inkişaf dialektikasının müvafiq pillələrindəki mövqeyinə görə qarşılıqlı əlaqə modeli.**

Əvvəlki fəsillərdə tərtib etdiyimiz 1, 5, 6, 17 və 18-ci sxemləri birləşdirməklə Azərbaycan muğamlarının zaman oxu üzərində dialektik ardıcılığını qura bilərik. (sxem 19).



**Sxem 19. Azərbaycan muğamlarının zaman oxuna nəzərən dialektik ardıcılığı.**

Göstərmək lazımdır ki, muğamların zaman oxuna nəzərən 18-ci sxemdə verilmiş ardıcılığı təbiətin bir həyat tsikline tamamilə uyğundur və fəlsəfənin üç qanununu və buna müvafiq kateqoriyalarını özündə cətivə edir! Şur muğamı bu fəlsəfi zəncirin son

halqasını təşkil etməklə özünün sülh, firavanlıq və səadət ideyalarına bağlılığını göstərməklə yanaşı, ümumiyyətlə, Azərbaycan milli-musiqi düşüncəsinin humanizmini və həyatsevərliyini təsbit edir. Sxemdən bir daha aydın olur ki, Azərbaycanda sivil düşünçə tərzi Avropa ölkələrində olduğu kimi müəyyən intibah dövrünün məhsulu deyildir və daha qədim, ulu köklərə dayaqlanır.

Min illik tərixə malik müğamlarımızın musiqi materialında cəmləşmiş kövrək duyğular və onların dünyəvi idrakla six bağlılığı, müasir fəlsəfinin qanun və kateqoriyalarının tələbinə lazımi səviyyədə cavab verə bilməsi həqiqətən böyük təccüb doğurur. Yuxarıdakı ardıcılıqlıda Rast müğamının Şurdan əvvəl yer tutması da adi hadisə deyildir və fikrimizcə bunun üzərindən sükütlə keçməyə ixtiyarımız yoxdur!

Azərbaycan musiqi ədəbiyyatında idrak və məfkurə mütəssəməsi olan Rast dəstgahı xoşbəxtlik və səadət tərənnümçüsü Şurdan əvvəl yer tutmaqla əsaslı surətdə sübuta yetirir ki, xalqımızın həyat və səadət düşüncəsi tarixən əqlin və idrakin qüdrətinə arxalanmış, xoşbəxtliyi əxlaqi təkamüldə, varlığın ümumi inkişaf qanunlarının çərçivəsində görmüş, zor tövbəqini yalnız zəruri müdafiə həddi kimi qəbul etmişdir. Azərbaycan müğamlarının bu ardıcılığından xalqın həyat və yaşayış doktrinasi görünməkdədir!

Məhəbbət, mübarizə və mübarizədə idraki kamilliyyət yetişməklə səadətə qovuşmaq ideyası Azərbaycan müğam musiqisinin demək olar ki, bütün çalarlarını bir süjet ətrafında birləşdirir, ona ümumi məzmun gətirməklə vahid canlı orqanizm şəklində salır. Bu yeddi müğam Azərbaycan xalqının yüz illər boyu ilmə-ilmə


toxuduğu bir xalçanı xatırladır. Bu xalçadakı naxışlardan baş açan adam üçün xalqımız haqqında heç nə demək lazırm gəlməz, çünki, bu naxışlarda hər şey olduğu kimi eks edilmişdir!

Bütün bu araşdırılardan bir daha aydın olur ki, bizim, həyat fəlsəfəsini Kantdan, Avenariusdan, Maxdan, Hegeldən, Feyerbaxdan, Engelsdən və digər əcnəbi klassiklərindən öyrənməyimiz öz bol süfrəsini qoyub özgənin artığına tamah salmaq kimi bir şeydir! Bizim nəinki klassik müdriklərimiz, hətta musiqi xadimlərimiz bu böyük fəlsəfəni yaratmış, onun qanunlarını müğam dialektikasında tam ardıcılılığı ilə ifadə etmişdir! Belə bir istedadlı xalqa demokratiya və azadlıq pərdəsi altında öz mənəfeyini özgə torpaqlarında axtaran Qərb «sivilizasiyası»nın «birgəyəşayış» təlimi nə dərəcədə gülündür!

Bunun kimi də, öz gözəl müğamlarımızı, xalq mahnılarını kənara qoyub zatibilinməz musiqilərə meyl edən bəzi soydaşlarımızın avamlığına, savadsızlığına, mənəvi və mədəni geriliyinə acırıq! Bəzən də bu qəbildən olan adamların həqiqi azərbaycanlı – türk soykökünə aid olması şübhə doğurur, çünki, Azərbaycan – şərqi musiqisi, nəsl, kökü bir neçə yüz il burallarda yaşamış türkün genetik yaddaşına həkk olunmalı idi! Görünür qan qarışığının olması genetik yaddaşa da özünü göstərir!

Müğamin daxili-emosional spektrini araşdırıldıqda burada qütbələşən iki qüvvənin – xeyir və şər qüvvəsinin vəhdət və mübarizəsinin şahidi olurraq. Ayrı-ayrı müğam dəstgahlarının tərkibində bu iki ünsürün (xeyir və şərin) qüvvələr nisbəti müxtəlif olduğundan müsiquinin mayədən sonluğa doğru inkişaf dialektikası da müx-

təlifdir. Dramaturji inkişaf xəttinin müəyyən məqamlarında şərin xeyri və ya əksinə üstələməsindən asılı olaraq musiqinin də məzmununu dəyişir, lad, tonallıq və intonasiya elementləri müvafiq emosional təsirin tələbine uyğun forma alır. Muğam dəstgahlarının daxili emosional gərginliyinin dinamiki modelini aşağıdakı kimi vermək olar. (sxem 20)



Sxem 20. Muğam tərkibində əksliklərin vəhdəti və mübarizənin ümumi modeli

Sxemdən göründüyü kimi, həm şər və həm də xeyir qüvvələr öz inkişaf dinamikasında pillədən pilləyə keçidkəcə (sxemdə I. II. III. IV) bu vəhdətdə ehtiva olunan qütbler öz forma və məzmununu dəyişməklə (keçimiyətin keyfiyyətə keçməsi) ümumi fəlsəfi zəncirin halqları ilə birləşən bir anlam səviyyəsinə gəlir, varlığın əzeli və əbədi mövcudluğundakı daxili mübarizənin musiqi təsvirini verir. Bu təsvirdə maddi ilə mənəvinin münasibəti, sükunət və hərəketin, fani və baqının nisbi münasibətlərinin diferensial forması kimi meydana çıxır.

Qeyd etməliyik ki, ayrı-ayrı muğamlar öz mənbəyini yuxarıda göstərilən modelin hansı pilləsindən və hansı qolundan götürməsindən və hansı ideya əsasında təşəkkül tapmasından asılı olaraq müvafiq musiqi məzmunu ilə təcəssüm edir. Məs., əgər Humayun dəstgahı şər qüvvələrin ilkin pilləsindən inkişaf edirse, Şüstər bu sistemə yalnız II pillədən qoşulur. Ona görə də Humayunda qəm və kədər daha dərin, bir növ nəsillərin qəlbində qərarlaşış qalan acı nisqilin rəvayəti kimi səslənir. Şüstərdə isə bu məsələ daha konkret formadadır, çünki o, keçmiş nisgili deyil, konkret beləni daha çox əks etdirir. Bu iki qohum muğamın bir-birindən ayrılması əsas səbəbi də elə budur!

Bəzi musiqi tədqiqatçıları iddia edirlər ki, muğamda mövzu yoxdur. (R.Məmmədova «Muğam-sonata qovşağı», B. «İşiq», 1989), olsa da, «yalnız funksional baxımdan» az-çox mövcud ola bilər. Biz buna öz münasibətimizi bildirmek üçün həmin məsələni bir qədər etraflı nəzərdən keçirməliyik. Əvvəla, əvvəlki fəsillərdə ayrı-ayrı muğamların fəlsəfi-analitik təhlili zamanı onların mövzulu olduğu tam aşkar edildi, ikinisi, muğam poetik müstəviidə incəsənət növü olsa da poeziya deyildir və orada konkret hadisənin konkret təhkiyəsi yoxdur. Belə olsayıdı muğam heç 100 il də yaşamazdı! Muğamda mövzu ümumiləşmiş formadadır. Onun konkret müstəviyə keçirilməsi konkret hesabat sistemindən, analitikadan və yanaşma mövqeyindən asılıdır. Dialektik anlamda muğamın məzmunu kütlə anlayışına bənzədiyi kimi, mövzusun da qüvvə anlayışına müvafiqdir. Məs., cəzibə qüvvəsinin olduğunu hər kəs bilir, lakin onu heç kəs görmür və onun konkret daşıyıcısını hələ də heç kəs bilmir! Cəzibə qüvvəsi konkret

kütlədən yaranır və bunlardan birinin olması digərinin mövcudluq şərtidir. Muğamda da belədir. Məzmun varsa demək mövzu da var. Məzmun konkret görünən tərəf, mövzu isə hiss edilən tərəfdır. Ümumiyyətlə sənətde mövzusu olmayan məzmun və yaxud məzmunu olmayan mövzu necə başa düşüle bilər? Mövzusuz və məzmunuz səs yiğimini xalq yüz illərlə yaşadıb saxlaya bilməzdə.

İkincisi, muğamda mövzu və məzmuna şübhə yaranması ona Qərb analitikası mövqeyindən yanaşmaq nöqsanından irəli gəlir. Qərb və Şərq arasında ilahiyyat fəlsəfəsi, əxlaqi düşüncə, həyat və məişət tərzi fərqli olduğu kimi, sənətə və onun bədii dəyərinə munasibət də fərqlidir.

Muğam təhlilinə bir qədər ehtiyatlı yanaşmaq lazımdır. Not yazısından, sonata və kantatadan çox-çox əvvəl yaranmış, bizim dövrümüzə qədər təkmilləşərək əzəmetli sənət abidəsinə çevrilmiş muğama (dəstgaha) özge açarı ilə (əcnəbi tədqiqatçıların fikrini əsas götürməklə və ya əcnəbi musiqi analitikasına istinad etməkle) daxil olmaq, fikrimizcə düzgün deyildir və səmərəli neticə verməz. Əcnəbi tədqiqatçılar nə qədər güclü tədqiqatçı olsalar da, onlar muğamları nə bizim kimi anlaya bilər, nə də ifa edə bilərlər, o ki, qaldı təhlil ola! Bizim milli tədqiqatçılarımız bu faktoru heç vaxt nəzərdən qaçırmasın, muğamşunaslıq elminə Avropa standartları çərçivəsindən yox, öz milli ruhumuz, duyğularımız və mənəvi-əxlaqi fərdiyətimiz prizmasından baxmalıdır. Yalnız belə halda muğamların daxilində gizlənən hikmətlər tam mənası ilə üzə çıxarı və tehrifə məruz qalmaz.

Məlumdur ki, Qərb musiqisinin iki lad əsası vardır. Minor və major. Azərbaycan muğamlarında isə 7 lad əsası istifadə olunur ki, bu da musiqinin çalarını artırmaqdə çox böyük sərbəstlik dərəcəsi deməkdir.

Bildiyimiz kimi, iki element arasında əlaqənin sayı 2-dir (düzüne və tərsinə). Çoxluqda elementlərin sayı ( $n$ ) artıraqca daxili mümküm əlaqələrin sayı da ( $N_s$ ) artır və bu aşağıdakı düsturla hesablanır.

$$N_s = n_c (n_c - 1) \quad (1)$$

Onda 7 lad əsası arasındaki daxili əlaqələrin mümkün sayı

$$N_s = 7 (7-1) = 42$$

Deməli Azərbaycan muğamlarında melodianın analitik imkanı Qərb musiqisindən 20 dəfə çoxdur. Bu halda on aşağı kombinator əlaqələrinin sayı (7 elementdən iki-iki):

$$N = n^2 = 7^2 = 49 \text{ olur.}$$

7 laddan üç-üç kombinasiyaların sayı daha çox:

$$N = 7^3 = 343 \text{ alıñar.}$$

Bu vəziyyət Azərbaycan muğam sənətində yaradıcılıq və imrovizə imkanlarının nə dərəcədə böyük olduğunu göstərir.

Muğam milli musiqi folklorumuzun sultanıdır. Onun şəxsində xalqımızın yüzüllik sınaqlardan keçib gələn daxili səsi, məhəbbəti, çəkdiyi əzab və iztirablarının

nisgili, azadlıq və səadət uğrunda mübarizəsi, əldə etdiyi qələbələrin sevinci, həq və ədalət harayı və ən nəhayət milli mənəviyyatı, tərbiyəsi və əxlaqi təcəssüm edir. Hər hansı bir qəzəli əcnəbi dilinə tərcümə etdikdə onun şəriyyəti və lirik duyumu nə dərəcədə itirsə, müğamların not yazısı ilə ifadəsində də onun möhtəşəmliyi, məğrurluğu, ecazkar bədii təsiri, fəlsəfi məzmunu da bir o dərəcədə itirilmiş olur. Axi bunlar azad xalqın (və ya onun azad könlünün) azad musiqi duyumundan pərvəriş tapan şifahi sənət abidələridir. Onları müəyyən qanunlar çərçivəsinə yerləşdirmək cəhdilə həmin musiqini məhvə apara bilər. Necə ki, Paxilliq, vicedansızlıq, xəsislik kimi insani xüsusiyyətləri cinayət məcəlləsinə salıb cəza kəsmək mümkün deyil, eləcə də müğamları not çərçivəsinə yerləşdirmək qeyri-məqbul və səmərəsiz bir iş olub, onları quru sxematik musiqiyə döndərməyə xidmət edə bilər. Əlbəttə, Niyazinin «Rast», F.Əmirovun «Şur», «Kürd Ovşarı», S.Ələsgərovun «Bayati-Şiraz» kimi simfonik əsərlərinin əleyhinə deyilik. Bunlar müğam deyil, müğam əsasında yazılmış simfoniyalardır və məhz elə buna görə geniş dinləyici kütləsinin rəğbətini qazana biliblər. Bu rəğbəti qazandıran məhz müğamdır, onda ehtiva edən fəlsəfi məzmun və xəlqılıkdır!

## MUĞAM POETİKASINDA OBRAZ

### CHARACTER IN MUGAM POETRY

Muğam poetikası dedikdə ümumilikdə muğam musiqisinin daxili məzmununda təcəssüm edən poetik ruh və onun təzahür formaları başa düşülür. Burada

muğamın bilavasitə poeziya nümunələri (qəzəllər, qoşmalar, bayatılar və s.) ilə vokal əlaqəsi yalnız köməkçi vasitə kimi nəzərdə tutula bilər, çünkü, müğamin həqiqi real poetikası onun instrumental ifasında daha ümumi və daha etibarlı şəkildə öz əksini tapır. Dil, danışq və şəriyyətdən istifadə etmədən də instrumental ifada müğamlar öz poetik düşüncəsini dinləyicilərə bədii-emosional bir şəkildə çatdırır, həyat hadisələrinin təsviri musiqi dilinin köməyi ilə duyğuya getirilir.

Ümumiyyətlə, hər bir bədii əsərdə həyat hadisələrinin və bu hadisələrin yaratdığı vəziyyətin auditoriyaya çatdırılması duyğuya və idraka təsir prinsipi üzərində qərarlaşır. Ayrı-ayrı növlərin və janrların meydana gəlib inkişaf etməsi həmin təsir vasitələrinin axatışı ilə əlaqədardır. Bədii təsir bədii obraz vasitəsi ilə həyata keçirilir. Bədii obraz isə öz növbəsində təq-liddən-oxşatmadan ibarətdir.

Qədim yunan filosofu Demokrit və onun bir çox ardıcılıqları göstərmişdilər ki, sənət və bədii fəaliyyətin mənası təqlidde-oxşatmadadır. Təqlid isə öz növbəsində gözəliyyə meyldən doğur.

Aristotelə görə təqlid həm ayrı-ayrılıqda, həm birlikdə – ritm, söz və harmoniyanın köməyi ilə ola bilər, ritm vasitəsilə müəyyən xarakterleri, mənəvi halları və hərəkətləri canlandırmak mümkündür. Aristotel «Poetika» əsərində açıq yazar ki, «Poeziya daha ümumidən, tarix isə fərdidən bəhs edir» (Aristotel «Poetika» B.Azərnəşr 1974), hətta «poeziya tarixdən daha ciddi və daha fəlsəfidir».

Bədii təsvir haqqında yazarkən Aristotel göstərir ki, «bütün bunlar, öz növbəsində fabulanın (bedii quruluşun) tərkibindən elə doğmalıdır ki, müəyyən bir

hadise zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisədən yaransın, çünki, hər hansı bir hadisənin nəyinse nəticəsində baş verməsi ilə nədənənə sonra baş vermesinin arasında böyük fərq vardır» (Yenə orada, səh.67). göründüyü kimi, bədii və poetik düşüncənin çatdırılmasında dialektik ardıcılığın vacibliyi klassik filosofların diqqətində yayılmamışdır.

Aristotelin tarix və poeziya arasındaki müqayisəni inkişaf etdirib musiqiyə də şamil etmək olar. Belə ki, poeziya tarixə nisbətən nə qədər ümumidirsə, musiqi də poeziyaya nəzərən bir o qədər ümumidir. Bu rakursdan baxıldığda xalq mahnılarına, bəstəkar musiqisinə nəzərən müqam daha böyük ümumiləşmə xüsusiyyətinə malikdir. Ona görə ki, mahni konkret mövzunun konkret zaman və məkan çərçivəsinə daxil olduğu halda, müqam həmin çərçivə ilə məhdud deyildir. Müqamlar obyektiv gerçəklilikin dialektik qanunlarına tabe olmaqla bərabər, mahiyət, hadisə, məzmun və forma cəhətdən daha artıq sərbəstlik dərəcəsinə malik olduğunu, mütəhərrikliyini, improvisasiyalarını ortaya qoymaqla daim təzələnmək, təravətini saxlamaq qabiliyyətini nümayiş etdirmişdir. Buna görə də zaman ötdükçə mahnilar köhnəlir, müqamlar isə hər bir ifadə təzələnir.

Musiqinin, o cümlədən müqamın ən ümumi bədii təsvir vasitəsi olduğunu təsdiq etmək üçün ədəbi-bədii yaradıcılığın xüsusiyyətləri ilə müqam poetikasını müqayisə etmək kifayətdir.

Ədəbi-bədii əsərlərdə konkret görünən təsvirdən (fabuladan) bədii ümumiləşdirməyə keçid metod kimi qarşıya qoyulur, müqam musiqisində isə əksinə, bədii obraz ümumidir, o, görünmür, eşidilir və bu ümumidən təkcəyə keçid ayrı-ayrı adamların (dinleyicinin) duyğu

və qavrayış sisteminə həvalə edilir, başqa sözlə, bədii inkişafın istiqaməti ədəbiyyatda xüsusidən ümumiya, müqam da isə ümumidən xüsusiyyə doğrudur. Elə buna görə də biz müqamların dialektik təhlilini apardıqda deduksiya metodundan (mürəkkəbdən sadəyə) istifadə etmək məcburiyyətində qalırıq.

Muqam poetikasında obraz mənəvidir, yəni o, gözönündə olmayan, qeyri-maddi varlıqdır və təsəvvürde inikas vasitəsilə təcəssüm edir. Burada nəticə obrazın idrakı təhliline əsaslanır, bu zaman baş vermiş oxşar hadisə və vəziyyətlərin yaddaşa qalan izlərindən müqayisə üçün istifadə edilir. Məs. heç vaxt insanlar arasında yaşamamış, toylarda, şənliklərdə, eləcə də matəm mərasimlərində iştirak etməmiş, ana laylasının, bayatılarının, ağaların kövək duyğusunu hiss etməmiş bir adam üçün müqam çalınıb-oxunarsa o, hansı hissələr keçirə bilər? Bu, onun üçün adı səs-küydən başqa bir şey olmaz, çünki, onda müqayisə üçün nostalji hissələr yoxdur! Məhz bu səbəbdən müqamlar milli musiqi adlanır – onların lədi, tonallığı və intonasiyası millətin həyat və məişət şəraitindəki hadisələrin, mərasim musiqilərinin spektri kimi genetik yaddaşa həkk olunmuşdur.

Muqamlarda qəzəl janının oxunması da musiqidə poetikanın və obrazın ümumiliyindən irali gəlir. Qəzel-də konkret Həsən, Məhəmməd, Gülnisə və s. surətləri yoxdur, orada ümumiləşmiş aşiq və məşquq anlayışları obrazlaşır, musiqi ilə birləşərək simvollar sisteminə çevrilir və həmin simvollar sistemi həyat və məişət hadisələrinin duyumunda, qavrayışında, müqayisəli təhlilində açar rolunu oynayır.

Muqam poetikasının xarakterik xüsusiyyətlərindən biri də romantizmə meyilli olmasındadır. Burada real

hadisələrin şəhəri romantik üslubda verilir və daima kövək lirizm ilə müşayət edilir. Muğam poetikasında romantizm ilə realizmin keşkin sərhəddi yoxdur. Burada da ön plandakı romantizmdən və lirkı duyğudan bir qədər arxa planda – sətiraltı vəziyyətdə dayanmış realizmə kecid, düşüncə, idrak və genetik yaddaşla əla-qədardır. Bu, bir növ şifrəli telegram kimi dır, onu yalnız şifrənin açarını bilən oxuyur və başa düşür!

Bütün bunlarla yanaşı, muğamlarda obraz nə qədər ümumiləşmiş olsa da mücərrəd deyildir, o, uydurulma-mışdır, baş vermiş və yaxud baş vermemiş real mümkün olan hadisə və olayların iştirakçısı kimi təqdim olunur. Bunu musiqinin ciddiliyi, sanbalı və səmimiyəti təsbit edir. Yeri gəlmışkən, muğam poetikasında obraz ciddiliyi, səmimiliyi və məfkurevi qabiliyyəti ile seçilir, burada mezhəkə və komediya qəhrəmanı deyil, yüksək əxlaqi keyfiyyətlərə, milli-mənəvi düşüncəyə yiye-lənmiş bir vətəndaş vardır, o, dinləyicini əyləndirmək, mənfiliklərə güldürmek məqsədi güdmür, düşündürür, qarşıya çıxmış müşküllərin həllində iştiraka çağırır. Muğamda obraz yalnız nəzərə çatdırın, deyib kənardə dayanmaq mövqeyində olan insan deyildir, onda mübarizliyin, haqşızlıqla barışmazlığın, mütiliyyə nifrətin və cəngaverliyin əlamətləri olduqca rəngarəng çalarlarla görünüməkdədir. Obrazın məhəbbəti, sədaqəti və mərdliyi bütün esər boyu ön plandadır və hətta epizodik məqamlarda bele, arxa plana çəkilmir.

Bütün bu məziyyətlər cəm halında muğam poetikasındaki obrazın tamlığını və bədii kamilliyini təmin edir. Bir sözə, Azərbaycan muğam poetikasında təcəssüm edən ümumiləşmiş obraz Azərbaycan xalqının öz milli obrazının musiqidə inikasıdır və onun

öyrənilməsi xalqın milli-mənəvi xüsusiyyətləri, əxlaqi dəyərləri, məskurəvi imkanları barədə fikir söyləmək imkanı yaradır.

Azərbaycan muğam poetikasında obrazın tehlilinə bir qədər diferensial yanaşlıqda üç mühüm cəhəti fərqləndirmək lazımlı gəlir:

1) Ümumi muğam şəbəkəsində (muğamlar çoxluğu fazasında) peyda olan obraz yuxarıda deyildiyi kimi, ümumxalq obrazıdır və ümummilli dəyərlər və xarakterik xüsusiyyətlərə səciyyələnir. Göstərmək vacibdir ki, ümummilli obraz ümummilli düşüncədə realdır, çünki, obrazın prototipi olan xalq və millət real varlıqdır və o, öz səciyyəsinə uyğun gəlməyən cəhətləri yaratdığı obrazda təcəssüm ctdirə bilməzdi. Biz burada romantizm ilə realizmin kəsişmə nöqtəsinə golib çıxırıq – qarşımızda real mövcuddiyətin romantik çizgilərlə verilmiş portreti canlanır!

2) Ayrı-ayrı muğam dəstgahlarında canlandırılan obrazlar müxtəlifdir, insanlar və hadisələr bir-birindən fərqləndiyi kimi, onlar da öz xarakterlərinə, hadisələrdəki mövqelərinə, verilmiş şəraitdəki imkanlarına görə fərqlənlərdir. Muğam dəstgahlarında musiqinin xarakterinə görə obrazları təqribi olaraq aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

**Segah** – sevən və hicran çekən aşiq, onda vüsala yetmək üçün fədailik əzmi vardır;

**Humayun** – qəlbə dərdli və nisgilli ana, uzun və yorucu müharibələrdən ev-eşiyi əldən çıxmış, bir daha qaytarılması mümkün olmayan itkilərə məruz qalmış insan;

**Şüstər** - ədalətsizliyin və haqsızlığın qurbanı olmuş gənc, onun qəlbini bu zülm və istibdad girdabından çıxmış eşqiyələ çırpinır;

**Bayati-Şiraz** - mühəribədə itkin düşmüş və ya səyahətdən qayitmamış sevimli həyat yoldasını axtaran gəlin, onda məqsədə çatmaq üçün bütün məşəqqətlərə tab getirmək və mübarizəsinə son nəfəsinə qədər davam etdirmək niyyəti vardır.

**Çahargah** - yurdunu və el-obasını mənfur düşməndən azad etmək uğrunda çarpışan cəngavər;

**Rast** - müdrik və dünya görmüş el ağsaqqalı, həyatın nemətlərindən eql və idrak sayəsində feyziyab olmaq ideyasını aşlayan mürşid;

**Şur** - vəslə yetib arzularına çatdıqdan sonra bu mərtəbədən fərəh və qürur hissi ilə səhhət açan insan.

Göründüyü kimi, ayrı-ayrı muğam dəstgahlarında obraz kifayət dərəcədə konkretləşir və real həyat hadisələrinə qaynayıb qarışır. Burada da obrazın ayrı-ayrı cizgiləri romantik şəkildə verilər də, bu, yalnız üsluba aiddir və ümumi kontur daxilində obraz real və yerüstü məxluqdur, onun öz məqsədi, məramı və cəhd etdiyi məqsədə yetişmək üçün fərdi insani keyfiyyətləri, müayyan şərait daxilində nəzərə çarpan imkani və ya imkansızlığı mövcuddur.

3) Muğam dəstgahlarındakı ayrı-ayrı şöbə və guşələr bütövlükdə tam obraz yaratır, dəstgahda təcəssüm edən obrazın müəyyən məziyyətlərini, xarakterik xüsusiyyətlərini, hər hansı bir məqamda özünüəparma qaydasını nəzərə götürür. Şöbə və guşələrdən yığılan ayrı-ayrı məziyyətlər toplanaraq ümumi dəstgahın yaratdığı obrazın bədii ampulmasını əmələ götürür. Məs: Çahargah dəstgahında Mayə və Bəstənigar hələ obrazın

cəngavərliyindən xəbər vermir, buradakı adı və bir qədər emosional təhkiyə qəhremanın daxilində olan tam hissiyati və imkanı açıqlamır, yalnız Hisar və Müxəlif şöbələrində əsərin qəhremanın əsl məziyyətləri vizual bir şəkildə ortaya qoyulur, onun gücü, qüdrəti, haqsızlıqla barışmazlığı, düşmənə qarşı nifrətinin həddi, qələbə əzmkarlığı göz öündə canlanır.

Qeyd etmək lazımdır ki, şöbə və guşələrin musiqi materialı romantik elementlərlə dolu olduğundan real planda obraz yaratmaq imkanına o qədər də malik deyildir, həmin elementlərin dayaqlandığı ana xəttin (süjetin) inkişafı nəticəsində uyğun konturların birləşməsi ümumi ideya və məzmun dolğunluğunu təmin edir, bitkin obrazi yaratmış olur.

Bir qədər lirik-poetik ifadədə muğam haqqında belə söyləmək olar: **Muğam** dəstgahı musiqi elminin əkib yetişdirdiyi bir meyvə ağacıdır. **Lad** onun torpağa işləyən kökləri, süjet onun gövdəsi, şöbələr budaqları, guşələr budaqdan ayrılan zoqları, musiqi cümləsi və avaz yarpaqlarıdır, bizdə yaratdığı duygusal meyvəsidir!

Nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan muğamlarında obraz dialektik və inqilabi inkişafda verilir. Burada sakit bir tərzdə başlanan musiqi inkişaf etdikcə həyat hadisələri ilə əlaqəsi artıqından şaxələnir, xarici aləmə münasibətini tekmilləşdirir, analitik təhlildən dialektik təhlilə qədər dinamiki yüksəliş yolu keçir. Hadisələrin kuliminasiyasında muğam musiqisi özünün bütün gücünü, qüdrətini və möhtəşəmliyini ortaya qoyur, artıq onda mülilikdən əsər-əlamət yoxdur və hər bir çətinliyi dəmir iradəsi ilə aradan qaldırmaq iqtidarındadır! Segah, Çahargah, Bayati-Şiraz muğamlarında

bu xarakterik cəhət daha parlaq bir surətdə öz ifadəsini tapmışdır.

Muğam dəstgahlarına dramaturji prizmadan baxdıqda muğam və teatr poetikası arasında xeyli dərəcədə uyğunluq və oxşarlığın olması qənaatına gəlinir. Teatrda da həyat hadisələrinə təqlid və obraz vasitəsi ilə münasibət bildirilir. Hadisələr süjet xətti üzrə inkişaf edərək ziddiyyətlərin kuliminasiyasından sonra açılır və bu zaman hər bir obrazın xarakteri artıq formalışmış olur. Fərq burasındadır ki, teatrda qarşıya qoyulmuş ideyanın həllində çoxlu sayıda obraz iştirak etdiyi halda, muğam musiqisində obraz tek qəhrəmandır və bütün ətraf hadisələrə münasibət onun musiqi təhkiyəsi ilə bildirilir. Muğam qəhrəmanı meydanda tek olduğundan musiqidə köməyə çağırış meqamlarına tez-tez rast gəlinir (Bayati-İsfahan, Hisar və Müxalifin başlangıcı). Bununla belə muğam poetikasında obraz (qəhrəman) tekbaşına cəngavər kimi butun çətinliklərə sinə gərdiyindən, qalib gəlmək üçün lazımı keyfiyyətlər əldə etdiyindən daha möğrur və möhtəşəmdir! Göstərmək yerinə düşər ki, Azərbaycan muğamlarında qəhrəman tekbaşına cəngavər kimi nəzərə gəlsə də məşhur «Don Kixot» romanının qohrəmanı kimi romantik səviyyədə deyildir! Onun kifayət qədər düşüncəsi, müdrikliyi, real hadisələrə real münasibəti vardır.

Azərbaycan muğamlarının poetik müstəvidə təhlili bir daha göstərir ki, bu möhtəşəm sənət əsərləri folklor musiqisindən ibarət olmasına baxmayaraq dialektik inkişaf qanunlarını olduqca professional, yüksək məfkurəvi səviyyədə eks etdirir, həyat hadisələrinə münasibətdə elmi-nəzəri potensialı ilə yazılı Qərb ədəbiyyatını və musiqisini xeyli üstələyir.

Muğam poetikasındaki obraz bədii ədəbiyyatın yaradıldığı obrazdan öz elastikliyi və mütəhərrikliyi ilə ciddi surətdə fərqlənir. Ədəbiyyatda bədii obraz zaman, məkan, obyekt və subyekt cəhətdən müyyən kontur çərçivəsində məhdudlaşır. Daha doğrusu, ədəbiyyatda obraz daha konkret olduğundan zaman keçdikcə, maraq dairəsində çıxır və öz əhəmiyyətini itirmiş olur. Muğamın yaradıldığı obraz daimidir, o, konkret hadisəni deyil, həmin məzmunda qarşıya çıxan və çxa bilecək oxşar hadisələri və vəziyyəti təqlid edir. Bundan əlavə, oxucu və ya tamaşaçı kütləsində ədəbi-bədii obraz eyni cür münasibət və emosional reaksiya yaradıldığı halda, musiqi (muğam) obrazı hər bir tamaşaçıda ümumi motivlərə əsaslanan emosional duyğudan əlavə, həm də fərdi düşüncəyə istinadən məxsusi hissler oyadır. Məs: M.Füzulinin «Leyli və Məcnun» poemasını oxuyarkən, oxucu həmin dövrün ictimai-patriarxal qaydalarına nifrət edir, qəhrəmanların taleyiñə acıyr. Burada oxucunun öz taleyi yadına düşmür, çünkü, oxucunun özündə həmin konkret vəziyyət (və yaxud ona bənzər) yoxdur. Deməli bədii ədəbiyyatda obraz yad adamdır, özgədir, oxucunun ona münasibəti de ələ bu amildən doğur – acı təəssüf! Qüvvətli bədii təsire malik əsərləri oxuduqda və ya tamaşaşına baxdıqda oxucu və ya tamaşaçı kövrəlib ağlaya da biler. Lakin bu da özgə halına yanmaq dərəcəsindən irəli gedən hissiyat deyildir!

Muğam obrazında vəziyyət başqdır. Burada musiqinin təsirindən hər kesin öz dərdi ön plana gəlir, ona görə də bir muğam obrazından zaldakı tamaşaşlarının sayı qədər obrazlar yaranır. Çünkü, dünyada ələ bir adam tapılmaz ki, heç bir dərdi və ya çətinliyi olmasın!

Varmı, yarəb, bəndə kim, dünyada heç qəm görməsin?  
Varmıdır tək bir nəfər, bəxtində ol kəm görməsin?

(Ə. Aslanoglu, «Məhabbat həkayəti»  
muğam operasından)

Muğam musiqisinin poetik obrazı zamanla bərabər addimlayan, insanla bahəm yaşayın vəziyyətdədir. Muğamların ölməzliyi də məhz elə bundadır!

Muğam poetikasında obraz hər kəsin öz qəlbində öz dərdine münasib heykəlləşdiyindən onun təsir effekti daha güclü və sirayətedici aktiv formadadır.

Muğamların bədii quruluş, rədif və məntiqi məzmun əlaqələri baxımından zəif inkişaf etdiyi digər Şərq ölkələrində obraz məsələsindən danışmaq mümkün deyildir. Azərbaycan muğam dəstgahlarının üstün cəhətlərindən biri, bəlkə də en əsası budur ki, burada obraz bitgin formadadır və ədəbi-bədii yaradıcılığın tələblərinə uyğun səviyyədədir. Şərq ölkələrində (Iran, İraq, Türkmenistan, Özbəkistan və s.) muğam dəstgahlarında vahid süjet olmadığı kimi, konkret bədii obraz da yoxdur.

B.S.Vinoqradov «İran musiqisinin klassik ənənələri» (rus. dilində: Bax: Виноградов В.С. «Классические традиции Иранской музыки» M. «Советский композитор». 1982, str. 181-183) kitabında M.Borkişliyə istinadən İran (fars) Çahargah dəstgahının rədifikasiində 62 şöbə və guşə ardıcılığını göstərmişdir.

Həmin ardıcılılıqda dəraməd-4 (dəramədi-əvvəl, dəramədi-dovvam, dəramədi sevvom, dəramədi-çəharom), muye (mayə)-4, zəngulə-5, gəreşme-5, zabul-4, hesar (hisar)-5, məglub-3 dəfə təkrarlanır (?). Bundan əlavə, şöbə və guşələr arasında məntiqi süjet

əlaqəsi görünmür. Məs: 18-ci və 25-ci rədifi arasındakı ardıcılılıqda (zabul-üçüncü ifa, zəngulə, Avazemuye, zabul dördüncü ifa, hesar, hesar ikinci ifa, zəngulə, nəğmə) həzin kədər ifadəsinin arısında zəngulədə dirçəliş və mübarizlik təsvir olunduandan sonra, birdən-birə yenə də kədər və qəm özünü biruzə yerir (zabul dördüncü ifa). Bundan sonra hesar və zəngulədə mübarizə əhval-ruhiyyəsi yenidən dirçəlsə də «nəğmə» şöbəsində musiqinin hiddəti gözlənilmədən itir. İran (fars) musiqisində (muğamlarında) bu cür məntiqsiz məqamlara aid çox misallar götirmək mümkündür. Ona görə də bu muğamlarda konkret bədii obrazdan söhbət gedə bilməz. Məlumdur ki, obraz dedikdə öz məntiqi uyuşan cəhətləri ilə real xarakter yaradan surət nəzərdə tutulur. Ola biləməz ki, bir adam həm qorxaq və həm də eyni zamanda cəsur olsun.

Azərbaycan Çahargahında qəbul edilmiş rədifi məzmun, xarakter və onun dialektikası dialektik inkişaf qanunlarının tələbinə uyğun olduğuna görə musiqinin yaratdığı bədii obraz kamil şəkildədir və tənqidi-sənətşünaslığın təzyiqinə davam götirə bilir.

Azərbaycan muğam poetikasında obraz məsəlesi geniş və ətraflı tədqiqatı ehtiyacı olan elmi problemdir. Təqssüf ki, tənqidi sənətşünaslıqla bu maraqlı iş indiyə kimi nəzəri cəlb etməmiş, bu barədə ayrı-ayrı əsərlərdə nəzərə çarpan ötəri mülahizələr yığımı vahid elmin-nəzəri konspesiya şəklində birləşdirilməmişdir. Biz bu məsələdən seçdiyimiz mövzuya uyğun olaraq yalnız dialektik və məntiqi məqamları işıqlandırmaqla kifayətlənirik. Əslində isə bu problemin həlli ədəbi tənqid, ədəbiyyatşünaslıq, musiqişünaslıq, fəlsəfə, məntiq, estetika, etika, tarix, insan və cəmiyyət koordinatlarında

axtarılmalı, eninə və dərininə təhlilə uğradılmalıdır. Çünkü, burada Azərbaycan xalqının milli dəyərlərini və mənəviyyatını tam şəkildə üzə çıxara bilən əsaslı istinad müstəvisi və fundamental elmi dayaqlar vardır!

Obraz məsələsinə müğam-təsnif qoşağında nəzər saldıqda bəzi məqamları aydınlaşdırmaq lazımlıdır. Ayndır ki, təsniflər müsteqil surətdə ifa edildikdə öz lirik-poetik obrazı ilə canlanır və bədii təsvir vasitələrinin seçimində muxtariyyət imkanı vardır. Müğamdəstgahdan kənar ifa edilən təsniflərin demək olar ki, əksəriyyətində mövzu məhəbbət, obraz isə sevgili-lərdəir. R.Zöhrabovun «Azərbaycan təsnifləri» kitabına daxil etdiyi 100 təsnifdən yalnız ikisi vətənpərvərlik və təbiətin gözəlliyi mövzusundadır. Həmin təsniflərdə vətənini və onun təbietini seven vətəndaş obrazının duyuları ifadə edilir. Bunlardan biri Əlibaba Məmmədovun bəstələdiyi «Şur təsnifi» (söz. Ə.Vahidindir):

Könüllər cəlb edən bu xoş mənzərə  
Şövqümü artırdı şərə, qəzələ.  
Çatdıqca vətənim, elim nəzərə  
Təbiət də mənə heyran görünür.

Digəri isə Hacıbaba Hüseynovun bəstələdiyi «Humayun təsnifi»dir.

Dağlar başında lalələr,  
Gül yarpağında jalələr  
Baxdıqca arif hal eylər,  
Ən şairanə, bülbülmü,  
Gəlmə fəğana bülbülmü.

Biz bu şer misallarını ona görə götirdik ki, müğamdan fərqli olaraq təsnifdə obraz və onun xarakteri

musiqinin yox, şerin poetik materialından qaynaqlanır. Ona görə də ustاد xanəndələr hər hansı bir dəstgahı ifa edərkən qəzel seçiminə və şöbələrarası təsniflərin şər materialına böyük məsuliyyət hissi ilə yanaşır, müğamin ümumi məzmun və süjetinin sabit saxlanmasına diqqət yetirirlər. Ümumi müğam tərkibində təsnif yardımçı, tamamlayıcı, əlaqələndirici mövqə tutduğuna görə onun bədii xarakteristikası da ümumi obrazın formallaşmasında yalnız köməkçi element kimi çıxış edir.

Azərbaycan müğamlarının yaratdığı bədii poetik obrazdan danişarkən xarakter məsələsinə toxunmasaq fikrimiz yarımcıq qalmış olardı. Məlumdur ki, obraz xarakter yığımından əmələ gəlir. Riyazi dildə desək, obraz bir-birini tamamlayan xarakterik xüsusiyyətlərin integrativ cəmidir. Obrazın kamil və bitkin olması üçün yuxarıda qeyd etdiyimiz kimi, onun xarakterik xüsusiyyətləri formal və dialektik məntiqin müvafiq qaydalarını ödəməlidir. Müğamin yaratdığı və bu məqalədə adına «obraz» dediyimiz bu qəhrəman kimdir?

1. Bu qəhrəman hər şeydən əvvəl adı insandır, sevib-sevilməyə və dünyanın nemətlərindən feyziyab olmağa haqqı olan insan. O, nə pəhləvan, nə cadugər, nə sehrbaz, nə də özgə bir qeyri-adi üstünlüyü malik fərd deyildir. Bu qəhrəman həyatı nə az, nə çox, adı orta individ səviyyəsində yaşamaq amali daşıyan şəxsiyyətdir.

2. Azərbaycan müğamında obraz daxilən pak və səmimidir, onda eqoizm və xəbislik əlaməti yoxdur, tamahgir deyildir və istəyər ki, dünyada hər bir müşkül işin çarəsi tapılsın ki, bəlkə onunku da bu ümumi axında öz həllini tapa bilsin.

3. Muğam qəhrəmanı dözümlü və mərd insandır, məhəbbət, dostluq, vətən, haq və ədalət yolunda her bir cəfaya tab gətirmək, lazım gəlsə öz həyatını belə, qurban vermək əzmindedir, düşmenin, xain və xəbis-lərin qarşıya çıxardığı çətinliklər onu sindirə bilməz, əqidəsindən yayındırmaz.

4. Muğam qəhrəmanı sülhsevər, həyatsevər, inamı və imanı olan insandır, zor işlətmək, arzusunda olduğu şeyi güc tətbiq etməklə ələ getirmək onun xisətinə aid deyildir, güc yalnız zəruri müdafiə həddində tətbiq edilir.

5. Azərbaycan muğamının yaratdığı qəhrəman cəsür döyüşü, cəngavər, qələbə uğrunda canını əsirgəməyən vətən əsgəridir. Onda haqsızlığa, işgal və istibdada son qoymaq üçün hər an döyüşə atılmaq istəyi vardır. Bu-nunla belə, onda izafə menfəət, lazım olduğundan artığına yiylənmək cəhd yoxdur – o, işgalçi və zülmkar deyildir.

6. Muğamda obraz nikbin və xoş gələcəyə ümüdüle-baxan insandır, xeyrin şərə üstün gələcəyinə inamlıdır.

7. Muğam qəhrəmanı ağilli, idrak sahibi olan şəx-siyyətdir, hər bir çətinlikdən əql və təfəkkürün köməyi ilə çıxmaga cəhd göstərir, eyni zamanda bunu özgə-lərinə də tövsiyyə edir.

8. Haqqında söhbət gedən qəhrəman həyatı arzularla yaşıyan seyrçi deyildir, o, öz məqsəd və məramı uğrunda mətin mübarizdir. Həyat hadisələri ilə müna-sibətdə aktiv və dinamik vəziyyətdədir.

9. Muğam qəhrəmanı heyali, ismətli, böyük-kiçiyin yerini bilən, milli etik normalarla yaşıyan insandır, erotik şəhvət və vulqarlıq onun təbiətinə yaddır.

10. Azərbaycan muğamlarında obraz şən və lirik olduğu qədər də ciddidir, ətraf mühitə və hadisələrə real adekvat münasibəti vardır.


Azərbaycan muğamlarında obrazın yuxarıda göstər-diyimiz xarakterlərinin cəmi onun təkmil səviyyədə olmasından xəbər verir. Azərbaycan muğam sənəti bədii-fəlsəfi cəhətdən elə bir obrazýaratma institutu səviyyəsinə qalxmışdır ki, dünya musiqi ədəbiyyatında nümunəvi örnək ola bilər.

## MUĞAM POETİKASINA RİYAZİ BAXIŞ

### MATHEMATICAL VIEW ON MUGAM POETRY

Azərbaycan muğamlarının təhlilinə riyazi-analitik cəhətdən nəzər saldıqla burada geniş tədqiqat materialına rast gelirik. Məlumdur ki, hər bir muğam dəstgahı öz tərkib hissələri ilə birlikdə riyazi analizdə çoxluq anlamına gelir. Muğamın şöbə və guşələri, rənglər, təsniflər, dəramədlər və onları bir-biri ilə əlaqələndirən melodiya, ritim, səsdüzümü və səs bütövlükdə həmin çoxluğun elementləridir. Bəzi muğam və muğam ailəsinin riyazi çoxluq münasibətlərini nəzərdən keçirdikdə onların ortaq və kəsişmə məqamları daha əyani surətdə görünür və muğamların əlaqələri barədə dolğun mə-lumat əldə etmək imkanı yaranır. (sxem 21)

Bütün kainat ulduz sistemləri və metaqalaktika ilə çoxluqlar sistemindən ibarət olduğu üçün muğamları çoxluqlar şəklində modeləşdirərək həmin musiqinin kainatla oxşarlıq məqamlarının olub-olmamasına bax-maq mümkündür.



Sxem 21. Muğamlarda riyazi çoxluq əlaqələri.

- A - Şur ailəsi çoxluğu;
- B - Rast ailəsi çoxluğu;
- C - Segah ailəsi çoxluğu;
- D - Humayun və Şüştər çoxluğu

21-ci sxemdə göstərilən çoxluq modelləri Eyler-Venna diaqramları (Bax: И.Н.Бренштейн, К.А.Семенджев. Справочник по математике для инженеров и учащихся ВТУЗ-ов, М., «Наука», 1981, стр. 497.) üzrə verilmişdir. Burada ştrixlənmiş sahələr çoxluqların kəsişdiyi məqamları – ortaq şöbə və guşələri eks etdirir.


Şur ailəsi çoxluğunda (A) Şur muğamı digər qohum muğamlarla ayrı-ayrı şöbələrlə bağlı olduğundan Rahab, Şahnaz və Bayatı Kürd Şur çoxluğu ilə müxtəlif tərəflərdə kəsişir. Rast çoxluğunun diaqramına baxdıqda orada törəmə və qohum muğamların bir-biri ilə necə əlaqədə olduğu aydın görünür. Məs: Rast və Mahur-Hindi arasında 6 ədəd ortaq şöbə və guşə olduğundan onların kəsişmə sahəsi də böyükdür. Qatar və Bayatı-Qacar muğamlarının da çoxluq sistemində

mövqeyi və kəsişmələri onların əlaqə imkanları müqabilindədir.

Biz əvvəlki fəsillərdə səsin zərrəciklərin hərəkəti ilə mühiitin dalğalanmasından meydana gəldiyini, həmin səslerin ritmə, melodiya və musiqiye çevrilməsini və bundan da mügamların və dəstgahların yarandığını göstərmisdik. Həmin nəzəri ardıcılılığı çoxluqlar nezəriyyəsi ilə birləşdirməklə mügamların inkişaf dialektikasının dəqiqələşdirilmiş nəzəri əsaslarını vərə bilərik. Bu nezəriyyə müğam ailələrinin yaranması və zaman-məkan sistemində tekamül yolu ilə indiki vəziyyətə gəlib çatmaları haqqında aydın vizual təsəvvür yaradır (Sxem 22).

Qeyd etməliyik ki, sxem 22-də göstərilən modellər müasir idrak nəzəriyyəsinin tələblərini nəzərə almaqla qurulmuşdur və inkişaf dialektikasının həm materialist təkamül nəzəriyyəsi ilə, həm də ilahiyyat fəlsəfəsinin klassik əsasları ilə üst-üstə düşür. Burada insan cəmiyyətinin inkişafı ilə əlaqədar ayrı-ayrı millətlərin və dillərin yaranması prosesinə oxşarlıq özünü göstərir. Digər tərəfdən də böyüməkdə olan körpə uşağın ilk əvvəller öz valideynlərinin tam tabeçiliyində olması, böyüdükcə müstəqiləşməsi, lakin öz ailəsinə genetik bağlılığını bu və ya digər dərəcədə saxlaması müğam ailələrinin təkamül modeli ilə eynidir.

Ümumiyyətlə, bu mövzu idrak nəzəriyyəsi baxımından məxsusi tədqiqata ehtiyacı olan çox geniş bir problemdir. Biz burada yalnız öz mövzumuzla əlaqədar olan və felsəfi-poetik müstəvidə əhəmiyyət kəsb edən cəhətləri qabartmaqla kifayətlənirik.



Səməd 22. Muğam ailələrinin yaranması və təkamülüün riyazi modeli.

Yuxarıdakı modellərdən göründüyü kimi, eləcə də tarixi araşdırmalarından məlum olduğuna görə ilk əvvəller Rast, Segah və digər indi ailə əmələ getirmiş müğamlar vahid bir çoxluq daxilində mövcud olmuşdur. (Məs. Rast çoxluğu). Ona görə də əvvəller müğam dəstgahları çox uzun olmuş, bəzi hallarda 25-30 şöbə və guşəni özündə birləşdirmişdir. Zaman keçdikcə eyni bir müğam daxilində tonallıq, intonasiya və bədi-emosional təsir cəhətdən uyarlı olan şöbə və guşələr bir-biri ilə yaxınlaşaraq assosiativ səs-melodiya toplumu yaratmışdır. Həmin musiqi assosiasiyaları sonraki inkişaf nticəsində özünəməxsus məzmun və forma alındığından əvvəlki tərkibdən kənara çıxmışa, sərbəstləşməyə meyl etmiş, bununla da Mahur-Hindi, Orta Mahur, Bayati Qacar və s. müğamlar əmələ gəlmış və öz əvvəlki mühiti ilə (Rast) kəsişən çoxluqlar vəziyyəti almışdır. Sxemdən göründüyü kimi Qatar bu çoxluqdan tamamilə çıxmış ərəfəsindədir.


Segah, Şur, Humayun-Şüster ailələrinin də təkamül prosesini həmin qaydada baş vermişdir.

Biz burada olduqca vacib bir məqama gəlib çıxırıq - müğam və müğam ailələrinin yaranması və təkamülü müasir dünyadan ilkin yaranışı və inkişafi ilə nəzəri cəhətdən eyniyyət təşkil edir! Üstəlik müğamların təkamül nəzəriyyəsindən istifadə etməklə dünyanın yaranma hipotезinə müəyyən düzəliş də vermək mümkündür! (Yada salın, biz belə bir suali qarşıya qoymuşduq!).

Dünyamız ilk önce müəyyən çoxluğa daxil olan mühitdən ibarətmiş. Sonradan kənar kvazi dünyaların iki müxtəlif tərəfdən yaxınlaşmaqla sıxması nticəsində dünya kiçilərək sıxlasmış və «qara deşiklər» yaran-

mışdır. Sonraki təzyiq nəticəsində dünya partlamış və daxilində əmələ gelən «qara deşik»lər (yüksek sixlıqli kütłə) ya parçalanmış, ya da hərəsi bir tərəf atılmışdır.

Müsəir fiziki-kosmoqonik nəzəriyyələrin bir çoxunda «qara deşin» yalnız bir ədəd olduğu iddia edilir. Fikrimizcə bu yanlışdır, çünki, qarşıya qoyulan bəzi sualları cavablandırma bilmir. Əgər sixilmiş kütłə yalnız bir yerde olsaydı, onun partlaması bütün kainatı toz halına getirirdi və onda ayrı-ayrı qalaktikaların və kvazi ulduz sistemlerinin sonradan necə yaranması suali öz cavabını tapa bilməzdə! Əvvələ, ona görə ki, toz halına düşmüş və yüksək sürətlə mərkəzdən uzaqlaşan və uzaqlaşdıqca da seyrəkləşən maddələrin sonradan bir yerə toplana bilməsi qeyri-real görünür, ikincisi, iki dünya arasında sixılan çoxluğun partlamazdan əvvəl kənara sürüşmək imkanı olur və bizim dünyamız iki kvazidünya arasından sürüşüb kənara çıxməqla partlayışdan xilas olardı. Üçüncüüsü, partlayışın baş verməsi üçün sixlıqdan daha çox yüklənmə müxtəlifliyi real görünür. Ona görə ki, əks yüklenmiş iki kütłə bir birini cəzb etməklə kənara sürüşmənin qarşısını alır və sonrakı yaxınlaşma nəticəsində partlayışa səbəb olur. Dünyada materiya və anti materiyanın mövcudluğu da bunu təsdiq edir. Bundan əlavə, qalaktikalara firlanma hərəketinin verilməsi üçün iki tərəfli qeyri-mərkəzi qüvvənin olması zəruri şərtidir. Bütün bu fərziyyələrimizi və ehtimallarımızı sxem şəklində göstərməklə dünyanın ilkin yaranış hipotezini qura bilərik. (sxem 23).



Sxem 23. Metaqalaktikanın yaranma hipotezi.


Muğamların tərkibində olan şöbə və guşələrin yuxarıda qeyd etdiyimiz kimi, sixlaşdırın yeni tərkib əmələ gətirməsi, sonradan bu yeni tərkibin əvvəlki çoxluqdan kənara çıxmaga cəhd göstərməsi dünyadan yaranma və inkişaf mərhələləri, onun astrofiziki qanuna uyğunluqları ilə oxşarlıq təşkil etməsi bu ecazkar sənət əsərlərinin təsəvvür edildiyindən də artıq fəlsəfi tutuma malik olmasından xəbər verir!

Azərbaycan muğam musiqisi təkcə bizim sərvətimiz olmaqla kifayətlənmir, dünyəvi və ilahi təzahür dairəsinə keçir. Ona görə də alimlərin, tədqiqatçıların, ümumiyyətə idrak sahiblərinin muğamların tədqiqi ilə daha intensiv və dərinəndə möşğül olması, onların daxilində gizlənən sırların aşkara çıxarılması vacibdir, çünki, bunlar dünya əhəmiyyətli məsələlərdir. Bu

sahədə aparılan tədqiqatlar, yazılmış əsərlər Azərbaycan çərcivəsində qalmamalı, xarici dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu, bizim fəxrimiz, dünya ictimai-siyasi səhnəsindəki qürurumuzdur!

Biz apardığımız riyazi təhlilə müğam musiqisinin səs-analitika elementlərini (kvarta, kvinta, tetraxord, sekunda və s.) daxil etməklə müəyyən hesablamalar da apara bilərdik. Lakin, qarşımıza nəzəri-fəlsəfi məqsəd qoyduğumuzdan hələlik bunu etmirik, çünkü, bu zaman tədqiqatın istiqaməti xeyli deyişmiş olardı və musiqişünaslar üçün başadışulmaz şəklə gelərdi. Müğamın sərf riyazi-analitik baxımdan təhlili başqa bir xüsusi tədqiqat mövzusudur. Biz hələlik fəlsəfi mühəstəvidə tədqiqatla məşğul olduğumuz üçün problemin riyazi-analitik və astrofiziiki tutumundan yalnız ümumi idrak üçün lazım olan cəhətləri nəzərə alırıq.

Azərbaycan müğamlarına cəm halda metoqalaktik çoxluq kimi baxıldıqda həmin metosistemin genişlənməyə, kənarlara dərtılmağa meyilli olduğu görünür. (sxem 24). Bu çoxluğun daxili əlaqə meyillərini nəzərə almaqla geləcəkdə həmin sistemin daxilindəki boş çoxluqlarda yeni müğam-dəstgahlar yaranacağını proqnozlaşdırmaq mümkündür. Bundan əlavə, müğam ailələrinə daxil olan ayrı-ayrı müğamların da get-gedə sərbəstləşcəyi ideyasını irəli sürmək mümkündür. Sxem 24-də göstərilən çoxluq sistemində müğamlar arasındaki lad-intonasiya, mezmur və ideya məziyyətlərinin oxşarlığını, elecə də bəzi müstərək guşələrin olmasını nəzərə almaqla onların bir-birinə meyilləşmə istiqamətləri oxlarla göstərilmişdir.



Sxem 24. Azərbaycan müğam çoxluqlarının ümumi fəza sistemi. (pinklirlə göstərilmiş sahalar gələcəkdə müğam yarana biləcək boş çoxluqlardır)


Dünya inkişaf prosesinin periodikliğini (tsikillik) nəzərə almaqla söylemək olar ki, müğamlar da yaranır, inkişaf edir və müəyyən zaman müddətindən sonra yeni keyfiyyət alaraq öz əvvəlki mövcudluq formasını başa vurur. Bütün bunlar dialektik qanunlar əsasında baş verir, müğamin tamamilə məhvi istisnadır və onun mövcudluğu şəkildəyişmələr əsasında yeni məzmun, yeni forma qəbul etməklə əbədidir. İnsan düşüncəsinin, maddi ilə mənəvinin qarşılıqlı münasibətlərinin təkamül prosesi burada aparıcı rol oynayır.

Biz əvvəlki fəsillərdə dünyanın energetik baxımdan təkamülüyü nəzərdən keçirmişdik və bunun müğam musiqisi ilə əlaqəsindən bəhs etmişdik. Həmin məsələ üzərinə bir daha qayıdaraq fəza çoxluğu baxımından da müğam intonasiyasının sərbəst terəflərə doğru inkişaf etdiyini qeyd etməliyik, müğamda improvizə imkanının olması buna əsaslı səbutdur. Bu intonasiya sərbəst fezaya (az energetik tutumlu) öz istinad nöqtəsindən istiqamətlənir. İstinad nöqtəsi isə hər şeydən əvvəl insan qəlibi, insan düşüncəsidir. Öz növbəsində insan düşüncəsi və idrakı ətraf mühitin təsirindən doğur. Məs. 1000 il bundan əvvəl insanın özünə dərd hesab etdiyi bezi məqamlar artıq dünyada yoxdur (quldarlıq, təhkimçilik, kütlevi vəba, taun xəstəlikləri və s.), bunun əvəzində yeni çətinliklər meydana gəlməmişdir (ekolojiya, işsizlik və s.). Bundan əlavə insanın təbiətdən asılılığı da get-gedə azalır, bunun əvəzində qloballaşma prosesi ilə əlaqədar insanların bir-birindən asılılığı, fərd və cəmiyyət problemləri ön plana keçir. Bütün bu döyişikliklər mənəvi-ruhu və daxili düşüncəni mövcud problemlər üzərində cəmləsdirməklə yeni forma və məzmun tutumunda olan neğmələrin, musiqinin, mu-

ğamların təşəkkül tapmasında müəyyənedici faktor kimi çıxış edir.

Müğamlarda mövzu, məzmun və süjet xəttinin olması məsələsinə əvvəlki fəsillərdə baxmışaq. Vahid süjet xəttinin olub-olmaması və onun xarakterik cəhətlərinə riyazi-analitik nöqtəyi-nəzərdən Çahargah müğaminin timsalında baxaqq.

Ton-zaman koordinat sistemində Çahargah müğam dəstgahında musiqinin inkişaf qrafiki aşağıdakı kimidir.



Sxem 25. Cahargah müğamında musiqini inkişaf qrafiki.

Burada.. D – dəraməd, T – Təsnif, Mx – Müxalif, B – Bərdaş, BN – Bəstənigar, Ms – Mənsuriyyə, M – Maya, H – Hisar, Θ – Əyəq

Yuxarıdakı qrafikdən görünür ki, Çahargah müğamının səs-intonasiya funksiyası – F (C) to anından  $t_{12}$  anına qədər olan zaman kəsiyində (yəni musiqinin davam etdiyi müddətde) kəsilməz funksiya xarakterindədir. Çünkü, həmin əyrinin üzərində götürülmüş hər bir nöqtə təyin olunur. Başqa sözlə, ixtiyari  $t_i$  nöqtəsinin ətrafında ordinatı olan  $t_i - \Delta t$  və  $t_i + \Delta t$  nöqtələri vardır. ( $\Delta t$


sonsuz küçük zaman kəsiyidir). Muğam dəstgahlarında ayrı-ayrı şöbələr arasında ton-intonasiya kəsikliyi və qeyri-müntəzəm sıçrayışlar olsaydı onda şöbələrin son və başlangıç nöqtələrində qeyri-müəyyənlik alınırdı və funksiya öz təyin oblasını itirə bilərdi. Bu problemi təsniflər aradan qaldırır. (Biz «Təsniflər və rənglər» fəslində təsniflərin şöbədən-şöbəyə yumşaq və səlis keçidi təmin etdiyini göstəmişdik).

Deməli, F(C) funksiyasının  $(t_0, t_{12})$  oblastına daxil olan bütün nöqtələrdə ordinatını tapmaq mümkündür və bu o deməkdir ki, həmin funksiya kəsilməzdır və integrallana bilər. Daha doğrusu, sonsuz küçük zaman kəsiklərini ( $\Delta t$ ) cəmləmək həmin zaman hissələrinin ardıcıl düzümüne müvafiq aldığımız ordinatların yuxarı sərhəddi Çahargah muğamının musiqi qrafikini verəcəkdir.

Buradan belə bir nəticəyə gəlirik ki, Çahargah muğamının səs düzümündə vahid süjet xətti vardır və musiqi həmin süjetdən konara çıxmır. Vahid süjetin olması məzmun və mövzumunun da olduğunu təsdiq edir.

Çahargah müğamında baxduğumuz bu hal demək olar ki, bütün muğamlar üçün özünü doğruldur. Bu riyazi-analitik təhlil bir daha göstərdi ki, Azərbaycan muğamları epik növə aiddir. Onlarda ardıcıl səs düzümü, ardıcıl ideyaya və məntiqi keçidlərə əsaslanır, səbəb və nəticə əlaqəsindən doğur. Başqa sözlə, muğamda səsin tonallıq qrafiki zamana görə qeyri-səlis funksiya deyildir. Buna görə də hər bir muğamda avazın lüzumsuz uzadılıb, yaxud qisaldılması musiqinin xarakterini dəyişərək onu öz mövzusundan konara ata bilər, bədii-emosional təsirini zəiflədər.

Azərbaycan muğamlarında qəm və sevinc hissələrinin dəyişilməsini təqribi olaraq aşağıdakı diaqramda göstərildiyi kimi təsəvvür etmək olar (sxem 26). Qeyd etməliyik ki, bu problem tibb mütəxəssislərinə aid olan məsələdir və onun dəqiq diaqramını qurmaq üçün insan beynində neyronlardan ifraz olunan endorfen və enkofalin maddələrinin miqdarını ölçü bilmək və həm də onlardan hansının məhz hansı emosiyaya aid olduğunu dürüst öyrənmək lazımdır. Hələlik tibb elmi bu məsələlərdə gücsüz olduğundan biz də öz qrafikimizi təqribi olaraq, öz vizual təcrübəmiz əsasında yerinə yetirməliyik.



Sxem 26. Azərbaycan muğam dəstgahları ardıcılığında emosiyaların dəyişmə xarakteristikası.


Sxem 26-dan görünür ki, Azərbaycan muğamlarının ardıcıl düzümündə musiqinin oyadığı hissələr kədər və qəmdən şənliyə və firavanlığa doğru inkişaf edir. Zaman keçidlərə mənfi emosiyani sevinc düşüncəsi əvəz edir. Segah, Humayun və Şüster qəm və kədər üzərində cərəyan edir. Bayati-Şirazda kədəli hissələr bir qədər yumşalaraq Dilruba şöbəsində artıq sevinc

duyğuları özünü gösterir. Bundan sonra gelen Çahargah və Rast özüne inam və qürur üzərində qurulmuşdur. Burada sevinc hissi musiqi məzmununda əksəriyyət təşkil edir. Çünkü, qarşıya çıxan çətinliklərin öhdəsin-dən gelmək üçün kifayət qədər güc, qüvvət və ağıl vardır! Şür isə səadətin təntənesi məqamında olduğundan yalnız şən notlar üzərində cərəyan edən musiqi sistemidir.

Muğam intonasiyasının bu cür xarakterik inkişafı Azərbaycan xalqının milli düşüncəsində gələcəyə inam, xeyrin şəri üstələyəcəyi etiqadının olduğunu göstərir, ümumi muğam sırasında həyatın təkamül qanunauyğunluqlarının ifadəsini görüntüyə gətirir. Buradan bir daha o nəticəyə gəlmək olur ki, **Azərbaycan muğamları təsadüfi yaranmış melodik assosiasiya deyildir və onlar həm ayrı-ayrılıqda, həm də bütövlükdə insan həyatının fəlsəfi-dialektik təsvirinin musiqi dilində verilmiş konsepsiyasıdır.**

Azərbaycan muğamlarını dərinlən təhlil etdikcə musiqinin xarakteri ilə varlığın tabe olduğu mövcud fiziki-kimyəvi və fəlsəfi qanunlar arasında yeni-yeni oxşarlıq əlamətləri üzə çıxır. Bəzən bu bənzəyişlər elə bir eyniyət təşkil edir ki, buna təəccübənməmək olmur. Bunun təsadüf və ya müəyyən zəruriyyət əsasında baş verdiyini, hansısa hełə də gizli qalan bir qanunauyğunluğa əsasən yarandığını qəti şəkildə nə təsdiq, nə də inkar etmək olar. Məsələn, 26-ci sxemdə göstərilən muğamin emosional musiqi inkişafını hidrogen nüvəsi ətrafında fırlanan elektronun hərəkəti ilə müqayisə etdikdə olduqca göznlənilməz bir eyniyət əldə etmiş olurraq (sxem 27). Məlum olduğu kimi, elektronlar nüvə ətrafında səlis əyri üzrə deyil, simq xətti

ayrilərlə daire çizirlər. Dairevi orbit üzrə elektronun irəliləmə hərəkətinin sürəti onun rəqsi hərəkətindəki sürətindən azdır. Daha doğrusu, önce göstərdiyimiz kimi, elektronun istiqamətindən kənara sıçrayışlarının sürəti saniyədə 300.000 km. olduğu halda, irəliləmə hərəkətinin sürəti yalnız 2-3 sm/san. tərtibindədir.



Sxem 27. Elektronun hərəkətdə olan nüvə ətrafında bir tam dövrünən qrafik təsviri.

Sxem 26 və 27-nin müqayisəsindən, eləcə də bundan əvvəl əldə etdiyimiz nəticələri də nəzərə almaqla belə bir qənaətə gəlmək olar ki, Azərbaycan muğamlarının bizim düzgünümüz ardıcılılığı (sxem 19) doğrudur və bunun dünyanın ümumi quruluşu ilə uyğunluğu vardır. Muğam dəstgahlarının özgə bir ardıcılıqla düzülməsinin heç bir fəlsəfi əsası ola bilməz. Bəzi traktatlarda muğamların fars dilində olan adlarına istinadən Yegah, Düğah, Segah, Çahargah, Pəncəgah kimi düzülməsi elmi-fəlsəfi cəhətdən nəzəri əsaslara malik deyildir.

Dahi sənətşunas Ü.Hacıbəyovun Azərbaycanda 7 əsas muğam olduğunu və digər muğamların törəmə muğamlar kimi meydana gəlməsini qəbul etməsi elmi-

felsefi baxımdan da özünü doğruldur. Nə tarixi xronologiya, nə də not analitikası ümumi müğam çoxluğunda elmi-məntiqi ardıcılılığı dürüst müəyyən edə bilməz. Çünkü, bunlardan birincisi tarixə, digori isə ayrı-ayrı şöbə və guşələrin metroritmik analitikasına aiddir. Fəlsəfə isə ümumdünya çoxluğunda müəyyənedici elmidir və öz qorarlarını dəqiq təhlil əsasında verir. Bundan əlavə, bəzi müğamların adı onların musiqi məzmunu və daxili struktur quruluşu ilə uyğun gəlmir.

Məs: Humayun önce göstərdiyimiz kimi, şahlıq quşu, bəxtəverlik anlamına gəldiyi halda, qəmgin notlar üzərində qurulmuşdur.

Fikrimizcə, Azərbaycan müğamlarının adlarını dəqiqləşdirmək vaxtı çatmışdır. Müasir Azərbaycan dilinin qrammatikası və frazeologiyasını nəzərə almaqla müğamlarımızın adlarını onların musiqi məzmununa uyğunlaşdırmaqla musiqi ədəbiyyatında fars dilində olan adlara görə müğamların farslaşdırılması və ərəbləşdirilmesi cəhdlərinin də qarşısı müəyyən qədər alınmış olar.

Azərbaycan müğam dəstgahlarının bədii-emosional təsirini dərindən dərk etmək, onların ayrı-ayrılıqda və bütövlükde bir üzvi sistem halında hansı estetik məziyyətlərə malik olduğunu göstərmək üçün bizim düzdürüümüz qaydada 7 əsas müğamdan ibarət konsertlər təşkil edilməsi, audio və video kasetlər buraxılması çox əhəmiyyətli ola bilər. Bu zaman dinləyicidə zaman və məkan anlamında düşüncə tutumu yaranır, musiqinin daxilində olan hikmət və idraki məqamlar ardıcıl sərtdə duyğuda öz əksini tapır, çıxarılan nəticə daha dolğun və ümumi olur.

Səsin gücü və tonallığı onun məkan anlamına uyğundur, yəni səs güclü olduqca dalğanın yayıldığı həcm

tutumu da böyük olur. Musiqidə səsin sıra düzümü isə zamanla əlaqəlidir.

Muğamlarda səs düzümünün ardıcılığına zaman-məkan koordinat sistemində sıra ardıcılığı kimi yanaşmaq olar.

Çahargah dəstgahı misalında bu məsələyə riyazi rakursdan nəzər yetirek. Məlumdur ki, Çahargahın tərkibinə daxil olan şöbə və guşələr müəyyən sıra ardıcılığı təşkil edir və ayrı-ayrılıqda hər şöbə özünü müəyyən xarakterə malik funksiya kimi aparır. Daha dəqiq desək hər şöbə və guşədə səs düzümü zaman oxunun ixtiyarı nöqtəsində özünəməxsus ton-intonasiya ordinatına (həcm ölçüsü) malikdir ki, bu da onun məkan parametrlərini eks etdirir.

**Bərdəşt** → **maya** → **təsnif** → **bəstəninar** → **təsnif** → **his-sar** → **təsnif** → **müxalif** → **təsnif** → **mənsuriyyə** → **əyaq** ardıcılığını zaman-məkan koordinat sistemində riyazi şəkildə funksional çoxluqlar kimi yazmaq olar. (sxem 28).


$E(0, t_i)$  çoxluğunda funksional ardıcılıq aşağıdakı kimi yazılır.

$$F_1(t) + F_2(t) + \dots + F_n(t)$$

(Bax. R.Məmmədov, Ali riyaziyyat kursu, «Maarif» 1981, səh.346).

İxtiyari  $t_i \in E$  nöqtəsində sonlu  $F_i(t)$  funksiyasının limiti vardır:

$$\lim_{i \rightarrow \infty} F_i(t) = f(t)$$



Sxem 28. Çahargah müğəm dəstəgahında şəbə və təsniflərin funksional səra anlamamda təsviri

$f(t)$  funksiyasına limit funksiyası deyilir və bu 28-ci sxemdə punktlər göstərilmiş ümumi Çahargah funksiyasıdır. (sxem 25-lə müqayisə et!).

$f(t)$  funksiyası kəsilməz olduğuna və zaman oxu üzərində ixtiyari  $t_i$ -yə konkret  $f(i)$  ordinatı uyğun gəldiyinə görə həmin ardıcılıqla  $t_i \in E$  qıymətlərinində sadə ədədi ardıcılıqlı kimi baxmaq mümkündür.  $(U_1 + U_2 + \dots + U_n)$

Həmin sıranın yiğilma və dağıılma intervallarını təyin edək.

Dalamber olamətinə görə:

$$U_1 + U_2 + \dots + U_n + \dots (U_n > 0, n=1,2,\dots)$$


Sırasında

$(U_{n+1} / U_n) < 1$  şərtində sıra yiğilan,  $(U_{n+1} / U_n) \geq 1$  şərtində isə dağılındır.

Sxem 28-dən görünür ki,  $(t_0 - t_a)$  və  $(t_b - t_c)$  intervallarında Çahargah funksiyasının sırası yiğilir (məkan parametrləri azalır),  $(t_a - t_b)$  intervalında isə sıra dağılır (məkan parametrləri böyüyür).

Aldığımız nəticəni həndəsi şəkildə göstərmək mümkündür. (sxem 29).

Sxem 29-da alınan təsviri əvvəlki fəsillərdə gediyimiz nəticələrlə (sxem 4, 14, 18, 23) müqayisə edərək Azərbaycan müğamlarının dünyadan dərk edilməsi məsələləri ilə müəyyən münasibətdə olduğunu bir daha yəqin etmiş oluruz.



Sxem 29. Azərbaycan muğamlarında səs düzümunün zaman-məkan koordinat sistemində həndəsi təsviri («Çahargah» daşgahı timsalında).

Sxem 29-da məkanın sixilması, genişlənməsi və sonradan sixilması dünyanın yaranışı və inkişafi hipotezinə uyğundur və ehtimal oluna biler ki, hazırda genişlənmə fazasında olan dünyamız gələcəkdə yenidən sixilməyə məruz qalacaqdır. Çox maraqlıdır ki, Quranın Qiyamət surəsinin 7-10-cu ayələrində kainatın gələcəkdə sixiləsi söylənilir. «Elə ki, qamaşdı gözlər, tutuldu ay, bir yerə cəm oldu günsələyə ay, o gün insan söyləyə: «hara qaçım görəsən» (Qurani-Kərim. Nəriman Qasımoğlunun Qələmiylə: Azərnəş 1993 səh. 304).

Bundan əlavə, həmin həndəsi sxem insanın doğulması ( $t_0 - t_a$  aralığı) inkişaf edib böyüməsi ( $t_a - t_b$ ) və qocalıb kiçilməsi ( $t_b - t_c$ ) fazalarını da müəyyən mənada eks etdirir.

Görkəmli fizik Nils Bor özünün çox sevdiyi bir ifadəni həmişə təkrarlayarmış:

«Dünyada elə ciddi şeylər vardır ki, onların barəsində yalnız zarafatla danışmaq olar». (Bax. Ə. A. Xanlıqiyev. Bilik qapısının açarları. B. «Sabah» - 1996)

N. Borun bu zarafatına uyğun biz də müğamlar haqqında deyirik:

**Muğam elə bir lirikadır ki, onun barəsində yalnız epik şəkildə danışmaq mümkünür!**

Azərbaycan müğamlarının fenomen cəhəti ondadır ki, həmin dəstgahların musiqi məzmununun fəlsəfi tutumunda tekçə və ümumi eyni dərəcədə öz müştərek dialektik göstəriciləri ilə eks olunur (sxem 29), obyektiv gerçəkliliyin idrak analitikasına nüfuz edir. Bütün incəsənət növlərindən və janrlarından fərqli olaraq müğamlarda təfəkkür natura, estetika isə onun proyeksiyası mövqeyindədir.

Muğam insanın sözle ifadə edə bilmədiyi ən ülvı duyğularını musiqi dili ilə ifadə edən qeyri-adi, intuitiv səs sistemidir. Elm və təfəkkür inkişaf etdikcə, müğam musiqisinin öyrənilmesi genişləndikcə onun yeni-yeni cəhətlərinin üzə çıxarılması şübhə doğurmur. Bir kitabda bu qüdrəti sənet əsərlərinin bütün məziiyyətlərini tam şəkildə işləndirməq imkan xaricindədir. Əvvəla, ona görə ki, bu, həcməcə çox böyük işdir. Tekcə onu qeyd etmek kifayətdir ki, bizim bu kitaba daxil etdiyimiz fəsillərin hər biri böyük bir monoqrafiyanın mövzusudur. İkincisi də, müğamların bəzi cəhətlərini tam aydınlaşdırmaq üçün elm hələ kifayət qədər inkişaf etməmişdir. Beyinin duygu analizi və onun reaksiyası ilə əlaqədar insan bədənində gedən proseslərin analitik ölçüyə gətirilməsi hələ öz həllini gözləyən məsolədir. Başqa cür desək, insan düşüncəsinin və daxili duyğularının kənar sistem tərəfindən tam şəkildə öyrənilməsi və qeydə alınması problem kimi qaldıqcə müğamların məzmun açılışı da hipotez formasında qalacaqdır!.

## MUĞAM VƏ MİLLİ-ESTETİK ŞUR

### MUGAM AND NATIONAL ESTHETIC CONSCIENCE

Musiqinin milli-estetik düşüncə ilə əlaqəsi barədə çox yazılığından əlavə izahata bəlkə də lüzum yoxdur. Lakin, yaşadığımız ictimai-siyasi dövr, dünyada qloballaşma proseslerinin geniş vüsət aldığı şərait bu barədə bir daha fikir bildirmək zərurətini meydana çıxarıır.

Tarixi inkişaf xəttinin Avropa və dünya dövlətlərini, eləcə də həmin dövlətlərdə yaşayan xalqları və milletləri get-gedə yaxınlaşdırıldığı XXI sürenin əsas problemlərindən biri də milli mədəniyyətin, millimənəvi dəyərlərin mühafizə edilib saxlanması, onun ictimai-iqtisadi və siyasi təsirlər nəticəsində assimilyasiya uğramasının qarşısını almaqdır. Bunun üçün ən önemli şərtlərdən biri xalqın milli-estetik şürünün formallaşması və özünü müdafiə sisteminə malik olmasınadır.

Hər bir xalqın estetik düşüncəsi onun milli özünlüyünə və özünütəsdidə komponentlərinin qarşılıqli əlaqəsindən irəli gələn bir məsələdir.

Xalqın özünüdərk şürünün əsasında milli mədəniyyət və onun təşkilediciləri olan ədəbiyyat, tarix, musiqi, milli adət və ənənələr dayanır. Bu cəhətdən muğam misilsiz əhəmiyyət kəsb edir. Əvvəla, ona görə ki, muğam milli ədəbiyyatı (onun folklorunu və klassik yazılı ədəbiyyatını), etika və musiqi estetikasını özündə birləşdirən bir sənət növüdür. İkincisi, muğam düşüncə tərzinə aktiv nüfuz edə bilən musiqidir. Üçüncüsü, muğam bayagliqlıdan uzaq, ötəri ehtirasdan kənar sanballı və müdrik musiqi forması olmaqla ciddi idrak vasitəsidir. Məs. Ü.Hacıbəyovun «Leyli və Məcnun»

operasının 100 il səhnə repertuarından düşməməsinin əsas səbəbi məhz muğamdır.

Biz əvvəlki fəsillərdə istər ümmülikdə, istərsə də ayrı-ayrılıqda muğamları təhlil etdiğə onun məzmununda ehtiva edən məziyyətləri göstərmmişdik. Təkrara yol verməmək üçün burada muğamın insan tərbiyəsində önemli rol oynayan cəhətlərini qeyd etməklə kifayət-lənirik.

Göstərmək lazımdır ki, muğamın musiqi məzmununda yüksək əxlaqi keyfiyyətlər, fərdi və ictimai etika vardır. Bunlar aşağıdakılardan ibarətdir:

1. Keçmişə hörmət, indiyə məhəbbət və gələcəyə inam.

Demək olar ki, bütün muğam dəstgahlarında yaxın və ya uzaq keçmişin yaddasını əks etdirən musiqi məqamları vardır. Her hansı bir mövzunu inkişaf etdirən muğam onun ilkin mənbələrinə istinad etməklə dramaturji kompozisiyonu yaradır, onu inkişaf etdirək çağdaş dövrə getirir və gələcək mübarizənin istiqamətini göstərir.


2. İctimai və fərdi əxlaq düşüncəsi.

Azərbaycan muğamları fərdi cətirasa və şəhvətə əsaslanan musiqi deyildir, onlar ülvî duyğuların fərdi çalarını ictimai-əxlaqi normaların daxilində çıxarırlar, burada nə dərəcədə çılğın məhəbbət ifadə olunsa da, o, ağıl və idrak çərçivəsindədir. Ümumiyyətlə, muğam istər məhəbbət, istərsə də mubarizə məsələlərində şıltaqlılıqdan, fərdiyyəciliyidən və volyuntarizmdən uzaqdır. Aşiqin iztirabları nə qədər çox olsa da, o, vəslə yetişmək üçün zor işlətməkdən çəkinir, dərdini ətrafdakılara yaniqli bir tərzdə izhar etməklə yegane düzgün yolu axtarır, onun məsləhətə, ağsaqqal sözünə, müd-

riklərin bilik və təcrübəsinə ehtiyacı olduğu duyulur. Segah, Bayati-Şiraz, Humayun tərkiblərində bu özünü daha qabarıq şəkildə göstərir.

### 3.Ədalət düşüncəsi.

Azərbaycan müğam dəstgahlarının demək olar ki, hamısında bu və ya digər dərəcədə mübarizə motivləri vardır. Lakin heç bir halda mübarizə qəfil istəkdən, yuxarıda deyildiyi kimi, fərdi siltaqçılıqdan irəli gəlmir, mübarizənin başlanğıcında şəraitin təhlili və onu meydana çıxaran səbəblər dayanır. Burada musiqi məhrumiyyətə dözlümün son həddinə qədər inkişaf edir, mübarizə və döyüş gərginliyin doğurduğu zərurət kimi meydana çıxır. Bu, bir növ metalların dərtilmədə möhkəmlik qrafiğini xatırladır. (sxem 30)



Sxem 30. Metalin dərtılma gərginliyinin qrafiği.

Sxemdən göründüyü kimi, metala dərtici qüvvəni artırıqlıca onun daxili gərginliyi artır, müyyəyen həddən sonra (OA aralığı) qüvvə artsa da gərginlik artmır, yəni, metalin möhkəmlik həddi sona çatmışdır və o, artıq plastik deformasiyaya uğrayır (AB aralığı), yəni uzanır. Qüvvəni bir qədər də artırıqlıda metal qırılır. (C nöqtəsi) (texniki dildə buna dağılma həddi deyilir). Texniki ədəbiyyatda əyrinin OA hissəsi möhkəmlik intervalı, AB axma və BC dağılma intervalı adlanır.

Cinayət hüququnda determinizm adlı bir anlayış vardır. Bu, ictimai-təhlükəli əməldən qaçmaq üçün bütün mümkün imkanları nəzəre almaq konsepsiyasıdır və özünü müdafiənin zəruri həddini müyyəyen edir.

Yuxarıdakı misallardan bir daha aydın görünür ki, Azərbaycan müğamlarında ədalət düşüncəsi dünyəvi qanunlara və humanizm prinsiplərinə tamamilə uyğundur və elmi-nəzəri əsasları vardır.

4. Mənəvi saflıq və sədaqət. Bu məziyyətlər əxlaq düşüncəsi ilə bağlı olduğundan geniş izahata ehtiyacı yoxdur. Yalnız onu qeyd edirik ki, Azərbaycan müğamlarında mənəvi paklıq, dostluqdə, məhəbbətdə və vətənpərvərlilikdə sədaqət musiqi strukturاسının və ümumi məzmunun leytmotivididir. Müğamlarda oxunan qəzəllərin məzmun və mövzusunda təcəssüm edən bu xüsusiyyətlər musiqinin lad və intonasiya quruluşunda da özünü göstərir, musiqinin ümumi ruhunda saflıq və səmimiyyət hissələri əvvəllerdə dediyimiz kimi, xənəndə ilə dinləyici arasında körpü yaradır.

5. İdraka varmaq. Biz Rast müğamının bədii-emosional xüsusiyyətlərini nəzərdən keçirərkən, eləcə də ondan sonrakı fosillərdə bu məsəlonun ətraflı izahını vermişik. Etika və estetika baxımından musiqinin

idrakla bağlılığı olduqca vacib məsələ olduğundan yenidən bu məsələ üzərinə qayıdırıq. Məsələ burasındadır ki, ister SSRİ dövründə, isterse də hazırkı dövrdə tədris olunan etika və estetika fənnlərində əsasən əcnəbi alimlərin, pedaqoqların dünyagörüşünə, Avropa xalqlarının adət-ənənələrindən və milli meyillərindən ümumiləşən konsepsiyalara üstünlük verilir. Yaxşı ki, son illərdə üzdəngetdi olsa da milli Azərbaycan alim və filosoflarının dünyagörüşünə istinad edilməyə qayıdırış duyulmaqdadir. (məs. N.Tusinın «Əxlaqi Nasiri» əsəri).

Uzun müddət maddənin itməməsi, bir haldan başqa hala çevriləməsi (kütlənin saxlanması) Lomonosovun nəzəriyyəsi kimi təqdim olunmuşdur. N.Tusinın «Əxlaqi Nasiri» əsərinin «Əxlaqın saflaşdırılması» fəslində oxuyuruq: «Əgər bir adam diqqətə və kamıl bir tədqiqatçı gözü ilə maddələrin dəyişməsinə, quruluş və tərkiblərin dağlılıq yenidən qurulmasına, onlar arasındakı çeviriliş və ziddiyətlərə nəzər salsa, maddələr mübadiləsindən, yaranıb yox olma proseslərindən xəbərdar olsa, mütləq görər ki, dünyada heç bir şey tam şəkildə məhv olmur, bəlkə onun formaları, vəziyyəti, tərkibi, quruluşu.....çevrilir.....çünki, cismi varlıqların məhv olmaq qabiliyyəti yoxdur». (Bax. Xacə Nəsreddin Tusi. Əxlaqi Nasiri. B. «Elm», 1989. səh. 47-48). Bunu kim kimi də Biruni, Behmənyar (hər ikisi azərbaycanlıdır), İbn-Sina, Nizami və digər onlarla Şərq alımlarının müdirek fikirləri sonradan Avropa və Rus alımlarının «kəşfi» kimi təqdim edildiyindən milli estetik zövqün də istiqaməti dəyişir, etik və estetik klassik şərq dünyagörüşü assimilyasiyaya məruz qalır. Yəni azərbaycanlı özünü dərk etmək üçün N.Tusinın təbirincə desək «öz təfəkkürü ilə öz varlığı arasında özgəni vəsiti tutur».

Bu cəhətdən mügamlar əvəzsiz əhəmiyyətə malikdir, çünki, onlar öz varlığımızla öz təfəkkürümüz arasında öz musiqi-idrak əlaqəmizdir! Onlar düşündürür, idraka vardırır, maddi ilə mənəvi arasında körpü rolunu oynayır. Xalq şairi B.Vahabzadənin «Muğam» poemasında qeyd etdiyi kimi: «Hər guşəsi quş qonmayan qayalardan daş tərpədər,.... mügamlarsa baş tərpədər!!!»

Estetik zövqün bir ucu səadət düşüncəsi ilə əlaqədardır. Yəni hər kəsin xoşbəxtlik və səadət kimi qəbul etdiyi məqam onun daxili estetik qavrayışının üstünlük verdiyi anlam çoxluğunun məcmusudur. Estetik qavrayış və ya estetik idrak milli-mənəviyyat və genetik yaddaş üstündə bərqrər olur. Ona görə də ayı-ayrı milli mənsubiyətə malik alımların düşüncəsində xoşbəxtlik və səadət məsələləri həmişə fərqli izah olunmuşdur. Məs. L.Feyerbax bunu insanın daxili istəyi və məhəbbəti ilə, N.Q.Çernışevski «müsbat eqo-izm» ilə əlaqələndirmiş, Ziyəddin Göyüşov fealiyyət bəhrəsi və sənət kimi dəyərləndirmişdir. (Bax. Z.Göyüşov «Səadət düşüncəsi» B.1982 səh.242).

İlahiyyat fəlsəfəsində də bu məsələ milli-mənəvi yönəmdə tofsir olunur. Məs. İsa Məsihi çarmixa çəkməyə aparan zaman bir yəhudü yaxınlaşıb ondan xoşbəxtliyin nə olduğunu soruşur. İsa cavab vermir. Yəhudü sualını üçüncü dəfə tekrar etdikdən sonra birçə kəlmə deyir: «Hər kəsə özünükü».

Buddistlərin fikrincə isə iztirablardan xilas olub səadətə qovuşmaq üçün 4 böyük həqiqət vardır:

1. Xeyir və şərin vəhdəti, 2) insani iztiraba düber edən mütləq yaşamaq həvəsi, 3) bədbəxtlikdən xilas olmaq üçün hər cür arzu və istək, ehtiras inkar

edilməlidir, 4) özünü nirvana vəziyyətə çatdırmaq – yeni sənmək, məhv olmaq, heçliyə qarışmaq. Burada göstərilən «4-cü həqiqət» müsəlman fəlsəfəsində «Zöhd» və zahidlikdə (dərvishlikdə) üst-üstə düşür. Bundan əlavə ərəb mənbələrində «fona-fillah» adlanan məfhum vardır ki, bu da heçliyə qovuşmaq – daha doğrusu elə bir məqama yetişməkdir ki, orada yalnız boşluq (fona) və allah vardır. (fi Allah).

Azərbaycanın bəzi muğam məktəblərində dərvişi oxuma üslubunun meydana gəlməsi (Şamaxı-Şirvan muğam məktəbi) də onun dərvişi idraka meylindən ortaya çıxmışdır. Azərbaycan muğamlarının idraki təsiri dinləyicilərdə öz tarixi, mənəvi genetik yaddaşı, milli qıruru və əxlaqi məziyyətləri bazisində etik və estetik düşünəni formalasdırıf, onu yuxarıda dediyimiz kimi, cılız hissələrdən (nəfs, paxılıq və s.) azad edir, idraki təhlili tanrı «dəftərxanasına» qədər ucaldır! Bu zaman insan yerüstü nəfslə şərtləndirilən duyğudan yox, ilahi dəyərlərden estetik zövq alır, kamillik zirvəsinə qalxır.

Yuxarıda dediklərimizə bir qədər sistemli şəkildə yanaşış və sxem 18 və 19-da göstərdiyimiz modellərlə müqayisə etsək nirvana vəziyyətin (ekstaz) mütləq süküntə və rəlativ sistemə aid olduğunu görərik. Burada isə yalnız və yalnız Allah-yaradıcı, idarəedici, mütləq həqiqət hakimdir. Göründüyü kimi, Azərbaycan muğamları estetik şürurun ali inkişaf pilləsinə nüfuz edir, insanın əxlaqi saflığına və məfkurəvi intibahına xidmət edir. Bəlkə də muğam Xalıq ilə xilqət arasında əlaqə və ünsiyyətin hələ öyrənilməmiş bir formasıdır!. Bizi bu fikrə getirən odur ki, Azərbaycan muğamlarına hansı tərəfdən yanaşdırsa orada elmi dünyagörüşün mövcudluğuna rast gəldik, hətta nisbilik nəzəriyyəsindən 1000

il əvvəl yaranmış muğamlarda bu nəzəriyyənin rüşeymlərini gördük. Burada müasir fizika ilə fəlsəfənin, riyaziyyatla mətiqin, biologiya ilə fiziologiyanın, ilahiyyatla astronomiyanın, ədəbiyyatla musiqinin, maddi ilə mənəvinin qarşılıqlı əlaqəsinin musiqi ilə ifadəsini bacardığımız çərçivədə və miqdarda təyin etdik.

Bütün bu dediklərimiz bizə əsas verir ki, muğamların tədqiq edilib daha da dərindən öyrənilməsində israrlı əlaq, ağızdan-ağıza keçdikcə itirilmiş şöbə və guşələri tapıb öz yerinə qaytarıq. Çünkü, muğam bir fəlsəfi zəncir kimidir, onun hansısa bir halqasının qırılıb düşməsi bu ecazkar elm (bəli, bu elm sahəsidir!) sahəsini yaralayır, onun məfkurəvi qüdrətini zəiflədir.

Muğam sənətinin təbliğinə geniş yer verilməlidir. Fikrimizcə, televiziya və radioda muğam saatlarının miqdarı artırılmalı və muğam sənəti barədə elmi-kültəvi jurnal nəşr edilməlidir. Belə bir elmi mətbuat organının yaradılması və onun redaksiya heyətinə görkəmli sənətşünasların cəlb edilməsi muğamların tədqiq edilib öyrənilməsində, onların musiqi məzmununda gizlənib qalmış hikmətlərin aşkarılmasında, bu möhtəşəm musiqidən xalqımızın daha artıq dərəcədə feyziyab olub bəhrelənməsində, nəhayət, muğam sənətinin təbliğ və təşviq edilməsində əhəmiyyətli rol oynaya bilər. Xalq arasında muğam təfəkkürünün zəifləməsi gənclərin bayağı musiqi əyləncələrinə məyilləşməsinə, xalqımızın milli ruhuna uyuşmayan mənasız və üzdəngetdi musiqi hay-küçülyünün təsir dairəsinə düşə bilməsinə şərait yaradır və bununla da onların estetik zövqünü get-gedə yadlaşdırır, milli-mədəni dəyərlərdən uzaqlaşdırır.

Göstermek vacibdir ki, ictimai şəraitin dəyişməsi, son dövrlərdə Qərb mədəniyyəti ilə əlaqələrin artması və bunlarla bərabər bəzi çinovniklərin xalq musiqisine lazımi qayğı göstərməməsi ucbatından teleekranlarda, radioda, toy möclislərində səsləndirilən musiqilərin eksər hissəsi musiqi elminin və bədii zövqün tələblərinə cavab vermir. Musiqinin peşəkar bəstəkarlar tərəfindən deyil, naşı həvəskarlar tərəfindən «bəstələnməsi», onun mətninin peşəkar şairlərinin əsərlərindən alınması əvəzinə, sadəcə sözü sözə yaraşdırın, hətta vəzni və qafiyə anlayışlarından belə, xəbəri olmayan adamlardan götürülməsi Azərbaycan milli mədəniyyətinə olmazın zərər getirir. Nəticə etibarı ilə musiqi sənətdən və sənətşünaslıq elmindən uzaqlaşır, səsi və musiqi qabiliyyəti olmayan, bəzi üzənəniraq adamların ucuz səhərət vasitəsinə çevrilir.

Nizami, Füzuli, S.Ə.Sirvani, S.Vurğun, M.Müşfiq, B.Vahabzadə, Məmməd Araz, Aşıq Ələsgər, Rəsul Rza və onlarla digər ədəbiyyat korifeylərinin yalnız beş-on şerine musiqi bəstələndiyi halda ədəbiyyata heç bir yenilik getirmeyən, lirik düşüncənin nədən ibaret olduğunu belə, anlamayan, bəzi şair kimilərin 400-500 cizmaqarasına «musiqi yazılır» və demek olar ki, hər gün televiziyyada oxunur. Yaxud görkəmlı bəstəkarlarımız Ü.Hacıbəyov, Q.Qarayev, S.Hacıbəyov, S.Ələsgərov, T.Quliyev bütün yaradıcılığı dövründə cəmi 100-200 mahnı bəstələmişlər, indi ele həvəskar «bəstəkarlar» peyda olub ki, not tanımadığı halda 4-5 il ərzində 600 mahnı yazdığını iddia edir. Əlbəttə bu dözlüməz vəziyyətdir! Bir çox «şairlərin» bütün yaradıcılığı M.Füzulinin bir qəzelinin dəyərində olmadığı kimi, 600 mahnı yanan «bəstəkarın» da bütün

yaratdıqlarının cəmi peşəkar bəstəkarın bircə kantatasının dəyərince deyildir!

Musiqiye sənət kimi yox, pul qazanmaq vasitəsi kimi baxan bir qrup adamların mənəfə uyğunluğu bəzən onları birleşdirir, nəticədə restoranlar, televiziya kanalları, aralıq «müğənniləri», aralıq «şairləri» və aralıq «bəstəkarları»ndan ibarət bu anti-musiqi və anti-mədəniyyət assosiasiyaları Azərbaycan musiqi sənətşünaslığının, xalqın milli estetik zövqünün əsaslarına zərbə vurur, tekrar - tekrar sırayət yolu ilə parazit kimi onu içəridən yeyib dağdır. İndi iş o yerə gəlib çatmışdır ki, mahnı musiqi ehtiyacından deyil, müğənninin səs imkanlarının çörçivesindən asılı olaraq yazılır, ümumi xalqa təqdim edilmir və yalnız sıfarişçi «müğənniyyə» satılır. Səsi iki oktavdan öte bilməyən bu cür aralıq müğənnilərinin çənə taqqıltısı telekanalları zəbt edir, hətta onlara faxri adlar da verilir. Belə dözlüməz vəziyyətin meydana gələsənin əsas səbəblərindən biri Mədəniyyət Nazirliyinin bu işdə kənar müşahidəçi kimi çıxış etması və Azərbaycan milli musiqi sənətinin inkişaf etdirilməsində konkret konsepsiyaya və proqrama malik olmamasıdır.

Qeyd etdiyimiz bu hərc-mərcliyyin qarşısını almaq üçün çox da baş yormaq lazım deyil, bunun effektli yolu vardır:

- 1) Musiqi yaradıcılığında patentləşdirmə işinin səviyyəsini qaldırmaq.
- 2) Rəsmi konsert salonlarında və televiziya kanallarında (dövlət və özəl) fonoqram musiqini qadağan etmək.
- 3) Səsi 2 oktavdan aşağı diapazonda olan müğənnilərin telekanallarda reklamına böyük məbləğdə cəri-

mələr tətbiq etmək. (əgər telekanal hər belə hal üçün 10 min ABŞ dolları cərimə ödəməli olsa səsi olmayan aralıq müğənnilərini reklam etməz!).

4) Xalq musiqisinin ve müğamların televiziya kanallarda səsənləndirilməsinin məcburi programını hazırlayıb hər bir telesirkətə təqdim etmək və bu musiqinin ifaçılarına qonararı bir neçə dəfə artırmaq.

Xuxarıda göstərilən müddəəalar konkret şəraitdə bir qədər də təkmilləşdirilib həyata keçirilərsə, onda nə televiziya aparıcısı olan jurnalist, nə aktyor, nə də özgə bir şəxs özünü «müğənni» kimi təqdim edə bilməz, nə də Azərbaycanın musiqi aləmində zərrə qədər parıltısı olmayan «üzədnəraq müğənnilər» özlərini «ulduz» adlandıra bilməz, xalq musiqisi və müğamların təbliği üçün münbit şərait əldə edilə bilər. Azərbaycanın milli musiqisi xalqın mənəvi sərvətidir. Heç kəsin milli sərvətdən spekulativ məqsədlərlə istifadə etməyə və ona zərər yetirməyə ixtiyarı yoxdur!

Müğam dəstgahları kimi mürekkeb, fəlsəfi məzmunlu bir musiqi yaratmış xalqın bədii-estetik zövqünün səviyyəsi olduqca yüksəkdir. Biz öz musiqimizi daha da inkişaf etdirmek istəyirik sə onda bu yüksək bədii zövqün və milli-mənəvi dəyərlərin səviyyəsində hərəkət etməliyik, əgər aşağı səviyyəni yuxarı qaldırmaq iqtidarında deyiliksə, bu, əsas vermir ki, yuxarı səviyyəni dərtib aşağı salaq!

Oxular ele düşünməsin ki, biz müğamatdan və xalq musiqisindən kənar bütün musiqi növlərinin və janrlarının əleyhinəyi. Biz musiqinin yox, onu bayığlaşdırıran, ucuzaşdırıran Azərbaycan mentalitetindən çıxış etməyen adamların boş və mənasız hay-küçüklüyünün əleyhinəyi! Biz Rəşid Behbudov, Müslüm

Maqomayev, Firəngiz Əhmədova, Bülbül Məmmədov, Lütfiyyar İmanov, Fidan və Xuraman Qasımovə bacıları, Cabbar Qaryağıdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski, Yaqub Məmmədov, Tükəzban İsləməylova, Sara Qədimova, Şövkət Ələkbərova, Sahibə Əhmədova, Canəli Əkbərov, Alim Qasımov, Azər Zeynalov və adını çəkmədiyimiz neçə-neçə səs nəhənglərinin və musiqi korifeylerinin fonunda nöqtə qədər görünə bilməyən mütrüblərin «ulduz» adlandırılmasının əlehinəyi! Biz ölkəmizdə milli musiqi əxlaqının və milli estetik zövqün pozulmasına qarşı ciddi və amansız mübarizə aparmalıyıq!

Estetik zövq və estetik şürə anlayışları yaxın əlaqədə olan istilahlar olsalar da onlar arasında fəlsəfi tutum etibarı ilə böyük fərq mövcuddur. Estetik zövq ani duyğu, hissyyat və xoş təessürata psixofizioloji reaksiyadır. Məs: kitab mağazasında elinə alıb baxdığın kitab ilk nəzərdə nəfis tərtibati ilə xoş təessürat yaradır. Başqa sözə, estetik zövq gözəlliyyin görünən tərəfinin, onun formasının duyğuda inikasıdır.

Estetik şürə isə gözəlliyyin mövcudluğu ilə onun təzahür forması arasındaki düşüncə və idrak sistemidir. Sədə desək, estetik şürə estetik zövqün laboratoriyasıdır. Buna görə də hər öteri estetik duyğu estetik şürədə məskunlaşa bilmir, təfəkkür süzgəcindən keçərək safçürük edilir və yalnız rəqabet nöqtəyi-nəzərindən üstünlük təşkil etdiyi halda yadda qabığında yer tutə bilir. Estetik zövq və estetik şürə hər ikisi nisbi olsa da zaman etibarı ilə zövq daha mütəhərrik, estetik şürə isə nisbətən sebatlıdır. Estetik şürə gec formalasdığı kimi, gec də inkar edildiyindən, daha mühafizəkar xarakterə malikdir.

Müxtəlif musiqi növlərinə münasibətdə estetik zövqün dinamikasını öyrənmək məqsədi ilə dinləyicilər arasında sorğu aparmaqla maraqlı nəticələr əldə etmişik. Sorğu altı yaş qrupuna bölünməklə 15 yaşından 50 yaşına qədər dinləyicilər arasında həm kənd yerlərində, həm də Bakı və Gəncə şəhərlərində aparılmışdır. Sual belə qoyulmuşdur: «Estrada musiqisi, yaxud muğam sizə daha xoş təsir bağışlayır?».

Hər yaş qrupu üzrə 100 nəfər olmaqla sorğuda 1200 nəfər iştirak etmişdir. (100x2x6).

Ümumi nəticələr aşağıdakı cədvəldə göstərildiyi kimidir:

Dinləyicilərin yaşı (il)	Kənd yerlərində		Şəhər yerlərində	
	Estrada həvəskar- ları	Muğam həvəskar- ları	Estrada həvəskar- ları	Muğam həvəskar- ları
15-20	62	38	84	16
21-26	57	43	68	32
27-32	41	59	52	48
33-38	40	60	44	56
39-44	32	68	37	63
45-50	14	86	21	79


Kənd yerlərində və şəhərlərdə aparılan sorğunun nəticələrini birləşdirməklə müxtəlif yaş qrupuna məxsus əhali arasında estrada musiqisinə və muğama münasibətin orta sorğu göstəricilərini tapa bilərik:

Dinləyicilərin yaş qrupu	Estrada həvəskarları (hər yüz nəfərdən)	Muğam həvəskarları (hər yüz nəfərdən)
15-20	74	26
21-26	62	38
27-32	46	54
33-38	42	58
39-44	34	66
45-50	17	83

Yuxarıdakı cədvəldən görünür ki, aşağı yaş qrupuna daxil olan dinləyicilər (gənclər və yeniyetmələr) arasında yüngül musiqiyə maraqlı daha çoxdur (74%). Dinləyicilərin yaş artıqla klassik musiqiyə – muğama həvəs də artır, artıq 50 yaş həddində 83%-ə çatır.

Sorğunun nəticələrində aydın oldu ki, muğama həvəs kənd yerlərində yaşayan dinləyicilərimizdə şəhər sakinlərinə nisbatən daha artıqdır. Bu, şəhərlərdə Avropa musiqisinə, estradaya və digər yüngül musiqilərə münasibətdə təbliğatın güclü olması, həmin musiqilərden istifadə edilən əyləncə mərkəzlərinin çox olması ilə əlaqədardır.

Sonuncu cədvəl esasında müğama və estrada musiqisinə dinləyicilərin münasibət göstəricilərinin qarşılıqlı qrafikini tərtib etməklə Azərbaycanda musiqi sahəsində estetik zövqün formalşurma sərhədini təyin edə bilərik. (sxem 31)



Sxem 31. Azərbaycanda dinləyicilərin estrada musiqisinə və muğama estetik meylinin dəyişmə qrafiklərinin müqayisəsi

Yuxarıdakı sxemdə göstərilən qrafiklərin kəsişmə nöqtəsi təqribən 31 yaş həddinə düşür. Bu, dinleyicilərdə müxtəlif musiqi növlərinə münasibətdə estetik zövqün tam formalaşması və onun milli estetik şüura çevrilmesi məqamına uyğundur.

Biz əvvəlki fəsillərdə mügəminin dinleyicilərin nisbətən ahıl yaşlarında daha yaxşı başa düşüldüyü və ona marağın artdığını qeyd etmişik. Apardığımız sorğunun nəticələri də bunu təsdiq etdi.

Estrada musiqisindən ibarət konsertlərdə dinleyicilərin çoxluğu və böyük ajitaj yaranması bəzən ictimai fikirdə yanlış təsəvvür yaradır. Bir çoxları belə hesab edirlər ki, guya Azərbaycanda mügəma həvəs estrada musiqisindən geri qalır, adamların milli-estetik zövqü Avropa musiqisinə daha artıq meyillənir. Apardığımız tədqiqatlar göstərdi ki, bu qətiyyən belə deyildir. Əksinə, əhali arasında mügəm musiqisinə həvəs daha artıqdır. Məsələ burasındadır ki, gənclər və yeniyetmələr yaşlı adamlara nisbətən daha aktiv vəziyyətdə olduqlarına görə, şənlənməyə, öz həmyaşidləri ilə ünsiyyətdə bulunmağa meyilli olduqlarından estrada musiqisi ətrafına əyləncə məqsədi ilə toplanırlar. Burada musiqinin rolü o qədər də böyük deyildir.

Mügəm musiqinin milli estetik şüurda qərarlaşmasının əsas səbəbi onun xarici forma gözəlliyi ilə daxili məzmun gözəlliyinin bir vəhdət halında birləşərək uzun illərin sinağından müvəffəqiyyətlə keçməsidir.

Bedii-estetik zövq milli-mənəvi etik normalar müstəvisində inkişaf etdikdə milli estetik şüura çevrilmiş olur. Buna görə də milli adət-ənənələrin, etik dəyərlərin məcmusu milli estetik zövqün və milli estetik şüurun formalaşmasında əsas şərtdir. Sual oluna bilər ki,

dünyanın globallaşması estetik şüurda milliliyin gələcəyini şübhə altına alır mı?

Əlbəttə, qloballaşma prosesi bəşiriyyətdə bəzi ortaq mənəvi dəyerlərin, etik normaların meydana gəlməsinə səbəb olur. Lakin heç bir halda milli şüur (o cümlədən də onun estetik tərəfi) inkar edile bilməz, çünki, o, təbiətin verdiyi fərdi müxtəlifliyi, genetik qnesoloji köklərə istinad edir. Məs.: ağ dərili avropalı ilə qara dərili zəncinin qara rəngə münasibəti eyniyət təşkil etmir və heç vaxt da eyni olmayacaqdır.

Azərbaycan mügəmlarının felsefi məzmun gözəlliyi ilə emosional forma gözəlliyi arasındaki uyğunluq milli-estetik şüurun formalaşmasında öncə qeyd etdiyimiz kimi, misilsiz əhəmiyyətə malikdir. Bu sorvət qorunub saxlanmalı və dayaz düşüncədən müdafiə edilməlidir.

Əbdülmömin İbn Səfiəddin «Risaleyi Musiqiye behcətül ruh» (Tehran 1346 hicri) əsərində mügəmların emosional təsir gücündə söhbət açaraq hansı cəmiyyətdə və hansı adamlar üçün hansı mügəmların oxunmasını tövsiyyə etmişdir. Burada xəste adamlar üçün Əraq, Hüseyni, Üşşaq, Zəngülə, Busəlik, Mayə və Müberriğə mügəmlarının ifa edilməsi məsləhət görülür. Müasir təbabətdə də yarımcıq doğulmuş uşaqlara psiko-sensor təsir üsullarından biri kimi musiqi terapiyası tətbiq edilir. Bu zaman musiqi sinir-reflektor oyadıcısı və stimulyasiya vasitesi rolunu yerinə yetirir. (Bax. «Yarımçıq doğulmuş uşaq» (dərs vəsaiti BDTU, 2003 səh. 57) Beşik başında ana laylalarını da nezərə alsaq cəsarətlə söyləmək olar ki, mügəmların nəinki milli-estetik şüurun formalaşmasında, eləcə də tibbi-

müalicəvi işlərdə əhəmiyyəti böyükdür və bu sahənin geniş elmi tədqiqinə ehtiyac vardır.

Biz milli-estetik şürurun genetik yaddaşla əlaqəsini qeyd etmişdik. Muğam sahəsində yaddaşın bütün mövcud formaları muğam musiqisinin inikası olduğundan burada müvafiq şürur formallaşması üçün geniş imkan vardır. Prof. A.Sultanov yaddaşın aşapçıdakı tiplərini müəyyən edir:

1. Emosional yaddaş – keçirilmiş ilham, sevinc, qəm-qüssə, qorxu və s. əlaqədar yaddaş izlərinin lazımlığındə canlandırılması:

2. Hərəki yaddaş – yada alınmış hərəketlerin təsvirdə canlandırılması

3. Obrazlı yaddaş-bura ayrılıqda görmə, eşitmə, dad, qoxu və s. yaddaşları aididir.

4. Söz, danışq yaddaşı-bu zaman sözə ifadə olunan fikirlər beyində həkk olunur (Bax. A.Sultanov, S.Sadiqzadə. Psixiatriya üzrə mühazirələr. B., «Təbib» 2001, səh. 23)

Göründüyü kimi muğam musiqisində söz, emosiya, hərəkət (hadisə) və obraz bir vətdətdə cəmləşdiyindən milli estetik şürurun meydana gelib formallaşmasında müstəsna rola malikdir. Bu isə milli-mənəvi dəyərlərin mühafizəsi, insan-həyat münasibətindəki ümumi duygular kompleksində milli həyat şəraitindən doğan hissələrin müntəzəm təkrarlanma yolu ilə qorunub saxlanması deməkdir.

## MUĞAM VƏ ƏDƏBİYYAT

### MUGAM AND LITERATURE

Ümumiyyətlə musiqinin ədəbiyyatla bağlılığı məlum məsələdir. Hər bir xalqın ədəbiyyatı onun mənəvi dünyasının və həyat tərzinin güzgüsi olduğu kimi, musiqisi də həmin amillərin bir növ melodik ifadesidir və bu nöqtəyi-nəzərdən hər xalqın musiqisi onun öz ədəbiyyatı ilə vəhdət təşkil edir.

Tarixən Şərq ədəbiyyatı şəriyyət cəhətdən daima dünya ədəbiyyatında hegemon vəziyyətdə olmuşdur. N.Gəncəvi, H.Şirazi, Ə.Xaqani, Ə.Firdovsi, Ə.Nəvai, İ.Nəsimi, M.Füzuli, M.Ə.Sabir kimi şairlərin səviyyəsinə indinin özündə belə, yüksələ bilmək hətta bir çox tanınmış şairlərin arzusudur. Yazılı ədəbiyyatın, başqa sözə desək, metbu şerin yaranıb inkişaf etməsi onun ilk köklərindən, dayaq sahəsindən çox asılıdır. Yazılı ədəbiyyatın dayaq sahəsi və mənbəyi şifahi xalq ədəbiyyatı – folklorudur. Azərbaycan ədəbiyyatı tarixində folklor geniş yer tutur, forma, məzmun və bədii ideya cəhətdən öz çoxtərəfliliyi ilə seçilir. Şifahi xalq ədəbiyyatı inkişaf edib təşəkkül tapdıqca xalq musiqisi də ona paralel inkişaf yolu keçmişdir.

Qeyd etməliyik ki, şifahi ədəbiyyatın, əsasən şifahi şerin, yazılı professional səviyyəyə keçməsindən çox sonraları da musiqi şifahi xalq yaradıcılığı dövrünü yaşamış, ağızdan-ağıza, dildən-dilə, eldən-elə keçərək yayılmışdır. Əgər Azərbaycan ədəbiyyatı tarixinde yazılı ədəbiyyatın formallaşması X-XI-ci əsrlərə aiddirə, ilk professional musiqi XIX əsrin axırlarında yaranmışdır. Azərbaycan musiqi tarixi folklor formasında min illərin süzgəcindən keçmişdir.

Muğam ilk əvvəl avazdan başlayıb, sonra xırda muğam, daha sonra dəstgah şəklinə qədər təkamül yolu keçmişdir. Uzun müddət Azərbaycanda dövlət dilinin fars və pəhləvi dilləri olduğu üçün bəzi xarici tədqiqatçılar səhvən muğamların fars və ərəb mənşəli olduğunu iddia edirlər. Ölkəmizdə son illərdə aparılan tədqiqatlar nəticəsində Azərbaycan muğamlarının genetikası geniş surətdə öyrənilmiş, bizim muğamların, ərəb, fars və digər şərqi xalqlarının folklor musiqisindən əsaslı surətdə fərqləndiyi isbatla yetirilmişdir.

Muğam şifahi xalq sənəti olsa da onun yazılı ədəbiyyatla daima sıx əlaqəsi və üzvi vəhdəti olmuşdur. M.Füzuli yaradıcılığından sonrakı dövrlərdə Azərbaycan dilində qəzəl ədəbiyyatının geniş vüsət alması muğamların da inkişafına təsir göstərmiş, onların yabancı elementlərdən temizlənməsində, milli musiqi növü kimi təkmilləşməsində mühüm rol oynamışdır. Azərbaycan dilində yazılmış şerlərin ayrı-ayrı təsniflərde və eyni zamanda dəstgah tərkibində istifadə edilməsi muğamlarımızın milli-mənəvi cəhətdən yetkin əsərlərə çevriləməsi prosesini xeyli sürətləndirmişdir.

Muğam dedikdə, ilk olaraq yada qəzəl ədəbiyyatı düşür. M.Füzuli, İ.Nəsimi, Heyran xanum, S.Ə.Şirvani, Ə.Vahid qəzəlləri olmasayı bizim muğamlarımız cılız görünüməzdimi?

Muğamla qəzəlin sıx əlaqəsinin bir neçə səbəbləri vardır. Birincisi, bu janrin quruluşunun muğamın musiqi-melodik quruluşuna uyğunluğudur. Yəni muğamlar daxili strukturasına görə ardıcıl düzülmüş, bir-biri ilə həməhəng səsləşən bitkin musiqi cümlələrindən ibarət olduğu kimi, qəzəl də hər biri bitgin bir fikri ifadə edən ayrı-ayrı beytlərdən təşkil olunur. İkincisi, muğamın

musiqi bölgüsü və onun ritmi qəzəlin təfələ bölgüsüne və ahəngdarlığına münasibdir. Üçüncüsü, əruz vəznində səslərin uzadılması imkanı muğam ifaçısına musiqinin məzmununu dolğun şəkilde çatdırmaqla bərabər, həm də improvisə imkanı verir. Dördüncüsü, yiğcam bir cümlədə çox geniş lirik duyğular, iibrətamız fikirlər, fəlsəfi düşüncələr ifadə edə bilmək qabiliyyətinə görə qəzəl qalan şer növlərində yüksəkdə durur. Beşinci, həm muğamda, həm də qəzəldə ayrı-ayrı cümlələr müstəqil lirik məna və məzmun malik olmaqla, eyni zamanda ümumi süjetin təşkiledicisi funksiyasını da yerinə yetirir. Altıncısı, qəzəl janrinin ciddiyəti və sanbalı muğam musiqisinin məzmun və ideya məziyətləri ilə üst-üstə düşür.

Bəzmi—əşar içərə sən gəl sanma asəndi qəzəl,  
Nəğməkar çox şairə dünyadə ad-sandı qəzəl.

... Al kitab, sən qıl nəzər hərdən Füzuli sözünə,  
Gör ki, nə qan ağlayan daxilda üsyandı qəzəl!

Gər muğam məclisləri tərpətsə nisgillərini  
Dinləyən agah olub, anlar nə əfqandı qəzəl!

(Ə. Aslanoglu. «Qəzəllər  
dünyası», B. 2002. səh. 171.)

Muğam və qəzəl ədəbiyyatı bir-biri ilə möhkəm qarşılıqlı əlaqədə oduğundan təsir və əks-təsir prinsipi üzrə biri digərinin inkişafına təkan verir. Muğam inkişaf etdikcə qəzələ meyl artır, yeni-yeni qəzəllər yazılıqca muğama təzə fikir, müasir fəlsəfi-məntiqi duyum gətirir.

Təəssüflə qeyd etməliyik ki, musiqi məktəblərində, xüsusən xanəndəlik siniflərində qəzəl ədəbiyyatı zəif tədris edilir. Xanəndələrin eksər hissəsi əruz vəznini lazımi səviyyədə bilmir. Bəzi musiqi tədris müəssisələrində əruz vəzni proqrama salınsa da kifayət dərcədə öyrənilmir. Nəticədə bir çox xanəndələr qəzəlin oxunuşu zamanı qeyri-dəqiq tələffüz ucbatından əruz xətalarına yol verir, şerin və musiqinin bədii səviyyəsi aşağı düşür.

Azərbaycan muğamlarında oxunan qəzəllərin eksər hissəsi iki bəhrdir: həzəc və rəməl bəhrində və onların müxtəlif növlərində olur. Ona görə də bu iki bəhrin izahına bir qədər diqqət yetirək.

#### Həzəc bəhri:

Bu bəhrin tam təfilə bölgüsü (heca quruluşu) aşağıdakı kimidir.

mə-fa-i-lün, mə-fa-i-lün, mə-fa-i-lün.

Buradakı məfailün – təfiləsi 4 hecadan ibarətdir, bunlardan birincisi qısa, qalan üçü uzun hecalardır. Ədəbiyyatda bunun Azərbaycan variantı (asan başa düşülməsi üçün) da vardır.


#### Qələmdildil, qələmdiildil, qələmdildil, qələmdildil.

Burada iki hərfdən ibarət heca (qə) qısa, üç hərfdən ibarət heclar (ləm, dil, dil) uzun heclar sayılır. Əgər qısa hecanı - , uzun hecanı isə ւ işarəsi ilə göstərsək, həzəc bəhrinin qrafiki təsviri aşağıdakı kimi olar.

- ւ ւ ւ - ւ ւ ւ - ւ ւ ւ

Məs:

Məni candan usandırıcı, cəfadan yar usanmazmı?  
Təfiləni göstərek:



Qeyd etmək lazımdır ki, əruz vəznində bir və iki hərfli hecanı ahəng qanununa və ya vurguya görə dildə uzatmaq mümkündürsə uzun heca kimi işlədilə bilər. Məs: «əşıq» sözündə oxunuş tərzi «aa-şıq» olduğu üçün hər iki heca uzundur. Əruz vəznində bəzən ərəb dil quruluşuna və tələffüzüne müvafiq bəzi səssiz hərflər də uzadılır. (buna dildə ləngimə deyilir). Yuxarıda verilmiş misranın oxunuş qaydası belədir.

Məni(i) can(n)dan usan(n)dırıcı, cəfa(a)dan yar usan(n)mazmı!

Əruz vəzni avaz və ritmə əsaslandığından bir hecada dörd hərfli söz olduqda şerdə ümumi ritmi saxlamaq üçün bundan sonra gələn heca təfilə quruluşuna görə uzun olmalıdırırsa onu qısa ilə əvəz edirlər, yox əgər qısa hecadırsa ümumiyyətlə atılır, yəni şerdə heca as olur. Bundan başqa bəzi səssiz hərflər dildə uzun hava axımı ilə tələffüz olunduğundan (ş hərfi) ondan sonra gələn qısa heca da atila bilər. Bütün hallarda bu, sözün tələffüzü, intonasiya və vurgu qaydaları ilə müəyən edilir.

#### Rəməl bəhri:

Bu bəhr Azərbaycan qəzəl ədəbiyyatında və muğam ifaçılığında ən çox istifadə edilən bəhrdir. Təfilə quruluşu aşağıdakı kimidir:

Fa-i-la-tun, fa-i-la-tun, fa-i-la-tun, fa-i-la-tun və yaxud:

Dil-qə-ləm-dil, dil-qə-ləm-dil, dil-qə-ləm-dil, dil-qə-ləm-dil.

Qrafiki şəkildə:



Burada hər təfilinən ikinci hecası qısa, qalan üç hecası isə uzundur.

Misal:

Çekdiyin möhnət yükün ol yarə bildirmək olurmu?

Dərd əzən könlün ilə cananı güldürmək olurmu?

(Ə. Aslanoğlu)


Tələffüzdə sözdaxili ləngimələr olduqda (belə ləngimələr adətən «nd», «st», «nm», «şt», «ns» və s. kimi iki səssiz hərfin bir yerə düşdüyü hallarda baş verir) şerin ritm ahəngini saxlamaq üçün bundan sonra gələn birinci və ya ikinci hecada (sözün quruluşundan asılı olaraq) tələffüzü bir qədər qısaltmaq lazımlı gəlir. Yəni bu halda ritm müvazinətini saxlamaq üçün səsli hərfi uzatmaq lazımlı gəlmir və əger uzun heca tələb olunursa yalnız vurğuqu onun üzərində saxlamaq kifayət edir.

Yuxarıdakı misalda üç ləngime və buna münasib üç tələffüz qısalığı vardır. Bunlar bir-birini kompensasiya edirlər və nəticədə qəzel öz ritm ahəngini saxlayır. Ümumiyyətlə, əruz vəzni tələffüz ritmi üzərində qurulduğundan onun əlavə qaydaları yazılı qaydalarından xeyli çoxdur. Bu vəznə bizim şərə əreb dilindən gəlmış, yolüstü fars və pəhləvi ləhcələri ilə qaynayıb qarışmışdır. Buna görə də Azərbaycan əruzu əreb və fars

əruzundan bir qədər fərqlidir və qeyd etməliyik ki, bu fərq əsasən müsbətə doğrudur. Çünkü, Azərbaycan dilində səsli hərflərin sayı çoxdur və üstəlik yarımsəsli (h, y) hərflər də vardır ki, bunlardan lazımlı gəldikdə çox rahat təstifadə edilə bilər. Bundan əlavə, Azərbaycan dilində əreb və fars mənşəli çoxlu sayıda sözlər işlədilməsi də əruz bəhrinin Azərbaycan şərində yər tutub möhkəmlənməsinə əsas verir.

Muğam əruzlu musiqidir. Burada da musiqi cümləsinin qurluşu avaz və ritmlə hasılə gəlir. Buna görə də xanəndələr önce qeyd etdiyimiz kimi, bu vəzni dərin-dən mənimseməli, qəzəl seçərkən bəhrin oxunan muğamın melodik və avaz bölgülərinə uyğun gəlib-gəlmədiyini təyin edə bilməlidir. Belə olmadıqda xanəndə yersiz səs uzatmalarına, metnə kənar sözlər və ya hecalar əlavə etməyə məcbur olur ki, bu da həm qəzəlin, həm də muğamın məzmununa xələl gətirir.

Yuxarıdakı beytin əruza münasib ritmik tələffüz qaydası aşağıdakı kimidir:



Əruz vəznində hər bəhrin çoxlu sayıda növləri və variantları vardır. Biz göstərdiyimiz misallar həzəc və rəməl bəhrlerinin tamölcülü formasıdır. Bunlar ədəbiyyatda 1 növ, 1 variant kimi təsbit edilir. Hecaların sayını azaltmaq və ya uzun hecanı qısa ilə əvəz etməklə növlər və variantlar əmələ gəlir. Məs. Azərbaycan

qəzel ədəbiyyatında Rəməl bəhrinin bir qəder qısa foraması (sonuncu təfilənin axırıcı hecası atılır) daha geniş istifadə olunur:

İstəsən könlüm kimi zülfün pərişan olmasın,  
Ol qəder cövr et mənə ah etmək imkan olmasın!  
(M.Ə.Sabir)

Burada ikinci misranın «mənə» sözü iki qısa heca-dan ibarət olduğundan bundan sonraki təfilədə bir qısa heca uzun heca ilə əvəz edilmişdir.

Muğamlarda qəzəllərlə yanaşı məsnəvi, müxəmməs, müstəzad və digər şer növleri də oxunur. Müğənnilər bir çox hallarda heca vəznində yazılmış qoşmalara və gərəylilər, dördlük şer formsına da müraciət edirlər. Muğamların tərkibində və eləcə də sərbəst şəkildə oxunan təsniflərdə el bayatları, oxşamalar hətta heç bir vəznə tabe olmayan xalq deyimləri belə, istifadə olunur.

Musiqi (muğam) tədrisi müəssisələrinin əsas vəzifə-lərindən biri də tosniflərdə, zərb-muğamlarda və ayrı-ayrı xalq mahnılarda oxunan mətnlərin məzmun, forma və bədii cəhətdən düzgün seçiminə nəzarət etmek, xanəndələr üçün bu sahədə tövsiyyə - təlimat ədəbiyyatı tərtib etməkdir. Belə təlimat ədəbiyyatının tərtibi ya kollektiv müəlliflər tərəfindən həyata keçirilmeli, yaxud da ədəbiyyatı, şeri, orizu və eyni zamanda muğamı bilən mütəxəssislərə həvalə edilməlidir. Əks təqdirdə muğamin, təsnifin ve xalq mahnısının söz materialı ağızdan-ağıza keçidikcə təhrif oluna bilər.

Oxunan şerlerin forma və məzmunu milli-mədəni inkişafın səviyyəsinə uyğun olmalıdır. Belə olmadıqda musiqinin söz materialı tamaşaçı zövqündən geri qalar, lazımı bədi-emosional təsir yarada bilməz və nəticədə

ən yaxşı səsə malik xanəndənin oxuduğu musiqi belə, primitiv təəssürat yarada bilər. Muğam-musiqi ocaqları-mızın bu sahədə görəcəyi işlər çoxdur. Musiqi məktəbləri ilə Musiqi Akademiyasının (və ya Milli Musiqi Konservatoriyasının) tədris proqramlarında koşkin fərqlər olmalıdır. Ali təhsilli muğam mütəxəssisi kimi yetişən xanəndə muğam ifaçılığından əlavə, muğam tarixi, muğam nəzeriyəsi, klassik ədəbiyyat, fəlsəfə və məntiq kimi elmlərin əsaslarını bilməlidir. Təəssüf ki, bu hələlik belə deyildir. Məs: Azərbaycan SSR Ali və Orta ixtisas təhsili Nazirliyinin tədris-metodika kabinetini tərəfindən 1984-cü ildə buraxılmış «Orta ixtisas musiqi məktəblərinin xanəndəlik sinifləri üçün muğam tədrisi proqramı» ilə (müəllif S.Ağayev) milli musiqi Akademiyasının 1995-ci ildə Bakalavr ixtisas dərəcəsi üzrə tərtib etdiyi proqram arasında demək olar ki, heç bir fər yoxdur (Tərtibçi A.Babayev, rəyçilər: R.Zöhrabov, T.Quliyev, İ.Rzayev), hətta giriş hissəsi və izahat və-rəqəsi nəzərə alınmaqla birinci ikincidən daha səballıdır! Hər iki proqrama daxil edilmiş mahni və təsnif mətnlərində çoxlu sayda bədii və texniki səhvələr, təhrif olunmuş bayatlar, hətta heç bir mənə kəsb etməyən söz yığınları vardır. Məs: orta ixtisas məktəbləri üçün olan proqramda «Arazbarı» mətninin ikinci bəndinə baxaq:

Qızıl gülü dərməyəkdilər (?)  
Dsta-dəsta sərməyəkdilər (?)  
Vəfali yar görməyəndə  
Deməsin məndə inam var, ey zalim (?)

Buradakı «dərməyəkdilər», «sərməyəkdilər» sözlərinin hansı sıvədən geldiyi təccüb doğurur. İkinci cümlə isə səhv yazıldığından heç bir mənə kəsb etmir.

Musiqi Akademiyasının programında bu səhvler düzəldilsə də mahnının süjet ardıcılılığı əvvəlki programda olduğu kimi səhv verilmişdir. Məlumdur ki, əvvəl gözəllər bağda gəzərlər, aşiq bundan sonra onları görər və müraciət edə bilər (ki, ay balam, belə sallana-sallana gəzmeyin, size göz-nəzər yetə bilər, xətə toxunar) və onlardan cavab ala bilər.

Bu məzmunu nəzərə almaqla həmin təsnif aşağıdakı ardıcılıqla oxunmalıdır:

1. Gözəllər bağda gəzərlər  
Ömrümün gülün əzərlər  
Bir o yandan, bir bu yandan  
Burda bir qası kaman var.
2. Dədim: ey gül, böylə sallanma,  
Burda belə yaxşı var, yaman var.  
Dədim: ey gül, qadan mən allam  
Dedi: belə, sobr eylə, zaman var.
3. Dədim ey gül həmdəmin kimdir?  
Dedi: belə həmdəmim bülbüldür!  
Dədim: ey gül, xara yalvarma  
Dedi: belə işim müşküldür, ay zalim!

Ümumiyyətlə, bir çox təsniflərin və şikəstələrin söz mətnləri cahilik əyyamından qalmış vəziyyətdədir. Xanəndələr və eləcə də muğam müəllimləri nəzərə almalarıdır ki, indi Azərbaycanda onlarla ali məktəb vardır, insanların bədii zövqü bir əsr bundan əvvəlki deyildir. Bizde inkişaf etmiş ədəbiyyat və musiqi nəzəriyyəsi mövcuddur, primitiv söz yığınları ədəbi-bədii tələblərə münasib şer mətnləri ilə əvəz olunmalıdır.

Ali təhsil almış hər bir xanəndə şerin qafiyə qaydalarını bilməlidir. Buna görə də ali muğam tədrisi

programı ilə bərabər xanəndələrə ədəbiyyat nəzəriyyəsi də tədris edilməlidir. Burada müğənnilər ədəbi növlər, janrlar, vəzn, qafiyə kimi anlayışlarla yanaşı, klassik ədəbiyyat, folklor və s. haqqında lazımi bilik eldə etməlidirlər. Bütün bunlar olmadıqda cahillik və nadanlıq iqtisadi ehtiyacla birləşərək poeziyamızı meyxana səviyyəsinə, musiqimizi isə rep və «şou-biznes» səviyyəsinə endirər!

Hər muğam saf incidir ustad olan gər oxuya,  
Hər qəzəl, hər bir sözü bəhrində əzbər oxuya!  
(Ə. Aslanoğlu)

Muğam ədəbiyyatının səviyyəsi nə qədər yüksək olarsa onun musiqi təsiri, badii-estetik keyfiyyətləri də bir o qədər yüksəkdə olar. Bəstəkar mahnisi ilə muğam arasındaki əsaslı fərq ondan ibarətdir ki, bunlardan biri yazılı ədəbiyyata, digəri isə şifahi ədəbiyyata daha yaxındır. Buna görə də notla işlənmiş musiqiye professional musiqi deyilir. Əslində muğam da professional musiqi sənətidir. O, əvvəller – musiqi-muğam məktəbləri olmadığı zamanlarda xalq yaradıcılığı idti, yalnız ağızdan-ağıza yayılıb inkişaf edirdi. İndi öncə qeyd etdiyimiz kimi, ölkəmizdə professional səviyyəli muğam məktəbləri, ali təhsil ocağı vardır. Muğam musiqi sənətinin professionallıq səviyyəsinin qaldırılması üçün onun ədəbiyyat əlaqəleri cilalanmalı, mövcud ədəbi-bədii nəzəriyyənin tələblərini ödəməlidir. Məsələ burasındadır ki, Azərbaycanın kitablarda toplanmış folklor nümunələrində, - bayatılarda, oxşamalarda və s. şer növlərində vəzn, heca və qafiyə yerli-yrində və çox ciddi qanunauyğunluqlarla verilmişdir. Onlarda məna və məzmun dolgunluğu, fikir ardıcılığı öz yerində olduğu

halda, bəzi təsniflərdə olduqca bayağı və bədii cəhət-dən zeif, şeriyət qaydalarına uyuşmayan mətnlər özü-nə yer tapmışdır.

Məs: Orta Mahur təsnifində oxunan

Küçəmizdən keçən qız (?)  
Sona kimi süzən qız  
Qara telin hər yana  
Dəstə-dəstə düzən qız!

Şerində 1-ci misra  
Şur təsnifindəki:

Ay qız mənim canımsan,  
Qaşları kamanımsan  
Küçəmizdən keçirsen (?)  
Heç bir mənə baxırsan (?)

Şerində 3-cü, 4-cü misralar həm qafiyə, həm də məna etibarı ilə şeriyətə yad sətirlərdir.

Yuxarıda qeyd etdiyimiz dərs proqramlarının yenidən işlənməyə, onlarda toplanan materialların əsaslı təhlilə və islahata ehtiyacı vardır.

Təəssüfle qeyd etməliyik ki, bir çox xanəndələrin repertuarında olan, eləcə də tədris proqramına daxil edilən qəzəllərin bəzilərində yabancı, mənəvi-əxlaqi mentalitetimizle uyuşmayan beytlərə rast gəlinir.

Məs: Ə.Vahidin şair Səməd Qəribin

«Musiqi məclisinin türfə əlamətləri var,  
Guş qıl, gör necə cansuz hekayətləri var.»

beytinə nəzirə kimi yazdığı qəzəlinin sonluğu belədir:

Məscid əhli nə bilir musiqi zövqün, Vahid!  
Çünki cahildər olduqca, cəhalətləri var.

Şairin bu fikri ilə heç cür razılaşmaq olmaz! Əvvələ, ona görə ki, «məscid əhli» heç də onun düşündüyü qədər cahil deyildir, əksinə, onlar ilahiyyat fəlsəfəsinin müridləri, idrakı düşüncənin yolcularıdır. Təhsili, təlimi və təriyəni yüz illərlə xalqımıza məscid əhli öyrətmış, bütün klassik ədiblərimizin hamısı bu təlim-tərbiyə məktəblərindən bəhrələnmişlər. Əqlini və əxlaqını təkmilləşdirən, daxili ələmini saflaşdırın insanlara tənə etmek, əlbətə ki, yersizdir. Bundan əlavə, Müqəddəs Quran ayələri də həmişə avazla oxunur və həmin avazda muğam musiqisinin lədi vardır, üstəlik, göstərilən qəzəldə çoxlu sayıda təfələ sürüşdürülməsi və əruz xətaları da vardır.

Muğam ifasında rədifi və qəzəli müğənni öz duymu ilə seçdiyinə görə hansı qəzəlin hansı muğamda oxunması barədə konkret fikir söyləmək və ya xanəndələrə göstəriş vermək düzgün deyildir. Biz apardığımız tədqiqat əsasında əldə edilmiş nəticələrdən çıxış etməklə hansı muğamlarda mövzu, məzmun, ideya və bədii təsir keyfiyyətlərinə görə hansı qəzəllərin oxunması barədə öz tövsiyələrimizi veririk:

Muğamlar	Qəzəllərin bədii-lirik məzmunu
Segah	Aşıqin məhəbbət duyuları, ayrılıq, hicran və həsrət ifadəsi
Humayun	Ictimai məzmunlu, qəm və kədər, itirilmiş sədəqətin nisgili
Şüşter	Fərdi kədərin ifadəsi, müşəqqətlərdən qurtuluş cəhdı
Bayatı-Şiraz	Ayrılıq, hicran, axtarış, vüsala qovuşmaq harayı, uzaqdakı qismətin çağımışı

Rast	İctimai-fəlsəfi məzmunlu, alicənablıq, mürşidlik və dünyəvi idrak tutumu olan qəzəllər.
Şur	Şən və lirik ahval-ruhiyyəli, azadlıq və səadətə inam hissi aşılıyan qəzəllər
Çahargah	Mərdlik, dözüm, cəngavərlik və döyüş ruhlu qəzəllər

Gənc xanəndələrə əyani kömək məqsədi ilə kitabın axırında əlavə olaraq qəzəllər verilmiş və hər qəzəlin hansı muğam tərkibinə uyğun olduğu tövsiyyə kimi göstərilmişdir. (Bax: Əlavə).

## MUĞAM VƏ LİRİKA

### MUGAM AND LYRIC POETRY

Hər bir müsiqidə olduğu kimi, muğamlarda da lirizmin əsaslı mövqə tutduğunu öncə göstərməmişdik və qeyd etmişdik ki, ümumiyyətlə poetika adı çəkildikdə ən əvvəl lirika başa düşülür.

Lirik mahnilardan fərqli olaraq muğam dəstgahlarında lirikanın hansı poetik məqamda durduğunu, ümumi inkişafda oynadığı rolü deqiqləşdirmek lazımdır.

Bədii ədəbiyyatda lirika vahid süjet xətti etrafında birləşməyən ayrı-ayrı erizodik hadisə və ya məqamların bədii poetik ifadəsindən yaranan kövrek duyğu (yaxud duyğular kompleksi) kimi anlama getirilir. Yəni hadisənin olduğu kimi nəqli poetik duyğu yaratmadığı üçün lirikaya da aid ola bilmez. Lirika yalnız bədiiləşmədən, poetik təsvirə keçidən sonra yaranır. Funksional baxımdan lirikanın vəzifəsi bədii emosional təsiri

qüvvətləndirmək, fərqləndirmə yolu ilə bədii duyğudan diferensial inkasa keçidi təmin etməkdən ibarətdir. Cünki, uzunmüddəti yaddaş yalnız xüsusi diqqət tələb edən fərdi inikas nəticəsində yaranma bilər.

Təbiətin dialektikasında da ikitərəfli münasibətlərdə duyğu və inkişaf məsəlesi konkret obyekt üçün həmişə konkret diferensial formada olur. Məs.: arılar (yaxud arıkimilər qrupuna daxil olan digər həşəratlar) vasitəsilə tozlanan günəbaxan çıçeyinin rəngi sarı olur. Ona görə ki, arıların göz-görmə quruluşunda sarı ən parlaq və diqqət çəkən rəngdir. Dəmləli, nəsilvermədən əvvəl bitkilərin lirik duyğular aşılıyan al-əlvən rəngli çıçəklərə bürünməsi təsadüfü hadisə deyildir, dialektikanın müəyyən etdiyi qanunlar çərçivəsində fəaliyyət göstərən səbəb-nəticə ardıcılığıdır. Bu mənada müsiqinin öz ilkin yaradışı da istiqamətlənmış lirik duyğuların səsli ifadəsi kimi səciyyələnir.

Azərbaycan müğamlarının indiki dövrə gəlib çatmış variantlarında məzmun, forma və süjet qurluşu nəzərə alınmaqla lirizmin səviyyəsi və müsiqinin ümumi inkişafındaki mövqeyi nəzəri-dialektik baxımdan cəlbedicidir. Əvvəla, ona görə ki, müsiqi quruluşu və melodik təhkiyə üsulu kifayət qədər ciddi intonasiyada olan muğam dəstgahlarında lirik keyfyyətlərin özüne yer tutmasının nə dərəcədə obyektiv olması məsəlesi maraqlıdır. İkincisi də, bundan əvvəlki fəsillərdə biz muğam dəstgahlarının əsasən süjetli epik əsərlər olduğunu söylədiyimiz üçün indi həmin müğamlarda lirikanın hansı funksiya daşıdığını və nəzəri-fəlsəfi baxımdan hansı mövqədə dayandığını izah etmək məcburiyyətindəyik.

"Şur" müğamını təhlil edərkən qeyd etmişdik ki, həmin müğamin lirizmi onun epik cəhətindən daha öndə

olduğundan Şur lirik-epik növə aiddir və bunun səbəblərini də göstərməşdik. Nəzəri-fəlsəfi baxımdan müğamda lirikanın mövqeyi və onun kəmiyyət ölçüsü imkan və gerçəklilik münasibətlərinin müəyyən etdiyi çərçivədə olur. Buna görə də lirik düşüncə və onun səs sistemi ilə ifadə olunan xarici təzahürü müəyyən sərbəstlik dərəcəsi ilə xarakterikdir. Dialektik hayat tsiklinin sonazadlıq və səadət pilləsində qərarlaşan "Şur" müğamında lirikanın geniş vüsət alması da öncə qeyd etdiyimiz kimi, həmin səbəbdən irəli gəlir.

Göstərmək vacibdir ki, lirika tekce şən notlar üzərində qurulmur, kədər və qəm ifadə edən musiqidə də lirik elementlər kifayət qədərdir. Lakin musiqinin ümumi məzmun və intonasiyasında ifadə olunan qəm və kədərin yaratdığı sıxıntı lirik pafosu məhdudlaşdırır, süjetin inkişafı istiqamətində cəmlənən hadisələrə nəzərən ikinci plana atır. Humayun, Şüştər, Çahargah kimi konkret məcrada inkişaf edən müğamlarda inkişafın sərbəstlik dərəcəsi xeyli aşağı olduğundan onun xarici təzahürü də zəifdir. Digər şərq ölkələrində çalınır-oxunan müğamlarla müqayisədə Azərbaycan müğamlarının bir üstünlüyü də ondadır ki, lirika öz təsir effektini dialektik qanunlarla nizamlayır, kəmiyyət-keyfiyyət münasibətlərindəki uyğunluğu pozmur. Yəni, müğam musiqisinin məzmununa müvafiq olaraq lirizm kəmiyyətə elə bir ölçüdə olur ki, onun keyfiyyətinə xələl götirməsin, musiqinin yaratdığı emosional təsir həddən ziyyadə bərbəzək və hay-küçüklük fonunda itib-batmasın. Məs. Çahargah dəstəgahı ciddi mübarizə mövzusunu əhatə etdiyindən orada lirizm yalnız Mayədə (nisbi firavanhıq və əminamanlıq dövrü) və Mənsuriyyədə özünü göstərir. Hisar və Müxalif şöbələri konkret istiqamətdə gedən

vacib mübarizə ilə bağlı olduğundan burada improvizasiya üçün nə vaxt, nə də imkan vardır. Əgər xanəndə bu muğamlarda musiqini lirik tərəfa meyillendirməyə cəhd edərsə müğamin ümumi ideya-məzmun tutumunu zeiflədər, süjet xəttini pozar. Nəticədə kəmiyyətə keyfiyyətin uyğunsuzluğu, imkanla gerçəkliyin qeyri-münasibliyi səbəbindən müğamin bədii-təsir gücү zəifləyər. Burada tarixi-etnik bir məsələ diqqəti cəlb edir. Məlumdur ki, özgə xalqlardan fərqli olaraq azərbaycanlılar hüzn mərasimlərində ağırlardan, bayati və oxşamalardan geniş istifadə edirlər. Hüzn mərasimlərində səslə qadınlar ucadan avazla ağı deyir, matəm mahnları oxuyurlar. Bu, qəmli notlar üzərində lirizmə parlaq misaldır;

Lakin bu mərasimlərdə də ağı və bayatıların kəmiyyəti elə nizamlanır ki, o, əsas məsələ olan hüznü unutdurmaq istiqamətinə meyllənmir, əksinə, kədəri daha da dərinləşdirmək məqsədi daşıyır.

Yuxarıda getirdiyimiz misal - Azərbaycan müğamlarının qəm və kədər ifadə edən tərkiblərində lirik məqamların özüne yer tutması xalqın qədim zamanlardan indiyə qədər yaşıyan milli adət-ənənələrinin onun müsiqisində də əks etdiyini göstərir, müğamin məhz Azərbaycan etnosuna aid olduğu barədə söylənilən fikirləri təsdiqləyir. Bu cəhətdən "Segah" müğamının çox böyük əhəmiyyəti vardır. "Segah" müğamında həsrət, hicran və məhəbbət yanğısı, qəm və kədər notları üzərində köklənsə də, lirik məqamları da əldən buraxmir. Bu ona görə belədir ki, Segah əsasən məhəbbət mövzusu üzərində qurulduğundan burada nifrat və antoqonizm yoxdur, Qəm və kədər vüsal həsrətindən irəli gələn ülvi duyğuların yaratdığı emosiyadır. Segahda ifadə olunan lirik kədərin sətiraltı şirinliyini vardır.

Oxşar vəziyyət "Bayati Şiraz" müğamında da möv-cuddur, fərq yalnız burada lirizmin dinamik inkişaf nəti-cəsində açıq formaya keçidindədir (Dirlüba şöbəsi) ki, bu da müğamin inkişaf etdirdiyi ideya ilə bağlıdır.

Azərbaycan müğamlarının musiqi strukturasında lirik məqamların mövqeyi və kəmiyyət ölçüsü ehtimalın inandırma sərhəddi ilə sıx bağlıdır. Yəni, musiqi dili ilə şəhər edilən hadisən in əsas mağzı və məzmunu formanın nə dərəcədə bədiiləşməsindən asılı olmayaraq epi-zodik lirika ilə pərdələnmir, öz ciddiliyini və inandırma effektini saxlayır.

Müğamların instrumental ifası ilə vokal-instrumental ifası arasında lirizmin təzahür forması və miqdar ölçüləri cəhətdən müəyyən qədər fərq mövcuddur. Vokal-instrumental ifa zamanı musiqinin lirizmi poeziyanın lirizmi ilə birləşmiş vəziyyətdə olduğundan daha da güclənir, nisbətən qapalı mövqedən daha açıq mövqeyə çı-xır, sərbəstlik dərəcəsi artmış olur. Bu zaman lirika ümumidən xüsusiyə kecid imkani qazanaraq nisbətən konkret və əyani surətdə təcəssüm edir.

Biz əvvəlki fəsillərdə qeyd etmişdik ki, müğamin mövzusu instrumental ifada ümumidir və vokal ifa zamanı şer materialının mövzu və məzmunu açıq şəkildə olduğundan musiqi kifayət dərəcədə konkretləşərək müəyyən süjet xətti üzrə məzmunlaşır. Ona görə də qə-zəl seçiminin müğamin məzmun, mövzu və ideya tutumunda önəmli əhəmiyyəti vardır. Bütün bunlar müğam musiqisində lirizmin kəmiyyət göstəricisinə təsir edir. Məs.: dərin qəm və kədər ifadə edən "Humayun" dəst-gahında ictimai məzmunlu qəzəllər oxunduqda lirizmin mövqeyi zəif, məhəbbət mövzusunda aşiqanə qəzəllər oxunduqda isə xeyli dərəcədə güclüdür. Çünkü, öncə

göstərdiyimiz kimi ("Segah"da), məhəbbətin özü məz-mun etibarı ilə ülvə duyğular (lirika) üzərində bərqa-rdır.

Ümumilikdə müğam musiqisi insan həyatı ilə bağlı hadisələrin duyğuya gətirilməsi və həmin duyğuların milli koloritli səs tutumu və avazla nümayiş etdirilmə-sindən idarət olduğuna görə kifayət dərəcəde həyatı və təbiidir. Bu səbəbdən də o, təbiət və cəmiyyətin tabe olduğu fəlsəfi qanunlar çörçivəsindən kənara çıxmır. Azərbaycan müğamlarının musiqi tərkibində cəmləşən bütün digər xüsusiyyət və çalarlarla yanaşı lirika da, mahiyyət və hadisə, imkan və gerçeklik, kəmiyyət və keyfiyyət münasibətlərinin koordinat sistemi ilə müəyy-yən olunmuş istilahdır. Burada lirizm xarici aləmlə da-xili döşlünce münasibətlərinin milli-əxlaqi və etik-estetik dəyərlərindən qidalanmaqla zühur edir.

Azərbaycan müğamlarında musiqinin intonasiya in-kişafı vahid məzmun-ideya ətrafında dövr etdiyindən və sujet xəttində nizamlandırdıdan onun lirik elementləri də istər kəmiyyət, istərsə də keyfiyyət cəhətdən dialek-tikanın müəyyən etdiyi normativ ölçüləri aşmir. Başqa sözlə, Azərbaycan müğamlarında lirika eyforiya səviyəsində deyildir və qəfil inqilab teşşürati yaratır. Bu, Azərbaycan müğam dəstgahlarının kifayət qədər ciddi musiqi əsərləri olmasını, onların epik məzmunu və di-namiki sujetə bağlılığını bir daha təsdiq edir.

Əvvəllərdə qeyd etdiyimiz kimi, türk, özbək və s. şərqi xalqlarının müğamlarında rədif nizamlı məzmun və ideya ardıcılılığı ilə düzülmədiyindən və yaxud, yersiz tekrarlılıq yol verildiyindən dialektik inkişaf qanunlarına yatımlı deyildir. Ona görə də bu ölkələrin və xalq-ların müğam (moğam, məqam, mağom və s.) adlandır-

dığı musiqi bədii zövqə xidmət edən ayrı-ayrı ritmik səs düzümü və avaz yiğimindan ibarət kimi görünür və dialektik inkişaf seviyyesine görə bizim müasir müğamlarımızdan xeyli geridədir.

## MUĞAM VƏ AUDİTORİYA

### MUGAM AND AUDITORIUM

İfa və dinleyici kontekstində musiqi tribuna, dinleyici isə auditoriya mövqeyindədir. Tribuna ilə auditoriya arasındaki qarşılıqlı anlaşmanın və ünsiyyət əlaqəsinin seviyyesi ifa olunan musiqinin bədii emosional təsirindən əlavə, həm də audikontingentin idrakı yetkiliyindən və düşüncə tərzindən asılıdır. Elə bu səbəbdən də hər bir musiqi janının öz auditoriyası vardır və elə bu səbəbdən də ayrı-ayrı musiqi janrları meydana gəlib həyat vəsiqəsi qazanmışdır! Deməli musiqi öz elektoratını topladığı kimi, elektorat da dinamik inkişaf prosesində bədii zövqün yeniləşməsinə müvafiq yeni musiqi çalarlarına ehtiyac duyduğundan forma və janrin təzələnməsində maraqlıdır. Bir çox musiqi növlərinin, forma və janrların yaranıb inkişaf edərək yayılması və sonradan səhnədən getməsi ictimai inkişaf qanunlarına müvafiqdir və mənəvi telabatın uyğun təbəddülüti ilə şərtlənir.

Adətən kokret məqamlarda konkret hadisələrə münasibət ifadə edən musiqi əsərləri zaman və məkan etibarilə həddən ziyanın konkretləşdikdə inkişafın sonrakı mərhələsində təsvir edilən hadisə öz əhəmiyyətini itirdiyindən onun poetik ifadəsi olan musiqi də bədii

təsirini itirmiş olur. İstər bədii ədəbiyyatın, istərsə də musiqinin uzunömürlülüyü onun daxili məzmununda qərar tutan başlıca səciyyənin dialektik inkişafin tələblərinə uyarlı olmasından asılıdır.

Muğam musiqisi, xüsusən Azərbaycan müğamları, öz tribunluğu, ifadə etdiyi poetik düşüncənin dinamikliyi və mütəhərrikliyi, məntiq və fəlsəfə qanunlarına uyarlılığı səbəbindən ta qədimdən indiyə qədər yaşamış, yaşadıqca inkişaf edərək mənəvi düşüncə və bədii zövqle öz arasında ucurum yaranmasına imkan vermemişdir. Burada əsas cəhət mügəmin ritorika və şablonçuluqdan əzaqlığı, onda improvizə imkanının genişliyindən ibarətdir. «Fikrin birbaşa ifadəsi onun poetik üslubu üçün səciyyəvi deyil və bu, mühakimənin adiliyi, səthiliyi ilə birləşəndə effekt alınmır. ... hər hansı hadisəyə hökmən müəyyən münasibət ifadə etmək istəyi mənəvi ehtiyaca çevriləməyəndə mühakimələr poetik seviyyəyə qalxır, fəlsəfi düşüncəni didaktika və ümumi hökmələr əvəz edir» (Şirindil Alışanov. Sözün estetik yaddaşı. B., «Elm», 1994, səh. 217.)

Muğəmin uzun müddət ərzində könülləri məftun etməsinin əsas hərəkətverici qüvvəsi onun öz musiqi fəlsəfəsindən doğur. Bu fəlsəfə həyatın elə məqamlarını eks etdirir ki, həmin məqamlar bundan əvvəl dediyimiz kimi, həmişə, hər yerdə və hər kəsdə qarşıya çıxan və ya çıxa biləndir. Üstəlik, həmin məqamlar məntiqi-bədii ümumileşmə libasında olduğundan auditoriya çoxluğunda asanlıqla yerləşə bilir. Bir qədər başqa şəkildə desək, muğam musiqisi ümumi düşüncə fəlsəfəsindən fərdi duyu hissini və eksinə keçid imkanına malikdir. Yəni muğam dinləyən şəxs əgər hər hansı bir qərəbgünlik və ya problem əhatəsindədirse mu-

siqi felsəfəsi onu bu istinad nöqtəsindən daha yüksək xəyallar aləminə aparır - ülvı məhəbbət (Segah), mübarizə (Çahargah), dözüm (Bayati-Şiraz, Humayun), müdriklik və səbr (Rast) duyğuya gələrək mövcud müşgül-lərin aradan qaldırılmasına ruhlandırır, ona mənəvi güc verir. Heç bir problemi olmayan insan belə, muğam aləminə qapıldıqda qayğısızlıq eyforiyasından uzaqlaşır, həyatın keşməkeşlərinə, dünyanın təzadalarına, onun görünən və görünməz tərəflərinə yaxınlaşmış olur. Muğam auditoriyasının çoxmüddətlili dayanıqlığının əsas sırrı də bundadır.

Biz dəfələrlə qeyd etmişik ki, muğamlarda bədii obraz nə qədər ümumi olsa da, burada improvizə imkanı nə qədər geniş sərbəstlik dərəcəsi ilə səciyyələnsə də ifaçının azacıq ifratçılığı həmin musiqiyə böyük zərər gətirmiş olur. «Habil Əliyevin mədəniyyətimizdən ötrü ən böyük əhəmiyyəti ondadır ki, o, mahur ifaçı ola-ola xalq musiqisinin məhz xalqa məxsusluğunu istedadının nadirliyi, məharəti ilə pərdələmir» (Bax. İlham Rəhimli. «Habil Kaman». B., «İşləq». 1987, səh.13).

Qeyd etməliyik ki, muğamda improvizə məsuliyyəti yalnız Azərbaycan muğamlarında keşkin şəkildədir. Di-gər şərq ölkələrində ifa edilən makam, makom və möğamlarda bu məsuliyyət o qədər də ön planda de-yildir və buna görə də muğamin ümumi musiqi quru-luşuna dinləyicidə antipatiya düşüncəsi yaratır.

Bu, ona görə belədir ki, Azərbaycan muğamları orta təkamül dövrünü keçmiş, dünyani idarə edən ictimai-fəlsəfi qanunlar mövqeyində qərarlaşmışdır, hər hansı fərdi element bu qanun və qaydalar çərçivəsindən kənara çıxarkən ağ parçada qara lekə kimi gözə çarpar. Bundan əlavə, Azərbaycanda muğam auditoriyası da

təkmil formadadır, o, təsadüfi dinləyici kontingentindən deyil, məxsusi muğam elektoratından ibarətdir.

Azərbaycan muğamlarında (dəstgah nəzərdə tutulur) ilkin başlangıç nöqtəsindən (bərdaş) tutmuş bütün süjet xətti boyu inkişaf dramaturgiya, səbəb və nəticə əla-qəsi formasında gedir; bütövlükdə vahid məzmun və ideya orbitində cərəyan edir. Burada hər hansı yenilik və ya improvizə ümumi məzmunun tələbinə uyğun olmalı, onun xarici təzahür forması (yeni nəfəs, zəngulə, xirdalıqlar və s.) məzmunu öz məcrasından çıxarmamalıdır. Əks təqdirdə musiqidə bayağılıq meyilləri zühur edər, bədii-poetik obraz öz simasını və xarak-terini itirə bilər – bütün bunların da nəticəsində muğam öz auditoriyasından məhrum ola bilər.

Muğami dərindən anlamayan, onun daxili fəlsəfəsinə və məntiqinə vaqif olmayan şəxslər bəzən hər hansı dəstgah ifası zamanı yerli-yersiz şəraqlar zəngulələrə, həddən ziyanə səs hömlələrinə görə xanəndəyə yüksək qiymət verir, onun barəsində ağız dolusu təriflər söyləyirlər. Bu, əlbətdə, naşılıqdan iroli gəlir. Adəten belə xanəndələr tez parlayıb tez də sönürlər.

Muğam auditoriyasının daimi tribunu o xanəndələrdir ki, onlar muğam ətrafında hay-küy yaratır, onun fəlsəfəsini lazımi seviyyədə dinləyiciyə çatdırı bilir. Bu cəhətdən Hacıbaba Hüseynov, Seyid Şüsinski, Zülfü Adigözəlov, Müütəllim Mütellimov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov kimi sənətkarların irsi və təcrübəsi dərindən öyrənilib gənc müğənnilərə təqdim edilməlidir.

Azərbaycan muğamlarında musiqinin cümlə quru-luşu (bir musiqi cümləsi ilə ifadə edilən bingin fikir)

məntiqin «mütənasib tərif» qaydasındadır, yəni müsiqi cümləsinin izahedici hissəsi ilə onun hökmverici hissəsi bir-birinə mütənasibdir. Bundan əlavə, hər bir şöbə və guşənin özünə məxsus bəhri (ölçüsü) mövcuddur. Buna görə də improvisə dedikdə xanəndənin müyyəyen bir guşədə uzun-uzadı zəngulə vurması və yaxud tarzənin mizrab oynatması nəzərdə tutulmur. Burada xanəndə müsiqinin məzmununu çatdırmaq üçün öz səs imkanı daxilində yuxarıda qeyd etdiyimiz mütənasibliyi pozmadan öz səs-zəngulə və ya xirdaliq elementini (xalını) daxil edə biler.

Adətən muğam çalınır oxunan konsert salonlarında cəm olan kontingenit 3-5%-i muğamı dərindən bilən ustalar, 20-25% -i həvəskar saçılıyadə dəstgahların ümumi oxunuş qaydasından xəbərdar olanlar, 45-50%-i – sadəcə olaraq muğam həvəskarları, 15-20%-i təsədüfi dinləyicilər olur.

Auditoriyannın dinləyici nöqtəyi-nəzərindən sayca sabit saxlanması üçün 65-75% təşkil edən muğam həvəskarlarının rəğbətini qazanmaq xanəndə üçün olduqca vacibdir. Bunun üçün isə heç də dəridən-qabılqandan çıxmak lazımdır, sadəcə olaraq muğamı düzgün ifa etmək və onun öz daxilindən irəli gələn fəlsəfi məzmunu və məntiqi ifadəni qorumaq lazımdır. Yenilik, təravət, cəzibədarlıq muğamın öz daxilindədir və təbiətin dialektikasında olduğu kimi əbədi məhəbbət stimuludur, yaşayış, həyat, səadət uğrunda mübarizənin hərəkətverici qüvvəsi kimi çıxış edir!

Tərkib və ölçülərinə görə muğam auditoriyasının üç növü vardır:

### 1) Toy, mərasim auditoriyası;

- 2) Konsert auditoriyası;
- 3) Tele-radio (efir) auditoriyası.

Bu üç auditoriyadan en qədimi toy auditoriyasıdır ki, müğamların yaranıb inkişaf etməsində, eləcə də xanəndələrin püxtəleşməsində çox böyük rol oynamışdır. Toy auditoriyasının həcmi kiçik, dinləyicilərinin əsas tərkibi gənclərdən ibarət olur. Lakin bu auditoriya tez-tez təkrarlandığına görə müğamların töbliğində aparıcı yer tutur. Toy auditoriyasının üstün cəhəti ondan ibarətdir ki, burada sazəndələr və xanəndə üçün çox böyük improvisə imkanı olur. Əvvəller 2-3, hətta 7 günlük toyalar olduğuna görə və toylardada əsasən xalq mahnıları və müğamlar ifa edildiyinə görə onların tam şəkildə (bəzən 20-25 şöbə ilə) oxunması imkanı var idi. Restoran toyları meydana gəldikdən sonra vaxt qitliğinə görə müğamların həcmi xeyli kiçilmişdir və bir çox toylardada ümumiyyətlə muğam oxunmur. Lakin kənd yerlərində müğamların toyda ifa edilməsi öz mövqeyini saxlamaqdadır.

Qeyd etməliyik ki, əsasən yüngül mahnılar ifa edilən restoran toylarında az da olsa muğam oxunmasının əhəmiyyəti və effekti böyük olur. Çünkü, bu zaman müğamin digər müsiqi janlarından nə qədər yüksəkdə durduğu müqayisəli şəkildə nəzərə gəlir. Toy auditoriyasında en geniş yayılan müğamlar Segah, Rast, Şur və onların təsnifləridir. Həmin müğamların şaxələnib aile əmələ gətirməsinin əsas səbəbi də, yuxarıda qeyd etdiyimiz kimi, toylardada improvisə imkanının geniş olmasınaidir.

Konsert və televiziya auditoriyaları mahiyyətcə rəsmi auditoriya olduğundan burada improvisəye geniş

yer verilmir, müğamların struktur quruluşu, ardıcılılığı, səs-intonasiya tələbatı ciddi mühafizə olunur. Efir auditoriyasının əsas üstünlüyü ondadır ki, çox böyük tamaşaçı kütlesini əhatə edir, müğamların xarici ölkələrdə də eşidilməsinə şərait yaradır. Buna görə də mügamin televiziya auditoriyasına daxil olmasının həm bədii-estetik, həm də siyasi-ictimai əhəmiyyəti böyükdür. Azərbaycanın dünya ictimaiyyətinə daha yaxından tanıdılması, onun milli-mədəni deyərlərinin dünya inkişaf prosesinde aparıcı mövqedə dayanmasını əyani surətdə göstərmək üçün bu auditoriyadan yətərinə istifadə edilməlidir. Yeri gəlmışkən onu da qeyd etməliyik ki, bəzi televiziya kanallarında müğam və ya xalq musiqisi redaksiyası açılsa da aparıcılar müğam sənəti üzrə mütəxəssis olmadığınqdan verilişlərin səviyyəsi aşağı olur, tamaşaçında primitiv təəssürat yaradır. Nəzərə almaq vacibdir ki, müğamlar elmi-fəlsəfi professional musiqi əsərləridir, onların şərhini yalnız yüksək professional səviyyəli mütəxəssislər vere bilər.

## MUĞAM TƏDRİSİNDE METOD PROBLEMLƏRİ

### METHOD PROBLEMS IN MUGAM TEACHING

Əsrlerdən bəri dildən-dilə, ağızdan-ağıza keçərək yaşayış Azərbaycan müğamları artıq şifahi musiqi folkloru müstəvisindən professional musiqi əsərləri səviyyəsinə yüksəlmışdır.

Müğamlar inkişaf edərək toy, mərasim nəgmələrindən ictimai həyatın daha geniş diapazonuna nüfuz edən bədii sənət növüne çevrilmişdir. Həm Azərbaycan

bəstəkarları, həm də bir çox əcnəbi bəstəkarlar öz musiqi yaradıcılığında müğamlara istinad etməklə gözəl əsərlər yaratmışlar. «Azərbaycan xalq musiqisinin nəzəri əsasları» kitabının müəllifi, böyük bəstəkar Ü.Hacıbəyov yazdı: «Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan məqamları (müğamları - Ə.A.) əsasında musiqi yanan bəstəkarlara bir yaradıcılıq köməyidir». (Bax. Ü.Hacıbəyov, B., «İşləq», 1985).

Ü.Hacıbəyov bəstəkar olmaqla bərabər, həm də jurnalist, tənqidçi, yüksək səviyyəli müəllim və metodist idi. Azərbaycanda şifahi musiqi sənətinin professional əsaslar üzrənə keçirilməsində onun çox böyük xidməti olmuşdur.

Son illərdə Respublikamızda xalq musiqisinin, o cümlədən müğamların inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür, Milli Musiqi Konservatoriyası yaradılmışdır.

Bununla belə, müğamların tədrisində vahid metodologyanın yaranması hələ də öz hollini közləyən problemlər sırasındadır. Son iki ildə milli Konservatoriyanın tədris programına «Muğam tədrisi metodikası» fənni daxil edilsə də, hələlik bu məsələ ustad-şagird münasibətindən irəli getməmiş və elmi əsaslara istinad edən müvafiq dərslik hazırlanmamışdır.

Bütün digər xalqlarda şifahi xalq sənətkarlığı adətən məzmunca bəsət və sadə, musiqi quruluşuna görə monoton və monoritmik olur, ona görə də onların dildən-dilə, nəsildən-nəsilə keçməsi asandır və xüsusi təlimə ehtiyac qalmır.

Azərbaycan müğamları isə əksinə, məzmun etibarilə mürəkkəb və dolğun, dərin fəlsəfi mənalı, musiqi

tutumuna görə bəmdən zilə və əksinə gedişli, ədəbi-bəddi quruluşuna görə dramatik, ifa tərzinə və üsullarına görə olduqca dinamik və çoxşaxəli musiqi abidələridir. Bütün bu mürəkkəb fəlsəfə şifahi olaraq dildən-dilə ötürülməkələ uzun bir tarixi dövrü yaşayaraq təkmilləşmiş və hazırkı zamanomizə qədər gəlib çıxmışdır. Müğamların belə mürəkkəb olmasına baxmayaraq onların şifai olaraq yayılıb yaşamasının bir sırrı də ondadır ki, müğamlarda çox böyük improvisasiya imkanları var. Buna görə də onlar nesildən-nasılə, xanəndədən xanəndəyə keçidkən yeniləşir, yeni bir çalar, təzə bir duyum kimi sanki yenidən meydana gelir. Həmin səbəbdən də müğam tarix qədər qədim olsa da, hər bir ifa qədər təzədir, təravətlidir. Qeyd etməliyik ki, hər bir müğamin öz ümumi məntiqi və fəlsəfəsi ifaçının öz idrak fəlsəfəsi və məntiqi ilə tam şəkildə uyuşduğu halda o, daha yüksək mövqə qazanaraq möhtəşəm sənət əsərinə çevirilir.

Öncə göstərdiyimiz kimi, hər bir insanın yaşadığımız dünyadan ictimai-əxlaqi doyrlarını dərk etmə dərəcəsi müxtəlifdir. Sadə dildə desək, hər kəs öz sevincini, kədərini, istek və arzularını yalnız özünə-məxsus bir tərzdə ifadə edə bilir. Buna görə də şifahi yayılan müğamlarda ustad-şagird münasibətlərinin qarşılıqlı əlaqəsi zamanı bəzən musiqinin (müğamin) ümumi ruhu fərdiləşir, toponomik və dialekt çalarları qəbul edir. Bu, bir tərəfdən müğamin zənginləşməsi ilə müəyyən qədər xeyirli olsa da, digər tərəfdən onun ümumi məzmun və məntiqindən fərdiyyətçiliyə yol açdığını görə zərərlidir.

Tədris metodikası fənninin məqsədi müğam məktəblərində tədris zamanı müğamin ümumi məntiqinin,

məzmun və fəlsəfəsinin fundamental cəhətlərinin qorunub saxlanması, onu şifahi pərakəndə təlimdən bitgin professional təlim seviyyəsinə qaldırmaqdır.

Həmin məqsədin həyata keçirilməsi üçün xanəndəlik sinifində müğam tədris edən müəllimlərin qarşısında çox mühüm pedaqoji vəzifələr durur. Bunlardan bir neçəsini göstərək:

1. Ayri-ayrı müğamların öyrədilməsinə başlamazdan əvvəl müğamları haqqında ümumi məlumat verməli, onların oxşar və fərqli cəhətlərini göstərməli, müğamların ümumi ictimai-tarixi köklərini və fəlsəfi-məntiqi məzmununu izah etməlidirlər.

2. Müğam musiqisi ilə seriyyətin vəhdətini aydınlaşdırmalı, qəzəllər, şerlər, qəsidələr və elcə də müğamlarda oxunan digər şer növlərinin müğamin ümumi ruhuna və onun ayri-ayrı şöbələrinin musiqi məzmununa uyğun seçilməsi barədə tövsiyyələrini verib izah etməlidir.

3. Əruzə vəzninin öyrənilməsinə və klassik şerin əruza münasib düzgün tələffüzünə diqqət yetirməlidir.

4. Ayri-ayrı müğamların tədrisi zamanı hər bir müğamin musiqi quruluşu, ümumi məzmunu və dramaturgiyası, mənəvi-psixoloji özəlliyi izah edilməlidir.

5. İfa zamanı oxunan qəzəllərin və digər şer növlərinin ədəbiyyat nəzəriyyəsinin tələbinə və müasir Azərbaycan dilinin tələblərinə uyğun səsləndirilməsinə diqqət yetirməli, şivə və dialekt sözlərdən yersiz istifadəyə yol verilməməlidir.

6. Hər bir tələbənin səs diapazonu nəzərə alınmalıdır, tələbəyə səs imkanı daxilində sərbəst və düzgün ifaçılıq yolları öyrədilməlidir.

7. İfaçı xanəndənin özünün səhnə mədəniyyətini təkmilləşdirməsinə diqqət yetirməlidir. Xanənde bir növ özü də qəlbən oxuduğu müğama «köklənməlidir».

Məs: Qəmli bir segah oxuyan xanəndənin dinləyicilər tərəfə baxıb gülüş təbəssümü göstərməsi oxunan müğamin bədii dəyərini aşağı salır. Yaxud da Hisar, Əraq, Müxalif, Mənsuriyyə kimi zil oxunan müğamları ifa edərkən xanəndənin həm səsinin quruluşunda, həm də öz xarici görkəmində bir mögrurluq və amiranlıq duyulmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, müğam ifaçılığında improvisasiya imkanları vardır. Lakin bu o demək deyildir ki, hər ifaçı hər hansı bir konkret müğamı özüne zövq verdiyi şəkildə ifa edə bilər və yaxud hər improvisasiyanı müğama calamaq olar. Əksinə, müğamlar ifaçı üçün improvisasiya şəraiti yaratmaqla bərabər, həm də bu barədə çox sərt tələblərə də riayət etməyi tələb edirlər. Bəzən güclü və geniş səs diapazonuna malik xanəndərin müğam ifası zamanı öz səs imkanını nümayiş etdirmək məqsədi ilə yersiz olaraq həddən artıq zəngülə vurması və yaxud guya müğamin təsirini artırmaq məqsədi ilə musiqini inilti və ya siziltiya çevirməsi əlbəttə ki, müğama yalnız zərər götürir.

Azərbaycan müğamları olduqca ciddi musiqi əsərləridir və ifaçıdan yüksək ciddiyət və öz sənətində səmimiyyət tələb edir. Təsadüfü deyildir ki, müğam qəzel ədəbiyyatı ilə sıx bağlıdır. Öncə göstərdiyimiz kimi, qəzel janrı olduqca ciddi və yüksək məfkurəvi şer növüdür. Qəzelin hər bir bəyti (ərəbcə «ev» deməkdir) ayrıca bir poetik lirika evidir. Buna görə də xanəndonin həm musiqi və həm də ədəbiyyat səviyyəsi elə olmalıdır ki, bu mənzilgaha naşı qonaq kimi yox, ev sahibi


kimi daxil olsun, onun bütün giriş-çixışına bələd olsun. Müğam təqlidciliyi, xanəndənin özünütəbliyini sevmədiyi kimi, «özfəaliyyəti» də sevmir. Xanəndələr özfəaliyyət ilə improvisasiyanı qarışdırıbmamalıdır.

Nəzərə almaq lazımdır ki, müğamların tədrisində vahid metodikanın tətbiqi heç də xanəndələri məcburi olaraq məhdud çərçivəyə sixşdırmaq məqsədi güdmür. Burada əsas məqsəd yuxarıda qeyd etdiyimiz kimi, primitiv fərdi öyrətməni müasir sivil tələblər səviyyəsinə qaldırmaqla Azərbaycan müğamlarının ecazkar bədii təsir qüvvəsini, onun milli xüsusiyyətlərini qorub mühafizə etmək, klassikadan çağdaşlığa doğru inkişafını daha da artıq səviyyədə təmin etmək və gələcək nəsil-lərə professional musiqi kimi təqdim etməkdən ibarətdir. Bu isə öz növbəsində təlimedici yüksək bilik və bacarıq, müğama və xalq musiqisinə böyük məhəbbət tələb edir. Müğamları sadə xalq musiqi folklorunun bir nümunəsi kimi təsvir etmək olmaz. Müğam tarixi tədqiqatçılarının əsərlərində müğamların peşəkar sənət adamları tərəfindən ayrı-ayrı şöbə və guşələrinin birləşdirilərək sonradan dəstətgah halına gətirilməsi sübuta yetirilmişdir. Bunu, müğam tərkibinin mürəkkəb dramaturgiyası, musiqi ölçüləri və tutumu, məntiqi məzmunu və musiqinin inkişaf dinamikası qabarıq surətdə göstərir.

Tədqiqatlar göstərmişdir ki, son yüzillikdə Azərbaycanda Qarabağ, Şirvan və Abşeron müğam məktəbləri yaranıb inkişaf etmiş, ölkəmizin hər bir bölgəsi müğamlara yeni çalarlar gətirmiş, onu daha da rəngarəng etmişdir. (Sxem 32) Öz-özlüyündə bu iş təqdirə layiqdir. Lakin müğamlarımızın xarici ölkələrdə, xüsusən Avropa ölkələrində ifası zamanı onların ümum-

milli dəyərlərini, koloritini lazımi seviyyədə çatdırmaq, Azərbaycanın istedadlı xalqı tərəfindən yaradılmış bu möhtəşəm və misilsiz sənət əsərlərinin sistemli və müəyyən qanunauyğunluğa malik sərvət olmasını göstərmək üçün bütün muğam tədrisi müəssisələrində vahid bir metodun olması hazırlı dövrün tələbidir.

Cəmiyyət inkişaf etdikcə mədəniyyət, dil, musiqi də inkişaf edir, zamanın tələbinə uyğun müəyyən dəyişikliyə uğrayır, yeni-yeni əclarlar qəbul edir. Muğamların tədrisi zamanı bütün bunları nəzərə almaqla bərabər, onların klassik musiqi məzmununun get-gedə itirilməsinə heç cür yol vermək olmaz.



**Sxem 32.** Azərbaycanda ifa üslubuna görə muğam məktəblərinin toponimiyası. Burada iki böyük muğam məktəbi və muğam auditoriyası qeyd olunmuşdur. Qarabağ məktəbi üç qola ayrılmışdır: Şuşa, Ağdam və Ağcabədi muğam ocaqları. Sirvan məktəbi isə əsasən Şamaxı və Abşeron ocaqları ilə xarakterizedir.

Yuxarıda dediyimiz kimi, muğam ifasındaki hər hansı yenilik (və ya improvisə) klassik formanın itirilməsinə deyil, onun daha da dolğunlaşmasına, müasir dinleyicinin zövqünə və anlamına uyğunlaşdırılmasına yönəlməlidir.

Azərbaycanda muğam dinleyiciləri öz-zövqünə və musiqiyyə yanaşma terzinə görə iki əsas qrupa bölünür. Bu bölünmə özünü qəzəl ədəbiyyatında və ifaçılıq üsullarında da biruze verir. Bunlardan biri Qarabağ muğam auditoiyası və buna uyğun Qarabağ muğam məktəbi, ikincisi isə Şirvan (Abşeron da daxil olmaqla) muğam auditoriyası və Şirvan muğam məktəbidir.

Qarabağ muğam auditoriyasına xas olan əsas cəhətlər bunlardır: zil xanendə səsi (məhz xanendə səsi!), şaqraq zəngulələr, dil sadəliyi, şöbə və guşələr arasında səlis keçid texnikası, ifanın sade xalq üslubunda yerinə yetirilməsi, xirdaliqlardan və zəngulələrdən hər yerdə deyil, yalnız lazımı məqamlarda istifadə edilməsi, Qarabağ auditoriyası xanəndənin ifa etdiyi muğama həddən artıq bər-bəzək vurmasını sevmir.

Şirvan auditoriyasının xarakterik cəhətləri: fəlsəfi məzmun, orta səs diapazonunda zəngulə və xirdaliqların çoxluğu, oxunan qəzəllərin dil və məzmun baxımından mürəkkəbliyi, ifa zamanı əruza xüsusi diqqət yetirilməsi və nəhayət dərvişi oxuma üslubuna mövilletləmə.

Bu iki muğam auditoiyasının formallaşmasının ictimai tarixi kökləri vardır. Tarixən Qarabağ zil səsli xanəndələr və musiqi beşiyi olmuş, Şirvan isə qəzəl-xanlar və mürşidlər votəni kimi tanınmışdır.

Muğam tədrisi məktəblərində yuxarıda qeyd edilən hər iki auditoriyanın və məktəbin məqbul saya bildiyi

ortadoksal ifaçılıq tərzinin tapılması və öyrədilməsi müəllimlər üçün vacib şərtlərdən biridir.

Ayri-ayrılıqla Qarabağ və Şirvan müğam auditoriyalarının və elcə də müğam məktəblərinin öz üstünlükleri və kəsr cəhətləri vardır. Bunları bir-birinə qarşı qoymaq və ya nəzəri təhlildə hər hansı birinə üstünlük vermek səhv olardır. Ayndır ki, hər xanəndə istor müğamı, istərsə də hər hansı musiqini öz auditoriyası üçün, onun zövqünə uyğun tələblər əsasında ifa edir. Ümumi Azərbaycan üçün isə hər iki məktəbin ortaq nöqtəsinin tapılması zəruridir. Bu, müğamların vahid sistemə gətirilməsi üçün vacibdir.

Müğam tədrisində çox ince bir məqam da vardır ki, ondan yan keçmək olmaz. Bu, söz və musiqinin ifa zamanı qarşılıqlı münasibətinin tənzimlənməsidir. Bəzən xanəndə müğamin müəyyən şöbəsində (və ya guşəsində) həddən artıq ləngiyərək başladığı qəzelin bütün beytlərini mütləq oxuyub başa çıxmaga cəhd edir. Bu cür hallara yol verilməsi şöbə və ya guşənin yersiz uzadılaraq ümumi dramaturgiyadan kənara çıxmasına gətirir, musiqi monoloqa çevirilir. Bilmək lazımdır ki, müğam hər şeyden əvvəl musiqidir. Müğamin bədii təsir effektində şer, söz, monoloq və ya hər hansı digər element yalnız köməkçi faktor rolu oynaya bilər. Solo tarda hər hansı müğam ifa edilərkən mizrab lirik qəzəl dili ilə deyil, musiqi dili ilə danışır! Hər bir halda müğamin musiqi dili və avazı onun seriyyət dilindən önde getməlidir. Çünkü, burada məqsəd müğamin köməkliyi ilə qəzelin təsirini daha da artırmaq yox, əksinə, qəzelin, şerin lirik məzmununu musiqinin emosional təsirinə əlavə etməkdir.

Muğam tədrisi ilə məşğul olan müəllimlər nəzəre almalıdır ki, hər bir muğam dəstgahı müəyyən süjet ətrafında cərəyan edən hadisələr cəminin musiqi ifadəsidir. Tar, kaman və xanənde isə bu musiqi dramının aktyorları, ifaçılarıdır. Hər bir ifaçı oxuduğu və ya çaldığı müğamin daxili dialektikasını kamil surətdə öyrənməli və dinleyici qarşısına öz rolunun mahir ifaçısı kimi çıxmalıdır.

Şöbə və guşələr arasında səs-boğaz və intonasiya keçidlərinin salis və yumşaq olması ümumi dəstgah dramaturgiyasını qırılmaz süjet əlaqəsində birləşdirməklə əsərin bitginiyyinə, məna və məzmun dolğunluğuna xidmət edir.

Ümumiyyətlə, müğam dəstgahı ifa edən xanəndə səhnəyə yalnız səsi və qavalı ilə deyil, həm də oxuduğu müğamin daxili məzmunu, dialektikası və dramaturji məziyyətləri ilə çıxmalıdır.

Qeyd etməliyik ki, vahid metodoloji sistemin olmasına səbəbindən müğam tədrisi müəssisələrində tərtib olunmuş proqramlar da nöqsanlardan xali deyildir.

Burada istor müğamların öyrətmə ardıcılığında, istorə də akademik saatların böülüdürlülməsində islahata ehtiyacı olan qüsurlar vardır. Mes: Mahur-hindi müğamina 20 saat ayrıldığı halda Bayati-Qacar və Şüstər müğamlarına 5 saat (?) ayrılmazı nə dərəcədə düzgündür? Yaxud Çahargah və Şur müğamlarının hər birinə 20 saat ayrıldıqdan sonra Mənsuriyyə və Simayı-Şəms zərb müğamlarına təzədən 10 saat vaxt sərf edilməsi də başa düşülmür. Mirzə Hüseyn segahi və Xaric Segah I kursda keçildiyi halda Zabul Segah nədənə IV kursa atılmışdır. (Bax. Orta ixtisas musiqi məktəblərinin «Xanəndelik» sinifləri üçün müğamların tədris proqramı. B. 1984).

Şur mügami III kursda tədris edildiyi halda həmin ailədən olan Bayati Kürd I kursda keçilir. Paradoksallıq bundadır ki, Şurun özüni 20 saat, onun alt çoxluğu məqamında yerləşən və həcmə Şurdan 3 dəfə kiçik olan Bayati-Kürde 25 saat akademik vaxt ayrırlar! (?)

Muğam tədrisində metod problemləri, göründüyü kimi, çoxşaxəli, elmi dayaqlara əsaslanan tədqiqat sahəsidir və musiqişünasların diqqətini cəlb etməlidir. Dünyada tayı-barəbəri olmayan mügamlarımızın gələcək nəsillərə çatdırılması işini pərakəndə və fərdiyətçi üsullardan xilas edib vahid elmi-fəlsəfi konsepsiya əsasında işlənmiş metodoloji sistemə götirmək lazımdır.

Metosistemdə mügamların əsas keyfiyyətləri öz əksini tapmalıdır, o cümlədən:

1) onların lad-intonasiya təsnifatı (Muğam ailələri) və ardıcılılığı;

- 2) məzmun və forma fərqləri;
- 3) mügəm-təsnif əlaqələri
- 4) estetik cəhətləri
- 5) əxlaqi-terbiyəvi məziyyətləri;
- 6) qəzəl seçimi;
- 7) fəlsəfi-idraki keyfiyyətləri;
- 8) milli-mənəvi koloriti;
- 9) ifaçının səhnə mədəniyyəti və s. məsələlər ciddi şəkildə işlənməlidir.

## ÜMUMİ NƏTİCƏLƏR VƏ TÖVSIYƏLƏR

### GENERAL CONCLUSIONS AND RECOMMENDS

1. Azərbaycan mügamları lad, intonasiya, melodik səs düzümü və musiqi quruluşu ilə insan düşüncəsinin ümumi tutumunu və onun psixofizioloji çalarlarının demek olar ki, bütün elementlərini özündə cəmlestirdə bilmışdır. Bu gün biz fəxr ilə deyə bilərik ki, öz fikrimizi, hiss və həyəcanımızı istənilən şəkildə və istənilən teləbat səviyyəsində öz milli musiqimizlə ifadə edə bilərik.

2. Mügamların musiqi quruluşundan və daxili məzmunundan menalanan hikmətlər müasir fəlsəfi dünyagörüşə çoxtərəfli müqayisələrdə eyniyət təşkil edir və bu cəhətdən Azərbaycan mügamları dünyəvi idrak prosesinin tərkib hissəsi kimi çıxış edir. Burada həyat hadisələrinin dialektikası və onun milli mənəviyyatla qarşılıqlı münasibəti zaman və məkan kontekstində melodik simvollar sistemi ilə təfsir olunur. Fəlsəfinin baş məsələsində (şurun varlığa münasibəti) Azərbaycan mügamları ortodoksal mövqedədir, materializm və idealizmin üst-üstə düşən cəhətlərini müdafiə edir.

3. Muğam təsirli əxlaqi tərbiyə vasitəsi olmaqla, müqəddəs kitablar səviyyəsinə yüksəlir, insanlarda mənəviyyatın saflaşmasına, ali insanlıq dərəcəsinə çatmağa istiqamətlənən duyğular yaradır.

4. Azərbaycan mügamları fundamental elmi dünyagörüşə əsaslanan musiqi əsərləridir. Bunlar əsrlərin sınağından, müdriklərin süzgacından keçib gəlmış, bütün yabançı və bayağı elementlərdən təmizlənmiş, bulaq suyu kimi durulmuş və dünya inkişaf prosesinin

tərkibində öz yerini elmi dayaqlarla möhkəmləndirmişdir.

5. Azərbaycan müğamlarının mövzusu, məzmunu və konkret süjet quruluşu vardır, onlar tərkibində lirik elementlərlə zəngin olduqları qədər də epik əsərlərdir. Hər bir mügamin lirikası onun ümumi epopeyasının tərkib hissəsidir və epik növün ümumi süjet xəttinə xidmət edir.

6. Azərbaycan müğamları ayrı-ayrı dəstgahlara, yarımdəstgahlara və zərb müğamlara bölməmiş olsa da bir-biri ilə üzvi əlaqəsini saxlamaqla bütövlükdə Azərbaycan xalqının musiqi doktrinasi rolunda çıxış edir. Bu doktrinanın mənbəyi xalqın həyat və mösət tərzi, dünyagörüşü, ədalət düşüncəsidir. Ona görə də mügəm xalqımızın bədii obrazını ifadə edən musiqi sistemidir desək yanılışları!

7. Törəmə müğamların meydana gəlməsi ana mügəmdə musiqinin daxili potensial enerjisinin miqdarı ilə mütenasibdir. Mügəmin potensiali məzmunda toçəssüm edən hikmətin gücü və çoxtərəfliliyi ilə şərtlənir. Zərb müğamların ayrılması isə mərkəzdənqəcma qüvvəsinin vektor anlamına uyğun olaraq musiqinin kinetik enerjisi hesabına baş verir. Hər bir halda yeni mügəmin meydana gəlməsi mənəvi tələbatla bədii-estetik zövqün üst-üstə düşdüyü məqamla bağlıdır.

8. Azərbaycan müğamlarının ümumi əlaqə modelindən göründüyü kimi, onlar qarşılıqlı dinamik inkişafdadır və yeni-yeni müğamların meydana gəlməsi üçün münbət şərait vardır. Həyat və yaşayış şəraitinin dəyişməsinə uyğun olaraq müğamların formaca interperatasiyaya uğraması və yeni mügamların yaranması istisna edilmir.

9. Muğamlar duyğu-ətraf mühit (dünya) kontekstində kifayət dərəcədə öyrənilməmişdir və belə bir tədqiqatı ehtiyac vardır. İnsan duyğusunun mügəmli ifadəsi və əksinə, mügəmin duyğuda inikası fundamental şəkildə öyrənilməklə mügamların yeni-yeni keyfiyyətləri aşkar edilə bilər.

10. Müğəm insan qəlbinin danışq dili ilə ifadə oluna bilməyen ən ülvə duyğularını intuitiv çatdırı bilən səs sistemidir. Müğamlarda duyğu və düşüncənin ötürücü tərəfi (ifaçı) intuitiv improvisasiya qabiliyyətinə malik olduğu kimi, qəbulədici təref (dinləyici) də intuitiv qəbul etmə xüsusiyyətinə malikdir. Başqa sözə desək, mügəmin mövzusu və məzmunu, onun bədii-emosional təsiri psixofizioloji vəziyyətdən asılı olaraq hər bir dinləyicidə fərdi surətdə konkretləşir, bədii obraz əmələ gətirir.

11. Azərbaycan müğamlarında musiqi quruluşunun insanın duyğular kompleksi, psixologiya və fiziologiyası ilə qarşılıqlı əlaqə və təsirinin geniş öyrənilməsi vacib tədqiqat obyektidir və müğamlardan tibbi-müalicəvi məqsədlərlə istfadə etmək imkanı yarada bilər.

12. Azərbaycan müğamları obyektiv gerçəklilikin real münasibətləri əsasında qurulmuş fəlsəfi musiqi əsərləridir və dialektika qanunlarından kənar ifadə çaları yoxdur. Buna görə də not-musiqi analitikası (notografiya) müğamların mahiyyətini tam aşkara çıxara bilmir və mütləq surətdə dialektik-fəlsəfi təhlillə birləşdirilməlidir. Müğəm tədqiqatçısı musiqişünas olmaqdan əvvəl filosof olmalıdır! Milli musiqi Konservatoriyasının tədris programında fəlsəfə fənninə (xü-

susen onun musiqi ile əlaqədar cəhətlərinə) geniş yer ayrılmalıdır.

13. Azərbaycan muğam şəbəkəsində 7 əsas muğam ümumi musiqi doktrinasının bölmələri kimi çıxış edir və burada hər bir muğam-dəstgahın ardıcılıqla tutduğu yer dialektik inkişaf qanunlarına uyğundur. Həmin ardıcılıqlı belədir: Segah, Humayun, Şüşər, Bayatı-Siraz, Çahargah, Rast, Şur. Bu ardıcılıqlı əsasında «Azərbaycan muğam musiqisi» adlı audio-video kasetlər buraxılması muğamlarımızın təbliğində, eləcə də onların fəlsəfi mahiyyətinin dinləyiciyə çatdırılmasında əhəmiyyətli rol oynaya bilər.

14. Azərbaycan muğamları dünya musiqi mədəniyyətinin nadir və əvəzsiz sənət inciləridir. Onlar öz məzmunu, mahiyyəti və fəlsəfi tutumu ilə müqayisə olunmaz səviyyədə dayanan musiqi əsərləridir. Muğamların dərindən öyrənilməsi dünyanın dərk edilməsi yönündə insan təfəkkürünün yeni-yeni istiqamətlərini üzə çıxara bilər.

15. Muğam milli estetik şürurun formallaşmasında, milli etik normaların mühafizə ediləcək saxlanması, xalqın mənəvi dəyərlərinin qiymətləndirilməsində olduğca vacib təbliğat vasitəsidir və bu sahədə dövlət programına ehtiyac vardır.

16. Azərbaycan muğam sənətinin inkişaf etdirilməsi bu ecazkar sənət əsərlərinin dünya musiqi ictimaiyyətinə lazımı səviyyədə çatdırılması üçün ister ölkə daxilində, isterse də xaricdə intensiv iş aparılmalıdır. Xarici ölkələrin Azərbaycandakı mədəni cəmiyyətləri, mərkəzləri, habelə YUNESKO təşkilatı ilə müvafiq əlaqələr qurulmalıdır.

17. Muğam ədəbiyyatı ciddi təhlildən keçirilib təkmilləşdirilməlidir. Muğam və təsniflərdə istifadə olunan şer materialları saf-çürük edilməklə müasir tələblər və bədii-estetik zövq səviyyəsinə uyğunlaşdırılmalıdır. Bədii cəhətdən zəif, şerin texniki analitikasına cavab verməyən yazıların muğam ədəbiyyatına daxil olmasına yol vermək olmaz. Zənnimizcə, hər bir muğamin musiqi materialına müvafiq qazəl (ümumiyyətlə şer) seçimini təmin etmək üçün klassik və müasir Azərbaycan şairlərinin əsərlərindən ibarət qəzəllər toplusu nəşr etmək məqsədə uyğun olardı.

18. Muğam musiqisinin geniş təbliğinə və təşviqinə nail olmaq məqsədi ilə mədəniyyət nazirliyində və Dövlət teleradio şirkətində müvafiq şöbə və redaksiya yaradılmalı, qastrolların, festival tədbirlərinin, çəkilişlərin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayrılmalıdır. Rayonlarda, kənd yerlərində gənc istedadlarının üzə çıxarılıb musiqi təhsilinə cəlb edilməsi bu işin ən ənəmlı cəhətlərindən biridir.

19. Milli Konservatoriya Milli Elmlər Akademiyası ilə birlikdə muğam tədqiqatının tematik elmi programını işləyib hazırlamalı, bu sahədə elmi axtarışların vahid bir sistemdə birləşdirilməsini təmin etməlidirlər.

20. Muğamların tədrisi təkmilləşdirilməli və elmi əsaslar üzərində qurulmalıdır. Burada ənənəvi ustاد-şagird münasibətlərindən vahid metodologiya üzrə müəllim-tələbə münasibətlərinə keçidin təmin edilməsi üçün müvafiq tədris vəsaiti işlənib hazırlanmalıdır. Həmin dərslikdə Azərbaycanda mövcud olan ayrı-ayrı muğam məktəblərinin tədris və ifa üsullarının ən mütərəqqi və ümumi cəhətləri öz əksini tapmalıdır.

21. Muğamların təbliği və xalq arasında yayılması üçün yeni muğam-tamaşaların səhnələşdirilməsi, muğam-klipler çəkilişi, ayrı-ayrı görkəmli ustad ifaçıların yaradıcılığına həsr olunmuş telefilmərin çəkilib nümayiş etdirilməsi əhəmiyyətli rol oynaya bilən məsələlərdir. Bu sahədə çalışan işçilərə lazımi şərait yaradılmalı və maddi təminatına qayğı göstərilməlidir.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏLƏR

### 1. Azərbaycan dilində olan ədəbiyyat

1. R.Imrani. Muğam tarixi, I cild. B. «Elm», 1998.
2. Ü.Hacıbəyov-100. B. «İşıq», 1985.
3. Ü.Hacıbəyov. Əsərləri II cild B. «Elm», 1965.
4. Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları B. «Yazıcı» -1985
5. R.Zöhrabov Muğam. B. Azərnəşir – 1991
6. M.İsmayılov, Azərbaycan xalq musiqisinin janrları, B. «İşıq»- 1984
7. F.Şuşunski. Azərbaycan xalq musiqiciləri B. Azərnəşir-1970
8. R.Məmmədova. Muğam Sonata qoşağı. B. «İşıq» 1989
9. Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu B. 1977
10. V.Məmmədov. Muğam, söz, ifaçı. B. «İşıq»-1981
11. Orta ixtisas musiqi məktəblərinin xanəndəlik sınıfları üçün muğamların tədris proqramı. B. 1984.
12. Azərbaycan Tarixi. B. Azərnəşir, 1996.
13. Z.Göyüşov. Səadət düşüncəsi. B. Azərnəşir, 1983.
14. Azad Mırzəcanzadə. İxtisasa giriş B. 1990
15. Q.M.Əliyev. Tibbi və bioloji fizika. B., «Maarif», 1985.
16. R.Məmmədov. Ali riyaziyyat kursu.B.»Maarif» 1981
17. Dialektik materializm (Ali məktəblor üçün derslik) B. 1966
18. B.A.Vorontsov – Velyaminov. Astronomiya B. «Maarif» - 1988
19. X.N.Tusi. Əxlaqi-nasiri, B.»Elm»- 1989
20. Şirindil Alişanov. Sözün estetik yaddası. B. «Elm», 1994.
21. Aristotel, Poetika. B. «Azərnəşir», 1974
22. Ə.Aslanoğlu. Qəzəllor dünyası. B. «Nurlan», 2002.
23. Ə.Xankişiyyev (Ə.Aslanoğlu) Bilik qapısının açarı. B. «Sabah», 1996.
24. M.M.İsrafilov. Məntiq. B. «Maarif», 1980.
25. M.Füzuli . Seçilmiş əsərləri B. «Yazıcı»,1984
26. M.Ə.Sabir. «Hophopnamə» B. «Yazıcı»,1992

27. Qurani-Kərim (Nəriman Qasımoğlunun açıqlaması). B. «Azərnəşr», 1993.
28. Ali məktəb tələbələrində bakalavr ixtisas dərəcəsi üzrə «Xanəndelik» sinifləri üçün tədris programı. B. 1995.
29. İlham Rəhimli. Habil Kaman. B. «Şıq», 1987
30. V.Əliyev. Humayun dastanı B. «Ağrıdağı», 1998
31. B.Vahabzadə. Seçilmiş əsərləri, II cild, B.Azərnəşr, 1975.
32. Ə.Vahid. Seçilmiş əsərləri, II cild, Azərnəşr, 1975.
33. Azərbaycan Dövlət Tibb Universiteti. Yarımçıq doğulmuş uşaq (dərs vəsaiti) B.2003
34. D.B.Tağıyev. Biofiziki Kimya. B. «Təbib», 1998.
35. Əli Aslanoğlu. Minillik düşüncələr. Bakı, «Sabah» 2001.
36. Görkəmli müğam ifaçılarının lət yazları (S.Suşinski, X.Suşinski, Y.Məmmədov, Ə.Məmmədov, İ.Rzayev, A.Babayev,C.Əkbərov və b.)
37. Ə.Bədəlbəyli. Musiqi lügəti. B. 1969
38. N.Məmmədov, A.Axundov. Dilçiliyə giriş. B. «Maarif» 1980
39. M.M.Nəvvab. Nəsihətnamə. B. «Yazıcı», 1987.
40. A.Sultanov, S.Sadiqzadə, Psixiatriya üzrə mühəzirələr. B. «Təbib», 2001.
41. H.Arashı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. B., 1956.
42. F.Əmirov. Musiqi düşüncələri. B., «Azərnəşr», 1971.
43. F.Əmirov. Musiqi ələmində. B., «Gənclik», 1983.
44. A.Masse. İslam. B., 1964.
45. M.Məmmədov. İncəsənət və din. B., 1972.
46. Z.Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəffekkləri. B., «Azərnəşr», 1986.
47. Azərbaycan müğamları, Azərbaycan xalq musiqisi (oçerklər). B., «Elm», 1981.
48. Məmmədəli Yengicəli. Səfiəddin Urməvi haqqında bildiklərimiz. B., «Qobustan», 1971, № 3.
49. Müsəddiq M. Klassik musiqimizin günüşi. B., «Qobustan», 1977, № 1.
50. Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B., «Maarif», 1982.

51. A.Şükürov. Mağlar kimdir? Qədim dövr və orta əsrlərdə Azərbaycanın bədii mədəniyyətinin yaranması və inkişafının sosial aspekti. Azər. Res. Xalq Təhs. Nazirliyi. B., 1990.
52. A.Şükürov. Fəlsəfə. B., «Adiloglu», 2002.

## 2. Rus dilində olan ədəbiyyat

1. А.Мамедов. Проблемы взаимосвязи азербайджанской поэзии с музыкой. Автореф. док. дисс. Б., 1972.
2. А.Исаадзе. Летопись музыкальной жизни Советского Азербайджана 1920-1925 гг. Б., «Наука», 1965.
3. А.Исаадзе. Летопись музыкальной жизни Советского Азербайджана 1926-1932 гг. «Элм», 1982.
4. З.М.Буняев. Азербайджан в VII-IX вв. Б., 1965.
5. Беляев В. О музыкальном фольклоре и древней письменности. М., «Советский композитор», 1971.
6. Беляев В. Музыкальная культура Азербайджана. М., 1955.
7. Д.Рашидова. Трактовка термина «маком» в музыкально-теоретических трудах среднеазиатских ученых. – в кн.: Макомы, мугамы и современное композиторское творчество. Ташкент, 1978.
8. Р.Мамедова. Мугам-Калейдоскоп. Б., «Гянджелик», 1980.
9. Р.Мамедова. Музыкально-эстетические особенности азербайджанских мугамов. Б., «Знание», 1987.
10. Г.Абдуллазаде. Философская сущность музыкального искусства. Б., «Язычы», 1983.
11. Г.Абдуллазаде. Мугам. Б., «Язычы», 1983.
12. С.Багирова. Некоторые вопросы современной мугамной культуры. В сб. Известия АН Аз. ССР, 1983, № 1.
13. С.Багирова. Некоторые особенности процесса формообразования в мугаме. В сб.: Известия АН Аз. ССР, 1979, № 4.
14. Р.Зохрабов. Композиционно-статистические особенности зарби-мугамов. Ташкент. 1981.

15. А.С.Шубин. Курс общей физики. М., «Высшая школа», 1976.
16. И.Н.Бронштейн, К.А.Семендеев. Справочник по математике. М., «Наука», 1981.
17. Р.Алиев, А.Ханкишиев. Программирование рабочего дня в мелиоративном строительстве. М., «Гидротехника и мелиорация», № 10, 1980.
18. Р.А.Квигитский и др. Организация безопасности условий труда в строительстве. М., «Стройиздат», 1976.
19. Л.А.Кузминов и Л.Н.Швалев. Экономическое значение работы по охране труда в строительстве. М., «Стройиздат», 1974.
20. Р.Зохрабов. Азербайджанские теснифы. М., «Советский композитор», 1983.
21. Музыкальная эстетика стран Востока (под ред. В.П.Шестакова). М., «Музыка», 1967.
22. И.В.Снособин. Музыкальная форма. М., «Музыка», 1972.
23. Х.Х.Тума. Макам – импровизационная форма. – В кн.: Музыка Азии и Африки. М., «Советский композитор», 1980, вып. 3.
24. Э.Эльдарова. Искусство ашугов Азербайджана. Б., «Ишыгъ», 1984.
25. Р.О.Юнусов. Структурные особенности макомов и мугамов. – В кн.: Вопросы музыки и эстетики. Ташкент., Таш. ГУ, 1982.
26. Р.О.Юнусов. О паралелях в макомате и мугамате. – В сб.: Таш. ГУ, 1982.
4. Mehti Börkişli. Şerhe rədife musiqiye İran. Çapı Tofiq Tehran, 1362 (hicri).
5. Əbdül Qadir Məqasədül Əlhan. Şomareye 26 çarxaneye Daneşgah. Tehran, 1366.
6. Əbdülmomin İbn Səfieləddin. Risaleye Musiqiye behçətül ruh. Entəşarate bonyade fərhəngi İran. Tehran, 1346.
7. Əziz Sə'bani. Tarixe musiqi, sazhayı melli, Üsul nəzəri musiqi, Çarxane Mostofi. Şiraz, 1352.
8. Farmer H.L. The arabian influence on musical theory – London: Reeves, 1925.
9. Lagub Ibn Ishad al-Kindi Risala fi mulk – ta lif al-ghan. Leipzig, 1931.
10. Zonis E. Classical persian music. Cavbridge., 1973.
11. Touma H.H. Magam-a form of improvisation – In: The world of music. 1970.
12. Reinhard K. Turkische Musik. – Berlin, 1962.

### **3. Xarici dillərdə olan ədəbiyyat**

1. Murat Bardakçı. Maraqlı Abdulkadir. İstanbul. Pan. 1988.
2. Yalçın Tura. Türk Musikisinin Meseleleri. İstanbul. Pan. 1988.
3. Cönlü Geçmiz (PAÇAÇI). Örneci Azbulunan Makamlar üzerine Bir Araştırma. Haziran, 1988.



*Qarabağ muğam məktəbinin  
görkəmli nümayəndəsi  
xanənda Mütəllim Mütəllimov  
və tarzən Bəhram Mənsurov*



*Xan Şuşinski, Seyid Şuşinski və Fikrət Əmirov  
Bəhram Mənsurovun evində «Musiqi məclisi»ndə  
muğam ifaçıları arasında*

*Bakı, 1963*



*Görkəmli muğam ustaları  
xanənda Zülfü Adigözəlov və  
tarzən Bəhram Mənsurov*



*Tarzən  
Mirzə Mənsur Mənsurov*

Muğam ifaçılığında rədifiñ və qəzəl seçiminin müsiqinin bədii emosional təsirində böyük əhəmiyyət kəsb etdiyini kitabda nəzəri-analitik cəhətdən izah etmişik. Onu da göstərmışık ki, həm rədif (şöbə və guşələrin ardıcılılığı), həm də şər materialı hər bir ifaçının özü tərəfindən seçilir, öz səs imkanlarını və auditoriyani nəzəre almaqla müəyyən edilir. Müşahidələr göstərir ki, bəzən gənc xanəndələr qəzəl seçərkən ifa olunan muğamın poetik məzmununa o qədər də əhəmiyyət vermir və nəticədə oxunan muğam lazımı bədii effekt yaratmur. Buna görə də gənc xanəndelərə kömək məqsədi ilə kitaba əlavə olaraq qəzəllər daxil etmişik və hər qəzəlin əvvəlində hansı muğamda oxunmasının daha münasib olduğunu göstərmışik.

(«Segah», «Şüştər», «Bayati-Qacar»; «Bayati-türk»)

Boşdu və'zin, vaiza, etməz nüfuz vicedanıma,  
Xoşdu ol naleyyi-tar, manəndi var əfqanıma.

Me'marın vaqif deyil bərpasına bərbadımn,  
Nə tikir tiksin özü, əl vurmasın zindanıma.

Məndə bir can nəzri var, Əzrailə yetmir əlim,  
Ver ona isnad məni, göndər mənim ünvanıma.

Eşq evin mənzil edib yer vermişəm hər müşkülə,  
Dərdimə dərd artıran heyrətdədir səhmanıma.

Daldada qeybat qılan eğyaridə varsa hünər,  
Qoy keçib məhsər odun gölsin mənim öz yanıma.

Bir sitəmkar dilbərin zülmündəyəm mən də, Əli,  
Nə edir inkar məni, nə rəhmi var giryanima.

## YOXDU TA

(«Humayun», «Segah», «Zəminxarə»)

Məndə bu, boş cismidir, can adlı sərvət yoxdu ta,  
Can evim alt-üst olub, bir nöqtə xəlvət yoxdu ta.

Dərd gözümən canımı giryana xaric eyləyib,  
Can alan Əzrayılə üstümdə zəhmət yoxdu ta!

Varlığımdan məhrumam nakam məhəbbət eşqinə,  
Yoxluğun təsdiqdi kim, barəmdə söhbət yoxdu ta!

Qəlbi buz bir dilbərin hicranı könlüm yandırıb,  
Min gözəl gəlsin belə, bir meyli-şəhvət yoxdu ta.

Saqı, sən insafə gəl, doldurma qanım badəyə,  
Getdilər xunxarələr, ol eyşi-işrət yoxdu ta!

Qəbr evin tutdum səfər, tarix yarat bundan, Əli,  
Məndə bu yoldan savay bir özgə hicrət yoxdu ta!

## EY AFİTAB

(«Mirzə Hüseyn segahı», «Bayati-İsfahan», «Hüzzal»)

Məqsədin məhvimdisə al canımı, ey afitab!  
Məndə qat-qat yanmağa yoxdur daha taqətü-tab!

Bir ümid kürsüsüdür dar altı məsnəd etdiyim,  
Yıx onu, mənzərə bax, kimdir o boyunda tənab?!

Kühl ile məstan olan nadanlara meyl etmə sən,  
Eyni bir nisbətdədir onlarda eşq iylə şərab.

Gündə «divanə» deyib incitmə aciz bəndəni,  
Mən, tutaq, Məcnun olum, anlat həni Leylayə bab?!

Aşıqə işgəncəni məqbul tutan salik deyil,  
Dadə yet, pərvərdigar, ol kafərə göndər kitab.

Ey Əli, çox dilbəri sən də vəfadər yazmışan,  
Tək birin gəl indi tap, göstər, ey hörmətli cənab.

## ETMİŞ BÜLƏND

(«Rast», «Şur», «Mahur-hindi»;  
«Şikəsteyi-fars», «Vilayəti»)

Jalə yox, göz yaşıdır yarpaqları etmiş bülənd,  
Gör hesabın aləmin, qəmdən ayıl, ey dərdimənd.

Leyli-hicran kəndiri boğmaqdasa gül qönçəsin,  
Neyləsin zillət çökən, gər boynunu kəsmiş kəmənd?

Didə giryan, arizi qan, dərdi pünhan olmasa,  
Fəhm edib anlat nədən bülbüll gülə eylər pəsənd?

«Qövmü-Məcnunəm» – deyib, ey naxələf, laf eyləmə,  
Qoy sübuta zənciri, göstər, hanı ol bazubənd?

Gər Günəşdən nur almasa olmaz şirin bostanda bar,  
Eşq ilə mövcud olur nazəndələr ləbində qənd.

Vəsli-yar qəsdiylə mən köhlənimə oldum süvar,  
Kaş, Əli, köhlən ola nisbətdə ol Düldül-səmənd.

## MƏRDANƏYƏ BAX

(«Segah», «Bayatı-Qacar»)

Qıl kərəm, ey sevdiyim, aşiqi-mərdanəyə bax!  
Nola, ey afəti-can, dövrəndə pərvanəyə bax!

Bəhri-eşqin tə'kinə gəncinə sövq etdi məni,  
Ayna tut, zəri-ziba, lölövü-dürdanəyə bax!

Qərqdir tufanlara sənsiz səadət gəmisi,  
Gör icadın gordışın, məsnəvü-tərsanəyə bax!

Əhvalım təsvir ola, min qəmli dastana dəyər,  
Nə oxu Əslı-Kərəm, nə qeyri əfsanəyə bax.

Qəlbən lanan bəndəyə, zahida, məhşər nə gərək,  
İndidən yar sinəmi, daxildə viranəyə bax!

Bəzmi-eşq divanına üz tutma, ey əhli-vəfa,  
Hökəm edən sultani gör, məhbusi-zindanəyə bax!

Yar cəfasın çəkməyə göstərmə timsal Əlini,  
Sən mənim şəxsimdə, gəl, təslimi-hirmanəyə bax!

## İMKANI YOX

(«Segah», «Humayun»)

Gözlərim fürsət gəzir, bir ağlamaq imkani yox,  
Qəm yükündən göz yaşın ta saxlamaq imkani yox!

Qanciyər etmiş məni müjgan oxun peykanıdır,  
Nə axan qanım kəsir, nə bağlamaq imkani yox.

Jalə tək bir damlayam bir məhlıqa zülfündə mən,  
Sel olub nə kükrəmek, nə çağlamaq imkani yox.

Nadani qandırmağın eşq üzrə müşguldür yolu,  
Daş ürək yanmaz oda, həm dağlamaq imkani yox.

Düşmüsəm yardan kənar, hicran kəsib bəndim, yolum,  
Ayrılıq səddin aşib bir yoxlamaq imkani yox.

Bir qaragöz ceyranın ardincayam çıxdan, Əli,  
Nə kəməndim tuş gelir, nə oxlamaq imkani yox!..

## SALDI ODLARA CANI

(«Segah», «Humayun», «Bayati-Şiraz», «Bayatti-Qacar»)

Nazi-qəmzən, ey sitəmkar, saldı odlara canı,  
Varsa insafın eğər, bir də'fə göstər ki, hanı?

Mən sənin hər cövrünə mərdanə gördim şinəmi,  
Yox cəfakes mən kimi, billahi, gəzsən cahanı.

Öldürüb məhv etmişən qəlbimdə könlüm quşunu,  
Hökümü-haqqdır Tanrıımız, bil, yerdə qoymaz bu qanı.

Sorma sən dərmanımı biganələr içəre, təbib,  
Varmi gör bu bəzəmidə eşq üzrə dərdim qanamı?

Bircə yol yar busəyə nolar ki, imkan eləsin,  
Vermərəm fürsət düşə, ölsəm də əldən bu ani.

Bir səyahət istərəm yarımla bahəm gəmidə,  
Var ümidi nail olaq, gər gəlsə Nuhun tufanı.

Mən kimi biçarələr çoxdurmu? – sordum Əlidən,  
Baxmadan ol dəftərə barmaqla göstərdi sanı.

## XILQƏTDƏ HANI

(«Humayun», «Süştar», «Segah», «Bayati-Şiraz»)

Ey fələk, bir bəxti kəm mən kimi, xilqətdə hanı?  
Taledən bir zərrəcən varsa pay qismətdə, hanı?!?

Çərxi-dövran sitəmi qəsd ilə yandırıcı canı,  
Bəndəyə gəlmış cəza bir belə şiddətdə, hanı?!?

Hər tərəfdən qəm yağır, san, gəlibdir Nuh tufanı,  
Bir quru ümmid yerim Qaf-cəbəl nisbətdə, hanı?!?

Dedilər: möhkəm yapış, vermə sən əldən imanı,  
Böylə də məhvəm əger, məna ol hikmətdə hanı?!?

Çox yerə saldım soraq, haq deyib gəzdim cahanı,  
- Yoxsa öz yurdunda bu, - güldülər, - qürbətdə hanı?!?

Xainin, təqsirlinin xoş keçir hər yerde anı,  
Hökümü-qəm bəs onlara sahibi-qüdrətdə hanı?!?

Ya Əli, təhlil edən varmidir haqsız olanı?  
Varsa gər yatmışdır, böylə bir müddətdə hanı?!?

## ŞƏFQƏTDİ, NƏDİ

(«Segah», «Bayati-Şiraz»)

Canana can təslimi can üçün şəfqətdi, nədi?  
Eşqə qurban getməsi aşiqə şöhrətdi, nədi?

Can alan nazəndələr söylənir artıb çoxalır,  
Leylilər can qoydular, bu, yeni xilqətdi, nədi?

Hər qələm gəzdirənin dəftəri «yar-yar»la dolur,  
Varmadan fərqində kim, sonluğunu möhnətdi, nədi.

Bir sənəm surətliyə dərdimi mərdanə dedim,  
Öylə üz göstərdi kim, guya bu, minnətdi, nədi.

Yüz kərə can söylədim, bir kərə yoxdur cavabı,  
Yahu, bu, dilsizmidir, ya özgə millətdi, nədi?

Yar mənə mən' eyləyib hücreyi-vəslin dolanım,  
Kafərəm guya ki, mən, ol isə cənnətdi, nədi.

Tökəmə yaş gözdən, Əli, ağlama eşqində müdam,  
Vəsl üçün qan ağlamaq muzd ilə xidmətdi, nədi?

2001

## İMKANƏ YETİŞSƏK

(«Segah», «Humayun», «Bayati-Qacar»)

Daş tökər göydən felək, biz əgər imkanə yetişsək,  
Nola fəzlullah ilə yol bulub bir yanə yetişsək?

Naxələf əgyarilər məclisi-üşşaqəni tutmuş,  
Məcburuq hərb eyləyək, yön tutub meydana yetişsək.

Min dəfə «həq» söyləyək, həqqimiz dərgahə yetişməz,  
Fərqi yox, əfqan ilə göydəki Keyvanə yetişsək.

Malı-mülk, zəri-ziba dəhrdə nadanlar üçünmiş,  
Zərrə pay düşməz bizə, hətta ger pürkanə yetişsək.

Ya gərək Məcnun olub qisməti çöllərdə gəzək biz,  
Ya gərək başdan keçək, tişəli Kuhkanə yetişsək.

Bixəber bəndələrik, çörxi-dövran felini sormun,  
Bilmərik fitnə nədir yüz kərə Şeytanə yetişsək.

Ya Əli, İsrafilə söylə kim, amadə dayansın,  
Çün, qiyamət eylərik fəhm ilə irfanə yetişsək.

## SƏADƏTDƏN UZAQ

(«Segah», «Humayun», «Şüştər», «Zabul»)

Bülbülü şeydalıraq qalmış səadətdən uzaq,  
Naləmiz göylər dəlir nazəndə afətdən uzaq.

Aşıqi-nalanlarıq, yoxdur müalic bizlərə,  
Düşmüsük coxdandı həm sağlam qiyafətdən uzaq.

Cölləri, səhraları seyr etmişik hicran ilə,  
Tənha qəmlər udmuşuq hər cür ziyafətdən uzaq.

Dünyanı tərk eyləmək bizləri qorxutmur, fəqət,  
Qalmarıq bir dəm belə, mehri-məhəbbətdən uzaq.

Əql ilə yar sevmişə aşiq deməz aqil olan,  
Ol məgər aşiqmidir Məcnun ləyaqətdən uzaq!?

Nadanın, biganənin ardınca yox hiddətimiz,  
Qəlbimiz tutmuş qərar hər bir ədavətdən uzaq.

Cəm olub meydan, Əli, eşq üzrə qurbanlar ilə,  
Dur, tələs, ver canını, qalma şərafətdən uzaq.

## ZƏHMƏTDƏ DEYİL

(«Segah», «Mahur»)

Vəsl üçün, ey binəvə, iş təkcə zəhmətdə deyil,  
Boş xəyaldır aşiqə ol şey ki, qismətdə deyil.

Sən teləb etmək ilə göylər dəyişməz qərarın,  
Çün, kökü ol xüttənin arizi-xilqətdə deyil.

Aldadıb İsgəndəri zülfü-siyahin xəyalı,  
Abi-heyvan maddəsi, əlbətto, zülmətdə deyil.

Məsləkim təxrib olub daxildə qəmlər zoruna,  
İndi nə islami dir, nə qeyri bi'ətdə deyil.

Əşqə can sərf etməyə yarımla vardı əhdimiz,  
Söz salib gördüm daha əvvəlki niyyətdə deyil.

Çox kədər, qəm görmüşəm, getdikcə insanı yixib,  
Onların yüzdən biri dərdimlə nisbətdə deyil.

Ey Əli, səndən əgər yar, işdi, halim soruşar,  
Söylə ki, qəmdir işi, bir özgə xidmətdə deyil.

2002

## OLURSAN OL

(«Segah», «Zabul», «Humayun», «Bayati-Qacar»)

Fəna mülkün tutan könlüm, necə tarmar olursan ol,  
Məni azad burax, bəsdir, özün idbar olursan ol.

İnandin bivəfalar vədinə, indi cəzasın çek,  
Qapıl xülyalara, qəm çəkməyə icbar olursan ol.

Ürək sevdasının sırrın daha məndən xəber alma,  
İşin avand ola, get, vaqifi-əsrar olursan ol.

Nə miqdar olsa da gər, əql ilə eşqin nizam olmaz,  
Ki, ister sakiri-eşq, istəsən huşyar olursan ol.

Məni məzur hesab et möclisi-üşşaqədən, ey dil,  
Gedirsən get özün mənsiz, kimə həmkar olursan ol.

Səadət mülkünə yetməz, Əli, hökmün məhəbbətsiz,  
Tutaq lap sahibi-cəm, külli-ixtiyar olursan ol!

## DANDIRDI MUĞAM

(«Rast» və «Şur»un «Bərdaşt» şöbəsi)

Vüsal zikrin tutub gər hicrimi dandirdi muğam,  
Nədən bəs böylə, yarəb, könlümü yandırdı muğam?

Dönübüdür surətim ol neğmeyi-mümtazə tərəf,  
Sükut et, ey müəzzzin, xalıqi andırdı muğam!

Məhəbbət hökmünə bax, naləsi göydən ucadır!  
Alıb başdan xəyalım erşı dolandırdı muğam!

Cidal cəhdin dayandır, ey müxalif, durdu zaman,  
Tutub göy qübbəsin ol çərxi dayandırdı muğam!

Münəccimlər nə bilsin sirrimi, ey dil, bu gecə?  
İtib səyyarələr, cün nurə boyandırdı muğam!

Nə rəğbətdir, Əli, bu, eşq ilə hicran arası?  
Təzad şəklində bir ülfətmi oyandırdı muğam?!

## MƏCNUNLARIN CƏRGİNDƏYƏM

(«Segah», «Humayun», «Bayatı-Siraz»)

Gəl sevin, ey nazənin, məcnunların cərgindəyəm,  
İndi nə qüssən çəkir, nə hicr ilə gərgindəyəm.

Döndərə bilməz məni yüz sən kimi dildən şəkər,  
Cün, daha nə dərd bilir, nə şad günün fərqindəyəm.

Dərdi-eşq dərmanını sən qoy uzaq məndən, təbib,  
Könlümə yol tapmışam, hicrin daha tərgindəyəm.

Gəzməsin bir kəs məni, təxmin edib ünvanımı,  
Gəndi səhra, kim bilər qərbində ya şərqindəyəm.

Bir dəniz səyyahiyam, qəmdir səfinəm yiğdiyi,  
Yelkənim yıxmış fəlek, tufanların qərqindəyəm!

Neyləsin dərman yazan bu biqərar divanəye? -  
Gah sükunət əhliyəm, gahdan bulud bərqindəyəm.

Ya Əli, bildim nədir eşq üzrə sırat-müstəqim,  
İndi bu fəhmim ilə çox mətləbin dərkindəyəm.

## ZAHİD OLA BİLSƏM

(«Rast», «Segah», «Mahur»)

Nə dərdim var idi, mən zöhd ilə zahid ola bilsəm!  
Tutub biganələr rəsmi, bu zümrə aid ola bilsəm!

Sənə, ey Qeysi-müdrik, büt kimi səcdə gərək olsun,  
Buna əmr eylərəm bütxanədə qayid ola bilsəm!

Rəqib bəndin kəsib ömrün onun puç eylərəm mən də,  
Döñüb gər fəzldən, əğyar qədər hasid ola bilsəm.

Deyirlər yarə eşqim bildirib ondan cavab allam,  
Yazıb məktubla dərdim, həm özüm qasid ola bilsəm!

Sübutum, ey sitəmkar, zülmünü isbat edəcəkdir,  
Qiyamət gündə gər divanidə şahid ola bilsəm!

Səfa mülkün, Əli, fəth eyləmək olmaz mənə müşgül,  
Fəda qəsdin tutub eşqimdə mücahid ola bilsəm.

## QAN İSTƏRƏM

(«Çahargah», «Hüzzal», «Bayati-Türk», «Əraqn»)

Qan töküb qanım içən, mən qanımı qan istərəm!  
Baş kəsib canım alan, bil, canıma can istərəm!

Od vurub yandırımsın, nar içrə səbrim qalmamış,  
Sən də düş tonqallara, sən də alış, yan, istərəm!

Zülm edən, bəsdir, ayıl, qorxun olsun haqqdan sənin!  
Bil ki, bir gün mən axır millətə üsyən istərəm!

Azma sən vicdan yolun, gəl bilmə ki, mən yatmışam,  
Qorx ki, birdən baş dikəldib böylə tügenən istərəm!

Sanma ki, tarix silər, yaddan çıxar nisgillərim,  
Qoymaram yaddaş itə, millətdə ad-san istərəm!

Dözmərəm haqsızlığın mürvət yeyən iştahına,  
Hay salıb, can titrədən gur səsli əfqan istərəm!

Qiymaram millət bu cür zillət çəkib qəmxar ola,  
Ya Əli, xalqım üçün zövqünçə dövrən istərəm!

## NEYNİRƏM

(«Segah», «Bayati-Kürd», «Bayati-Qacar»)

Ey könül, qan ağladan ol sərvinazın neynirəm?  
Vəslinə yoxdur güman, qəhri-güdəzin neynirəm?

Bülbülü-qəmzadəyəm, tügyan edir ömrün qışı,  
Gər nəsibim nalədir, ta onda yazın neynirəm?

Aldığım hər tə'surat eşq üzrə könlüm yandırıb,  
Böylə bir surətdə bu qəlb ehtizazın neynirəm?

Vaiza, təqsirlinin nəqdində göstər tənbehin,  
Nisyədir və'zin əgər, ol gur avazın neynirəm?

Yar verib imkan mənə yandıqca fəryad eyleyim,  
Sinədə yoxsa nəfəs, bu imtiyazın neynirəm?!

Məhvimə fitva verən ardınca təkzib göndərib,  
İş keçib işdən daha, boş ehtirazın neynirəm?

Hər dayaz bəhre, Əli, baş vurmaram eşqimdə mən,  
Məqsədim dərinədir, bəhrin dayazın neynirəm?

## ATƏŞİ-NAR KİMİYƏM

(«Hüzzal», «Vilayəti», «Şüştər», «Mirzə Hüseyn segahı»)

Dağlanan qəlbimlə, ey şux, atəş-i-nar kimiyəm,  
Can odu örtüb gözüm, eşq içrə bimar kimiyəm.

Dil çıxardıb böylə kim, arxanca canım sürünür,  
Bə'ni-insandan dönüb torpaqda bir mar kimiyəm.

Öldüyüüm, ya qaldığım hər kəsdə şübhə doğurur,  
Nə o dünyam bəllidir, nə sağ qalib var kimiyəm.

Harda kim, söhbət gedir, barəmdə əfsus deyilir,  
Çün fələk puç cəyləmiş bir əhd-i-ilqar kimiyəm.

Vəslinə səcdəm ilə həm ehtiqadım pozulub,  
İndi nə münkiri-din, nə sidqi-dindar kimiyəm.

Cövrünün hər surətin sən məndə tətbiq eləmə,  
Mən yenə, hər nə ola, eşq üzrə simsar kimiyəm.

Etmə sən məndən vəkil təhqiqi-eşqində, Əli,  
Mən özüm bədnam olub, el içrə tünçar kimiyəm.

## XƏTTİ-XALIN GÖRMÜŞƏM

(«Çahargah», «Humayun», «Bayati-Qacar»,  
«Rast» və «Şur» mayələri)

Öylə kim, dilbərimin mən xətti-xalın görmüşəm,  
Dünyanın san, göz açıb cahü-cəlalin görmüşəm!

Göydə ol göy qurşağıın artıq nəzərdən atmışam,  
Onda kim, öz yarımın əbru-hilalın görmüşəm!

Həm gedib azadəlik əldən məhəbbət qəhrinə,  
Üstəlik hicran çəkib dərdin, məlalin görmüşəm.

Daxilimdən gahi şad, gahdan mükəddər olmuşam,  
Öz içimdə şadla naşad intiqalin görmüşəm.

Çəkmə çox təsvirə, ey nazim, məhəbbət əhlini,  
Onların səhradə mən ən pürkamalın görmüşəm!

Bivəfadan, ey könül, qıl ehtiyat eşqində sən,  
Qeyri-sadiq insanın min üzdə halin görmüşəm.

Vəslidən sən, ey Əli, çox tutma sorğuya məni,  
Mən yaziq ol mətləbin yalnız xəyalın görmüşəm.

## O DİLDARƏ DEDİM

(«Şikasteyi-fars», «Şahnaz»)

Naəlac qaldım, açıb dərdim o dildarə dedim,  
Qan olub ağızım mənim, bir busədir çarə dedim!

Qaş düzəldən mən kimi həm göz tökər-sözdü qədim,  
Cün, özüm zülmün yolun çəsdim sitəmkarə dedim!

Eşqimin möhnətinə pünhani mübtəla idim,  
Oldu faş aləmdə bu, mən öylə kim, yarə dedim.

Ucbatından mən sənin, - söylədi: - eldənmi gedim?  
Üz tutaq biz əl-ələ, gəl seyri gülzərə, dedim.

Hər qədər tutdum əziz, yardan yenə tə'nə yedim,  
Yandırıb, bağrim bölüb, onçün ciyərparə dedim!

Ya Əli, oldur Sənəm, bu rəsmə qoy saçda edim,  
Çoxları təsdiq edib, mən hanki dindarə dedim.

## MƏ'BUD BİLDİYİM

(«Bayatt-Siraz», «Bayatt-Qacar», «Mirzə Hüseyn segahı»)

Bir təriqət əhliyəm ki, eşqdir mə'bud bildiyim,  
Dərdi-hicran əhlidir həm şadi-mə'sud bildiyim!

Yox səbəb tənqid edəm qəm mülkünün əndazəsin,  
Qeyri-mehdud mülk imiş miqyasda məhdud bildiyim.

Kimsədən sordumsa haq tə'süflə ol tərpətdi baş,  
Anladım çoxdan ölüb illərdi mövcud bildiyim.

Zalımı məzлum sayıb səhvən ona el tutmuşam,  
Hal bu kim, Nəmrud olub Musəvi-iyyud bildiyim.

Şad xəbər göydən çatıb – insaflı canan xəlq olur!  
Sən demə, yoxmuş hələ haqqında mövlud bildiyim.

Günbəgün əskik gəlir cismində can qəmdən, Əli,  
Gizli bir dərddi ola, mən səndə behbud bildiyim!?

2002

## ƏHVALİ-ŞADIMDI MƏNİM

(«Şur», «Nəva», «Mahur»)

Badə ver, saqı, bu gün əhvali-şadımdı mənim!  
Badeyi-mey ləzzəti ağızında dadımdı mənim!

Feyziyab bir bəndəyəm feyzində divanəliyin,  
Bəxtəvərlik üzrə bu, bir istinadımdı mənim!

Dün gecə niyyət tutub gördüm hilalın yuxusun,  
Olmasa mənənda qas, təyyar qanadımdı mənim!

Can verib qəm aldığım sevdamda peşman deyiləm,  
Kimsə bilməz nəfimi, öz iqtisadımdı mənim!

Əqli-idrak söhbəti artıqdı aşüftələrə,  
Biheşab zahidlərə bu bir iradımdı mənim.

Xiştü-qəmdən hörmüşəm qəlbimdə səhman evimi,  
Dərdi dərd üstə duran beytül-abadımdı mənim!

Nə qədər aləm durur eşqimlə dünyadə varam,  
Cün, dönən dövranda bu, dönməz inadımdı mənim!

Xeyri gər varsa, Əli, hicranda məstanəliyin,  
Bəs bu nə əfqan səsim, dadü-bidadımdı mənim?!

## ŞADMAN OLALIM

(«Şur» və «Sur ailəsi muğamlarında»)

Şuri çal, ey tarizən, Şur ilə şadman olalim,  
Hicri dəf etsin muğam, vəsl ilə xudman olalim!

Musiqi cəlb eyləsin rövzeyi-rizvanə bizi,  
Bəni-insandan dönüb huriyi-qılman olalim!

İxtiyarsız jalə tək tutma gül üstündə qərar,  
Musiqi zövqüylə, gəl, birləşib ümman olalim!

Ver səadət mülkünü hökmünə nazəndələrin,  
Hər nə pay düşsün bize, təslimi-fərman olalim.

Sinəmiz olsun sıpər peykani-müjganə bu gün,  
Bu fədakarlıq ilə xatirinişan olalim!

Saqı, gizlət badəni, kühl ilə azdırma bizi,  
Qoy vəfa əhdin qılıb sidqi-müsəlman olalim.

Bihesab bəndələrik, ya Əli, idrakə yetir,  
Fəhm edib hər müşgülü sahibi-dörman olalim.

## ÜMİDVAR OLDUĞUM

(«Bayati-İsfahan», «Zabul», «Humayun»)

Çıxdı əldən, ey təbib, ol ümidvar olduğum,  
Yıxdı canım dərd ilə bu giriftar olduğum!

Aldı başdan əqlimi könlümün israrı, həm  
Saldı bu zindanə təkidlə icbar olduğum.

Çoxdu bərbad səhra ki, olmuşam qul dərdə mən,  
Yoxdu bir beytül-sürur hökmü-sordar olduğum!

Gəzdirib dünyani eşq, guya qibləm axtarır,  
Bezdirib, billah, məni bunca zəvvvar olduğum.

Qazdığın sən, ey fələk, ol quyun udmuş məni,  
Yazdığın qismətmidir böylə idbar olduğum?!

Dağlayan sinəm o yar al görür çöhrəm mənim,  
Çağlayan göz qanıdır üzdə əhmar olduğum!

Qan gəzən xunxar kimi izləyir hicran, Əli,  
Can əzən yükdür daha eşq ilə həmvər olduğum.

## ƏHLƏL-ƏYALIMDAN

(«Sarənc», «Zəmin-xara», «Əbu-əta», «Dilkəş»)

Təbiba, sorma gəl pünhanımı əhləl-əyalımdan,  
Xəbərsizdir əyalım binəsib aşufta halımdan.

Təcəssüm gördüyün ol rəmzi-xülyamdan nəzərin çək,  
Ki, bir hasili-illac yox ələgəlməz vüsələmdən.

Sağalmaq dərdi-qəmdən aşiqi-zarçın nə münasib?  
Nə tədbir eylərəm behbudə kim, keçməz xəyalımdan?

Olub silsileyi-naləm ilə göylər yerə mərbüt,  
Fələk məmnun gərək olsun bu xidmət intiqalımdan!

Nə müddətdir kəvəkiblər xəcalətdən itir gündüz,  
Pəşimandır yazıqlar bəd gələn hər rəmli-falımdan!

Uğursuz bəxt ilə könlüm quşu bayqulara yemdir,  
Xilas mümkündür viranədə ol zülmü-zalımdan?

Gedib ömrüm, Əli, bir vəslisi-canan qəhrinə əldən,  
Qalib ancaq quru zəhmət müdəm cəhd-i-fəalımdan.

2002

## HİCRAN OLAN

(«Bayati-İsfahan», «Bayati-Qacar»,  
«Şikəsteyi-fars», «Vilayati»)

Ey salıb könlüm oda, qəlbimdə qəm, hicran olan,  
Ey özü gəndən baxıb, ləzzət çəkib xəndən olan!

Varlığım qarət edib, ey can evim qoymuş talan,  
Varmıdır zülmün yenə, qəlbin kimi pünhan olan?!

Yoxmu insaf səndə heç, ey naz ilə canlar alan?!  
Ey susub ol büt Sənəm, dillənibən insan olan!

Öğyarın fitvasıdır yəqin məni gözdən salan,  
İndi çıxdur nanəcib, hər kəlməsi böhtən olan.

Ərzi-hal bildirmişəm şahmarə kim, çalsın ilan,  
Kim ki, var niyyəti pis, nisbətdə həm şeytan olan.

Nisbi-halim zülmü-Firon, söhbətin etmiş yalan,  
Varmı mən tək bəxti puç, dünyası həm zindan olan!

Ey Əli, əfsanədir olsun ki, ol Məcnun, filan,  
Günbəgün əldən gedib bir tək mənəm candan olan.

2001

## DAD EYLƏYƏN

(«Zabul», «Bayati-İsfahan», «Bayati-türk»)

Dad deyib hicran əlindən, bir belə dad eyləyən!  
Yoxmudur, ey binəva, bir kimsə imdad eyləyən!

Qalmışan çöllərdə sən biçarə Məcnun nisbəti,  
Leyli yox, iqbalını kimdir o bərbad eyləyən?!

Təqsirin göylərdə gəz bu dərdi dərmansız işin,  
Tuş edib dərđə səni bu sərvî şümsəd eyləyən!

Çoxların gördüm ki, mən, hicran bələsi möhv edib,  
Varmıdır dünyada heç bu dərdə həmdad eyləyən?!

Hər yetən bidərdə sən dərdin demə məhrəm bilib,  
Sonradan divaneyi-səhra deyər yad eyləyən.

Hər tutan tişə, çapan dağ dünyada Fərhad deyil,  
Eşqdir, tişə deyil, Fərhadi Fərhad eyləyən!

Oı qədər yazdım, Əli, mövzuyi-qəmdən dəmbədəm,  
İndi həm qaldım özüm ah-nalə, fəryad eyləyən.

## VAR OLAN GÜNDƏN

(«Segah», «Bayati-Qacar», «Çahargah»)

Könül möhnət çəkir hər dəm məhəbbət var olan gündən!  
Əsər yoxdur vücudumdan canım ol yar alan gündən!

Bilən yoxdur su hardandır, çiçəklərdə durub dən-dən,  
Tutubdur şəh bütün aləm gözüm yaşıla dolan gündən!

Deyirlər kim, gözəl çoxdur, nə durmuşsan kənar, gəndən?  
Yaxın gəlməz, ürək qorxur tora dilbər salan gündən!

Nədən Sən'an atıb hər şey, neçin bildim, keçib dindən,  
Götürməkçün nə qalmış kim könül bərbad, talan gündən!

Dəyanətdir sevənlərin əsas dərman bilirdim mən,  
Paralanmış ürək dözmür fələk xəncər çalan gündən!

Yetib vəslə murad almış ümid yoxdur ola məndən,  
Bu mə'lumdur, bilir hər kəs gülüstanım solan gündən.

Keçən günlər keçib getmiş, hesab kimdir soran səndən,  
Hesabın sor, özün artıq, Əli, beş-on qalan gündən.

2001

## GÜL ÜZLÜ MAHPARƏLƏRİN

(«Rast», «Şur», «Humayun», «Bayati-Qacar», «Mahur»)

Çəkmərəm dərdin daha gül üzlü mahparələrin,  
Çarəsi müşgül olur onlar vuran yarələrin.

Daldada yar təhnizin çəksən yenə bir yönü var,  
Çox yamandır töhməti ol cövrü aşkarələrin.

Qıl hezər bütxanədən, ey Məhəmməd ümməti,  
Əmri min səcdə olur məbəddə dindarələrin!

Göz yaşılm leysan olur qəlbimdə artdıqca qəmim,  
Çağlayan sel tək durur fəvqündə fəvvarelərin!

Ey təbib, şan-şan olub, yoxdur daha məndə ciyər,  
Bax özün, təhlil elə zülmün ciyərələrin!

Dərdi-eşq zindanına düşmüşlərə gəzmə elac,  
İş ki, Loğman bilmədi, kimdir bilən çarələrin?!

Böylə kim, möhnət yolu həm canda qanım qurudub,  
İndi məndən gen durar niyyəti xunxarələrin.

Eşqdən eqlim mənim uçmazdı başdan bu qədər,  
Bəlkə oynatmış onu əfsuni cindarələrin?!

Dərd, Əli, zor etsə də sən tutma səhraya üzün,  
Aqibət puçdur sonu çöllərdə avvarələrin.

## CANANƏ DESİN

(«Şur», «Mahur», «Bayati-Şiraz»)

İstərəm mən bir nəfər dərdim o cananə desin,  
Zülm edib salmış məni neyçün bu zindanə, desin.

Varsa gər bir təqsirim əfvimi ondan diləsin,  
Bu qədər olmaz cəza bəndeyi-insanə, desin.

Qul xətasız olmamış, mümkünən gəl, eylə kərəm,  
Nola kim, sevmiş səni, işdir, düşüb qanə, desin.

Qoy kəsib həm qəlbimi versin ona töhvə kimi,  
Məhv olub, ondan budur təsviri-nişanə, desin.

Vardı taqət, kim, döyürdüm dərdə mərdanə əzəl,  
Yox dözüm, naləm düşüb həm indi hər yanə, desin.

Tərki-zindan tədbirin gər olmasa burda bilən,  
Məsləhətçün qoy tapıb Yusifi-Kənanə desin.

Ey Əli, ötmür sözü eşq içrə huşyar olanın,  
Bəlkə də aldin cavab, onda ki, məstana desin.

## BİLMƏKDƏ NƏ VAR

(«Rast», «Şur», «Mahur»)

Mə'bədi-eşq daxili mə'budu bilməkdə nə var!  
Can müdam səcdədəsə məscidə gəlməkdə nə var?!

Terki-aləm aşiqə əhli-cəhənnəm deyilir,  
Can verib qurbanlığa bəs onda ölməkdə nə var?!

Sadədir, ey baş yoran, təhlildə eşqin hesabı,  
Bir vüsal niyyətini min dərdə bölməkdə nə var!.

Çox sənəm hüsniyəti zahirdə xalça kimidir,  
Naşılardan hardan bilər daxili ilməkdə nə var?!

Durma, yat cənnətsükün, ey Leyli qurbanı Cünun,  
Hal-qəza əvvəlkidir, təzdən dirilməkdə nə var?!

Ey Əli, gülmə mənə, yazdıqça dərdim çoxalır,  
Bəndeyi-biçarəyə təhqirlə gəlməkdə nə var?!

## SEVDASI VAR

(«Əraq», «Qatar», «Heyrat» və təsniflər üçün)

Yenə könlündə bir eşqin cünun sevdası var!  
Yenə qəlbim telin titrətdi bir mahrux nigar!

Yenə amadəyəm faş etməyə rüsvəliğim,  
Yenə əvvəlki tək məyus düşüb, olsam da xar!

Yenə tutdum təriq, oldum məhəbbət zəvvvari,  
Yenə diz qatlamam, töksün yağış, yağsin da qar!

Yenə yapmaqdoram qəlbimdə bir büllur saray,  
Yenə sellər aparıb qalsa da gər tarimar.

Yenə yüksəkdədir göylərdə fəryadım mənim,  
Yenə başdan ağıl çıldırsa da ol ahu-zar.

Yenə, bir yönlə sən başın ki, girlərdin, Əli,  
Yenə, dünyanın sənin bir odlu cəhənnəm olar!

## CƏHDİ VAR

(«Segah», «Humayun», «Şüştar»)

Canımı ol xalıqın min dərdə salmaq cəhdı var,  
Bir dəfə bir can verib, yüz də'fə almaq cəhdı var!

Qalmamış bir qəm daha üstürmdə təcrüb etməsin,  
Hər yeni qəm təsirin sinəmdə bulmaq cəhdı var!

Qurduğum beytül-həzən səhmandı mehmanlar üçün,  
Ol səbəb çox qəmlərin qəlbimdə qalmaq cəhdı var!

Eşq üçün canın verən bir binəsib qurbanlığam,  
Məndə eşq artdıqca çün, candan azalmaq cəhdı var.

Qovma sən könlüm quşun təhqir ilə, ey nazənin,  
Yüzdə bir fürsət düşüb, diqqətdə olmaq cəhdı var.

Ağlamaq nöqsanını aşiq neçə ləğv eyləsin?  
Gözlərin hər dərd üçün giryana dolmaq cəhdı var.

Sinəni islat, Əli, yandıqca artar tüstüsü,  
Tüstü göz ağrısına da, yerdən ucalmaq cəhdı var!

## ƏFQAN SƏSİ VAR

(«Rast», «Şur», «Mahur-hindi»)

Çal muğam, ey tarizən, simlərdə əfqan səsi var!  
Tut Segahın pərdəsin, aşiqi-nalan səsi var!

Qoy dəramət başlaşın mayeyi-şiraz əzəlin,  
Onda bir can yandırın ahestə hicran səsi var.

Şuridən Şahnaz ilə Simayı-Şəmsin mənə ver,  
Eşqimi car etməyə dəstində elan səsi var.

Gör Çahargah qəsdini, zildən müxalif oxunur,  
Dinləyən agahı kim, cəhdində üşyan səsi var.

Dərdimi Bidad ilə söylər Humayun avazı,  
Pərdeyi-Bidadda çün, bir inləyən can səsi var!

Naleyi-Zabul ilə qan tökür gözdən Qarabağ,  
Şuşadan bir ah gəlir – Cabbar, Seyid, Xan səsi var!

Dilde el nəğmən, Əli, sən tut muğamat yolunu,  
Burda odlar yurdunun Azəribaycan səsi var!

## TƏLƏB EYLƏR

(«Rast», «Mahur»)

Könül qəmzadələr əhlin ki, hərdən cəm tələb eylər,  
Məni əfradi-məclis cümlə, sədr-e zəm tələb eylər.

Unutmaq kühl ilə dərdin deyildir bizlərə caiz,  
Ki, mey içdikcə əhləl-qəm bədəstur qəm tələb eylər!

Sədaqət, əhdi-peyman ilk-əzəldən şərt olub bizdə,  
Bunu hər bir sevən kəs, həm bütün aləm tələb eylər.

Məhəbbət qəhrinə can sidqi-dil təslim edən aşiq,  
Təbibdən nə əlac, nə qəlb üçün məlhəm tələb eylər!

Cəhənnəm yolçusu istər ola hər kəs ona yoldaş,  
Odur aşiq töküb qan-yaş müdam həmdəm tələb eylər!

Nədir bir busə, ey zalim, çəkim min iztirab ondan?  
Günahdır qıymamaq, gər aşiqi-dilqəm tələb eylər!

Təmənna etmə zahiddən, Əli, dərman, mücərrəbdir,  
Ki, dərman etmədən ol, dil töküb dirhəm tələb eylər!

## ŞURƏ GƏLƏR

(«Şur», «Mahur hindisi»)

Gördüsə bülbüл gülün, ol faxr ilə şurə gələr,  
Dəf edib hər zülməti həm didəsi nurə gələr.

Əhvalım naşad edən qəlbimdə həsrətdi, təbib,  
Gösterə dilbər üzün, bir anda məsrurə gələr.

Bir sənəm hüsniyəti səcdəyə könlüm çağırır,  
Guya ol haqdan mələk, bu Musədir, Tura gələr.

Yüz desinlər qeyrisin, fikrimdə Leylamı mənim,  
Hansi məcnun beyninə bir özgə məfkurə gələr?

Nola tanrırm cəm edə sevdamda diqqət-nəzərin,  
Eşqmin tesdiqinə min ayəti-surə gələr!

Onda kim, gərdiş özü aşiqə vəslin yetirər,  
Nə cünunluq Qeys üçün, nə əcal Mənsurə gələr.

Ey Əli, müşkül işin səbr iylə axtar yolunu,  
Təhlili-tədqiq ilə axırda düsturə gələr.

## AŞIQI-BİÇARƏ QƏDƏR

(«Segah», «Humayun», «Dilkəş»)

Kim dözər yar kövrünə aşiqi-biçarə qədər,  
Yüz cəhənnəm görsə ol cənnəti-dildarə qədər?!

Axirət xofun mənə hər ləhzə anlatma əbəs,  
Yandırmaz sağər odu həsrəti-mahparə qədər!

Məsləkin eşq almışın təfsirdə məxsus yeri var,  
Al nəzər Sənəni sən həm meyli-zünnarə qədər!

Əhdini pozmaz ürək sinəmdə doğransa belə,  
Gör neçə oddan keçib bu əhdi-ilqarə qədər.

Cəm edib məcnunları eşq üzrə təlim edirəm,  
Yüksəlibdir mənsəbim çöllərdə sərdarə qədər!

Ah ilə göydən nicat gözləmə qəsdində, Əli,  
Çox da kim, nalən çatıb Əkbəri-qəffarə qədər.

2003

## ƏHLİ-ZAHİR KİMİDİR

(«Rast», «Şur», «Mahur»)

Kimdə gər üslubi-sevda əhli-zahir kimidir,  
Təhlili-eşq üzrə də yəqin o, mahir kimidir.

Gözlərin şövqiyələ ol can yandıran nazlı məlek,  
Əfsunun sırrın bilən qarşında sahir kimidir.

Gözdə çatmir iqtidar çəksin gözəldən nəzərin,  
Cün, gözel, göz oxşayan ləlü-cəvahir kimidir!

Bir pəri gördüm ki, mən, qəlbim təlatüm eylədi,  
Bir kərə baxmaq ona yüz cür xəsayır kimidir!

Sadədil, ürkək baxış insanı heyrətdə qoyur,  
Mən bilən, xal düşməyiib, həm qəlbə tahir kimidir.

Əqlimin çəşqinligi nitqimdə çarpır nəzərə,  
Mənası hər gəlməmin, cün, eşqə dair kimidir.

Laməkan dərviş mənə bildirdi əhval Əlidən,  
Oynayıb başdan yaziq, biçarə, şair kimidir!

## TƏQSİRİ NƏDİR

(«*Segah*», «*Zabul*», «*Rahab*», «*Dəştii*»)

Ağlıni eşq almişin dünyada təqsiri nədir?  
Şərbəti-eşqin görən təbdilə iksiri nədir?

Ol nigarın gözləri bərqi-səmadan itidir,  
Gör ki, bir baxmaq ilə miqyasda təsiri nədir?!

Mən ki, yarəb, müslüməm, eşqimdə müşrik deyiləm,  
Bəs cəhənnəm-sağərin qarşısında təsviri nədir?

Gər cünun azad olur, çəkmir daha qəm yükünü,  
Səhrada ol məcnunun boynunda zənciri nədir?

Söylənir: alt-üst edib, qatmış bu dünyani fələk,  
Bu, yalan səhbətdisə bəs əldə kəfkiri nədir?!

Ya Əli, sağ qaldığım eşqimdə təqsir yazılib,  
Ol amansız cəlladin bu halda tədbiri nədir?!

## DƏRYAYI-ÜMMAN ELİYİR

(«*Segah*», «*Humayun*», «*Bayatt-Kürd*»)

Cəmləsəm giryanımı dəryayı-ümmən eliyir,  
Qəhr olan canım yenə insafə güman eliyir.

Bəxt kəsad, ömrüm fəna, qismət əzəldən kəsilib,  
Gör qənaət əmrini, xalıq nə fərman eliyir!

Şükr elə, könlüm quşu, əfqanə imkan verilib,  
Lütfi-rəhmin bizlərə əlbette rəhman eliyir!

Canımı qurbanlığa qeyri-münasib dedi yar,  
Həqdi bu, kim xəstəni niyyətlə qurban eliyir?

Yox lüzum Əzrailə cansızı candan eləsin,  
Dəftərə ismim yazıb say üzrə səhman eliyir.

Ol səadət mülkünü gizlində xülyam dolaşib,  
Nə qəbahət bunda kim, yar böylə qan-qan eliyir?!

Ey Əli, var diqqəti üstümdə zalim fələyin,  
Əl qoyam hankı işə əlüstü peşman eliyir.

## QAİL KİMİDİR

(«Şur», «Rast», «Mahur»)

Aşiqə aşiq demə, gər lütfə qail kimidir,  
Lütfi-rəhme meyl edən nisbətdə sail kimidir!

Əhrimənlər mülküdür, girmə gözəllər bağına,  
Lütf edən hər canamı sanma fəzail kimidir.

Rindü-şeydasan əgər, səhranı tərk eylə, cünun,  
Vəsldən üz döndərən, çün, əqli zail kimidir!

Bədnəzərlər xoflanır gördükdə canım nə çəkir,  
Qəm yükü boynumda bir tilsim-həmayil kimidir!

Məclisi-meyxanəyə zahiddə ikrah duyulur,  
Çünkü, ol, bu bəzmidə fərsizdi, kahil kimidir!

Canı hicran üzse də ömrüm cəfadan uzanır,  
Qıl nəzər, ey bihesab, günlər dönüb il kimidir!

Cavidanlıq mülkünü tutmuşdu niyyətdə Əli,  
Düşdü sönməz bir oda, məqsudə nail kimidir!

## İLHAMƏ GƏLİR

(«Şur», «Rast», «Mahur»)

Qəlbi nalan mən kimi, kövr iylə ilhamə gəlir,  
Onda ki, yordan ona dərd artıran namə gəlir!

Ey könül, az bilmə sən ilkin gələn qəm xəberin,  
Bu, hələ müjdəsidir, ardınca bərname gəlir!

Məclisi-meyxanədə qəmzadənin birdi yolu,  
Cövrdən olduqca məst, ol, mey dolu camə gəlir!

Könlümə hakim olan hökmündə israrlı durur,  
Qəsdi məhvimdir onun, hər gün bəyənnamə gəlir.

Can düşüb bir dərdə kim, əndazəsin yoxdu bilən,  
Nə təbib dərman bulur, nə qeyri əncamə gəlir.

Nə Şirin, nə Leyli var, nə yar üçün əhli-vəfa,  
Çərxi-dövran baş alıb bir özgə əyyamə gəlir.

Bir xəyal karvaniyam, səhrada azmiş yolunu,  
Ha düzəlsəm Kəbəyə, sarvan dönüb Şamə gəlir!

Tərki-din Sənan kimi sən qeyri yol getmə, Əli,  
Müstəqim yol axtaran hər halda islamə gəlir.

## OLA BİLMİR

(«*Segah*», «*Humayun*», «*Bayati-Qacar*», «*Vilayəti*»)

Binadan taleyim yox, niyyətim hasıl ola bilmir,  
Səmədan bağlanıb yol, qismətim nazıl ola bilmir.

Cahan gərdişini ol fəzl ilə tənzim edən hakim,  
Mənənə geldikdə, eyvah, bir kərə fazıl ola bilmir!

Haçandır titrədir ol göydəki ulduzları naləm,  
Nə hasıl kim, nəticəm tufani-zilzil ola bilmir.

Çıxır tənha fəğanım təkcə öz beytül-həzənimdən,  
Bütöv eldən sədayi-külli-mənazil ola bilmir.

Deyirlər hər səvabın öz müqabil xeyri var, amma,  
Nə bir mövqedəyəm, gör, ol mənə şamil ola bilmir.

Xəbərsiz naşılar bəzmindəsən kim, ey Əli, səndən,  
Fəda şüglündə də fərzanə bir amil ola bilmir!

2002

## ANADIR

(«*Segah*» ailəsi muğamlarında)

İnsana candan əziz dünyadə insan anadır,  
Canıma candan kəsib canın verən can anadır!

Borcunu qaytarmağa imkanı olmaz balanın,  
Çün, bütün ol cismi-can, ondan axan qan anadır!

Ömrünün hər bir anın qayğıyla övladə verib,  
Eyləyən öz ömrünü bizlərə ehsan anadır!

Tanrıının öz haqqıçın imanda min səcdəsi var,  
Haqqına qoymaz tələb bir təkcə iman anadır!

Bir kədər, bir möhnəti qıymaz sənə zərrə qədər,  
Ağlayan hər dərdinə ol dildə əfqan anadır!

Ey Əli, nəzmində sən vəsf eylə ol hikməti ki,  
Gər cahan cənnət isə, əlbəttə, rizvan anadır!

## OLANDAN SOR

(«Şur», «Humayun», «Zabul» və təsniflər üçün)

Nədir ateş, könül, sən kül olandan sor!  
Nədir leysan, gözü yaşla dolandan sor!

Zimistanı nə gel axtar, nə canın yor,  
Soyuq qəlbin sazağından solandan sor!

Deyirlər kim, gözü eşqin olubdur kor,  
Verib nurun özü bimar qalandan sor!

Ölüm xoşdur, demə aşiq olub dildor,  
İnanmirsan, gedib canın alandan sor.

Nədəndir kim, bu yollarda qurulmuş tor,  
Tapib səyyad, tora ceyran salandan sor.

O səhradan nicat tapmaq düşübür zor,  
Gəzib gəldim, nə Məcnundan-filandan sor.

Əli, dersən, nədən fövrən lüzumdur gor,  
Açıb sinəm, bunu xəncər çalandan sor!

## XƏBƏR YOXDUR

(«Rast», «Şur», «Mahur-hindi» və onların təsnifləri)

Gözəllər çox, nədən bundan xəbər yoxdur?  
Məhəbbət var, neçin hicran, kədər yoxdur?!

Nədən çıxmış ürəklərdən odu eşqin?  
Adam gördüm məhəbbətdən əsər yoxdur!

Alov tuğmur, yanın yoxdur bu sevdadan,  
İtib batmış kərəmlərdən xəbər yoxdur!

Şəhərlərdir cavanlar üz qoyan məskən,  
Haçandır kim o səhraya səfər yoxdur!

Dayazlardan üzən bilməz suyun sırrı,  
Bu dəryanın dibin axtar-nələr yoxdur?

Dəlib keçmiş divarlardan o müjgan ox,  
Sinələrdən, könüllərdən sıpər yoxdur!

Əli, canlar mələklər tek tutub dövrəm,  
Nə məndən hay, nə də səndən təpər yoxdur!

2001

## CANƏ DÜŞÜR

(«Vilayəti», «Sarənc», «Zəminxarə»,  
«Segah», «Zabut», «Dilkəş»)

Hansı dərddir, ey təbib, gözdən tutub canə düşür?  
Bir bəladır kim, nə bir nadan, nə biganə düşür!

Hansı bir məhbəsdi kim, yoxdur poladdan qifili,  
Binəva hicran çəkən könlüylə zindana düşür?!

İnficar-zərriyə tək nəymış o könlüm dağidan?  
İndi hər bir bayquşa qəlbimdə viranə düşür!

Aşıqın iqbaldır ol yanəsib dövr eləyən,  
Əvvəli qızığın həvəs, sonluqda peşmanə düşür!

Zahida, vəzin qədər eşqimdə düstur yazılıb,  
Alimi-ürfan adı mən tək müsəlmanə düşür!

Göydəki əflakəni vəsf etməyə varmı lüzum?  
Dünyanın hər ağrısı yerdəki qurbanə düşür.

Sorma kim, yordan, Əli, bir busə düşməzmi sənə,  
Sən kimi yaş ötmüşə bizlərdə səddanə düşür!

## CƏNNƏT GÖRÜNÜR

(«Şur», «Rast»)

Ölkəmin hər guşəsi nisbətdə cənnət görünür,  
Beşcə gün düşsəm kənar könlümdə həsrət görünür!

Vermişəm qanımla su mən hər ota, hər çıçayı,  
Qırmızı, al lalələr ol qandı əlbət, görünür!

Qürbətin yollarını gövhərlə örtən də yenə,  
Atlığıñ hər addımın boynunda minnət görünür.

Gözü tox, sərvəti çox, süfrəsi boldur Vətənin,  
Kim, odur, gəndən baxan gözlərdə heyət görünür.

Yurdumun şairləri tarixdə tutmuş yerini,  
Onların hər kəlməsi dünyadə ibret görünür.

Aç, oxu, sən xəlqimin qəlbində mərdənəliyin –  
Haqqə hər cür ehtiram, nahaqqə nifrat görünür!

Saf məhəbbət, duz-çörək həm burda üstün tutulub,  
Bu halallıq lap əzəldən bizdə adət görünür.

Ol azad bayraqıma baxdıqca xəndan oluram,  
Cün azadlıq, ey Əli, tarixdə şöhrət görünür!

2001

## ƏFQANƏ HƏVƏS

(«Segah», «Bayati-Şiraz»)

Aşıqi-nalanda, ey müdrik, nədir əfqanə həvəs?  
Eyləyib rüsva onu, hərgah salır dildən-dilə səs?

Tədbiri-əflakədəndir nalədən təxlişi-cahan,  
Oll qədər dərd artırar ta qalmasın aşiqdə nəfəs!

Lal olub çırçır özün bir quş kimi köksündə ürək,  
Cün, susar qəmzadə bülbül gər ona məskəndi qəfəs.

Yer özü dövr eyləyir, gər başına şəmsin dolanır,  
Başına dövrümədə bu, ibrət deyil, ey gül, nədi bəs?

Ehtiyacım vəslidir kim, əllərim tutmuş ətəyin,  
Ya ətəkdən keç, gülüm, ya küfr edib sən bu əli kəs!

Tutma sən məqsəd, könül, biinsafi münsif edəsən,  
Gör neçə peyğəmbəri əldən salıb bu cəhd-i-əbəs.

Qoyma kim, batıl ola can nəzrini eşqində, Əli,  
Yarə qurban dəmidir, dur, sən də bu imkanə tələs!

## HANI BƏS

(«Segah», «Humayun», «Şüstər», «Bəstənigar»)

Ey mənə dərd artıran, səndə ədalət hanı bəs?  
Varsa insafın əgər, lütfi-kəramət hanı bəs?

Seyr elə könlüm evin, yurdum xərabət görünür,  
Qurduğum ol səltənət, mülki-imarət hanı bəs?

Ehtibar etdəm sənə qəlbimin dürdənəsini,  
Sən əgər məhv etmadın, söylə, əmanət hanı bəs?

Keçdi ömrüm, ey fələk, daima məhşərdə mənim,  
Haqqa-haq yomil-hesab, vəhli-şəhadət hanı bəs?

Yıxma gəl mə'bədimi, çox dedim tərsə qızına,  
Söyledi: mə'bud mənəm, səndə ibadət hanı bəs?

Gündə yüz yol ölməyin cövrünə dözməkdi peşəm,  
Bu cəfanın sonluğu, xətmi-nəhayət hanı bəs?

Qövmü-ətraf anlamır dərdimin əsbəbi nədir,  
Ya Əli, bir əhli-hal, əqli səlamət hanı bəs?!

## DƏVA BİLMİŞ

(«Hümayun», «Şüstər», «Segah», «Bayati-Kürd»)

Dözüb hər zillətə könlüm, bunu eşqə dəva bilmış,  
Çəkib möhnət sitəmkardan, onun cövrün səfa bilmış.

Şikayet etmərəm, düşsem əgər, nari-cəhənnəmdən,  
Cəhənnəm atəşin, zahid, haçan aşiq cəfa bilmış?!

Qiyamət içrəyəm, məhşər günə salmış məni dilbər,  
Bunu etməz idi düşmən ki, öz yarım rəvə bilmış!

Axan gözdən bu giryənim olan-olmaz təsəllimdir,  
Özü tanrımlı bu leysanı yanın qəlbə şəfa bilmış.

Verib səhralara meylin nəvadan bixəbər könlüm,  
Biyaban seyrini mən binəvadır, ol nəva bilmış.

Təbibə, bəzmi-eşqin müşğülü həddən ziya çoxdur,  
Neçə, gör, dərdi alımlər bu cəmdə ehtiva bilmış?

Fəzilətdən əsər yoxdur, Əli, sorma nahaqdan sən,  
Fəna mülkündə ol ünvani hansı binəva bilmış?

## EYLƏMƏK OLMAZ

(«Rast», «Şur», «Humayun»)<sup>1</sup>

«Könuldə min qəmim vardır ki, pünhan eyləmək olmaz»<sup>1</sup>  
Fələkdən gizlədir, daxildə üsyan eyləmək olmaz.

Deyirlər kim, təbib bilsin, görək dərdim açıqlansın,  
Bilinməzsə əlacın guya imkan eyləmək olmaz.

Qiyasdır eşq özü insan üçün insanlığa əlbət,  
Məhəbbət yoxsa gər, insanı insan eyləmək olmaz!

Həzər qıl nalədən, ey binəsib, bədnəm olur eşqin,  
Dağılmış yurdı ol əfqanla səhman eyləmək olmaz!

Buraxdim kəndirin çox qəmlərin, çəkmir daha qəlbim,  
Virandı qəlb özü, çox dərdi mehman eyləmək olmaz.

Nə mürsiddi ki, rahib vəz edir, təsvir oxur eşqə?  
Kənardan seyr ilə eşq üzrə fərman eyləmək olmaz.

Nəzər sal dəxli-iman, eylə təhlil eşq ilə, zahid,  
Ki, təhlil olmasa təfsiri-Quran eyləmək olmaz.

Əli, canın alır canan, əvəz yoxdur müqabildə,  
Bu cür, billah, verib söz, əhdi-peyman eyləmək olmaz!

2001

<sup>1</sup> Mətlə M.Füzulinindir.

## GƏLDİ-GEDƏR OLMAZ

(«Şur» və «Rast» təsnifləri üçün)

Sevən gəldi-gedər olmaz,  
Cəfa yoldan edər olmaz.

Mehəbbətdir mənim dünyam,  
Cahan eşqim qədər olmaz!

Çiçək açın könüllər qoy,  
Solan bağdan bəhər olmaz.

Müzəffərdir sevən aşiq,  
Mehəbbətsiz zəfər olmaz!

Sevin, şadlan murad almış,  
Vüsal dəmi kədər olmaz.

Cəfasın çək gözəl yarın,  
Ömür bundan hədər olmaz.

## BƏNZƏMƏZ

(«Şur», «Rast», «Mahur», «Bəstənigar»)

Könlü sitəmlə dağlanan əhli-səfayə bənzəməz,  
Özgə bəladı eşq özü, qeyri bələyə bənzəməz!

Qəmди səsi o bülbülün, çünkü, gülü düşüb kənar,  
Binəsibin fəqan səsi şuri-nəvayə bənzəməz!

Vəslə yetib səfasını kimdi görən o bəxtəvər?  
Burda bitən ömür yolu badi-fənayə bənzəməz!

Yoxdu ürək sədaqəti dildə özün öyənlərin,  
Hər deyilən şirin kəlam əhdə vəfayə bənzəməz!

Qəlbi sıniq biçarələr çarəni meydə axtarır,  
Kühli-şərab ötüb keçər, dərdə dəvayə bənzəməz.

Qəm yükünü çəkənlərə çoxdu əlac yazüb-pozan,  
Hər özünü deyən təbib İbni Sinayə bənzəməz!

Cismimi tərk edibdi can, özgə məkan tutub, Əli,  
Orda cahan nə torpağı, nə bu səmaya bənzəməz!

## QƏM EYLƏMƏZ

(«Rast», «Şur», «Nəva»)

Qəlbini peykan deşən aşiqsə gər, qəm eyləməz,  
Ağlamaq tərkin qılar, ovqatını kəm eyləməz.

Hər təzahür bir zərurət görkündür, isbatı var,  
Hər təsadüf qum eşən kəs abi-zəmzəm eyləməz!

Aşıqin nə çəkdiyin biganələr bilməz, könül,  
Əqli-hal naəhlidən eşq üzrə həmdəm eyləməz.

Göyləri qan ağladır hər sübhədək naləm mənim,  
Çün, fələk göz sixmasa gül üstü şəbnəm eyləməz!

Söylənir kim, Tanrıının hər dərdə min illacı var,  
İş budur, dərd artırıb dərmanımı cəm eyləməz!

Ey Əli, axtarma sən, kimdir verən can busəyə,  
Bu işi məndən savay bir özgə sərsəm eyləməz!

2002

## «KİÇİK MƏSNƏVİ» BARƏDƏ

«Humayun» dəstəgahının «Kiçik Məsnəvi» şöbəsində vaxtile Seyid Şuşinskinin oxuduğu «Bu məlahətdə, bu vəcahətdə...» sözleri ile başlayan şer parçası indiyə kimi oxunmaqdadır. Həmin şer parçası mədhiyyə məzmunlu olduğundan dərin kədər ifadə edən mügəmin poetik fikir tutumuna yatırıv və ümumi məzmunda calaqlı kimi görünür. Sözü gedən şöbənin xüsusi ölçüyü və ritmə malik olınası ilə əlaqədar onun şer materialının təkmilləşdirilməsi ifaçılar üçün çətinlik törədir. Bunu nəzərə alaraq aşağıdakı şer parçasını «Kiçik Məsnəvi» üçün hazırlayıb oxumağı xanəndələrə tövsiyyə edirik:

Bu sədaqətmi,  
bu ədalətmi,  
ki, yandırın sən bu canı?  
Səndə insaf, söylə, hanı?  
İncidermi,  
məhv edərmi,  
bunca insan insanı?  
Mürvətə göl,  
son ey gözəl,  
ahim tutar cahanı...

## MÜNDƏRİCAT

Muğam dünyasına yeni baxış .....	3
Muğam fəlsəfəsi üzrə ilk elmi kitab .....	6
Ön söz .....	10
Müəllifdən .....	13

### I hissə

#### AZƏRBAYCAN MUĞAMLARININ POETİK ANALİTİKASI

Muğama nəzəri-dialektik baxışın məqsədi .....	
və əhəmiyyəti .....	17
Rast və onun felsəfi tutumu .....	29
Segahda məhəbbət poetikası .....	44
Cəhargah mübarizə poetikasıdır .....	53
Bayati-Şiraz dastanı .....	64
Humayun və Şüştər cütlüyü .....	71
Şur və onun yeri .....	77
Təsniflər və rənglər .....	83
Zərbə muğamlar haqqında .....	90
Muğam ifaçılığında improvizə .....	96

### II hissə

#### MUĞAM VƏ MÜASİR İDRAK NƏZƏRİYYƏSİ

Muğam poetikasında dialektika məsələləri .....	105
Muğam poetikasında obraz .....	134
Muğam poetikasına riyazi baxış .....	149
Muğam və milli-estetik şür .....	170
Muğam və ədəbiyyat .....	187
Muğam və lirika .....	200
Muğam və auditoriya .....	206
Muğam tədrisində metod problemləri .....	212
Ümumi nəticələr və tövsiyələr .....	223
İstifadə olunmuş ədəbiyyat və mənbələr .....	229

Əlavə ..... 236

Etmez nüfuz vicedanıma .....	237
Yoxdu ta .....	238
Ey afitab .....	239
Etmış bülənd .....	240
Mərdanəyə bax .....	241
İmkani yox .....	242
Saldı odlara canı .....	243
Xılqətdə hanı .....	244
Şəfqətdi, nədi .....	245
İmkana yetişsək .....	246
Səddətdən uzad .....	247
Zəhmətdə deyil .....	248
Olursan ol .....	249
Dandırıdı muğam .....	250
Məcnunların cərgindəyəm .....	251
Zahid ola bilsəm .....	252
Qan istərem .....	253
Neynirəm .....	254
Ateşi-nar kimiyəm .....	255
Xətti-xalın görmüşəm .....	256
O dildara dedim .....	257
Məbud bildiyim .....	258
Əhvali-şadımdı mənim .....	259
Şadman olalım .....	260
Ümidvar olduğum .....	261
Əhləl-əyalimdən .....	262
Hicran olan .....	263
Dad eyleyen .....	264
Var olan gündən .....	265
Gül üzlü mahparolərin .....	266
Canana desin .....	267
Bilməkdə nə var .....	268
Sevdası var .....	269
Cəhdii var .....	270
Əfqan səsi var .....	271
Tələb eylər .....	272

Şurə gelər.....	273
Aşiqi-biçarə qədər.....	274
Əhli-zahir kimidir.....	275
Təqsiri nədir.....	276
Deryayı-ümman eliyor .....	277
Qail kimidir .....	278
İlhəmə gəlir.....	279
Ola bilmir .....	280
Anadır .....	281
Olandan sor .....	282
Xəbər yoxdur .....	283
Canə düşür .....	284
Cənnat görünür .....	285
Əfqanə həvəs .....	286
Həni bas .....	287
Dəva bilmış .....	288
Eyləmək olmaz .....	289
Gəldi-gedər olmaz.....	290
Bənzeməz .....	291
Qəm eyləməz.....	292
«Kiçik məsnəvi» barədə.....	293

Əli Aslanoğlu

**MUĞAM POETİKASI  
VƏ İDRAK**

Bakı - «Elm» - 2004

*Nəşriyyat müəllifin qardaşı, xeyriyyəçi və maarifpərvər insan  
Xankişiyyev Mirzə Aslan oğluna bu kitabın nəşr olunmasında  
göstərdiyi köməyə görə təşəkkürünü bildirir.*

---

Nəşriyyatın direktoru: *Şirindil Alişanlı*  
Baş redaktor: *Teymur Kərimli*

Kompiuter tərtibçisi: *Nasir Alişanlı*  
Texniki redaktor: *Tariq Ağayev*

Korrektor: *Elvin Xankişiyyev*

Format: 60x84 1/16. Həcmi 18,75 c.v.  
Tirajı 500. Sifariş № 90  
Qiyməti müqavilə osasında.

«ELM» RNPM-in mətbəəsində çap olunmuşdur  
(İstiqlaliyyət, 8).

## **QEYD ÜÇÜN**

2004

288

Əli Aslanoğlu (Xankişiyyev Əli Aslan oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra uzun müddət istehsalatda müxtəlif məsul və rəhbər vəzifələrdə işləməklə bərabər, eyni zamanda elmi və ədəbi-bədii yaradıcılıqla da məşğul olur.

Çoxtərəfli nəzəri-analitik biliyi ilə seçilən istedadlı mühəndis, şair, qəzəlxan və publisist Əli Aslanoğlu «Minillik düşüncələri», «Bilik qapısının açarları», «Prezident Heydər Əliyev və onun siyaset məktəbi», «Zirvəyə gedən yol»,



«Qəzəllər dünyası» kitabları, Dövlət Muğam Teatri tərəfindən səhnələşdirilib 2003-cü ildə tamaşaaya qoyulmuş «Məhəbbət hekayəti» adlı muğam-operası ilə oxuculara və tamaşaçılara yaxşı tanışdır. O, Moskva və Bakı mətbuatında dərc edilmiş onlarla elmi-texniki, fəlsəfi və publisist məqalənin müəllifidir. Torpaqqazan maşınlarda yanacaq sərfinin yuxarı həddinin düsturunu verdiyinə görə 1981-ci ildə SSRİ Ali Sovetinin Fərmanı ilə «Əmək ığidliyinə görə» medalı ilə təltif edilmişdir. Azərbaycan Yaziçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.

